

**Azərbaycan Respublikası
İqtisadi İnkişaf Nazirliyi
İqtisadi İslahatlar Mərkəzinin
(16 mart 2006-cı il tarixli, 2 №-li Protokol)
qərarı ilə nəşr olunur**

Müəllif: İİN İİM “Elmi-tədqiqatlar” şöbəsinin aparıcı mütəxəssisi, İİM-in dissertanti Z.T. Vəliyev

Assistent: İİN İİM “Elmi-tədqiqatlar” şöbəsinin aparıcı mütəxəssisi R.Ə. Cavadzadə

Elmi redaktor: Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi İqtisadi İslahatlar Mərkəzinin “Elmi-tədqiqatlar” şöbəsinin müdürü, baş elmi işçi, iqtisad elmləri doktoru, R.R. Quliyev

Elmi məsləhətçi: Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi İqtisadi İslahatlar Mərkəzinin “Elmi-tədqiqatlar” şöbəsinin elmi işçisi, A.Q. Ağayev

Rəyçilər: Azərbaycan Respublikası Vergilər Nazirliyi “Vergi siyaseti və strateji araşdırırmalar” baş idarəsinin rəisi, baş vergi xidməti müşaviri, iqtisad elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, A.F. Musayev (31 oktyabr 2005-ci il, № 08/08-03/127)

Azərbaycan Dövlət İqtisad Universitetinin “Bank işi” kafedrasının müdürü, iqtisad elmləri namizədi, dosent, R.M. Rzayev (17 oktyabr 2005-ci il)

Azərbaycan Respublikası Maliyyə Nazirliyi “Büdcə şöbəsi”nin müdürü, F. Fərəcov (20 dekabr 2005-ci il, № 02/03-hsi-7937)

Iqtisad elmləri namizədi Ş.Ə. Adıgözəlov (25 dekabr 2005-ci il)

MÜQƏDDİMƏ

Kitabın yazılmasını zəruri edən amillər

- Bu istiqamətdə ədəbiyyat çatışmazlığı.
- Azərbaycan dilində dövlət bütçəsi ilə bağlı məlumat-sorgu xarakterli hər hansı bir vəsaitin olmaması.
- Ölkədə son illər ərzində bütçə-vergi sahəsində həyata keçirilən tədbirlərlə bağlı müxtəlif mənbələrdə fərqli statistik məlumatların olması səbəbindən, elmi işlərin, tədqiqatların aparılmasında müəyyən problemlərin ortaya çıxması.

Istifadə olunan mənbələr

- Yerli və xarici elmi ədəbliyyatlar
- Azərbaycan Respublikasının hüquqi-normativ aktları
- Statistik məcmüələr

Kitabda əhatə olunmuşdur

- Bütçə qanunvericiliyi
- Bütçə prosesləri
- Dövlət vergiləri
- Rüsumlar
- Bütçə xərcləri
- Dövlət proqramları
- Bütçə kəsiri

Kitabda dövlət bütçəsinin qanunvericilik bazası, bütçə gəlirlərini formalasdırıran daxiləlmaların strukturu və bütçədə payı təhlil olunmuş, bütçə xərclərinin iqtisadiyyatın sahələri ilə bağlılığı, bütçə kəsirinin daxili və xarici maliyyələşdirmə mənbələri göstərilmişdir. Həmçinin, sonda istifadə olunan əsas anlayışların terminoloji izahı verilmiş, istifadə olunan ədəbiyyat, hüquqi-normativ aktların siyahısı təqdim edilmişdir.

Kitab iqtisadçı alımlar, tədqiqatçılar, mütəxəssislər, bu sahədə təhsil alan tələbələr və dövlət bütçəsi haqqında biliklərə yiyələnmək istəyənlər üçün nəzərdə tutulmuşdur.

Kitabı valideyinlərim Teyyub bəyə və Rəhilə xanıma ithaf edirəm.

Kitabın ərsəyə gəlməsində elmi dəstəyinə görə iqtisad elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü A.F. Musayev, iqtisad elmləri doktoru, professor R.M. Cəbiyev, iqtisad elmləri doktoru R.R. Quliyev, iqtisad elmləri namizədi, dosent R.M. Rzayev, iqtisad elmləri namizədi, dosent A.S. Mehtiyev, iqtisad elmləri namizədi V.Ə. Rüstəmov, iqtisad elmləri namizədi Ə.M. Babaşov, iqtisad elmləri namizədi Ş.Ə. Adıgözəlov, İİN İİM-nin elmi katibi R.H. Dayıyev, elmi işçi A.Q. Ağayev, F. Fərəcova, maddi-texniki və maliyyə dəstəyinə görə R.H. Hüseynov, Q.S. Abdullayev, İ.Ə. Pənahov cənablarına təşəkkürlərimi bildirirəm.

MÜNDƏRİCAT

GİRİŞ.....	6
Fəsil I. Azərbaycan Respublikasında bütçə prosedurları.....	8
1.1.Azərbaycan Respublikasında dövlət bütçəsinin qanunvericilik bazasının təhlili.....	8
1.2. Azərbaycan Respublikasında bütçə prosesləri.....	18
1.3. Bütçə proseslərində iştirak edən dövlət orqanlarının vəzifə və funksiyaları.....	33
Fəsil II. Azərbaycan Respublikası dövlət bütçəsinin gəllrləri...40	
2.1.Dövlət bütçəsinin gəllrlərinin təsnifləşdirilməsi.....	42
2.1.1.Dövlət vergiləri.....	43
2.1.2.Qrantlar.....	111
2.1.3.Digər daxilolmalar.....	112
Fəsil III.Azərbaycan Respublikası dövlət bütçəsinin xərcləri..118	
3.1.Dövlət bütçəsinin xərclərinin təsnifləşdirilməsi.....	118
3.1.1. Xərclərin funksional təsnifatı.....	126
3.2. Azərbaycan Respublikası dövlət bütçəsinin kəsiri.....	167
İstifadə olunan və digər əsas anlayışların terminoloji izahı.....171	
İstifadə olunan ədəbiyyat.....	197
İstifadə olunan hüquqi-normativ akfların siyahısı.....	200

Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam bəcmidə və vaxtında ödəmək hər kəsin borcudur.

**Azərbaycan Respublikasının
Konstitusiyasının 73.1-ci maddəsi.**

GİRİŞ

Müstəqilliyin ilk illərindən başlayaraq Azərbaycan Respublikasında aparılan iqtisadi islahatların mühüm istiqaməti ölkə iqtisadiyyatının fiskal siyasetinin prioritətlərinin müəyyənləşdirilməsindən ibarətdir. Keçid iqtisadiyyatlı ölkələrdə dövlət bütçəsi sosial problemlərin həllinə və nəticə etibarı ilə sosial ədalətin bərpasına yönəldiyi üçün ölkədə aparılan bütçə (o cümlədən, vergi) siyasetini və onun son illərdə aparılan islahatlarda rolunu öyrənmək müasir dövrdə obyektiv zərurətdən irəli gəlir. Bu məsələnin həllinə yönəlmış təqdim edilən kitabda dövlət bütçəsi dövlət maliyyəsinin tərkib hissəsi olmaqla bir maliyyə planı kimi təhlil olunur.

“Azərbaycan Respublikasında bütçə prosedurları” adlanan birinci fəsildə dövlət bütçəsinin qanunvericilik bazası təhlil edilir. Bütçə proseslərinin bütün mərhələləri üzrə dövlət strukturlarının rolü açıqlanır.

İkinci fəsil **“Dövlət bütçəsinin gəlirləri”** adlanır. Dövlət bütçəsinin gəlirlərinin təsnifatı verilir, o cümlədən dövlət vergiləri, qrantlar və bütçə gəlirlərini formalasdıran digər daxil olmaların strukturunu və bütçədə payı təhlil olunur.

“Dövlət bütçəsinin xərcləri” fəsildə bütçə məxaricinin maddələri bütçə təsnifatına uyğun təsnifləşdirilir. Təsnifatın funksional xərclər üzrə təhlili verilir. Bütçə xərclərinin iqtisadiyyatın sahələri ilə bağlılığı, bütçə kəsirinin daxili və xarici maliyyələşdirmə mənbələri göstərilir.

Ümumiyyətlə, kitabın yazılımasında son dörd ilin dövlət bütçəsinin icrası haqqında qanunların statistikası əsas götürülmüşdür ki, bu da bütçə və vergi qanunvericiliyinin məhz 2001-ci ildən hazırkı dövrə qədər əhəmiyyətli şəkildə təkmilləşdirilməsi ilə bağlıdır.

Sonda istifadə olunan əsas anlayışların **terminoloji izahı** verilmiş, istifadə olunan **ədəbiyyat, hüquqi-normativ aktların siyahısı** təqdim edilmişdir.

Fəsil I. Azərbaycan Respublikasının büdcə prosedurları

1.1. Azərbaycan Respublikasında dövlət bütçəsinin qanunvericilik bazasının təhlili

İstənilən dövlətdə bütçə prosesləri bütçə qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikasında bütçə qanunvericiliyi dedikdə Azərbaycan Respublikasının Konstitusiyası, “Bütçə sistemi haqqında” Azərbaycan Respublikasının qanunu, “Bütçə sistemi haqqında” qanuna uyğun olaraq qəbul edilən dövlət bütçəsi haqqında qanunlar və digər normativ-hüquqi aktlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr nəzərdə tutulur.

“Bütçə sistemi haqqında” ilk qanun 1 dekabr 1992-ci ildə qəbul edilmiş və 2002-ci ilə qədər öz hüquqi qüvvəsini saxlamışdır. Lakin, ölkədə aparılan iqtisadi islahatlar maliyyə sektorunda mövcud proseslərə əhəmiyyətli təsir göstərmiş və bu, bütçə və vergi məsələlərində öz əksini tapmışdır (Müvafiq qanunvericilik bazasının olmasına baxmayaraq, 1995-ci ilin bütçə göstəriciləri həmin ilin sentyabrında, 1996-ci ilin bütçəsi isə həmin ilin mart ayında qəbul edilmiş, 1995-ci ilin dövlət bütçəsinin icrası 1997-ci ilin mart [12], 1996-ci ilin dövlət bütçəsinin icrası isə 9 dekabr 1997-ci ildə qəbul edilmişdi). Bunun nəticəsi olaraq bütçə qanunvericiliyinin dövrün tələbələrinə uyğunlaşdırılması zərurəti yaranmışdı ki, bu baxımdan da mövcud qanunvericilikdəki boşluqları aradan qaldırmaq məqsədilə 18 may 1999-cu ildə Azərbaycan Respublikasının “Dövlət bütçəsi haqqında” xüsusi qanun qəbul edilmişdir. Qəbul edilmiş yeni qanun “Bütçə sistemi haqqında” qanuna kömək məqsədi daşıyırıcı. Bu qanunun qəbul edilməsinə baxmayaraq “Bütçə sistemi haqqında” qanun qüvvədən düşmədi, lakin proseslərin tənzimləyici aləti kimi (“Bütçə sistemi haqqında” qanun) əhəmiyyətli sənəd funksiyasını itirdi.

Paralel olaraq iki qanunun qüvvədə olması həmçinin ölkədə bələdiyyə seçkilərindən sonra yeni yerli özünüidarəetmə orqanlarının yaranması, qanunvericilikdəki bir sıra boşluqlar, ölkədə

aparılan iqtisadi islahatlar, maliyyə sferasında həyata keçirilən tədbirlər obyektiv olaraq, daha mükəmməl hüquqi-normativ sənədin hazırlanmasını zərurətə çevirdi.

Bunun davamı olaraq 2 iyul 2002-ci ildə dövlət başçısı tərəfindən sayca ikinci olan “Büdcə sistemi haqqında” qanun imzalandı.

Hazırda qüvvədə olan “Büdcə sistemi haqqında” qanun 1 yanvar 2003-cü ildən qüvvəyə minmişdir (qanuna üç dəfə 13 may 2003-cü ildə, 3 dekabr 2004-cü il və 5 aprel 2005-ci ildə əlavə və dəyişiklər edilmişdir) və bu qanunun qüvvəyə minməsi ilə yuxarıda qeyd olunan iki normativ akt öz hüquqi qüvvəsini itirmişdir.

Büdcə qanunvericiliyinin qeyd olunan mərhələləri bir-birindən müxtəlif cəhətlərinə görə fərqlənirdi. Məsələn, 1 dekabr 1992-ci il “Büdcə sistemi haqqında” qanun büdcəyə aşağıdakı kimi tərif verirdi: Büdcə dövlətin funksiyalarının həyata keçirilməsim təmin etmək üçün mərkəzləşdirilmiş pul vəsaiti fondunun yaradılmasının və ondan istifadə edilməsinin formasıdır.

Hazırda qüvvədə olan qanunvericilikdə büdcə - Azərbaycan Respublikasının müvafiq dövlət hakimiyəti və özünüidarəetmə orqanları vasitəsilə dövlətə və bələdiyyələrə məxsus vəzifə və funksiyaları yerinə yetirmək üçün lazım olan pul vəsaitinin yığılması və istifadə olunması üçün əsas maliyyə sənədi kimi tərif verilir. Gördüyüümüz kimi yeni tərif büdcənin mahiyyətini daha geniş mənada açır.

1 dekabr 1992-ci ildə qəbul edilmiş qanunda Nazirlər Kabinetinə tərəfindən Azərbaycan Respublikasının Prezidentinə büdcə məktubunun layihəsi (hazırkı, büdcə zərfi) təqdim edilirdi. Bu məktuba Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının əsas göstəriciləri, Azərbaycan Respublikasının ərazisi üzrə toplu maliyyə balansı, büdcə və vergi siyasetinin əsas istiqamətləri, respublika büdcəsinin layihəsi, Azərbaycan Respublikasının birləşdirilmiş büdcəsinin layihəsi, Azərbaycan Respublikasının cari maliyyə ili üçün respublika və birləşdirilmiş büdcələrinin icrasının qiymətləndirilməsi kimi sənədlər daxil edilirdi.

“Dövlət büdcəsi haqqında” növbəti qanunda büdcə layihəsi ilə birləşkə Milli Məclisə təqdim edilən sənədlərin siyahısının

dəqiqləşdirilməsi qanunvericiliyin təkmilləşdirilməsi kimi qəbul edilə bilərdi. Bu qanuna görə bədcə layihəsi ilə birlikdə cari ilin dövlət bütçəsinin icrasının vəziyyəti barədə hesabat, növbəti bədcə ili üzrə Azərbaycan Respublikasının dövlət bütçəsi haqqında qanun layihəsi, Azərbaycan Respublikasının növbəti bədcə ili üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri, dövlət bütçəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulan məqsədli proqramlar, bədcə və vergi siyasetinin əsas istiqamətləri, Azərbaycan Respublikasının ərazisi üzrə toplu maliyyə balansı, dövlət bütçəsinə daxil olmayan məqsədli dövlət fondiarının bütçələri haqqında qanun layihələri, bədcə təsnifatına uyğun olaraq növbəti bədcə ili üzrə dövlət bütçəsinin gəlirlərinin və xərclərinin məbləği, müvafiq icra hakimiyəti orqanı tərəfindən müəyyən edilən digər sənədlər müzakirə olunmali idi.

Digər məqam, “Bədcə sistemi haqqında” 1 dekabr 1992-ci ildə qəbul edilmiş qanunda bütçənin vahidlik və müstəqillik prinsipləri aşağıdakı izahda verilmişdi:

Bədcə sisteminin vahidiyyi tənzimləyici mədaxil mənbələrindən istifadə etmək, məqsədli və regional bədcə fondları yaratmaq, habelə maliyyə ehtiyatlarını müxtəlif səviyyəli bütçələr arasında qismən yenidən bölüşdürmək vasitəsilə bütün səviyyələrdən olan bütçələrin qarşılıqlı əlaqəsinə əsaslanır və vahid bədcə təsnifatlarından və bədcə sənədləri formalarından istifadə olunması, birləşdirilmiş bütçələr tərtib etmək üçün aşağı bədcə səviyyəsindən yuxarı bədcə səviyyəsinə lazımı məlumat verilməsi və bütçələrin icrasına dair müntəzəm hesabat verilməsi yolu ilə təmin edilir.

Bütçələrin müstəqilliyi onların öz mədaxil mənbələrinin olması, bu mədaxildən istifadənin və onun xərclənməsinin istiqamətlərini müəyyənləşdirmək hüququ ilə təmin edilir.

Bədcə sistemi haqqında 2 iyul 2002-ci ildə qəbul edilmiş qanunda bu prinsiplər əvvəlki qanunda göstərilən müddəalarla yanaşı “bədcə sisteminin bu sistemə daxil olan bütçələrin vahid prinsiplər əsasında fəaliyyətinə və müstəqilliyinə əsaslanması” müddəası əlavə edilmişdi.

Yeni sənədin (“Bədcə sistemi haqqında” qanun) digər üstünlükleri aşağıdakılardır:

- Əvvəlki illərdə qəbul edilmiş qanunlardan fərqli olaraq “Büdcə sistemi haqqında” yeni qanunda bütçə prosesləri zamanı istifadə olunan anlayışların izahı verilmişdir (misal üçün, icmal bütçə, bütçədən kənar əməliyyatlar, sekvestr, dövlət borcu, toplu maliyyə balansı və müdafiə olunmuş xərc maddələri anlayışları və onların terminoloji izahları ilk dəfə yem qanunda öz əksini tapır);
- Dövlət bütçəsinin layihəsinin tərtibi prosesi və bütçə təqvimini ilə bağlı məsələlərin daha aydın izah olunmasıdır. Belə ki, bu qanunda bütçənin layihəsinin bütçə ilinə 11 ay qalmış başlanması və bütçə proseslarının mərhələləri geniş verilmişdir;

Qeyd. *Dövlət bütçəsinin layihəsinin hazırlanması Almaniya Federativ Respublikasında növbəti bütçə ilinə 6 ay, Yaponiyada – 7 ay, Fransada – 14 ay, ABŞ – da isə - 18 ay qalmış başlanır. Büdcə layihəsi bir qayda olaraq icraedici hakimiyyət (Nazirlər Kabinet, AFR-də kansler, ABŞ-da Prezident) tərəfindən hazırlanır. İcraedici orqan tərəfindən bütçə təsdiq edildikdən sonra dövlət bütçəsinin layihəsi qanunverici orqana təqdim edilir. Ən-ənəvi şəkildə bütçə layihəsi hər bir palatada ayrı-ayrılıqla (Fransada əvvəlcə aşağı palatada, sonra yuxarı palatada, ABŞ, AFR-də isə hər iki palatada paralel olaraq) müzakirə edilir. Nəticədə bütçə dövlət başçısı tərəfindən imzalanır.*

- “Dövlət bütçəsi haqqında” qanunda ehtiyat fondunda (“Ehtiyat fondunun vəsaitindən istifadə olunması haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 27 mart 2000-ci il tarixli qərarı) istifadə olunmalı məbləğin həddi göstərilmədiyi halda yeni qanunun 6.2-ci maddəsinə əsasən Ehtiyat fondunda vəsaitin həcmi növbəti bütçə ilinin gəlirinin 5 fəlizindən artıq olmamaqla və əvvəlki illərdə bu xərcin faktiki icrası baş verən fövqəladə halların statistikası nəzərə alınmaqla müəyyən edildiyi göstərilir (“Dövlət bütçəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə qaydaları” 2 iyun 2003-cü il Nazirlər Kabinet tərəfindən müəyyən edilir). Qanuna 5 aprel 2005-ci ildə edilən dəyişikliklərlə növbəti bəndlər əlavə edildi. Ölkənin sosial-iqtisadi bəyəti

üçün mühüm əhəmiyyət kəsb edən, lakin maliyyələşdirilməsinə vəsait nəzərdə tutulmayan tədbirlər üçün dövlət bütçəsində məbləği bütçə xərclərinin 2 faizindən çox olmamaqla Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondu yaradıb. Prezidentin ehtiyat fondunun vəsaiti ölkədə seçkilərin və referendumların keçirilməsinə, habelə Azərbaycan Respublikası Prezidentinin fəaliyyətinin təbliği məqsədilə xərcənə bilməz;

Qeyd. Ehtiyat Fonduun yaradılması təcrübəsi Qazaxistan və Rusiya Federasiyası kimi dövlətlərin qanunvericiliklərində də öz əksini tapır. Rusiya Federasiyasının Büdcə Məcəlləsinə görə dövlət bütçəsinin tərkib hissəsi kimi dövlət bütçəsinin və prezidentin ehtiyat fonduun yaradılması müddəələri öz əksini tapır.

- “Büdcə sistemi haqqında” (ilk qanunda) və “Dövlət bütçəsi haqqında” qəbul edilmiş qanunda bütçə layihəsi ilə birlikdə bütçə zərfində Milli Məclisə təqdim edilmiş sənədlərin siyahısı göstərilmişdi. “Büdcə sistemi haqqında” yeni qanunda isə təqdim olunan sənədlərin siyahısı bir qədər (15-ə yaxın) artırılmışdı. Qanunda dövlət borcları və dövlət zəmanəti ilə digər öhdəliklərə dair məlumat, növbəti il üzrə icmal bütçə, növbəti bütçə ilü üzrə gəlirlərin ötən ilin faktiki və cari ilin gözlənilən nəticələri ilə, habelə xərclərin funksional, iqtisadi və təşkilati təsnifatlar üzrə müqayisəsi, bütçədən kənar əməliyyatlara dair icmal hesabat və keçən bütçə ilində faktiki və cari bütçə ilində gözlənilən maliyyələşdirmə mənbələri barədə hesabat öz əksini tapmışdır;

Qeyd. Büdcə zərfində Milli Məclisə təqdim olunan bu sənədlərin əsas məqsədi ölkənin başlıca maliyyə planı ilə iqtisadiyyatın sahələri arasında bağlılığı göstərmək, ölkədə aparılan iqtisadi siyasetin tərkib hissəsi olan bütçə və vergi siyasetinin sosial-iqtisadi inkişafə ciddi təsir göstərməsi üçün onun iqtisadi göstəricilərlə kompleks təhlil olunmasıdır.

- Dövlət bütçəsi haqqında qanunun layihəsinin mətbuatda dərc olunmasıdır. Qanunun 14-cü maddəsinə əsasən növbəti

il üzrə dövlət bütçəsinin layihəsi Azərbaycan Respublikasının Milli Məclisində daxil olduğu tarixdən 10 gün ərzində mətbuatda dərc olunur;

Qeyd. *Dövlət bütçəsi haqqında qanunun layihəsinin mətbuatda dərc olunması bütçə proseslərinin şəffaflığının artırılmasına yönəldilmişdir. Bütçə proseslərinin şəffaflığının artırılması məqsədilə beynəlxalq təcrübədə Beynəlxalq Valyuta Fondu tərəfindən 1998-ci ildə qəbul (2001-ci ildə əlavə və dəyişiklik) edilmiş “Bütçə-vergi sferasında şəffaflığın təmin olunması üzrə Tövsiyə” və “Bütçə-vergi sferasında şəffaflığın təmin olunması üzrə zəruri təcrübələr Məcəlləsi” tətbiq edilir. Məcəllənin hazırlanmasını zəruri edən əsas amillər kimi bir sıra ölkələrin təcrübəsində bütçə-vergi fəaliyyəti üzrə kompleks və etibarlı informasiya çatışmazlığı nəticəsində bütçə-vergi siyasəti ilə bağlı vəzifələrin reallaşdırılmasında problemlərin meydana çıxması qeyd olunur. Məcəllədə funksiya və öhdəliklərin dəqiqliyi, informasiyanın ictimaiyyət üçün əlçatanlığı, bütçənin hazırlanmasının, icrasının və bütçə hesabatlılığının açıqlığı və mötəbərliyin təminatı kimi prinsiplər öz əksini tapır.*

- Növbəti bütçə ili üzrə dövlət bütçəsi haqqında qanunla təsdiq olunan əsas göstəricilərin siyahısı artırılmışdır. “Bütçə sistemi haqqında” (ilk qanunda) və “Dövlət bütçəsi haqqında” qanunlarda bu göstəricilər ümumi şəkildə verildiyi halda, “Bütçə sistemi haqqında” qanunda vergilərin dərəcələri, mənbələr üzrə qrantlar və transferlər, ayrı-ayrı gəlirlərin bütçələr arasında bölgüsü, iqtisadi təsnifat üzrə xərclərin məbləği, bütçə ssudalarının ümumi məbləği, dövlətin üçüncü tərəf qarşısında öhdəliyinin yuxarı həddi, dövlət bütçəsinin müdafiə olunan xərc maddələri göstərilmişdir;
- “Bütçə sistemi haqqında” ilk qanunda dövlət bütçəsinin kassa icrasının Milli Bank tərəfindən aparıldığı (“Dövlət bütçəsi haqqında” qəbul edilmiş qanunda isə yalnız terminoloji izahı) göstərilirdi. Hazırkı qanunvericilikdə dövlət bütçəsinin kassa icrasının **dövlət xəzimədarlığı** vasitəsilə həyata keçirilməsi, həmçinin dövlət

- Xəzinədarlığının dövlət maliyyəsindən istifadə sahəsində şəffaflıq temin etmək məqsədilə dövlət bütçəsindən maliyyələşən bütün idarə, müəssisə və təşkilatlar üzrə maliyyə aməliyyatlarının müvafiq uçot qaydalarına uyğun uçotunu aparması qeyd olunur.
- Bu qanuna Azərbaycan Respublikasının dövlət bütçəsinin icrası barədə hesabatları və müvafiq qanun layihələrinə Hesablama Palatasının rəy verməsi də müəyyən edilir (İlk qanunvericilik akunda bu funksiyu yeni dövlət bütçəsinin icrasına nəzarəti Ali Sovetin **Büdcəyə nəzarət komissiyasının** icra etdiyi göstərlərildi);
- *Qeyd. Hesablama Palatası dövləti bütçəsi layihəsinə və dövləti bütçəsinin icrası haqqında qanun layihələrinə rəy verir. Bu işə öz növbəsində büdcəyə toplanan maliyyə resurslarının ümvanlı istifadəsi ilə bağlı konkret dövlət qurumunun nəzarət etməsi nəticəsində bütçə xərclərinin istifadə olunmasının səmərəliliyinin qiyamətləndirilməsinə şərait yaratmalıdır.*
- **Hesablama Palatasının** bildəcə ilə bağlı digər funksiyası dövlət bütçəsinin auditini aparmaqdır;
- **Dövlət borcu və ona xidmət** göstərilməsi maddəsi də bu qanunun yeni muddəalarındanndır. Qanunun 25-ci maddəsinə əsasən ölkənin sosial-iqtisadi inkişaf programlarının yerinə yetirilməsini təmin etmək məqsədilə müvafiq icra həkimliyətinin (Maliyyə Nazirliyi) qərarı ilə dövlətin teminatı əsasında borç alınır. Bunuňla yanşıt bütçə galirlərinin hacmindən və ayırmaların səviyyəsindən asılı olmayaraq dövlət borcu üzərə xidmətlər (əsas borc, faiz) tam və yaxtında həyata keçirilməsi qeyd olunur, həmçinin faizlər və borclar kredit müqaviləsinə, yaxud dövlət qiyaməti kağızlarının şərtlərinə əsasən vaxtında ödənilməlidir;
- **Bələdiyyə** bütçələrinin təribi, təsdiqi, icrası və icrasına nəzarətə bağlı xüsusi fəsilin verilməsidir (əvvəlki qanunvericilik akularında bələdiyyələrin bağlı **qısa** informasiya verilmişdi). Bələdiyyələrin dövlət həkimliyəti orqanları arasında bütçə mülnasibələri maddəsi xüsusilə

diqqəti cəlb edir. Bu maddəye görə dövlətin yerli bütçələrə maliyyə dəstəyinin yolları müəyyən edilmişdir:

a) Investisiya mühitini yaxşılaşdırmaq və səmərəli iqtisadi siyaseti həyata keçirməklə istehsal və xidmət sahələrinin inkişafına şərait yaratmaq;

b) Yerli sosial-iqtisadi inkişaf proqramlarını yerli bütçələrin vasaiti hesabına maliyyələşdirmək mümkün olmadıqda, dövlət bütçəsindən dətəsiyə və subvansiya ayırməq.

"Bütçə sistemi haqqında" qanunun tətbiq edilməsi haqqında farmandan irali gələn məsələlərdən biri də Nazirlər Kabinetin tərəfindən "Dövlət bütçəsinin təribi və icrası Qaydaları"nın təsdiq edilməsi idi. 24 may 2004-cü ilə (21 iyun 2005-ci il tarixli) əlavə və edilmişdir. Nazirlər Kabinetin tərəfindən "Dövlət dəyişikliklər edilmişdir" Nazirlər Kabinetin tərəfindən "Bütçə sistemi haqqında" qanunun təribi və icrası Qaydaları" təsdiq edildi. Bu qaydalar "Bütçə sistemi haqqında" qanuna uyğun olaraq hazırlanmış və Azərbaycan Respublikasının dövlət bütçəsinin təribi və icrasının təşkilati, hüquqi və iqtisadi əsaslarının pincəsiplərini müəyyən edir. "Bütçə sistemi haqqında" qanun və Nazirlər Kabinetin tərəfindən qəbul edilmiş "Dövlət bütçəsinin təribi və icrası Qaydaları"nda qəbul edilmiş "Dövlət bütçəsinin təribi və icrası Qaydaları"nda qeyd olunan mülddəalar bütçə qanunvericiliyinin təkmilləşdirilməsinə yönəldilmişdir.

Bu qaydalarla bir surə yeni məqamlar öz əksini tapirdi. Belə ki, dövlət bütçəsinin təribi işinin təşkilində aşağıdakı yeni muddəələri göstərmək olar:

a) Ortamüddəti iqtisadi və sosial inkişaf proqramı növbəti bütçə ilə və gələn üç il üçün ölkənin sosial-iqtisadi inkişaf konsepsiyasının və prognoz göstəricilərinin xülasəsini, makroiqtisadi göstəricilərinin və sosial-iqtisadi siyasetinin prioritətlərini əhatə edir dedikdə hamın göstəricilərin tam siyahısı təqdim edilir;

b) Torpaq sahələrinin qeydiyyatını aparan orqanlar tərəfindən Maliyyə Nazirliyinin təlimat məktubuna uyğun olaraq təqdim olunan məlumatların hansılardan ibaret olduğu göstərilir;

c) Dövlət emlakının və torpaqlann icarəye verilməsi ilə məşğul olan organlar tərəfindən Azərbaycan Respublikasının Maliyyə

- Nazirliyinin təlimat məktubuna uyğun olaraq təqdim olunan məlumatlarda öz əksini tapmalı olan informasiya qeyd olunur;
- d) Vergilər Nazirliyi və onun müvafiq orqanları tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin təlimat məktubuna uyğun olaraq təqdim olunan bütçə layihəsində hansı məlumatlar öz əksini tapır və s.

Bununla yanaşı, dövlət bütçəsi layihəsinin tərtibi, Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edildiyi dövr ərzində hazırlanmış bütçə zərfində öz əksini tapan sənədlərin siyahısı təqdim edildi. Həmçinin, dövlət bütçəsinin icrası və icrasına cari nəzarət kifayət qədər təfsilati ilə verilir.

Yeni qaydalarla dövlət borcu və ona xidmət göstərilməsi bölməsində “Bütçə sistemi haqqında” qanunda göstərilən müddəalar bir qədər açıqlanmışdır.

- Azərbaycan Respublikası Hökumətinin xarici hüquqi və fiziki şəxslərlə (qeyri-rezidentlərlə), digər ölkələrlə və beynəlxalq maliyyə-kredit təşkilatları ilə imzaladığı müqavilələr əsasında yaranmış xarici dövlət borcunun və ölkə daxilində dövlət zəmanəti ilə alınan kreditlər, hökumət adından buraxılan qiymətli kağızlar şəkilində dövlət istiqrazları, hökumətin təminat verdiyi digər borc öhdəlikləri üzrə yaranmış daxili dövlət borcunun qeydiyyatı üçün xarici və daxili borc bölmələrində ibarət iki ədəd baş kitab – xarici dövlət borcunun registri və daxili dövlət borcunun registri tərtib edilir;
- Dövlət borcunun qeydiyyatı və uçotu Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən həyata keçirildiyi üçün imzalanmış müqavilələrdə Hökumətin adından “Borcalan” və “Zəmanətçi” funksiyalarının icraçısı kimi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi çıxış etdiyi üçün, müvafiq olaraq xarici dövlət borcunun registri və daxili dövlət borcunun registri Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən aparılır;

- Dövlət borcu yaradan müqavilələr müvafiq qaydada paraqraflarınlıqlıdan sonra dövlət borcunun müvafiq registrlərinə daxil edilir;
- Dövlət borcu yaradan kreditlərə zəmanətlərin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir;
- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət borcunun qeydiyyatını, uçotunu, onun vəziyyətinə və kreditlərin vaxtında qaytarılmasına cari nəzarəti, xarici dövlət borcunun və daxili dövlət borcunun registrlərində qeydlərin düzgün aparılmasını və dövlət registrinin baş kitablarının saxlanılmasını təmin edir;
- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi xarici dövlət borcunun uçotunun qurulması və aparılması məqsədi ilə dövlət zəmanəti ilə kredit alan borclu təşkilatlardan aylıq və rüblük hesabatlar alır. Hesabatda əks etdirilən məlumatların dürüstlüyüne görə hesabatı təqdim edən təşkilatın rəhbəri şəxsən məsuliyyət daşıyır. Hesabat məlumatları hesabat ayından sonrakı ayın 15-dən gec olmayıaraq Maliyyə Nazirliyinə təqdim edilməlidir. Alınmış məlumatlar artan yekunla ümumiləşdirilir və xarici dövlət borcunun ölkə üzrə ümumi məbləği müəyyən olunaraq uçotu aparılır;
- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət borcunun mövcud vəziyyəti barədə məlumatları hər rüb mətbuatda dərc etdirir. Bu məlumat kitabında bir sıra göstəricilər öz əksini tapır.

“Büdcə sistemi haqqında” qanunun qəbul edilməsindən sonra bu qanundan və qanunun tətbiq edilməsi haqqında fərmandan irəli gələn məsələlərin həll edilməsi məqsədilə bir sıra hüquqi-normativ aktlar da qəbul edildi.

Bu sənədlərin sırasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtiblə və icrası Qaydaları” ilə yanaşı 2 iyun 2003-cü il qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fonduñun vəsaitindən istifadə qaydaları”. 12 iyul 2004-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin, büdcədəkənar dövlət

11318 /

fondları bütçələrinin tərtibi və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsinə dair Tədbirlər planı”, Nazirlər Kabinetinin 6 oktyabr 2004-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vahid bütçə təsnifatı” aid edilə bilər. Bu isə ümumən ölkədə bütçə qanunvericiliyinin təkmilləşdirilməsinə xidmət edən tədbirlər kimi qəbul edilir.

Qeyd. “Bütçə sistemi haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsi, həmçinin qanundan irəli gələn məsələlərlə bağlı Nazirlər Kabinetin tərəfindən bir neçə mühüm sənədlərin hazırlanması 2003-cü ildə qəbul edilmiş 2003-2005-ci illər üzrə Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Programında (YAİDP) qoyulan hədəflərin icra edilməsi məqsədilə həyata keçirilən tədbirlərin tərkib hissəsidir ki, bu halda bütçə prosesinin təkmilləşdirilməsi vasitəsilə bütçə proqnozlaşdırılmasının və bütçə xərclərinin səmərəliliyinin artırılması nəzərdə tutulurdu.

1.2. Azərbaycan Respublikasının bütçə prosesləri

İlk növbədə bütçə prosesləri ilə bütçə ili anlayışlarına bir qədər aydınlıq götirmək lazımdır. Çünkü bu terminlər çox tez-tez eyni bir mənaya malik müddəalar kimi qəbul edilir. Azərbaycan Respublikasının “Bütçə sistemi haqqında” qanunun 1.1.3 maddəsinə görə bütçə ili *yanvar ayının 1-dən dekabr ayının 31-dək* olan bir illik dövrdür.

Lakin, bütçə prosesləri növbəti il üzrə bütçə layihəsinin hazırlanmasından başlanmış həmin bütçə layihəsinin təsdiqi, icrası və icrası ilə bağlı hesabatın hazırlanması və dövlət başçısı tərəfindən bütçənin icrası haqqında qanunun imzalanmasına qədər olan dövrü əhatə edir. “Bütçə ili” bütçə proseslərinin yalnız bir həlqəsidir və bu həlqə bütçənin icrası adlanır. İndi bütçənin bütün mərhələlərini ayrı-ayrılıqlıda nəzərdən keçirək.

Qeyd. *Bütçə ili Avstriya, Argentina, Belçika, Bolqarıstan, Braziliya, Macaristan, Vietnam, Zair, Zambiya, İordaniya, İrlandiya, İtaliya, Çin, Kosta-Rika, Malayziya, Polşa, Rumuniya, Suriya, Tunis, Sri-Lanka, İsveçra, Fransa, AFR, İtaliya, Niderlandda*

təqvim ili üst-üstə düşür. Böyük Britaniyada, Kanadada, Yaponiyada, Danimarka, Hindistan, İsrail, Küveyt, Malavi, Malta, Yeni Zelandiya, CAR-da büdcə ili 1 aprelda başlayır və növbəti ilin 31 mart tarixinə qədər olan dövrü əhatə edir. Amerika Birləşmiş Ştatlarında isə bütçə ili 1 oktyabr tarixindən (növbəti ilin) 30 sentyabr tarixinə qədər olan dövrü əhatə edir.

1.2.1. Büdcə layihəsinin tərtibi

Dövlət bütçəsinin tərtibi – ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi proqnozları, məqsədli proqramlar, iqtisadiyyatın sahələrinin, inzibati rayonların, mülkiyyət formasından asılı olmayaraq bütün müəssisələrin cari və növbəti il üzrə maliyyə-təsərrüfatı fəaliyyətinin nəticələrinin qiymətləndirilməsi əsasında növbəti bütçə ili üzrə dövlət bütçəsi layihəsinin hazırlanması.

Azərbaycan Respublikasının “Büdcə sistemi haqqında” qanununun 11-ci maddəsinə (və “Dövlət bütçəsi layihəsinin tərtibi və icrası” Qaydalarının 2.1-ci maddəsinə) əsasən bütçə layihəsinin tərtibi prosesi bütçə ilinə **11 ay** qalmış başlanır və bütçə layihəsinin Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edildiyi günədək olan dövrü əhatə edir.

Dövlət bütçəsi layihəsinin tərtibi prosesinə *yanvar ayının üçüncü ongünü* ərzində Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuatda dərc olunan qərarı ilə başlanıb.

Qeyd. Bu əsasda təqdim etmək istədiyimiz misalı nəzərdən keçirək. Nazirlər Kabineti “Büdcə sistemi haqqında” qanunun tətbiq edilməsi barədə ölkə prezidentinin 31 oktyabr 2002-ci il tarixli fərmanın icrasıyla əlaqədar olaraq, 2007-ci il dövlət bütçəsi layihəsinin, həmçinin ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin dövlət başçısına vaxtında təqdim edilməsi məqsədilə 2006-ci ilin yanvarın 31-də sərəncam qəbul etmişdir. Sərəncamda İqtisadi İnkişaf və Maliyyə Nazirlilikləri “Büdcə sistemi haqqında” qanunun müvafiq müddəalarından irəti gələn vəzifələri yerinə yetirməklə, ölkənin növbəti bütçə ili və gələn üç il üçün dövlət bütçəsinin layihəsini,

həmçinin ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasını, toplu maliyyə balansını və “Büdcə sistemi haqqında” qanunun 12-ci maddəsində göstərilən digər sənədləri hazırlayıb ölkə prezidentinə təqdim etmək üçün 2006-ci il sentyabrın 15-dək Nazirlər Kabinetinə təqdim etməsi qeyd olunmuşdur. Sərəncamda İqtisadi İnkışaf və Maliyyə Nazirliklarına, həmçinin Dövlət Statistika Komitəsi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sosial Müdafiə və Dövlət Neft Fondlarına da bir sıra (digər) tapşırıqlar verilmişdir. Nazirlər Kabinetinin sərəncamı ilə 2007-ci il və sonrakı üç il üçün dövlət bütçəsinin və icmal bütçənin layihələrinin hazırlanması məqsədilə dövlət komissiyası təşkil edilmişdir. Gəlirlər (11 nəfər) və xərclər (15 nəfər) üzrə ayrı-ayrılıqda komissiyalar yaradılmışdır. Gəlirlər üzrə yaradılan komissiya 2007-ci ilin dövlət bütçəsinin gəlirlərinin müəyyənləşdirilməsi üçün zəruri olan qanun layihələrini mayın 1-dək hazırlanmalıdır.

Dövlət Statistika Komitəsi və onun müvafiq orqanları son üç ili və cari ilin ötən dövrünü əhatə edən statistik məlumatları cari ilin *fevral ayının 5-dək* Azərbaycan Respublikasının İqtisadi İnkışaf Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edirlər.

Nazirlər Kabinetinin qərarına uyğun olaraq fevral ayının sonuna dək İqtisadi İnkışaf Nazirliyi tərəfindən tərtib edilmiş ölkənin orta müddətli iqtisadi və sosial inkişaf programı dəqiqləşdirilir və *mart ayının 1-dən* gec olmayıraq Maliyyə Nazirliyinə təqdim edilir.

Dəqiqləşdirilmiş ortamüddətli iqtisadi və sosial inkişaf programına müvafiq olaraq cari ilin *mart* ayında Maliyyə Nazirliyi tərəfindən növbəti il üçün ilkin ortamüddətli bütçə proqnozu (gəlirlər, xərclər, kəsir və maliyyələşmə) və İqtisadi İnkışaf Nazirliyi tərəfindən investisiya programı tərtib edilir.

Cari ilin *aprel ayının 15-dək* növbəti il üzrə dövlət bütçəsinin layihəsi, bütçə-vergi siyasetinin əsas istiqamətləri, bütçə təsnifatının bölmələri səviyyəsində gelir və xərclərin yuxarı həddi, dövlət borcları, prioritet xərclər, növbəti bütçə ili və sonrakı üç il üçün icmal bütçə proqnozu və Azərbaycan Respublikasının İqtisadi İnkışaf Nazirliyi tərəfindən investisiya programının ilkin layihəsi hazırlanaraq baxılmaq üçün Azərbaycan Respublikasının Nazirlər

Kabinetinə təqdim olunur. Azərbaycan Respublikasının Nazirlər Kabinetini layihələri İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və digər müvafiq icra hakimiyyəti orqanları ilə müzakirə edir.

Cari ilin *may ayının 1-dək* Maliyyə Nazirliyi tərəfindən növbəti il üzrə dövlət büdcəsinin layihəsi və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin tərtibinə dair təlimat məktubu hazırlanır və büdcənin tərtibində iştirak edən təşkilatlara göndərilir. Bu təlimatda aidiyyəti məlumatlarla yanaşı təşkilatlar və hər bölmə üzrə xərclərin yuxarı həddinə, cari xərclərə dair təsdiq olunmuş normalara, formalara, ətraflı büdcə təklifinin müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi üçün yardımçı sənədlər daxil olmaqla gəlirlərin və xərclərin təhlilinə (qiymətləndirilməsinə) dair məlumat verilir.

Büdcə təşkilatlarının maliyyələşdirilməsi müəyyən edilərkən onların büdcədənəkar vəsaitləri nəzərə alınır.

Dövlət büdcəsindən maliyyə yardımları almaq istəyən bələdiyyələr cari ilin *may ayının 1-dək* aşağıdakı sənədləri və məlumatları müvafiq icra hakimiyyəti orqanına (Maliyyə Nazirliyi) cari ilin gözlənilən və ötən büdcəsinin faktiki nəticələri barədə arayış, növbəti büdcə ili üzrə yerli büdcələrin nəzərdə tutulan gəlirləri və xərcləri, dövlət büdcəsindən ayrılaçq dətasiyanın və digər maliyyə yardımlarının həcmiñin əsaslandırılması, ötən ildə yerli büdcənin icra vəziyyəti barədə auditor rəyi, müvafiq icra hakimiyyəti orqanının sorğusuna görə digər materialları təqdim etməlidirlər.

Qeyd. Sadalanan sənədlərin siyahısından göründüyü kimi bu materiallarda bələdiyyələrə dövlət büdcəsindən ayrılacaq dətasiyanın və digər maliyyə yardımının həcmi əsaslandırılmışdır. Ümumiyyətlə, dətasiyanın yuxarı həddinin hesablanmasında bələdiyyənin ərazisində yaşayan əhalinin sayı və ölkənin maliyyə ehtiyatlarının formallaşmasında onun xüsusi çəkisi və digər amillər nəzərə alını bilər. Dotasiyalar 2002-ci ildə bələdiyyə gəlirlərinin 39%, 2003-cü ildə 8,7%, 2004-cü ildə isə 10,7%-ni təşkil etmişdir.

Dövlət büdcəsinin gəlirlərinin icrasını təmin edən orqanlar və büdcədən maliyyələşən təşkilatlar təlimata uyğun olaraq hazırlanmış

büdcə layihəsini cari ilin *iyul ayının 1-dək* müvafiq icra hakimiyyəti orqanına təqdim edirlər.

Təqdim olunmuş büdcə layihələrində aşağıdakılardır əks etdirilir:

- funksional və iqtisadi təsnifatın paraqrafları üzrə keçən ildə faktiki və cari ilin sonuna gözlənilən büdcə xərclərinin məbləği, Naxçıvan Muxtar Respublikası, ölkənin şəhər və rayonları üzrə, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş vergi ödəyicilərinin qrupları üzrə keçən ildə əldə edilmiş və cari ildə gözlənilən büdcə gəlirlərinin məbləği, hesablanmış büdcə gəlirlərinin keçən ildə faktiki və cari ildə gözlənilən məbləği, büdcə gəlirlərinin keçən ildə faktiki və cari ilin sonuna gözlənilən qalığı;
- funksional və iqtisadi təsnifatın paraqrafları və Naxçıvan Muxtar Respublikası, respublikasının şəhər və rayonları üzrə keçən ildə əldə edilmiş büdcədənkənar gəlirlərinin və xərclərinin məbləği, gəlirlərinin və xərclərinin keçən ilin sonuna qalığı, cari ildə və növbəti büdcə ilində büdcədənkənar gəlirlərinin və xərclərinin məbləğləri;
- funksional və iqtisadi təsnifatın paraqrafları və Naxçıvan Muxtar Respublikası, respublikasının şəhər və rayonları üzrə, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş vergi ödəyicilərinin qrupları üzrə növbəti il üçün təklif olunan büdcə gəlirlərinin və xərclərinin həcmi, ödənilməli və olan verginin və ödənişlərin məbləği, büdcə-vergi siyasətində nəzərdə tutulmuş tədbirlərin qiymətləndirilməsinə dair göstəricilər;
- iqtisadi və funksional təsnifat, Naxçıvan Muxtar Respublikası, respublikasının şəhər və rayonları üzrə, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş vergi ödəyicilərinin qrupları üzrə sonrakı üç il üçün gəlirlərin və xərclərin qiymətləndirilməsi;

maliyyələşdirmə mənbəyi göstərilməklə növbəti il və sonrakı üç il üçün iqtisadi və funksional təsnifatın paraqrafları üzrə investisiya proqramları üzrə xərclərin həcmi.

Avqust ayının 1-dək İqtisadi İnkışaf Nazirliyi tərəfindən cari ilin altı ayının faktiki nəticələri nəzərə alınmaqla növbəti il üzrə və orta müddətli makroiqtisadi göstəricilər, habelə sosial, iqtisadi və investisiya proqramları dəqiqləşdirilərək Maliyyə Nazirliyinə təqdim edilir. Müvafiq icra hakimiyyəti orqanı makroiqtisadi göstəricilərin dəqiqləşdirilmiş proqnozuna və hazırlanmış proqramlara əsasən dövlət bütçəsinin layihəsində gəlirləri və xərcləri yenidən hesablayır, zəruri hallarda müvafiq əlavələr və dəyişikliklər edir.

Dövlət bütçəsi layihəsinin dəqiqləşdirilmiş göstəricilərini əsas götürməklə müvafiq icra hakimiyyəti orqanı *iyul-avqust* aylarında dövlət bütçəsinin gəlirlərinin icrasını təmin edən orqanlarla və bütçə təşkilatları, həmçinin Naxçıvan Muxtar Respublikasının icra hakimiyyəti orqanları ilə, zəruri olduqda bələdiyyələrlə və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərlə alınmış bütçə layihələri üzrə müzakirələr aparır. Müzakirələrin nəticələri protokollarla rəsmiləşdirilir.

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət bütçəsinin tərtibi üçün lazımlı olan əsaslandırma materialları və hesablamlar mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, habelə onların struktur bölmələrindən, dövlət bütçəsindən, maliyyələşdirilən təşkilatlardan, zərurət yarandıqda mülkiyyət və təşkilat-hüquqi formasından asılı olmayaraq digər hüquqi şəxslərdən, bələdiyyələrdən və bütçədən kənar dövlət fondlarından tələb oluna bilər.

Bütçədən maliyyələşən aidiyyəti nazirlik, komitə, şirkət, baş idarə və digər bütçə təşkilatları xidmət etdikləri sahələr və xərc bölmələri üzrə dövlət bütçəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulan məqsədli proqramlar hazırlanmaqla, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və İqtisadi İnkışaf Nazirliyi ilə razılışdırıb *sentyabr ayının 1-dək* Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.

Qeyd. Beynəlxalq təcrübədə dövlət bütçəsinin məqsədli proqramlar səviyyəsində icrasının aşağıdakı xüsusiyyətləri vardır.

Birinci, bu proqramlar dövlətin iqtisadi inkişaf strategiyasına uyğun olmalıdır. Inkişaf etmiş ölkələrdə, bir qayda olaraq, ortamüddətli inidikativ planlar qəbul edilir və bu planlarda nəzərdə tutulmuş hədəflərə çatmaq üçün maliyyə mənbəyi dövlət bütçəsinin xərcləri olan və əsas istiqamətləri ölkənin sosial-iqtisadi hədəfləri ilə üst-üstə düşən məqsədli proqramlar qəbul edilir.

İkinci, bütçə maliyyələşdirilməsinin nəticələri orta və uzunmüddətli dövr üzrə müəyyənləşdirildiyi üçün məqsədli proqramların prinsiplərinin tam mənada tətbiqi ortamüddətli dövr üçün münasibdir. Buna görə də qeyd olunan bütçə metodunun tətbiqi paralel olaraq perspektiv bütçə planlaşdırılmasına keçidi şərtləndirir. Belə ki, məqsədli sosial-iqtisadi inkişaf proqramları orta müddətli bütçə proqnozları (bəzi hallarda orta müddətli bütçə planlaşdırılması və ya sadəcə orta müddətli bütçə plan-proqnozu) ilə əlaqəli şəkildə və onlara uyğun hazırlanır.

Üçüncüsü, proqramlar çərçivəsində xərclənən vəsaitlərin səmərəliliyinin qiymətləndirilməsi məqsədilə bu xərclər üzərində ciddi maliyyə nəzarəti aparılır və hesabatlar təqdim olunur. Bu hesabatlarda xərclərin səmərəliliyini qiymətləndirmək məqsədilə xüsusi (kəmiyyət və keyfiyyət) göstəricilər sistemi öz əksini tapır.

Hazırda ABŞ, Fransa, Norveç, Kanada, Yeni Zelandiya, Danimarka, İsveç, Finlyandiya, Böyük Britaniya və Rusiya Federasiyası kimi ölkələrdə haqqında danışılan metodun bu və ya digər formaları tətbiq edilir.

Məqsədli proqramlar səviyyəsində dövlət bütçəsinin icrası zamanı aşağıdakı prinsiplər əsas götürülməlidir:

1. Maliyyə resurslarının maddələr üzrə deyil, proqramlar və ya strateji hədəflər üzrə icrasının təmin edilməsi;

2. Dövlət qurumlarının məqsədi və strateji prioritetlərinin proqramlara uyğunlaşdırılması;

3. Dövlət qurumlarının bütçə vəsaitlərindən istifadəsi üzərində nəzarət mexanizminin qurulması;

4. Bütçə prosesləri daha çox dövlət sektorunda olan müəssisə və təşkilatların fəaliyyəti ilə sıx bağlıdır;

5. Büdcə layihəsi müvafiq icra hakimiyyəti orqanlarına bürdən subyektlərinin fəaliyyətinin səmərəliliyini qiymətləndirmək imkanı verən göstəricilər sistemi əsasında təqdim edilir.

Növbəti bürdə ili üzrə dövlət bürdəsinin layihəsi və sonrakı üç il üçün icmal bürdənin göstəriciləri cari ilin *sentyabr ayının 15-dək* Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.

Paralel olaraq Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi *sentyabr ayının 10-dək* növbəti bürdə ili və gələn il üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasını və proqnoz göstəricilərini, növbəti il üzrə dövlət bürdəsinin və icmal bürdəsinin, habelə gələn üç il üzrə icmal bürdənin layihələrinə uyğun olaraq mühüm investisiya layihələrini özündə əks etdirən dövlət investisiya programlarının layihələrini, Azərbaycan Respublikasının toplu maliyyə balansını Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir.

Növbəti bürdə ili üzrə dövlət bürdəsinin layihəsi və sonrakı üç il üçün icmal bürdənin göstəriciləri və “Büdcə sistemi haqqında” qanunla müəyyən edilən digər sənədlər *sentyabr ayının 25-dək* Azərbaycan Respublikasının Prezidentinə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına əsasən təqdim edilir.

Qeyd. *Bu əsasda konkret misalı nəzərdən keçirək. Azərbaycan Respublikasının 2006-ci il üzrə dövlət bürdəsinin və icmal bürdənin göstəriciləri, Azərbaycan Respublikasının 2006-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 sentyabr 2005-ci il tarixli qərarı imzalanmışdır. Nazirlər Kabinetin qərara alır Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin əlaqədar nazirlik, komitə, idarə və təşkilatlarla birlikdə müvafiq programlar əsasında hazırladığı “Azərbaycan Respublikasının 2006-ci il üzrə dövlət bürdəsinin və icmal bürdənin layihələri və sonrakı üç il üçün icmal bürdənin göstəriciləri” və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin təqdim etdiyi “Azərbaycan Respublikasının 2006-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” bəyanılsın. Həmçinin, bu sənədlər və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası*

Qanunun 12-ci maddəsində nəzərdə tutulan müvafiq materiallar Azərbaycan Respublikasının Prezidentinə təqdim edilsin.

Növbəti il üzrə dövlət bütçəsinin və icmal bütçəsinin layihələrinin və sonrakı üç il üçün icmal bütçənin tərtibi prosesində iştirak edən təşkilatlar tərəfindən qanunvericiliklə müəyyən edilən sənədlərin vaxtında müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsi bütçənin tərtibi prosesinin pozulmasına səbəb olarsa, həmin təşkilatların vəzifəli şəxsləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

1.2.2. Büdcə layihəsinin müzakirəsi və təsdiqi

Dövlət bütçəsinin təsdiqi – ölkənin qanunverici orqanına təqdim olunan dövlət bütçəsi haqqında qanun layihəsinin müzakirəsi və təsdiqi.

Növbəti bütçə ili üzrə dövlət bütçəsi haqqında qanun layihəsi ona əlavə edilmiş digər sənədlərlə birlikdə cari ilin *oktyabrın 15-dən* gec olmayıaraq Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq (Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının dövlət bütçəsi) Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunur.

Növbəti il üçün dövlət bütçəsinin layihəsi müvafiq sənədlərlə birlikdə Azərbaycan Respublikasının Milli Məclisinə daxil olduğu tarixdən 10 gün ərzində mətbuatda dərc olunur. Növbəti bütçə ili üzrə dövlət bütçəsi layihəsinin müzakirəsi və təsdiqi (17 may 1996-ci ildə qəbul edilmiş) Azərbaycan Respublikasının Milli Məclisinin Daxili Nizamnaməsinə uyğun olaraq həyata keçirilir.

Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq dövlət bütçəsi haqqında qanun üç oxunuşda qəbul edilir. Qəbul edilənə qədər bütçə layihəsi Milli Məclisin daimi komissiyalarında müzakirə edilir.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada Azərbaycan Respublikasının Milli Məclisinin iclasında növbəti bütçə ili üzrə dövlət bütçəsinin müzakirəsində icra hakimiyyəti orqanları iştirak edir.

Növbəti bütçə ili üzrə dövlət bütçəsi layihəsi Azərbaycan Respublikasının Milli Məclisində cari ilin *dekabr ayının 20-dən* gec olmayaraq təsdiq edilir.

Milli Məclisdə təsdiq edilmiş dövlət bütçəsi haqqında qanun Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanır.

Növbəti bütçə ili üzrə dövlət bütçəsinin layihəsi müəyyən olunmuş müddət ərzində təsdiq olunmadıqda, müvafiq icra hakimiyyəti orqam dövlət bütçəsi təsdiq olunanadək hər ay üzrə ötən ilin xərclərinin on ikidə biri qədərində (müdafia olunmuş xərc maddələri üzrə tam) maliyyəlaşmənin aparılmasının müvəqqəti qaydalarını müəyyənləşdirir. Eyni qayda bütçədən kənar dövlət fondlarının idarəetmə və əməliyyat xərclərinə də şamil edilir.

Maliyyə Nazirliyi növbəti bütçə ili üzrə dövlət bütçəsinin təsdiq olunmuş göstəriciləri əsasında onun bütçə təsnifatına uyğun olaraq mənbələr üzrə gəlirlərim və xərclərinin rüblük, zəruri hallarda aylıq bölgüsünü müəyyən edir.

Təsdiq olunmuş dövlət bütçəsinin göstəriciləri, gəlir və xərclərin bölgüsü Maliyyə Nazirliyi tərəfindən bir ay müddətində bütçə təşkilatlarına çatdırılır.

Qeyd. Hazırda Milli Məclisdə fəaliyyət göstərən 11 daimi komissiyadan dövlət bütçəsi ilə bağlı hər hansı bir qərarın qəbul edilməsinə daha çox aidiyiyati olan - iqtisadi siyaset daimi komissiyasıdır (2001-ci ilə qədər Milli Məclisdə bütçə komissiyası da fəaliyyət göstərirdi). Iqtisadi siyaset daimi komissiyası dövlətin maliyyə və vergi siyasetinin, iqtisadi siyasetinin formalasdırılması və həyata keçirilməsinə dair, habelə dövlət bütçəsinin təsdiq edilməsi və icrası ilə bağlı qanun və qərar layihələri üzrə aparıcı daimi komissiyadır.

Iqtisadi siyaset daimi komissiyası:

- Dövlət bütçəsi, bütçə prosesi və quruluşu, pul emissiyası, qiymət siyasetinin əsasları, bank fəaliyyəti, maliyyə, münasibat, sigorta, valyuta, kredit, gömrük tənzimlənməsi, vergi siyaseti, rüsum və ödənişlər, daxili və xarici iqtisadi münasibətləri, təsərrüfat fəaliyyəti, sənaye, nəqliyyat, rabitə, ticarət, birləş, sahibkarlıq fəaliyyəti, antiinhisar

- siyaseti sahələri üzrə qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;
- yerli vergilərə və ödənişlərə, yerli büdcələrə aid qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;
- dövlət büdcəsinə nəzarətlə bağlı məsələlərə baxır və Azərbaycan Respublikasının Milli Məclisinə təkliflər verir;
- dövlət büdcəsinin layihəsinə dair başqa daimi komissiyaların təkliflərinə baxır və onlar barəsində rəy verir və s.

1.2.3. Büdcənin icrası

Dövlət büdcəsinin icrası – *müvafiq icra hakimiyyəti orqanları və onların tabeliyində olan təşkilatlar (büdcə təşkilatları) tərəfindən dövlət büdcəsi gəlirlərinin təmin edilməsi və xərclərin həyata keçirilməsi prosesi.*

Dövlət büdcəsi müvafiq icra hakimiyyəti orqanları, onların tabeliyindəki təşkilatlar tərəfindən dövlət xəzinədarlığı vasitəsilə icra edilir.

Dövlət büdcəsindən inaiyyələşən təşkilatların vəzifəli şəxslərin tabeliyində olan müəssisələrin həyata keçirdikləri maliyyə əməliyyatlarına, xərc normalarına və müvafiq maliyyə qaydalarına riayət etmələrinə görə məsuliyyət daşıyırlar. Bu qaydalara riayət etməyən, o cümlədən vəsaitin hərəkətinə və istifadəsinə dair məlumatı təqdim etməyən, həmin vəsaitin təyinatını dəyişən büdcə təşkilatlarına qarşı qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri həyata keçirə bilər. Dövlət büdcəsinin gəlirlərinin icrasını təmin edən orqanlar müəyyən edilmiş formalara uyğun olaraq aylıq, rüblük və ilin əvvəlindən artan yekunla gəlirlərin təsnifat üzrə hesabatları müvafiq icra hakimiyyəti orqanına təqdim edirlər.

Büdcə təşkilatları və dövlət büdcəsindən maliyyə yardımını alan təşkilatlar həmin vəsaitlərdən istifadə barədə müəyyən olunmuş qaydada aylıq, rüblük və ilin əvvəlindən artan yekunla funksional,

iqtisadi və təşkilati təsnifat üzrə hesabatları müvafiq icra hakimiyyəti orqanlarına təqdim edirlər.

Zərurət yarandıqda müvafiq icra hakimiyyəti orqanları təsdiq olunmuş büdcə ayırmaları həddində, bölmələrin xərc maddələri və funksional təsnifatın paraqrafları səviyyəsində iqtisadi təsnifatın yarımmaddələri arasında müvafiq dəyişikliklər də edə bilər.

Qeyd etməliyik ki, dövlət büdcəsinin icrası ilə yanaşı dövlət büdcəsinin kassa icrası da vardır. Dövlət büdcəsinin kassa icrası dedikdə büdcə gəlirlərinin bütçəyə daxil olmasını və xərclərinin bütçə təsnifatına uyğun olaraq xəzinədarlıq vasitəsilə tünvanlı istifadəsini təmin edən icra mexanizmi başa düşülür.

Dövlət büdcəsinin kassa icrası dövlət xəzinədarlığı vasitəsilə həyata keçirilir. Dövlət xəzinədarlığı dövlət maliyyəsindən istifadə sahəsində şəffaflığı təmin etmək məqsədilə dövlət büdcəsinindən maliyyələşən bütün idarə, müəssisə və təşkilatlar üzrə maliyyə əməliyyatlarının müvafiq uşaq qaydalarına uyğun uçotunu aparır.

Dövlət büdcəsinə bütün daxilolmalar və ödəmələr, bütçədən kənar dövlət fondları, dövlət təminatı ilə alınmış kreditlər üzrə əməliyyatlar və digər dövlət əməliyyatları qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq dövlət xəzinədarlığı tərəfindən ödənilir.

Büdcə təşkilatlarının satm aldığı mallara, qəbul etdiyi iş və xidmətlərə görə dövlət xəzinədarlığı tərəfindən qabaqcadan dövlət (büdcə) öhdəlikləri götürülür və bu öhdəliklər çərçivəsində satınalmalardan yaranan kreditor borcları xəzinədarlıq tərəfindən ödənilir.

Dövlət büdcəsinin icrası prosesində qəbul edilmiş öhdəliklər üzrə əməliyyatlar bütçə ili qurtardıqdan sonra həyata keçirilə bilməz. Belə öhdəliklər üzrə ödəmələr növbəti bütçə ilindəki ayırmalar hesabına təmin olunur.

İlin sonuna bütün xəzinə hesablarının qalıqları dövlət büdcəsinin valid xəzinə hesablarına (məqsədli təyinatlı maliyyələşmələr istisna olmaqla) köçürürlər və həmin vəsait növbəti ilin aidiyyəti bütçə xərclərinin ödənilməsinə və dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsinə yönəldilə bilər.

Azərbaycan Respublikası Vergi Məcəlləsində (22-ci maddə) nəzərdə tutulan vergi orqanlarının maddi həvəsləndirmə və inkişaf fonduna vəsaitin ayrılması həmin ilin vergi daxil olmalarının azaldılmasının hesabına həyata keçirilir.

Dövlət xəzinədarlığının öhdəsində olan nağd pul vəsaiti onun vahid hesabında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş müvəkkil banklarda saxlanılır.

Vahid xəzinə hesabının idarə edilməsinin və bu hesabdan vəsaitin silinməsinə sərəncam verilməsinin müstəsna səlahiyyəti dövlət xəzinədarlığına məxsusdur. Dövlət xəzinədarlığının razıhgı olmadan bu hesabdan hər hansı formada vəsaitin köçürülməsi və ya götürülməsi qadağandır.

Büdcə təşkilatları əldə etdikləri büdcə və bütçədən kənar gəlirləri tam həcmidə və vaxtında vahid xəzinə hesabına köçürməlidirlər.

Dövlət bütçəsinin icrasına dair hesabatın layihəsi və icmal hesabat müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanır.

Qeyd. Büdcə təşkilatları tərəfindən (işlərin və xidmətlərin) satın alınması Azərbaycan Respublikasının "Dövlət satınalmaları haqqında" qanunu ilə tənzimlənir. Qanun Azərbaycan Respublikasında dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsaslarını müəyyənləşdirir, satınalmalar zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərə (podratçılara) bərabər rəqabət mühiti yaradılması prinsipləri və qaydalarını müəyyən edir. Qanun Azərbaycan Respublikasında dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən malların (işlərin, xidmətlərin) dövlət vəsaitləri, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar hesabına satın alınmasına şamil edilir.

2005-ci ildə dövlət bütçəsinin vəsaiti hesabına 3583 müsabiqə həyata keçirilmişdir. Satınalma prosedurlarında tender predmetinin ehtimal olunan qiyməti 2 000 mlrd. AZM məbdəğində müəyyənləşdirilərək, dövlət vəsaitinin 161,9 mlrd. AZM və ya 8% qənaət olunmuşdur.

1.2.4. Büdcənin icrası ilə bağlı hesabatın hazırlanması və təsdiqi

Dövlət büdcəsinin icrası barədə hesabat hesabat ayından sonrakı ayın 25-dək tərtib olunur və müvafiq icra hakimiyyəti orqanlarına təqdim edilir. Hesabatda dövlət büdcəsinin icrası funksional və iqtisadi təsnifat əsasında ilin əvvəlindən artan yekunla əks etdirilir.

Dövlət büdcəsinin icrası barədə rüblük hesabat növbəti rübün birinci ayının sonuna dək Azərbaycan Respublikasının Milli Məclisinə və müvafiq icra hakimiyyəti orqanlarına təqdim olunur. Hesabat mətbuatda dərc edilir. Rüblük hesabatda göstəricilərlə yanaşı, gəlir və xərclərin icrasının müqayisəli təhlili verilir. Xərclərin maliyyələşdirilməsində faktiki göstəricilərlə təsdiq olunmuş rəqəmlər arasında fərq yarandıqda, hesabatda bu fərqlə bağlı izahat və dövlət əhəmiyyətli layihələrə dair məlumatlar əks olunur.

Dövlət büdcəsinin icrası barədə illik hesabat və müvafiq qanun layihəsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən hazırlanaraq növbəti ilin *aprel ayının 25-nə* kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir. Hesabat özündə digər məlumatlarla yanaşı bütün dövlət borcları, il ərzində götürülen borclar və verilən dövlət təminatları, buraxılmış dövlət istiqrazları və Ehtiyat Fondundan il ərzində istifadə haqqında məlumatları da əks etdirir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti qeyd olunan sənədləri *may ayının 5-nə* kimi Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.

Dövlət büdcəsinin icrası barədə illik hesabat və müvafiq qanun layihəsi təsdiq olunmaq üçün növbəti ilin *may ayının 15-dən* gec olmayıaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunur (Hesabat özündə digər məlumatlarla yanaşı bütün dövlət borcları, il ərzində götürülen borclar və verilən dövlət təminatları, buraxılmış dövlət istiqrazları və ehtiyat fondundan istifadə haqqında məlumatları əks etdirir).

Dövlət bütçəsinin hesabatı – qanunvericiliklə müəyyənləşdirilmiş dövr ərzində bütçə təşkilatlarının müvafiq icra hakimiyyəti orqanına və ölkənin qanunverici orqanına dövlət bütçəsinin icrası haqqında təqdim etdiyi hesabat.

Dövlət bütçəsinin gəlirlərinin icrası barədə hesabat dövlət bütçəsinin gəlirlərini təmin edən orqanlar və dövlət xəzinədarlığı tərəfindən müvafiq icra hakimiyyəti orqanının (Maliyyə Nazirliyi) müəyyən etdiyi formalarda aylıq, rüblük və ilin əvvəlindən artan yekunla gəlirlərin təsnifatı üzrə təqdim edilmiş hesabatlar əsasında hazırlanır.

Azərbaycan Respublikasının Hesablama Palatası öz nizamnamasına uyğun olaraq dövlət bütçəsinin icrası barədə hesabatlara və müvafiq qanun layihələrinə dair rəy verir.

Azərbaycan Respublikasının Milli Məclisi təqdim olunmuş sənədləri mütəzakirə edir və müvafiq hesabat ili üzrə dövlət bütçəsinin icrası barədə qanunu təsdiq edir.

Icmal bütçənin icrası barədə rüblük və illik liesabatlar (bütçənin gəlirləri, xərcləri, dövlət borcunun məbləği, kreditlər və s. məlumatlar da daxil olmaqla) mətbuatda dərc edilir.

Dövlət bütçəsinin icrasına nəzarət Azərbaycan Respublikasının Milli Məclisi və onun Hesablama Palatası həyata keçirir.

Qeyd. Bu əsasda konkret məsali nəzərdən keçirək. Azərbaycan Respublikasının 2002-ci il dövlət bütçəsinin icrasına dair illik hesabata və "Azərbaycan Respublikasının 2002-ci il dövlət bütçəsinin icrası haqqında" qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi. Rəyin hazırlanmasında Hesablama Palatasında aparılmış ekspert-analitik təhlilin nəticələri istifadə edilmişdir. Təhlil Hesablama Palatasının sorğuları əsasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən, müvafiq icra hakimiyyəti orqanlarından, bütçə prosesinin digər iştirakçılarından daxil olmuş ayri-ayri məlumatlar və hesabatlar, habelə Dövlət Statistika Komitəsinin məlumatlarına əsaslanmışdır.

Azərbaycan Respublikasının 2002-ci il Dövlət bütçəsinin icrası barədə hesabat və müvafiq icra hakimiyyəti orqanlarından alınmış materialların Hesablama Palatasında ekspert – analitik

təhlili 2002-ci ilin bütçə prosesi üçün ümumişdirilmiş nəticələrin çıxarılmasını mümkün etmişdir. Bu nəticələr faktiki olaraq Hesablama Palatasının yaxın perspektivdə aparılmasını planlaşdırıldığı nəzərat-audit tədbirlərinin istiqamətlərini müəyyənləşdirir [49].

Dövlət bütçəsindən maliyyələşən bütçə təşkilatlarının rəhbərləri onlara tabe təşkilatlarda gəlir və xərclərin müəyyən edilmiş qaydada uçotunun aparılması və vəsaitin təyinatı üzrə istifadəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Dövlət bütçəsindən maliyyələşdirilən müəssisə və təşkilatların maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydaları pozulduğda müvafiq icra hakimiyyəti orqanı qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər həyata keçirir.

1.3. Bütcə proseslərində iştirak edən dövlət orqanlarının aidiyyəti vəzifə və funksiyaları

Maliyyə Nazirliyinin vəzifələri (Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə Azərbaycan Respublikasının Prezidentinin 4 fevral 2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmişdir):

- Dövlətin vahid maliyyə, bütçə və vergi siyasətinin istiqamətlərinə dair təkliflərin hazırlanması və bu siyasətin həyata keçirilməsi, dövlət bütçəsi layihəsinin hazırlanması və icrasının təşkili;
- Azərbaycan Respublikasının iqtisadiyyatına xarici kreditlərin cəlb edilməsi, onların xərclənməsi və hərəkəti üzrə uçotun aparılması və ödənilməsi mənbələrinə dair təkliflərin hazırlanması;
- Bütcə sisteminin, bütçə-vergi proqnozlaşdırılmasının, maliyyələşdirmə mexanizminin, uçot və hesabat qaydalarının təkmilləşdirilməsi;
- Bütcə vəsaitlərinin, o cümlədən məqsədli bütçə fondlarının, bütçə təşkilatlarının bütçədən kənar vəsaitlərinin, habelə dövlət zəmanəti ilə alınan daxili və

xarici kreditlərin xərclənməsi üzərində maliyyə nəzarətinin həyata keçirilməsi, dövlət bütçəsi vəsaitlərinin idarə edilməsinin, o cümlədən bölgüsünün səmərəliliyinin təmin edilməsi və s.

Maliyyə Nazirliyinin funksiyaları:

- Ölkənin sosial-iqtisadi vəziyyətinin təhlili əsasında bütçə mədaxilinin artırılmasına yönəldilmiş təkliflər hazırlayır;
- Makroiqtisadi göstəricilərin proqnozlaşdırılmasında, məqsədli bütçə fondlarının yaradılması və onlardan istifadə olunması ilə bağlı təkliflərin hazırlanmasında iştirak;
- Müvafiq qanunvericiliyinə uyğun olaraq dövlət bütçəsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir, dövlət bütçəsinin tərtibi və icrası qaydalarını təkmilləşdirmək barədə təkliflər verir;
- Baş Dövlət Xəzinədarlığının hesabları üzrə əməliyyatları həyata keçirir və onların uçotunu təşkil edir;
- Müəyyən olunmuş qaydada dövlət bütçəsinin, o cümlədən məqsədli bütçə fondlarının icrasını təmin edir;
- Büdcə qanunvericiliyinə uyğun olaraq dövlət bütçəsinin dəqiqləşdirilməsi barədə təkliflər hazırlayır, dövlət bütçəsi ilə digər bütçələr arasında münasibətləri tənzimləyir;
- Qanunvericiliklə müəyyən edilmiş qaydada beynəlxalq maliyyə-kredit təşkilatları ilə əməkdaşlığı həyata keçirir və s. funksiyaları həyata keçirir.

Iqtisadi İnnışaf Nazirliyinin vəzifələri (Azərbaycan Respublikasının İqtisadi İnnışaf Nazirliyinin Əsasnaməsi Azərbaycan Respublikasının Prezidentinin 11 iyul 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmişdir):

- Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf strategiyasını və əsas istiqamətlərini müəyyənləşdirmək, iqtisadi proqramlar hazırlanmaq və onların həyata keçirilməsini təmin etmək;

- Azərbaycan Respublikasının iqtisadi vəziyyətinin təhlili əsasında sosial-iqtisadi fəaliyyətinin tənzimlənməsi yollarını müəyyən etmək;
- İqtisadi islahatların həyata keçirilməsində mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirmək;
- Ticarət sahəsində dövlət siyasetinin həyata keçirilməsini təmin etmək, ölkədə struktur və investisiya siyasetinin həyata keçirilməsini təmin etmək;
- Sahibkarlığın inkişafına kömək və onun stiçnullaşdırılması sahəsində müvafiq tədbirlərin həyata keçirilməsini təmin etmək və s.

Iqtisadi İnkişaf Nazirliyinin funksiyaları:

- Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf strategiyasını, iqtisadiyyata investisiyaların cəlb edilməsinin əsas istiqamətlərini, sahibkarlığın və rəqabətin inkişafına kömək sahəsində dövlət programını, hazırlanır və onların həyata keçirilməsini təmin edir;
- dövlət büdcəsinin formallaşdırılması üçün Azərbaycan Respublikasının iqtisadi və sosial inkişafının proqnoz göstəricilərini hazırlayıb müvafiq qaydada təqdim edir;
- Azərbaycan Respublikasının maliyyə, bündə, vergi, pul-kredit, valyuta, gömrük-tarif siyasetinin ümumi istiqamətləri və qiymətli kağız bazarının formallaşdırılması üzrə təkliflər hazırlanmasında iştirak edir;
- Sosial siyasetin və sosial sahələrin inkişafı sahəsində dövlət siyasetinin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
- Ticarətdə rüsum və vergilərin dərəcələri ilə bağlı təkliflər verir, xüsusü iqtisadi rejimli bölgələrin yaradılmasına və onlarda iqtisadi fəaliyyətin tənzimlənməsinə dair təkliflər işləyib hazırlanır;
- Dövlət büdcəsi hesabına kapital qoyuluşunun istiqamətlərini müəyyən edir, ölkənin ayrı-ayrı bölgələrinin inkişafına dair proqramların hazırlanmasını və həyata keçirilməsini təşkil edir;

- sahibkarlığa dövlət köməyinin ümumi şərtlərini, aparıcı istiqamətlərini və formalarını müəyyən edir, bu sahədə müvafiq proqramlar hazırlayır və onların həyata keçirilməsini təmin edir və s. funksiyaları həyata keçirir.

Vergilər Nazirliyinin vəzifələri (Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnaməsi Azərbaycan Respublikasının Prezidentinin 29 mart 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmişdir):

- Azərbaycan Respublikasının dövlət vergilərinin və digər bündə daxilolmalarının düzgün hesablanması, onların vaxtında və tam məbləğdə dövlət bütçəsinə köçürülməsinə, vergi qanunvericiliyinə riyət olunmasına nəzarət etmək;
- Vergi qanunvericiliyi ilə bağlı vergi ödəyicilərinə məlumatların verilməsini, vergilərin hesablanması və ödənilməsi barədə onlara əvəzsiz olaraq izahatların verilməsini təmin etmək, vergi sahəsində hüquq pozuntularını doğuran səbəbləri araşdırmaq və belə halların aradan qaldırılması üçün öz səlahiyyətləri daxilində müvafiq tədbirlər həyata keçirmək;
- Vergi ödəyicilərinin hüquqlarının və qanuni mənafelərinin qorunmasını təmin etmək və s.

Vergilər Nazirliyinin əsas funksiyaları:

- Azərbaycan Respublikasının vergi siyasetinin təkmilləşdirilməsi haqqında təklifləri hazırlayır, vergi qanunvericiliyini tənzimləyən qanunvericilik aktlarının layihələrinin hazırlanmasında iştirak edir;
- Azərbaycan Respublikasının vergi qanunvericiliyinə riyət olunmasını, dövlət vergilərinin və ona həvalə edilmiş digər daxilolmaların düzgün hesablanması, vaxtında və tam məbləğdə dövlət bütçəsinə köçürülməsi ilə bağlı dövlət vergi orqanlarının işini təşkil edir;
- Azərbaycan Respublikasının dövlət bütçəsinin vergilər üzrə daxilolma proqnozunun hazırlanmasında iştirak edir;

- Azərbaycan Respublikasının vergi qanunvericiliyinə riayət olunmasını təmin edən tədbirlər hazırlayır və həyata keçirir;
- Azərbaycan Respublikasının dövlət vergi orqanlarının inkişaf proqramlarının hazırlanmasında iştirak edir və onu həyata keçirir;
- Hesablanmış və təyinatı üzrə olmuş vergilərin uçotunu aparır və bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məlumat verir;
- İqtisadiyyat, o cümlədən maliyyə, vergitutma və investisiyaların cəlb edilməsi ilə bağlı digər ölkələrlə Azərbaycan Respublikası arasında münasibətlərin tənzimlənməsinə dair təkliflərin hazırlanmasında iştirak edir və s.

Hesablama Palatasının statusu, funksiyaları, təşkilati strukturu, fəaliyyət formaları və prinsipləri Hesabiama Palatası haqqında 2 iyul 1999-cu ildə (7 dekabr 2001-ci il və 1 sentyabr 2004-cü ildə əlavə və dəyişikliklər edilmişdir) qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin imzaladığı qanuna tənzimlənir.

Bu qanuna əsasən Hesablama Palatası Milli Məclisə hesabat verən, daimi fəaliyyət göstərən dövlət büdcə-maliyyə nəzarəti orqanıdır. Hesablama Palatası təşkilati və funksional müstəqilliyə malikdir.

Hesablama Palatasının funksiyaları:

- dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) bütçələrinin layihələrinə rəy verir, dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) bütçələrinin gəlir və xərc maddələrinin həcmi, strukturu və təyinatı üzrə vaxtında icrasına nəzarəti həyata keçirir;
- dövlət büdcəsindən maliyyələşdirmələrin təsdiq olunmuş dövlət budcəsində müəyyən edildiyi kimi aparılmasını təhlil edir, aşkar edilmiş kənarlaşmaların aradan

qaldırılması, habelə bütövlükdə bütçə prosesinin təkmilləşdirilməsi haqqında təkliflər hazırlayır və Milli Məclisə təqdim edir;

dövlət bütçəsinin icrası barədə illik hesabata və müvafiq qanun layihələrinə rəy verir, rübdə bir dəfə dövlət bütçəsinin gəlirləri və xərclərinin icrası haqqında Milli Məclisə məlumat verir;

Azərbaycan Respublikası Milli Məclisinin və onun daimi komissiyalarının tapşırığı ilə dövlət bütçəsi və bütçədən kənar dövlət fondları (təsisatları) ilə bağlı qanun layihələrinin, Milli Məclisdə təsdiq edilən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin maliyyə ekspertizasını keçirir;

dövlət bütçəsinin vəsaitlərinin və bütçədən kənar dövlət fondlarının (təsisatlarının) vəsaitlərinin bank hesablarında hərəkəti barədə Azərbaycan Respublikasının Milli Bankından və müvəkkil banklardan, kredit təşkilatlarından məlumatlar alır, təhlil edir və Azərbaycan Respublikasının Milli Məclisinə təkliflər verir və s.

Qeyd. Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Hesablama Palatası öz faktiki fəaliyyətinə 2001-ci ilin dekabr ayında başlamışdır (Hesablama Palatası haqqında qanunun 22-ci maddəsinə görə ilk dəfə təşkil edilən Hesablama Palatası onun sədrinin, sədr müavinin və azı 4 auditorunun vəzifəyə təyin edildiyi gündən fəaliyyətə başlayır).

Yuxarıda sadalanan hüquqi-normativ aktlarla yanaşı Hesablama Palatasının fəaliyyətini tənzimləyən Hesablama Palatasının daxili nizamnaməsi vardır. Bu nizamnamə Azərbaycan Respublikası Prezidentinin 5 mart 2002-ci ildə tarixdə imzaladığı qanunu ilə təsdiq edilmişdir.

Baş Dövlət Xəzinədarlığı Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 1995-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasında dövlətə məxsus maliyyə ehtiyatlarının vahid mərkəzdən idarə edilməsini təmin etmək, bu vəsaitlərin daxil olması və xərclənməsi üçün daha çevik nəzarət mexanizmini yaratmaq, dövlət borclarının, zəmanətlərin və alınmış kreditlərin uçotunu

yaxşılaşdırmaq və respublikada qiymətli kağızlar bazarının formallaşmasını sürətləndirmək məqsədi ilə yaradılmışdır.

Baş Dövlət Xəzinədarlığı haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 noyabr 2000-ci il tarixli qərarına görə xəzinədarlığın vəzifə və funksiyaları aşağıdakılardır.

Xəzinədarlığın vəzifələri:

- dövlət bütçəsinin layihələrinin hazırlanması üçün müvafiq təkliflər verilməsi, bütçənin icrasına dair hesabat sənədlərinin hazırlanması və bütçənin icrasında iştirak edilməsi;
- dövlət bütçəsinin icrası üzrə xəzinə əməliyyatlarının uçotu və hesabat işlərinin təşkilinə metodoloji rəhbərliyin həyata keçirilməsi;
- dövlət bütçəsi vəsaitlərinin idarə edilməsini, o cümlədən mərkəzləşdirilmiş xərclər üzrə nəzərdə tutulmuş resurslardan istifadənin səmərəliliyinin təmin edilməsi məqsədi ilə maliyyə planlaşdırılmasının həyata keçirilməsi;
- dövlət bütçəsində bütçə kəsirinin örtülməsi üçün nəzərdə tutulmuş maliyyələşmə mənbələrindən istifadə edilməsi və s.

Xəzinədarlığın funksiyaları:

- Baş Dövlət Xəzinədarlığının hesabları üzrə əməliyyatları həyata keçirir və onların uçotunu təşkil edir;
- xəzinədarlığın cari hesabları ilə tranzit hesabları arasında hesablaşmaların həyata keçirilməsini Azərbaycan Respublikasının Milli Bankı ilə razılışdırılmış qaydada tənzimləyir;
- dövlət bütçəsi ilə digər bütçələrin qarşılıqlı əlaqələrinin nizamlanmasını və qarşılıqlı hesablaşmaları həyata keçirir, o cümlədən müvafiq ilin dövlət bütçəsinə riayət olunmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada və hadlərdə dövlət bütçəsindən ssuda (borc) verir.

Fəsil II. Dövlət bütçesinin gəlirləri

Vahid bütçə təsnifatına (Nazirlər Kabinetinin 6 oktyabr 2004-cü il tarixli qərarı) uyğun olaraq bütçə gəlirləri 4 kateqoriyadan ibarətdir: vergilərdən daxilolmalar, sosial ayırmalar, qrantlar və digər gəlirlər.

1.1. Vergilərdən daxilolmalar. Vergilər vergi bazasına görə fərqlənir. Bu halda vergi bazası kimi məcmü gəlirlər, əmək haqqı, mal dövriyyəsinin həcmi, mülkiyyət, idxl olunan mallar və s. çıxış edə bilər.

1.1.1. gəlirlərdən (mənfəətdən) vergilər. Gəlirlərdən (mənfəətdən) vergilər fiziki və hüquqi şəxslərin gəlirlərdən (mənfəətdən) vergilərə bölünür.

1.1.2. əmək haqqı fonduna və işçi qüvvəsinə vergilər dedikdə, əmək haqqı fondundan faiz nisbəti ilə və ya hər işçiyyə görə konkret müəyyənləşdirilmiş məbləğ formasında işəgötürənlərdən və ya sərbəst qaydada məşğul olanlardan tutulan vergilərdir. Bu zaman vergilər formasında tutulan vəsaitlər müəyyən edilmiş məqsədli proqramların yerinə yetirilməsinə yönəldilmiş.

1.1.3. mülkiyyətdən vergilərə mülkiyyətlə bağlı vergilər daxildir. Qeyd olunan vergiləri mülkiyyətin sahibi və istifadəçiləri ödəyirlər. Təsnifatda mülkiyyətdən vergilər daşınmaz əmlaka görə dövri vergilərə, əmlakın xalis dəyərindən ödənilən cari vergilərə, vərəsəlik və bağışlanma qaydasında mülkiyyətə keçmiş əmlakdan vergilərə, maliyyə əməliyyatlarına və kapitalla aparılan əməliyyatlara görə vergilərə, mülkiyyətə görə birdəfəlik vergilərə və mülkiyyətə görə digər cari vergilərə bölünür.

1.1.4. mal və xidmətlərə görə vergilər. Mal və xidmətlərə görə vergilər kateqoriyasına malların, işlərin və xidmətlərin istehsalı, hasilatı, satışı, verilməsi və onlardan istifadə ilə bağlı vergilər aid edilmişdir.

1.1.5. xarici iqtisadi fəaliyyətlə bağlı vergilər Vergi Məcəlləsinə və gomruk qanunvericiliyinə uyğun olaraq qruplaşdırılmışdır.

1.1.6. sair vergilər kateqoriyasına təsnifatda göstərilməyən digər vergilər üzrə daxilolmalar aid edilir.

1.2. Sosial ayırmalar. Sosial ayırmalar dövlətin həyata keçirdiyi sosial proqramlardan asılı olaraq sosial təminata (1.2.1.) və sosial ehtiyaclarla (1.2.2.) ayırmalara bölünür. Sosial təminata ayırmalar məcburi xarakter daşıyır və xüsusi fondun yaradılmasını nəzərdə tutur.

1.3. Qrantlar. Qrantlar dövlət üçün əhəmiyyət kəsb edən proqramların hazırlanması və həyata keçirilməsi üçün müvafiq qanunvericiliklə nəzərdə tutulmuş yardımdır. Beynəlxalq təşkilatlar, xarici hökumətlər, xarici hüquqi və fiziki şəxslər qrantların donoru kimi çıxış edə bilər. Donorlardan asılı olmayaraq qrantlar cari və əsaslı qrantlara bölünür. Cari qrantlar aktivlərin alınması ilə şərtlənməyən cari xərclərin örtülməsi ilə bağlı ödənişlərdir. Əsaslı qrantlar isə aktivlərin alınması, verilməsi ilə şərtlənən ödənişlərdir. Belə qrantlar resipiyyent qarşıhqli öhdəliklərin bağlanmasına da sərf edə bilər.

1.3.1. Xarici hökumətlərdən daxil olan qrantlara xarici hökumətlərdən dövlət üçün əhəmiyyət kəsb edən proqramların həyata keçirilməsi və ya bütçənin möhkəmləndirilməsi məqsədi ilə ahnmiş ödənişlər daxildir.

1.3.2. Beynəlxalq təşkilatlardan daxil olan qrantlara xeyriyyəçilik, humanitar inkişaf və başqa ictimai yönümlü beynəlxalq təşkilatlar tərəfindən dövlət üçün əhəmiyyət kəsb edən təhsil, elm, səhiyyə, incəsənət, idman və digər sahələrdə proqramların həyata keçirilməsi və ya bütçənin möhkəmləndirilməsi məqsədi ilə alınmış ödənişlər daxildir.

1.3.3. Dövlətin idarəetmə sektorunun digər həlqələrindən daxil olan qrantlara maliyyə-kredit institutları, ictimai fondlar, assosiasiyanlar, federasiyalar, komitələr və sair təşkilatlar tərəfindən dövlət üçün əhəmiyyət kəsb edən müxtalif tipli layihə və proqramların həyata keçirilməsi məqsədi ilə alınmış ödənişlər daxildir.

1.4. Digər gəlirlər:

1.4.1. mülkiyyətdən gəlirlər;

1.4.2. mal və xidmətlərin satışından daxilolmalar;

1.4.3. cərimə və sanksiyalar üzrə daxilolmalar;

1.4.4. könüllü köçürmələr;

1.4.5. kateqoriyalar üzrə ayrılması mümkün olmayan gəlirlər.

2.1. Dövlət bütçəsi gəlirlərinin təsnifləşdirilməsi

Dövlət bütçəsi gəlirləri – qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət bütçəsinə daxil olan vergilərin, rüsumların, digər ödənişlərin və daxilolmaların məcmusudur (“Bütçə sistemi haqqında” qanun).

2005-ci bütçə ilinə qədər Azərbaycan Respublikasının dövlət bütçəsinin mədaxil hissəsi “Bütçə sistemi haqqında” qanuna əsasən aşağıdakı maliyyə alətlərinin köməyi ilə formalasdırı:

- cari gəlirlər, o cümlədən Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş dövlət vergiləri və bu vergilərə görə hesablanmış faiz və maliyyə sanksiyaları;
- dövlət rüsumları, birdəfəlik rüsumlar və gömrük rüsumları;
- əsas vəsaitlərin və ya dövlət ehtiyatında olan malların satışından gəlirlər;
- daxili və xarici mənbələrdən alınan qrantlar və transferlər;
- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən digər daxilolmalar.

Dövlət bütçəsi gəlirlərinin yığıımı Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun olaraq həyata keçirilir. Gəlirlərin məbləğinin yuxarı həddi dövlət bütçəsinin qanunla təsdiq olunmuş göstəriciləri ilə məhdudlaşdırılır.

Qanunvericiliklə nəzərdə tutulmuş həcmindən artıq ödənilmiş vergilərin, rüsumların digər ödənişlərin və daxilolmaların bütçədən qaytarılması dövlət bütçəsi gəlirlərinin azaldılmasına aid edilir.

“Bütçə sistemi haqqında” qanuna 3 dekabr 2004-cü ildə edilən (və hazırda qüvvədə olan) əlavə və dəyişikliklərə görə dövlət bütçəsi gəlirlərinin növbəti təsnifikasi aşağıdakı formada təqdim edilir:

- dövlət vergiləri;
- qrantlar;

- digər gəlirlər.

2.1.1. Dövlət vergiləri

1992-1993-cü illərdə hazırlanmış vergi qanunvericiliyində bir sıra boşluqların olması, hüquqi-normativ aktların müasir şəraitə tam uyğunlaşmaması, qanun və fərmanlara çox tez-tez əlavə və dəyişikliklərin edilməsi ölkədə sosial-iqtisadi inkişafə, həmcinin sahibkarlığın inkişafına və təbii ki, büdcə mədaxilinin icra olunmasına müəyyən əngəllər törədirdi (Vergi Məcəlləsi qəbul edilən dövrə qədər). Bunun üçün ölkədə vahid qanunvericilik aktına böyük tələbatın olması görünürdü. Bu qanunvericilik aktı isə 11 iyul 2000-ci ildə Milli Məclis tərəfindən qəbul edilmiş Vergi Məcəlləsi oldu. Vergi Məcəlləsi özündən önce gələn 12 hüquqi-normativ aktı əvəz edən vahid tənzimləyici sənədə çevrildi. Azərbaycan Respublikasında vergi siyasetinin formallaşması və vergi sisteminin köməyilə vergilərin büdcəyə alınması prosesi xüsusilə Vergi Məcəlləsi qəbul edildikdən sonra təkmilləşdirilmişdir.

Vergi Məcəlləsinə görə Azərbaycan Respublikasında dövlət, muxtar və yerli (bələdiyyə) vergiləri müəyyən edilir və ödənilir.

Vergi – dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürürlən məcburi, fərdi, əvəzsiz ödənişdir (Vergi Məcəlləsi 11-ci maddə).

Fiziki və hüquqi şəxslər tərəfindən ödənişin məcburiliyi, onun fərdiliyi və əvəzsizliyi vergiləri digər icbari ödənişlərdən fərqləndirir.

Vergilərin dövlət və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı kimi qəbul edilməsi onların üzərinə sosial problemlərin həll olunması vəzifəsini qoyur.

Tərifdən göründüyü kimi vergi ödəyicisi mülkiyyətçi qismində təqdim edilir (mülkiyyət hüququ əsasdır). Yəni mülkiyyətçi-vergi ödəyicisi öz mülkiyyətinin bir hissəsini vergi şəklində büdcəyə ödəyir.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən dövlət vergiləri (Azərbaycan Respublikasının bütün ərazisində ödənilməli

olan vergilər nəzərdə tutulur) dedikdə aşağıdakı vergi növləri nəzərdə tutulur:

1. fiziki şəxslərin gəlir vergisi;
2. hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa);
3. əlavə dəyər vergisi;
4. aksızlar;
5. büyüqi şəxslərin əmlak vergisi;
6. hüquqi şəxslərin torpaq vergisi;
7. yol vergisi;
8. mədən vergisi;
9. sadələşdirilmiş vergi.

Dövlət vergilərinin hər il üçün tətbiq olunan dərəcələri Vergi Məcəlləsində müəyyən edilən dərəcələrdən yüksək ola bilməz və hər il Azərbaycan Respublikasının dövlət bütçəsi haqqında qanunu qəbul edilən zaman həmin dərəcələrə yenidən baxıla bilər.

Vergi Məcəlləsində müəyyən edilən dərəcələr yalnız azaldıla bilər. Həmçinin, vergi dərəcələrinin dəyişdirilməsi (azaldılması) və qanunvericiliyə hər hansı bir əlavə və dəyişiklik yalnız ilin sonunda dövlət bütçəsi haqqında qanunun layihəsi Milli Məclisə təqdim olunduğu vaxt baxıla bilər.

Dövlət bütçəsinin (icra olunması haqqında qanun) mədaxilinin böyük bissəsi (84%-ə yaxın (2004-cü il) məhz vergilərin (və rüsumların) hesabına formalaşır.

Vergitutma və vergi nəzarətinin hüquqi əsaslarını müəyyən edən Vergi Məcəlləsinə (qüvvəyə mindiyi vaxtdan) beş il ərzində VM-nin 6.3-cü maddəsi əsas götürülməklə 445 əlavə və dəyişiklik edilmişdir (Məcəllədə 221 maddə vardır). Bütün bu dəyişikliklər (bundan başqa, Milli Məclis tərəfindən Vergi Məcəlləsinə və bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi barədə (əlavə olaraq) bir neçə qanunun imzalanması, Vergi Məcəlləsinin bir neçə maddələrinin Konstitusiya və İqtisad Məhkəmələri tərəfindən şərh edilməsi) bir çox hallarda vergitutma bazasına da öz təsirini göstərmüşdür. Qeyd olunan məqamlar vergi qanunvericiliyində bir sıra məqamların təhlilini zəruri edir.

Qeyd. Ümumiyyətlə, ölkədə vergi qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində tədbirlərin həyata keçirilməsi Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Programında hökumətin qarşısında duran vəzifələrdən biri kimi göstərilirdi.

Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yiğilması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifərini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir.

Vergi Məcəlləsinin əsasında və ya onun icrası məqsədi ilə qəbul edilmiş normativ-hüquqi aktlar Məcəllənin müddəalarına zidd olmamalıdır.

Aşağıdakılardan istisna olmaqla, vergi qanunvericiliyindən başqa digər qanunvericilik aktlarına vergitutma və vergi nəzarəti məsələləri daxil edilə bilməz:

- Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan vergi münasibətlərinə aid inzibati xətalar haqqında müddəalar;
- 11 iyul 2000-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi nəzərdə tutulur.
- Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan vergi cinayətləri haqqında müddəalar;
- 14 iyul 2000-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi nəzərdə tutulur.
- Vergi öhdəliklərinin üstünlüyü haqqında müflisləşmə və iflas haqqında qanunvericilikdə nəzərdə tutulan müddəalar;
- "Müflisləşmə və iflas haqqında" 13 iyun 1997-ci ildə qəbul edilmiş qanun nəzərdə tutulur.

Büdcə qanunvericiliyində vergilərlə bağlı müddəalar; Büdcə qanunvericiliyi dedikdə “Büdcə sistemi haqqında” 2 iyul 2002-ci ildə qəbul edilmiş qanun, 24 may 2004-cü ildə qəbul edilmiş “Dövlət büdcəsinin təsdiqi və icrası” qaydaları və digər hüquqi-normativ aktlar nəzərdə tutulur. Vergilər üzrə dövlət təminatlarının və müddətli güzəştlərin verilməsi ilə bağlı müddəalar;

Güzəştlərlə bağlı qanunvericilik aktları dedikdə “Kənd təsərrüfatı istehsalçılarına verilən müddətli güzəştlər” və “Fiziki şəxslərin banklardakı əmanətləri üzrə ödənilən faiz məbləğlərindən, habelə qiymətli kağızlar üzrə divident və faizlərdən əldə etdikləri dividentlərin vergidən azad olması” haqda 28 noyabr 2003-cü ildə imzalanmış qanunlar nəzərdə tutulur.

Hasilatin pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlərdə və ya qanunlarda nəzərdə tutulan müddəalar.

Hasilatin pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər və protokollar nəzərdə tutulur.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə vergilər haqqında Vergi Məcəlləsi ilə və ona müvafiq olaraq qəbul edilmiş normativ-hüquqi aktlarla nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir.

Vergi Məcəlləsində vergilərin müəyyən edilməsi və tutulmasının əsasları maddəsi də öz əksini tapır:

- Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır;
- Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır;
- Hər kəsin konstitusiya hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə maneçilik törədən vergilərin müəyyən edilməsinə yol verilmir;
- Azərbaycan Respublikasının vahid iqtisadi məkanını pozan (xüsusllə, Azərbaycan Respublikasının ərazisində malların (işlərin, xidmətlərin) və pul vəsaitlərinin azad

yerdəyişməsini bilavasitə və ya dolayısı ilə məhdudlaşdırın və ya digər yolla vergi ödəyicilərinin qanuni fəaliyyətini məhdudlaşdırın (yaxud maneçilik törədən) vergilərin müəyyən edilməsinə yol verilmir;

- Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz;
- Vergilər siyasi, ideoloji, etnik, konfessional və vergi ödəyiciləri arasında mövcud olan digər xüsusiyyətlər əsas götürülməklə müəyyən edilə bilməz və diskriminasiya xarakteri daşıya bilməz. Vergi şəxsin dini baxışları, milliyyətindən asılı olaraq tutula bilməz.

Mülkiyyət formasından və ya fiziki şəxslərin vətəndaşlığından və ya kapitalın yerindən asılı olaraq vergilərin müxtəlif dərəcələrinin müəyyən edilməsi qadağandır.

Azərbaycan Respublikasına gətirilən mallar üçün hansı ölkədən gətirilməsindən asılı olaraq Vergi Məcəlləsinə və gömrük qanunvericiliyinə uyğun olaraq müxtəlif gömrük rüsumu dərəcələrinin müəyyən edilməsi mümkün kündür (**bax.rüsumlar**);

- Azərbaycan Respublikasının vergiləri yalnız Vergi Məcəlləsi ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir;
- Heç bir şəxsin üzərinə Vergi Məcəlləsi ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və VM ilə müəyyən edilməyən, yaxud Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz;
- Vergilər haqqında qanunvericilik elə tərzdə formalasdırılmalıdır ki, hər kəsin hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiqli bilsin;
- Vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir;

Bu məqam vergilərin tənzimləyici funksiyasını ön plana çıxarıır. Sahibkarlığın təşviqi ilə bağlı 2003-cü ildə qüvvədə olmuş saliələr və regionlar üzrə müxtəlif dərəcələrin tətbiqi buna misaldır. Digər misal kiçik sahibkarlıq fəaliyyətinin təşviq edilinəsi üçün VM-nin qüvvəyə minməsi ilə tətbiq edilən sadələşdirilmiş vergidir.

İnvestisiya fəaliyyətinin təşviqi ilə bağlı qanunvericilikdə kifayət qədər müddəalar vardır. Misal üçün, xarici vətəndaşların faiz və dividendlərdən əldə etdikləri gəlirləri 10% ödəniş mənbəyində vergiyə cəlb olunur.

- Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir;
- Fiziki və hüquqi şəxslərin vergilərə aid normativ-hüquqi aktlarla azad tanış olmaq imkanı təmin edilməlidir.

Gəlirlərdən (mənfəətdən) vergilər

1. Fiziki şəxslərin gəlir vergisi

Fiziki şəxslərin gəlir vergisi dedikdə onların il ərzində əldə etdiyi gəlirdən tutulan vergi nəzərdə tutulur. Bu vergi fiziki şəxsin maddi vəziyyəti ilə (bilavasitə) bağlı olduğu üçün verginin ödəyicisi bir sırada həllarda gəlir vergisi ilə bağlı hər hansı bir dəyişikliyi (vergi qanunvericiliyi) ciddi nəzarətdə saxlayır. Olkədə bu verginin büdcəyə alınması xüsusiyyətləri (o cümlədən büdcədəki payı) fərqli olduğu üçün fiziki şəxslərin gəlir vergisi ilə bağlı Azərbaycan təcrübəsini nəzərdən keçirək.

İlk dəfə bu vergi növü Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən 1992-ci ildən tətbiq edilməyə ("Azərbaycan Respublikasında fiziki şəxslərdən gəlir vergisi haqqında" qanun – 31 dekabr 1991-ci il) başlanılmışdır. İlk dövrlərdə bu verginin büdcəyə alınması mexanizmi kifayət qədər mürəkkəb idi. Belə ki, gəlir vergisi 4 müxtəlif cədvəl (illik, aylıq, mülki-

hüquqi müqavilələr və müəlliflik haqlarından tutulan gəlir) üzrə hesablanırdı. Verginin dərəcələri isə 12 – 40% arasında dəyişirdi.

Qanuna 28 aprel 1998 və 27 oktyabr 1999-cu il tarixlərdə əlavə və dəyişikliklərin edilməsi vergitutma bazasına da öz təsirini göstərmiş oldu. Belə ki, gəlir vergisi üzrə dövlət bütçəsinə daxil olmaların həcmi 1995-ci ildə 113,9 mlrd. AZM - dən, 1998-ci ildə 411,9 mlrd. AZM-ə, 2000-ci ildə isə 470,0 mlrd. AZM-ə çatmışdır. Dövlət bütçəsi gəlirlərində xüsusi çöküsü 1995 - 7,2%, 1998 - 17,7%, 2000 - 13,2%-ə təşkil etmişdir.

Vergitutma bazasının təkmilləşdirilməsinin növbəti mərhələləri Vergi Məcəlləsinin qəbul edilməsindən sonrakı dövrü əhatə edir.

Hazırda qüvvədə olan Vergi Məcəlləsində bu verginin ödəyiciləri rezident (təqvim ilində üst-üstə 182 gündən artıq vaxtda həqiqətən Azərbaycan Respublikasının ərazisində olan şəxslər) və qeyri-rezident fiziki şəxslərdir. Təqvim ilində 182 gündən artıq üst-üstə Azərbaycan Respublikasının ərazisində olmaq dedikdə verginin yalnız təqvim ili üzrə hesablanması (və daha uzun müddət üzrə tutulmasının qarşısının alınması) deməkdir. Bir sırada dövlətlərdə rezidentlik təqvim ili üzrə deyil, vergi ili üzrə müəyyən edilir ki, bu da heç də bəmişə təqvim ili ilə üst-üstə düşmür.

Rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındaki fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.

Ödəmə mənbəyində vergi tutulduğu halda, vergitutma obyekti vergiyə cəlb edilən gəlirdir.

Azərbaycan Respublikasında daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən qeyri-rezident vergi ödəyicisi daimi nümayəndəliyi ilə əlaqədar olan vergiyə cəlb edilən gəlirləri üzrə gəlir vergisinin ödəyicisidir. Vergiyə cəlb olunan gəlir konkret dövrdə Azərbaycan mənbələrinindən daimi nümayəndəliklə bağlı əldə edilən ümumi gəlirlə həmin dövrdə bu gəlirlərin əldə edilməsi ilə əlaqədar çəkilən və gəlirdən çıxılan məbləğ arasındaki fərqlidir.

Qeyri-rezident vergi ödəyicisi daimi nümayəndəlik vasitəsi ilə fəaliyyət göstərmirsə ödəmə mənbəyində xərclər çıxılmadan aşağıdakı dərcələrlə vergiyə cəlb olunur:

- divident – 10%;
- faizlər – 10%;
- rezident müəssisənin və ya sahibkarın lizinq, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödəmələri, habelə riskin sığortasına və ya təkrar sığortasına dair müqaviləyə uyğun olaraq sığorta ödəmələri – 4%;
- Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisənin və ya sahibkarın ödəmələri – 6%;
- icarə haqları və royalti – 10%.

Vergitutma obyekti gəlirdir.

Rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir.

Qeyri-rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikası mənbələrindən əldə etdiyi gəlirdən ibarətdir.

Gəlirlərə aiddir:

- muzdlu işlə əlaqədar əldə edilən gəlir;
- muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir;
- vergilərdən azad edilən gəlirlərdən başqa bütün digər gəlirlər.

Muzdlu işlə əlaqədar əldə edilən gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda nəzərdə tutulur. Muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlirlər sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərindən ibarətdir. Sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsindən gəlir, qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərə faiz, divident, royalti, əmlakın icarəyə verilməsindən gəlir və s. aid edilir.

Məcəllənin qüvvəyə minməsi ilə (1 yanvar 2001-ci il) verginin maksimum həddi 40%-dən 35%-ə endirildi, aylıq gəlirin vergi tutulmayan məbləği 60 000 AZM-dən 100 000 AZM-ə qaldırıldı, həmçinin vergi güzəştlerinin əhatə dairəsi bir qədər

artırıldı (bunlardan vergitutma bazasına daha çox təsir edəni himayəsində üç nəfərin olması ilə bağlı güzəştür).

Himayəsində üç nəfər olan ər və arvaddan birinin vergi tutulmamə olan aylıq gəliri, aylıq gəlirin vergi tutulmayan məbləğinin 3 misli qədər azaldılır. Ölkədə çoxuşaqlı ailələrin xüsusi çəkisinin yüksək olduğu üçün güzəşt verginin yiğim səviyyəsinə əhəmiyyətli şəkildə təsir etmişdir. Paralel olaraq maddi yardımçılarla bağlı güzəştlər də bündə mədaxilinin formallaşmasına öz təsirini göstərmişdir.

Əvvəlki qanunda vergi güzəştləri minimum əmək haqqı səviyyəsi ilə (5500 AZM) müəyyənləşdirilirdi, VM-nin qüvvəyə minməsi ilə Məcəllədəki bütün güzəştlər aylıq gəlirin vergi tutulmayan məbləğinə (100 000 AZM) uyğun verilirdi. Lakin, ilin sonunda Vergi Məcəlləsinə edilən əlavə və dəyişikliklər nəticəsində vergitutma bazası bir qədər də sadələşdirildi.

Cədvəl 2.1

Vergi tutulan aylıq gəlirin məbləği	Verginin məbləği
100000 manatadək	Vergi tutulmur
100001 – 600000 manatadək	100000 manatdan çox olan məbləğin 12%
600001 - 1400000 manatadək	60000 manat + 600000 manatdan çox olan məbləğin 20%
1400001 manatadək – 3000000 manatadək	220000 manat + 1400000 manatdan çox olan məbləğin 25%
3000000 manatadək – 5000000 manatadək	620000 manat + 3000000 manatdan çox olan məbləğin 30%
5000000 manatdan çox olduqda	1220000 manat + 5000000 manatdan çox olan məbləğin 35%

2002-ci ilin yanvar ayından başlayaraq verginin 5 pilləli sistemi sadələşdirilərək 3 pilləli sistem tətbiq edildi və bir sırada güzəştlər (himayəsində 3 daha çox şəxs olanların güzəştləri aylıq gəlirin vergi tutulmayan məbləğinin 1 misli həddində) azaldıldı.

Cədvəl 2.2

Vergi tutulan aylıq gəlirin məbləği	Verginin məbləği
100000 manatadək	Vergi tutulmur
100001-1000000 manatadək	100000 manatdan çox olan məbləğin 12%
1000001 – 5000000 manatadək	108 000 manat + 1000000 manatdan çox olan məbləğin 25%
5000000 manatdan çox olduqda	1108000 manat + 5000000 manatdan çox olan məbləğin 35%

Gəlir vergisinin dərəcəsinin dəyişməsi nəticəsində bu vergi növü üzrə bütçəyə daxilolmaların səviyyəsində artım müşahidə olunmağa başlandı - 2004-cü ildə daxilolmaların həcmi 2001-ci ilə nisbətən 2,3 dəfə artmışdır.

Cədvəl 2.3

	2001		2002		2003		2004	
	Mird. AZM	Budçə gəlirlə rin də (%)	Mird. AZM	Budçə gəlirlə rin də (%)	Mird. AZM	Budçə gəlirlə rin də (%)	Mird. AZM	Budçə gəlirlə rin də (%)
Fiziki şəxslərin gəlir vergisi	473,7	12,1	548,3	12,1	752,1	12,3	1107,8	14,6

20 fevral 2003-cü il tarixli Prezident Fərmani ilə qəbul edilmiş "Yoxsuliğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramının" da ölkədə yoxsulluğun aşağı salınması tədbirlərindən biri kimi gəlir vergisinin dərəcələrinin aşağı salınması göstərilirdi. Bunun davamı olaraq 2003-cü ilin sonunda fiziki şəxslərin gəlir vergisinin vergitutma bazası təkmilləşdirildi. Aylıq gəlirin vergi tutulmayan məbləği 150 000 AZM-ə qaldırıldı, vergitutma şkalasının sayı 4-dən 3-ə endirildi. Vergi Məcəlləsini Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğunlaşdırmaq məqsədilə vergi güzəştlerinin (və vergilərin) hesablanması şərti maliyyə vahidi əsasən (5500 AZM) aparılmağa başlandı. Verginin

dərəcələrinin bu hədlər üzrə müəyyənləşdirilməsində əsas məqsəd aztəminatlı ailələrin vergi yükünün aşağı salınması idi.

Cədvəl 2.4

Vergi tutulan aylıq gəlirin məbləği	Verginin məbləği
150000 manatadək	Vergi tutulmur
150001 – 3000000 manatadək	150000 manatdan çox olan məbləğin 14%
3000000 manatdan çox olduqda	399000 manat + 3000000 manatdan çox olan məbləğin 35%

Verginin ən yüksək həddinin aşağı salınmamağının əsas səbəbi Azərbaycan Respublikasında neft sektorunda fəaliyyət göstərən xarici şirkətlərdə çalışın işçilərin əmək haqqından tutulan gəhr vergisinin məhz bu şkala üzrə vergiyə cəlb olunmasıdır.

Misal üçün, hər hansı bir dövlətin vətəndaşı Azərbaycan Respublikasında işləyir, lakin vergini həm öz dövlətində, həm də Azərbaycan Respublikasında ödəyir. Yəni dərəcənin aşağı salınması nəticəsində nəinki, bündən vasait itirir, həm də bu *fərq* həmin dövlətin bündəsinə ödənilir, vergi ödəyicisinə isə bu heç bir formada təsir etmir.

2006-ci ildən gəlir vergisinin yeni şkalası qüvvəyə minmişdir. Cədvəl 2.5-də öz əksini tapan yeni şkalaya görə aylıq gəlirin vergi tutulmayan həddi aradan qaldırılıb.

Cədvəl 2.5

Vergi tutulan aylıq gəlirin məbləği	Verginin məbləği
1000 manatadək	14 faiz
1000 manatdan çox olduqda	140 manat + 1000 manatdan çox olan məbləğin 35 faizi

2006-ci ildən aylıq gəliri 1000 AZN (5 mln. köhnə manat) səviyyəsində olan fiziki şəxslər 14% vergi ödəyirlər. Fiziki şəxslərin gəlir vergisinin yuxarı həddi də dəyişdirilib. Hazırda qüvvədə olan qanunvericiliyə görə 1000 AZN-dən artıq gəlir əldə edən fiziki şəxslər həmin məbləğdən yuxarı hissədən 35% vergi ödəyəcəklər. 2004-cü ildən gəlir vergisinin yuxarı dərəcəsi aylıq gəliri 600 AZN

(3 mln. köhnə manat) olan fiziki şəxslərə tətbiq edilirdi. Belə ki, nəticədə aylıq gəliri 600 AZN-1000 AZN arasında olan fiziki şəxslərin vergi yükü azalacaq. Gəlir vergisinin vergi tutulmayan aşağı həddinin ləğv edilməsinin aztəminatlı ailələrə təsirinin qarşısının alınması üçünse aylıq gəliri şərti maliyyə vahidinin 200 misli olan fiziki şəxslərə vergi güzəştü tətbiq edilməsi nəzərdə tutulub. Aylıq gəliri (denominasiyadan sonra isə bu rəqəm) 220 AZN-dən aşağı olan fiziki şəxslər öz gəlirlərini şərti maliyyə vanidinin 30 misli miqdərində (33 AZN) azaltmaq imkanı əldə edirlər [18, səh.2]. Kölənə rəqəmlərlə götürsək 1100000 AZM aylıq gəliri olan şəxslərin 165 000 AZM həddində gəliri vergidən azad edilir. 2006-cı ildə gəlir vergisi ilə bağlı qanunvericilikdə aşağıdakı güzəştlər və azadolmalar nəzərdə tutulmuşdur:

1. Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır:

1.1. Rotasiya qaydasında xaricə ezamiiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidməti həyata keçirən şəxslərin xarici ölkədə aldığı əmək haqqı, Azərbaycan vətəndaşı olmayan diplomatik və ya konsulluq əməkdaşının rəsmi məşgullüğündən gəlir;

1.2. Azərbaycan Respublikasının rezidenti olmayan şəxsin iş yerindən gəlir — əgər bu gəlir Azərbaycan Respublikasının rezidenti olmayan işəgötürən tərəfindən, yaxud onun adından ödənilirsə və qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən və ya onun adından, yaxud daimi nümayəndəlikdə fəaliyyəti ilə əlaqədar ödənilmirsə;

1.3. təqvim ili ərzində alınan hədiyyə, maddi yardım və miraslar:

1.3.1. hədiyyələrin, təhsil və ya müalicə liaqlarını ödəmək üçün maddi yardımın dəyərinin şərti maliyyə vahidinin 1000 mislinədək olan hissəsi, xaricdə müalicə haqlarını ödəmək üçün maddi yardımın dəyərinin şərti maliyyə vahidinin 2000 mislinədək olan hissəsi, mirasların dəyərinin şərti maliyyə vahidinin 20000 mislinədək olan hissəsi;

1.3.2. hədiyyə, maddi yardım və miras vergi ödəyicisinin ailə üzvlərindən alındığı halda onun tam dəyəri;

1.4. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinatlar istisna olmaqla, dövlət müavinatları, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisas edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət bütçəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımalar;

1.5. alimentlər;

1.6. Aylıq gəliri şərti maliyyə vahidinin 200 mislinədək olduqda şərti maliyyə vahidinin 30 misli, illik gəliri şərti maliyyə vahidinin 2400 mislinədək olduqda şərti maliyyə vahidinin 360 misli məbləğində;

1.7. qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məməlumatlarından, incəsənət əsərlərindən, əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan başqa, daşınan maddi əmlakın təqdim edilməsindən gəlir;

1.8. Sığorta hadisəsi baş verdikdə sığortalının həyatına, habelə onun əmlakına və ya əmlak mənafelərinə dəymmiş zərərin əvəzini ödəmək üçün pul və ya natura şəklində ödənilmiş vəsait, həmçinin işəgötürən tərəfindən ödənilən bütün növ icbari və könüllü tibbi sığorta haqları, 5 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yiğim sığortası və pensiya sığortası üzrə işəgötürənin Azərbaycan Respublikasının sığortaçılara ödədikləri sığorta baqları, həyatın yiğim sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 5 illik müddət keçdikdən sonra sığortalıya ödənilən hər hansı məbləğlər;

1.9. vergi ödəyicisinin azı 3 il ərzində əsas yaşayış yeri olduğu daşınmaz əmlakının təqdim edilməsindən gəlir;

1.10. dəymiş zərərlərin ödənilməsi ilə bağlı ahnan kompensasiya ödənişləri;

1.11. bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirlər;

1.12. sənətkarlığın misgərlik, qalayçılıq və saxsı məməlumatlarının, təsərrüfat mühəlləfatının, bağçılıq-bostançılıq

alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallardan məişət alətlərinin hazırlanması sahəsində fəaliyyət göstərən fiziki şəxslərin gəliri;

1.13. müvafiq qaydada dövlət qeydiyyatından keçmiş lotereyalardan, habelə dövlət daxili uduşlu istiqrazlardan əldə olunan uduşların dəyəri;

1.14. fiziki şəxslərin kompensasiya xarakterli aşağıdakı ödəmələr:

1.14.1. iş vaxtı daimi yolda olan və ya işi gediş-geliş (səyyar) xarakteri daşıyan, çol təşkilatlarında işləyen işçilərə gündəlik ezamiyyət xərclərinin əvəzində verilən əlavə vəsaitin, habelə müvafiq icra bakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş dəniz nəqliyyatında ezamiyyət xərcləri əvəzinə üzütcü heyatın üzvlərinə sutkalıq ödənişlərin qanunvericiliklə nəzərdə tutulan məbləği;

1.14.2. qanunvericiliklə müəyyən edilmiş ezamiyyət xərclərinin (gündəlik yemək xərcləri, kommunal xərclər və nəqliyyat xərcləri) məbləğləri;

1.14.3. ağır, zərərli və təhlükəli istehsalatlarda işçilərin tibbi mütəlayinədən keçirilməsi üçün işəgötürənin hesabına qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilmiş xərc məbləğləri;

1.14.4. əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsulların dəyəri və işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə verilən xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin dəyəri;

1.14.5. istehsalatdan ayrılmazla təhsil almağa göndərilmiş tələbələrə, aspirantlara (magistrlerə) müəssisə və təşkilatların hesabına ödənilən təqaüd məbləğləri;

1.14.7. təbii fəlakət və digər fövqəladə hallarla əlaqədar müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında, habelə xarici dövlətlər və digər təşkilatlar tərəfindən göstərilən birdəfəlik yardımalar;

1.14.8. verdikləri qana görə donorlara ödənilən kompensasiya məbləğləri;

- 1.14.9. dalgıç işləri üçün pul mükafatı;
- 1.14.10. ictimai təşkilatlar, xeyriyyə cəmiyyətləri və fondları tərəfindən verilən maddi yardımalar;
- 1.14.11. Azərbaycan Respublikasının yüksək dağ yerlərində xüsusi iqilm şəraitində qulluq edən hərbiçilərə verilən pul əlavəsi;
- 1.14.12-ci maddə bəzi kateqoriyalı hərbi qulluqçuların xüsusi xidmət şəraitinə görə ödənilən əlavə məbləğ;
- 1.14.13. işəgötürən tərəfindən işçinin hərbi və alternativ xidmətə çağırılması ilə əlaqədar ödənilən müavinətlərin qanunvericilikdə nəzərdə tutulan məbləği;
- 1.14.14. kursant vəzifəsi üçün ödənilən əlavə məbləğlər;
- 1.14.15. paraşütlə tullanmaq üçün pul mükafatı;
- 1.14.16. hərbi gəmilərdə və gəmi birləşmələri idarələrində uzun müddət və fasılısız xidmətə görə birdəfəlik verilən pul mükafatı;
- 1.14.17. hava-desant qoşunlarında fasılısız xidmətə görə birdəfəlik verilən pul mükafatı;
- 1.14.18. hərbi təhsil müəssisələrini bitirən məzunlara birdəfəlik pul mükafatı;
- 1.14.19. hərbi dəniz donanmasında xidmət edənlər üçün pul təminatı;
- 1.14.20. döyüş növbəciliyi idə olanlar üçün pul mükafatı;
- 1.14.21. qoşunların yüksək döyüş hazırlığının təmin edilməsi və qüsursuz əsgəri intizam üçün birdəfəlik pul mükafatı;
- 1.14.22. müddətli xidmət hərbi qulluqçuları üçün tütin məmələti əvəzinə verilən pul təminatı;
- 1.14.23. gizirlərə, miçmanlara və müddətindən artıq xidmətli hərbi qulluqçulara ilkin ailə şəraiti yaratmaq üçün birdəfəlik pul müavinəti;
- 1.14.24. xidmətlə əlaqədar hərbiçilərə yerdəyişmələr vaxtı verilən yol xərcləri;
- 1.14.25. hərbiçilərə səhrada (çöldə) xidmət pulu;
- 1.14.26. hərbiçilərə mənzilin kirayəsi üçün kompensasiya;
- 1.14.27. hərbiçilərə ərzaq əvəzinə verilən pul kompensasiyası;
- 1.14.28. hərbiçilərə iş palitarlarının tikilişinə görə verilən pul kompensasiyası.

1.15. yarışlarda və müsabiqələrdə əşya şəklində alınan mükafatların tam dəyəri. Beynəlxalq yarışlarda və müsabiqələrdə pul şəklində alınan mükafatların dəyəri şərti maliyyə vahidinin 4000 mislinədək, respublika, şəhər və rayon yarışlarında və müsabiqələrində isə - 200 mislinədək.

1.16. Siyasi vəzifə tutan dövlət qulluqçusunun vəzifə səlahiyyətlərinin müddətinin başa çatmasına görə istefası, habelə inzibati vəzifə tutan və ixtisas dərəcəsi olan dövlət qulluqçusunun yaşı həddinə, yəni 65 yaşa çatmasına görə **istefası** və ya Azərbaycan Respublikasında müəyyən edilmiş pensiya yaşına çatdıqda könüllü pensiyaya çıxmazı nəticəsində verilən birdəfəlik haqları.

1.17. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarına aylıq pul təminatı və müvafiq icra hakimiyyəti orqanının qərarı ilə vəzifəyə təyin olunan Azərbaycan Respublikasının icra hakimiyyəti və digər dövlət orqanlarının (təsisatlarının) rəhbər işçilərinə səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün verilən vəzifə maaşlarına aylıq əlavə pul təminatı.

2. Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri şərti maliyyə vahidinin 400 misli miqdardında azaldılır:

- 2.1. Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının;
- 2.2. Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının;
- 2.3. Şöhrət ordeninin hər üç dərəcəsi ilə təltif edilmiş şəxslərin;
- 2.4. I və II qrup müharibə əllişərinin;
- 2.5. Həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin);
- 2.6. 1941—1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslərin;
- 2.7. qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteran adı almış şəxslərin;
- 2.8. Çernobil AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində digər radiasiya qəzaləri nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik

texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüla xəstəliyinə və şüla yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslərin.

3. I və II qrup əllillərin (mühəribə əllillərindən başqa) hər hansı muzdu lu işdən vergi tutulmalı olan aylıq gəliri şərti maliyyə vahidinin 100 misli miqdardında azaldılır.

4. Aşağıdakı fiziki şəxslərin hər hansı muzdu lu işdən vergi tutulmalı olan aylıq gəliri şərti maliyyə vahidinin 55 misli miqdardında azaldılır:

4.1. həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin valideynləri, habelə vəzifələrinin icrası zamanı həlak olmuş dövlət qulluqçularının valideynləri və arvadları (ərləri). Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nigaha girmiş olmasınlar;

4.2. 1990-ci il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri və arvadları (ərləri). Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nigaha girmiş olmasınlar;

4.3. Əfqanistana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və təlim-yoxlama toplantılarına çağırılmış hərbi vəzifəlilər;

4.4. daimi qulluq tələb edən uşaqlıqdan və ya I qrup əllilə baxan və onunla birlikdə yaşayan valideynlərdən biri (özlərinin istəyi ilə), arvad (ər), himayəçi və ya qəyyum;

4.5. məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər. Bu güzəşt mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahibi əldə etməsi nəticəsində daimi məskunlaşmış şəxslərə şamil edilmiş.

5. Qohumluq dərcəsində asılı olmayaraq himayəsində azi üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri şərti maliyyə vahidinin 20 misli qədər azaldılır.

Bu qayda uşaqların 18 yaşa, tələbələrin və şagirdlərin 23 yaşa çatdığı ilin sonunadək, habelə uşaqların və himayədəkilərin öldüyü hallarda ölüm ilinin sonunadək saxlanılır.

Fiziki şəxslərin vergi tutulan gəliri uşağın doğulduğu və himayədə olanın himayəyə götürüldüyü aydan başlayaraq azaldılır. Himayədə olanların sayı il ərzində azaldıqda (uşaqların ölümü halları istisna olmaqla) himayədə olanların sayının azaldığı aydan sonrakı aydan başlayaraq onların saxlanması üçün məbləğin çıxılmasına xitam verilir.

6. Aşağıdakılar himayədə olanlara aid edilmirlər:

6.1. təqaüd, pensiya və işsizlik müavinəti alan şəxslər (uşaqlardan başqa);

6.2. dövlət təminatında olan şəxslər (texniki-peşə məktəblərinin şagirdləri, uşaq və körpə evlərində tərbiyə alanlar);

6.3. xüsusi məktəblərin şagirdləri və internat evlərində olan, saxlanmasına görə qəyyumlardan haqq alınmayan uşaqlar, habelə tam dövlət təminatındakı məktəblər yanında internatlarda olan uşaqlar.

7. Fiziki şəxsin Məcəllənin qeyd olunan (102.2-ci, 102.3-cü və 102.4-cü) maddələri üzrə güzəşt hüququ olduqda, ona bu güzəştlərdən blri, məbləğcə ən böyük olanı verilir.

8. Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əmək kitabçasının olduğu yerdə həyata keçirilir.

Gəlir vergisi ilə bağlı qanunvericilikdə öz əksini tapan məqamlardan biri də ondan ibarətdir ki, fiziki şəxslər bu vergini büdcəyə iki formada: ödəniş mənbəyindən vergiye cəlb olunmaqla və bəyannamə şəklində ödəyə bilərlər.

Son illərdə gəlir vergisi üzrə büdcəyə daxil olmaların strukturuna baxsaq əmək haqqından tutulan vergilərin böyük üstünlük təşkil etdiyinin şahidi olarıq (95%), (Baxmayaraq ki, əhalinin pul gəlirlərinin 55,2% sahibkarlıqdan əldə olunur). Fikrimizcə, bunun səbəbi psixoloji amillə bağlıdır. Digər tərəfdən Vergi Məcəlləsinin 149.2-ci maddəsinə görə rezident fiziki şəxslər hesabat ilindən sonrakı ilin aprel 15-dək, digər şəxslər isə - hesabat ilindən sonrakı ilin aprel ayının 1-dək vergi orqanlarına bəyannamə verməlidirlər. Lakin, 2004-cü ilin aprelin 15-dək (ötən il üzrə) vergi

orqanlarına bəyannamə təqdim etmiş fiziki şəxslərin sayı 5440 nəfər təşkil etmişdir. Bu da bəyannamə təqdim etməli olan şəxslərin 75%-nə (7292 nəfər) bərabərdir. Hətta qeydiyyatdan keçərək bəyannamə təqdim etməli olan şəxslər də vaxtında öz gəlirləri haqqında bəyan etmirlər.

Sahibkarlıqla məşğul olanların dövlət bütçəsinə ödədikləri gəlir vergisinin gəlir vergisi üzrə daxil olmalarda payı 2000-ci ildə 13,8%, 2003-cü ildə 4% təşkil etmişdir. Bunun əsas səbəbi 2003-cü ildən başlayaraq sadələşdirilmiş vergi ödəyicilərinin əhatə dairəsinin genişləndirilməsi və bir qrup vergi ödəyicisinin bu vergi sistemini seçməsi ilə bağlı olmuşdur.

Gəlir vergisi ilə bağlı digər məqam fiziki şəxslərin banklarda saxladığı əmanətlərin vergiyə cəlb olunması ilə bağlıdır. Vergi Məcəlləsinin 122-ci maddəsinə əsasən fiziki şəxslərin banklarda saxladığı əmanətlərdən əldə olunan dividendlər ödəniş mənbəyindən (10%) vergiyə cəlb olunmalıdır. Lakin, fiziki şəxslərin banklardakı əmanətləri üzrə ödənilən faiz məbləğlərindən, habelə qiymətli kağızlar üzrə dividend və faizlərdən əldə etdikləri dividendlərin vergidən azad olması haqda qanunun olması (23 noyabr 2001-ci il) banklarda daha çox vəsaitin cəlb olunmasını stimullaşdırmağa yönəldilib. Hazırda bu güzəşt daha üç il artırılmışdır (27 noyabr 2003-cü il). Məlumat üçün, qeyd edək ki, bu güzəştlərin tətbiqi nəticəsində əhalinin banklardakı əmanətləri artdı. Əgər 1995-ci ildə bu rəqəm 60,7 mlrd.AZM təşkil edirdi, 2004-cü ildə bu göstərici 2015,6 mlrd.AZM-ə çatmışdı.

Fiziki şəxsin bilavasitə maddi vəziyyətinə təsir göstərən gəlir vergisi ölkə bütçəsində elə də böyük xüsusi çəkiyə malik deyil. Bunun isə əsas səbəbi (hökumətin verdiyi məlumatla uyğun olaraq) ölkə əhalisinin 29%-nin yoxsulluq həddində yaşaması, 1 mln. 400 minə yaxın pensiyaçının olması və digər çoxsaylı sosial problemləri göstərmək mümkündür. Bu amilləri nəzərə alaraq fiziki şəxslər üzrə gəlir vergisinin dərəcələrini dəyişərkən onun ölkə ərazisində əhalinin nominal pul gəlirləri, orta aylıq əmək haqqı, minimum əmək haqqı, minimum yaşayış səviyyəsi, inflyasiya, digər indikatorlarla bağlılığı nəzərə alınmalıdır.

Belə ki, bir çox hallarda bütçə mədaxilində gəlir vergisi üzrə im əmsalının artmasının əsas səbəblərindən biri məhz əhalinin gəlirlərinin, o cümlədən əmək haqlarının artmasıdır.

Əhalinin rifah halının yaxşılaşdırılması, sosial vəziyyətdə işbət dəyişikliklərə nail olmaq üçün hökumət bir sıra hallarda əmək haqlarını artırır (və ya bir sıra vergi güzəştəri müəyyən edir). Ümət 2001-ci ilin nominəl pul gəlirləri orta hesabla 11-12%, ümildən əmək haqqı gəlirləri 11% artmışdır.

Minimum əmək haqqının müəyyənləşdirilməsi ilk dəfə 1992-ci ilə 2 yanvar 1992-ci ildə təsdiq edilmişdir. Bu manada müvafiq olaraq minimum əmək haqqının səviyyəsi 317 AZM təşkil etməli idi. Lakin, sosial problemlərin olması və ölkədə əsadi islahatların aparılması nəticəsində bu göstərici bir neçə dəfə yüksərilmişdir. Əsas dəyişiklik 1 fevral 1995-ci ildə prezident fərmanı ilə minimum əmək haqqının 5500 AZM səviyyəsində müəyyənləşdirilməsi oldu. Belə ki, bu fərman 6 il qüvvədə qaldı, lakin 2001-ci ilin yanvarından minimum əmək haqqı 5 dəfə artırılaraq 27500 AZM həddinə çatdırıldı. Bu istiqamətdə atılmış işbəti addım 4 avqust prezident fərmanı ilə minimum əmək haqqının 1 sentyabr 2003-cü ildən 45000 AZM, 1 yanvar 2004-cü ildən 60000 AZM müəyyən edildi. Sonrakı dövrlərdə Prezident fərmanları ilə minimum əmək haqqı 1 iyul 2004-cü ildən 100000 AZM, 1 yanvar 2005-ci ildən 125000 AZM, 1 oktyabr 2005-ci ildən 50000 AZM həddində müəyyən edilmişdir. Əmək haqlarının artımı əmək haqqının artımı ilə bağlı dövlət bütçəsi xərclərindən təkcə, 2003-cü ildə 281 mlrd.AZM, 2005-ci ilin birinci yarısı üçün isə 268 mlrd.AZM əsaitin ayrılmasi nəzərdə tutulurdu.

Minimum əmək haqqının artması ilə yanaşı ölkə üzrə orta əmək haqqı səviyyəsi də artmağa başladı. Əgər 1995-ci ildə bir çiyə hesablanmış orta əmək haqqı 62467 AZM təşkil əldisə, 2000-ci ildə bu rəqəm 221606 AZM və ya baza ilinin östəricisindən 3,5 dəfə, 2001-ci ildə 260000 AZM və ya müvafiq olaraq 4,2 dəfə, 2002-ci ildə 315219 AZM və ya 5,0 dəfə, 2003-cü ildə 383100 AZM və ya 6,1 dəfə, 2004-cü ildə 483400 AZM və ya 7,7 dəfə çox olmuşdur.

Ölkədə orta aylıq əmək haqqının formalaşmasına diqqət yetirsek, bu rəqəmin iqtisadiyyatda məşğul olan şəxslərin orta aylıq gəlirinin hesabına deyil, muzdla işləyənlərin əmək haqqının orta göstəricisi kimi qəbul edilə bilər. Yəni iqtisadiyyatda məşğul olanların yalnız 30%-dən artıq hissəsi muzdla işləyir (orta aylıq əmək haqqını formalaşdırır).

Müvafiq olaraq bündəyə ödənilən gəlir vergisinin strukturunda əmək haqqından tutulan gəlirin 95,8% olduğunu nəzərə alsaq, belə nəticəyə gəlmək olar ki, 3,7 mln. nəfərin böyük əksəriyyəti (2003-cü ilin 3,7 mln nəfərin yalnız 1,3 mln. nəfəri sosial siğorta ayırmalarım ödəyir) bündəyə gəlir vergisini (müvafiq olaraq məcburi dövlət sosial siğorta ayırmalarım da Dövlət Sosial Müdafiə Fondu) ödəmir.

2. Hüquqi şəxslərin mənfəət vergisi

Azərbaycan Respublikasında hüquqi şəxslərin mənfəətindən və gəlirlərinin ayrı-ayrı növlərdən vergilər haqqında ilk qanun 9 noyabr 1991-ci ildə imzalanmış və növbəti ilin 1 yanvar tarixindən qüvvəyə minmişdi.

Qanuna əsasən mənfəət vergisinin ödəyiciləri aşağıdakılardan hesab edilirdi:

- a) təsərrüfat liesabında olub, müstəqil balansa malik olan və hüquqi şəxslər sayılan (Azərbaycan Respublikasının (AR) Milli Bankından başqa) müəssisələr, birliklər və təşkilatlar, o cümlədən AR-nın ərazisində yaradılan və bütünlükdə xarici investorlara məxsus olan müəssisələr (xarici intəressisələr), respublika və xarici hüquqi şəxslərin və vətəndaşların iştirakı ilə yaranan birləşmə müəssisələr, təsərrüfat fəaliyyəti ilə məşğul olan beynəlxalq birliklər, respublika müəssisələrinin, birliklərlərinin və təşkilatlarının iştirakı ilə başqa ölkələrin ərazisində yaradılan birləşmə müəssisələrin Azərbaycan Respublikasının ərazisində yerləşən filialları;
- b) təsərrüfat hesabında olmayan, lakin təsərrüfat və digər kommersiya fəaliyyətindən gəlir götürən təşkilatlar, bündə təşkilatlarından başqa;

- c) təsərrüfat və digər kommersiya fəaliyyəti ilə məşgul olan beynəlxalq qeyri-hökumət təşkilatları (birlikləri);
- d) respublika səhmdar kommersiya bankları, kommersiya bankları, sigorta təşkilatları, səhmdar cəmiyyətləri və məhdud məsuliyyətli cəmiyyətlər, istehlak cəmiyyətləri və onların ittifaqları, istehlak kooperasiyasının müəssisələri, birlikləri və təşkilatları, ictimai birliklər, onların müəssisələri, birlikləri və təşkilatları, dini təşkilatlar, kooperativlər, onların filialları və şöbələri.

Aşağıda göstərilən mənfəət vergisinin məbləği inflyasiyanın sürəti nəzərə alınmaqla müntəzəm təshih edilirdi.

Cədvəl 2.6

Mənfəətin məbləğti	Vergi dərəcəsi (%)
200 min manatadək	25
200 min manatdan 400 min manatadək	50000+200 min manatdan artıq olan məbləğdən 30
400 min manatdan 500 min manatadək	110000+400 min manatdan çox olan məbləğin 35

500 min AZM-dən artıq məbləğ 35% dərəcə ilə vergiyə cəlb olunurdu.

Ödəyicilərin ayrı-ayrı növləri üzrə müxtəlif vergi dərəcələri müəyyən edilirdi. Belə ki, respublika səhmdar-kommersiya bankları, kommersiya bankları, sigorta təşkilatları üçün – 45%, ictimai birliklər, onların müəssisələri üçün – 35%, istehlak cəmiyyətləri, onların ittifaqları üçün – 35%, xarici hüquqi şəxsin Azərbaycan Respublikasında fəaliyyətdən götürdüyü mənfəətdən vergi 25% həddində müəyyən edilirdi.

Qəbul edilmiş qanun 1997-ci ilə qədər qüvvədə oldu. Həmin dövrə mənfəət vergisi üzrə dövlət bütçesinə daxilolmaların səviyyəsi aşağıdakı kimi dəyişirdi. 1994-cü ildə bütçə mədaxilində mənfəət vergisinin xüsusi çəkisi 17,6% (88,66 mlrd. AZM), 1995-ci ildə 27,2% (431,6 mlrd. AZM), 1996-cı ildə 30,2% (607,5 mlrd. AZM) təşkil etmişdir.

“Mənfəət vergisi haqqında” yeni qanun 24 dekabr 1996-cı ildə qəbul edildi. Bu qanuna görə hüquqi şəxslərin əldə etdiyi mənfəət vahid dərəcə (32%) ilə vergiyə cəlb olunurdu. Lakin, 28 dekabr

1998-ci ildə verginin dərəcəsi 30%, 27 oktyabr 1999-cu ildə 27% həddində azaldıldı. Bu dəyişikliklər nəticəsində bündəyə daxil olmaların 1997-ci ildə 439,4 mlrd. AZM-dən, 2000-ci ildə 629,6 mlrd. AZM səviyyəsinə çatdı.

Altı il sonra qəbul edilmiş qanunda verginin ödəyicilərinin siyahısı bir qədər dəqiqləşdirildi.

Mənfəət vergisinin ödəyiciləri aşağıdakılardır hesab edildi:

- a) Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən hüquqi şəxslər olan müəssisələr və təşkilatlar, o cümlədən banklar, kredit idarələri və siğorta təşkilatları, Azərbaycan Respublikası ərazisində yaradılmış xarici investisiyalı müəssisələr, sahibkarlıq fəaliyyətini həyata keçirən beynəlxalq birliklər və təşkilatlar daxil olmaqla;
- b) müəssisələrin və təşkilatların müstəqil balansı və hesablaşma (cari) hesabi olan filialları və digər bölmələri (bankların və kredit idarələrinin filialları və bölmələri istisna olmaqla), xarici hüquqi şəxslər tərəfindən yaradılanlar daxil olmaqla.

Vergi Məcəlləsinin qüvvəyə minməsi ilə mənfəət vergisinin dərəcəsi olduğu kimi saxlanıldı. "Müəssisə və təşkilatların mənfəət vergisi haqqında" qanundan fərqli olaraq Vergi Məcəlləsində istər Azərbaycan Respublikasının hüquqi şəxslərinə, istərsə də xarici hüquqi şəxslərə bərabər qaydada vergini ödəmək imkanı verilir.

Qanunda xarici hüquqi şəxslərin mənfəəti müəyyən edilərkən aşağıdakı xüsusiyyətlər nəzərə alınır:

- a) xarici hüquqi şəxsin mənfəətinin yalnız Azərbaycan Respublikası ərazisində fəaliyyətlə bağlı hissəsindən vergi tutulur. Vergitutuma məqsədləri üçün xarici hüquqi şəxsin əldə etdiyi mənfəət o halda nəzərə ahnmır ki, bu ancaq həmin xarici hüquqi şəxsin adından həyata keçirilən xarici ticarət əməliyyatları üzrədir və Azərbaycan Respublikasında məhsulun (işlərin, xidmətlərin) alınması ilə, habelə Azərbaycan Respublikasının qanunvericiliyi üzrə hüquqi şəxs Azərbaycan Respublikasının dövlət sərhədlərini keçənədək məhsulun (işlərin, xidmətlərin) sahibi olmaqla mal mübadiləsi ilə və Azərbaycan

- Respublikasına məhsulların (işlərin, xidmətlərin) ixracı üzrə əməliyyatlarla əlaqədardır;
- b) xarici hüquqi şəxs Azərbaycan Respublikası ilə yanaşı olaraq, həm də onun hüdudlarından kənarda fəaliyyət göstərdiyi və onun daimi nümayəndəlik vasitəsilə həyata keçirdiyi fəaliyyətdən əldə etdiyi mənfəətin müəyyən edilməsinə imkan verən ayrıca uçotun aparılmadığı hallarda, mənfəət vergisinin ödəyicisi yerləşdiyi ərazi üzrə vergi orqanı ilə razılışdırılmış liaqq-hesab əsasında müəyyən edilə bilər;
 - v) xarici hüquqi şəxsin Azərbaycan Respublikasındaki fəaliyyətlə əlaqədar əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı halda, vergi orqanlarının ixtiyarı yardım ki, onu 25 faiz rentabellik norması nəzərə alınmaqla ümumi gəlirə, yaxud çəkilmiş xərclərə əsasən hesablaşın.

Vergi Məcəlləsində mənfəət vergisinin ödəyiciləri rezident və qeyri-rezident müəssisələr liesab olunur. Belə ki, hüquqi şəxsin filialları, bölmələri və digər ayrıca bölmələri mənfəət vergisinin ödəyiciləri hesab edilmirlər.

Vergitutma obyekti – rezident müəssisə üçün vergitutma obyekti mənfəət, vergi ödəyicisinin (vergidən azad edilən gəlirdən başqa) gəliri ilə gəlirdən çıxılan xərc arasındaki fərq mənfəətdir.

Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə fəaliyyət göstərən qeyri-rezident müəssisəsi bu fəaliyyətdən əldə etdiyi mənfəətdən, yəni daimi nümayəndəliyi ilə bağlı Azərbaycan mənbəyindən əldə etdiyi ümumi gəlirinin Vergi Məcəlləsinə uyğun olaraq gəlirdən çıxıldığdan sonra qalan məbləğindən vergi ödəyir.

Azərbaycan Respublikasında daimi nümayəndəliklə bağlı olmayan əmlak təqdim edilməsindən gəlir əldə edən qeyri-rezident müəssisəsinin təqvim ili ərzində Azərbaycan mənbəyindən əldə etdiyi bu növ ümumi gəlirindən VM-də göstərilən və həmin dövrə bu cür gəlirə aid olan xərclər çıxıldığdan sonra vergi tutulur.

Qanunvericiliyin yeniliklərindən bəri əsas vəsaitlərin (əsas vəsaitlər dedikdə istifadə müddəti bir ildən çox olan və dəyəri 550 000 manatdan çox olan, aşağıda göstərilən maddi aktivlər nəzərdə

tutulur) kateqoriyaları üzrə illik amortizasiya normaları yenidən müəyyənləşdirildi:

- binalar, tikililər və qurğular – 10% - dək;
- maşınlar, avadanlıq və hesablama texnikası – 25% - dək;
- digər əsas vəsaitlər – 20% - dək;
- geoloji keşfiyyat işlərinə və təbii ehtiyatların hasılatına hazırlıq işlərinə çəkilən xərclər – 25% - dək;
- qeyri-maddi aktivlər (intellektual, o cümlədən ticarət nişanları, digər sənaye mülkiyyəti obyektləri, habelə müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada vergi ödəyicisinin hüququnun obyekti kimi tannan digər analoji hüquqlar) – istifadə müddəti məlum olmayanlar üçün 10%, istifadə müddəti məlum olanlar üçün isə illər üzrə istifadə müddətinə mütənasib məbləğlərlə.

2001-ci ildə mənfəət vergisi üzrə dövlət bütçəsinə daxilolmaların səviyyəsinə Vergi Məcəlləsində gəlirdən çıxılan xərclərin hədlərinin müəyyən edilməsi təsir göstərmüşdür.

2001-ci illən sonunda bu normalar yenidən müəyyənləşdirildi:

- 1) binalar, tikililər və qurğular – 10% -dək;
- 2) maşınlar, avadanlıq və hesablama texnikası – 25% -dək;
- 3) nəqliyyat vasitələri – 25% -dək;
- 4) iş heyvanları – 20% -dək;
- 5) geoloji keşfiyyat işlərinə və təbii ehtiyatların hasılatına hazırlıq işlərinə çəkilən xərclər – 25% -dək;
- 6) qeyri-maddi aktivlər – 10 % - dək;
- 7) digər əsas vəsaitlər – 20 % - dək;
- 8) cari vergi ilində faktiki dəyəri ödənilmiş istehsal təyinatlı kapital qoyuluşları üçün (təbii inhisar subyektlərinin, habelə qiymətləri dövlət tərəfindən tənzimlənən mal istehsalı, iş görülməsi, xidmət göstərilməsi ilə məşğul olan təsərrüfat subyektlərinin kapital qoyuluşları istisna olmaqla) binalar, tikililər, qurğular, maşınlar, avadanlıqlar, hesablama texnikası, nəqliyyat vasitələri və digər əsas vəsaitlər üzrə illik amortizasiya normalarını 2 dəfə artırmaqla.

Beləliklə, 2002-ci ildə “Azərbaycan Respublikası Vergi Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” qanunun 45-ci maddəsinə uyğun olaraq vergi tutulan mənfəətin istehsal təyinath kapital qoyuluşlarına çəkilən xərclər məbləğində azaldılması üzrə güzəsti nəzərdə tutan 106.3-cü bəndin çıxarılması, bu şərait 114-cü maddəyə edilən dəyişiklik və əlavələrə uyğun olaraq cari ildə faktiki dəyəri ödənilmiş istehsal təyinath kapital qoyuluşları üçün amortizasiya normalarının 4 dəfəyədək artırılması ilə əvəz olunması mənfəət vergisi üzrə vergi bazasının genişlənməsinə səbəb oldu ki, bu da öz növbəsində daxilolmaların səviyyəsinə müsbət təsirini göstərdi. Hüquqi şəxslərin mənfəət vergisi üzrə daxilolmaların səviyyəsinə həmçinin, 2002-ci ildə təsərrüfat subyektlərinin fəaliyyəti nəticəsində əldə edilmiş mənfəətin 2001-ci ilin müvafiq dövrünə nisbətən artması, habelə ölkədə fəaliyyət göstərən xarici hüquqi şəxslərin mənfəətindən vergi üzrə daxilolmaların artımı da müsbət təsir göstərmişdir. Mənfəət vergisi üzrə dövlət bütçesinə ödənişlərin dinamikası cədvəl 2.8-də öz ekşini tapır.

2002-ci ilin sonunda binalar, tikililər və qurğular üzrə illik amortizasiya normaları – 7 faizədək, qeyri-maddi aktivlər üzrə istifadə müddəti məlum olmayanlar üçün 10 faizədək, istifadə müddəti məlum olanlar üçün isə illər üzrə istifadə müddətinə mütənasib məbiəglərlə müəyyənləşdirildi.

2002-ci ildə dövlət başçısının sahibkarlarla görüşündən sonra bir sıra hüquqi-normativ aktların qəbul edilməsi (2002-ci ilin avqust və sentyabr aylarında qəbul edilmiş Prezident Fermanları nəzərdə tutulur) və bu proseslərin davamı olaraq Vergi Məcəlləsinə bununla bağlı əlavə və dəyişikliklər edildi (Vergi Məcəlləsi sahibkarlıq və investisiya fəaliyyətini təşviq edir (VM 3.10)). Həmçinin, 2003-2005-ci illər əhatə edən YALİDP-də özəl sektorun inkişafının daha da sürətləndirilməsi məqsədilə sahibkarlar üçün vergi və riisumların azaldılması imkanlarının araşdırılması əsas hədəflərdən biri kimi müəyyənləşdirilmişdi. Dəyişikliklərin əsas məqsədi regionlarda sahibkarlığın inkişaf etdirilməsi idi. Bu məqsədlə regionlar üzrə güzəştli dərəcələri tətbiq edildi.

Qeyd etmək istərdik güzəştli dərəcələrin tətbiqinin səbəblərindən biri vergilərin böyük əksəriyyətinin Bakı şəhərindən yiğilması (2002-ci ildə 94,2%, o cümlədən mənfəət vergisi üzrə 98,5%), regionların isə vergi yiğimində payının cəmi 5,8% olması idi. Regionlardan yiğilan vergilərin böyük əksəriyyəti isə rayonlarda bündən maliyyələşən təşkilatlarda çalışan işçilərin əmək haqqından tutulan gəlir vergisi təşkil edirdi.

İlk növbədə mənfəət vergisinin vahid dərəcəsi (27%-dən 25%-ə) aşağı salındı, regionlar üzrə dərəcələr isə aşağıdakı kimi diferensiallaşdırıldı [29]:

- Bakı - 25%;
- Gəncə, Sumqayıt, Mingəçevir və Əli-Bayramlı - 20%;
- dağ rayonları və Naxçıvan Muxtar Respublikası - 10%;
- digər rayonlarda 15%.

Bundan başqa bir sıra sahələr üzrə də güzəştli dərəcələr tətbiq edildi:

- turizm fəaliyyəti - 20%
- sənətkarlığın misqərlilik, qalayçılıq və saxsı məmulatlarının, təsərrüfat mühəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncاقların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, el üsulu ilə xalçaçılıq, ağac materiallarından məişət alətlərinin hazırlanması sahəsində fəaliyyət üzrə - 10%.

Müəssisələr nəzərdə tutulan güzəştlərə hüquq olduqda onlara bu güzəştlərindən biri, məbləği ən böyük olanı verilirdi. Abşeron rayonunda fəaliyyət göstərən müəssisələr üçün Bakı şəbəri üzrə müəyyən olunmuş dərəcələr tətbiq edilirdi. Vergi dərəcəsinin 2% aşağı salınmasına baxmayaraq növbəti il üzrə proqnoz 770 mlrd. AZM müəyyənləşdirilmişdi. Məlumat üçün, qeyd edək ki, bu rəqəm (proqnoz) 2002-ci ildə 700 mlrd. AZM təşkil edirdi.

Proqnozun bu səviyyədə müəyyən edilməsinin səbəbi xam neft və neft məhsullarının qiymətlərinin dəyişdirilməsi, neft sazişləri üzrə podratçılar və subpodratçılar tərəfindən ödəniləcək vergilərin çoxalacağı ilə əlaqələndirilirdi.

Növbəti vergi ilinin sonunda (2003-cü il) güzəştlər ləğv edildi. Əsas arqument kimi güzəştlərin stimullaşdırıcı vasitə kimi effekt verməməsi göstərilirdi. Belə ki, diferensial vergi dərəcələrinin tətbiqi regional inkişafı təşviqədici vasitələrdən biri olsa da Azərbaycan Respublikasında regionların inkişafı sosial və istehsal infrastrukturlarının yaradılması ilə paralel olaraq aparılmalı idi.

Mənfəət vergisinin diferensiallaşmasının ləğvi ilə yanaşı onun dərəcəsi bir vahid də (25%-dən 24%-ə) aşağı salındı. Əsas məqsəd müəssisələrin vergi yükünün aşağı salınmasıdır. 2006-cı ildən mənfəət vergisinin dərəcəsinin 24%-dən 22%-ə endirilmişdir.

Vergi Məcəlləsinin qüvvəyə minməsindən sonra mənfəət vergisindən dövlət bütçəsinə daxilolmaların dinamikasına nəzər salaq.

Cədvəl 2.7

	2001		2002		2003		2004	
	Mıld. AZM	Dövlət bütçəsi gəlirlə rində (%)	Mıld. AZM	Dövlət bütçəsi gəlirlə rində (%)	Mıld. AZM	Dövlət bütçəsi gəlirlə rində (%)	Mıld. AZM	Dövlət bütçəsi gəlirlə rində (%)
Hüquqi şəxslərin mənfəət vergisi	588,2	15,0	739,1	16,2	891,5	14,6	1117,2	14,8

Aşağıdakı cədvəldən göründüyü kimi dərəcə sabit saxlanıldığı halda bütçəyə daxilolmaların yiğim əmsalının yüksəlməsinin (2004-cü ildə 2001-ci ilə nisbətən artım 1,9 dəfə) səbəbi həmin illər üzrə müəssisə və təşkilatların mənfəətinin artmasıdır.

Cədvəl 2.8

Mənfəətin məbləği, mıld. AZM	1995	2000	2003	2004
Cəmi	2552,0	2699,7	5709,7	8879,9
Ondan: Sənaye	1458,6	1688,2	2872,4	4720,5
Kənd təsərrüfatı	51,4	3,1	11,9	29,1

Nəqliyyat (2000-2001-ci illər nəqliyyat və rabitə)	364,0	362,0	1666,9	2125,8
Rabitə	87,1	-	364,7	624,4
Tikinti	221,1	148,2	142,4	474,1
Ticarət	26,7	12,1	293,3	501,0
Sair	343,1	486,1	358,1	405,0

Diqqəti çəkən məqamlardan biri mənfəət vergisi üzrə büdcəyə daxilolmaların ümumi büdcə mədaxilində xüsusi çəkisinin yüksək olmamasıdır (14-16%). Bu isə olkədə bir sıra müəssisə və təşkilatların zərərlə işləməsi, bir-birinə qarşılıqlı borclarının və vergi borclarının olması ilə bağlıdır. İqtisadiyyatın sahələri üzrə zərərin məbləğinin ümumi həcmi 2004-cü ildə, 1995-ci ilə nisbətən 2,9 dəfə artıq olmuşdur. Xüsusilə, bu rəqəm sənaye üzrə (9,3 dəfə artıq) müşahidə edilir [3].

Qeyd olunan meyilin olmasına baxmayaraq, mənfəət vergisi üzrə büdcəyə daxilolmaların orta artım tempi 2000-2003-cü illərdə 23,4% təşkil etmişdir.

Hazırda qanunvericilikdə mənfəət vergisi üzrə aşağıdakı güzəştlər və azadolmalar müəyyən edilmişdir:

- xeyriyyə təşkilatlarının gəliri – sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirdən başqa;
- qeyri-kommersiya təşkilatlarının aldiqları əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr;
- beynəlxalq dövlətlərarası və hökumətlərarası təşkilatların gəlirləri - sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirdən başqa;
- dövlət hakimiyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünüidarəetmə orqanlarının gəlirləri (sahibkarlıq fəaliyyəti istisna olmaqla);
- Azərbaycan Respublikasının Milli Bankı və onun qurumları və Azərbaycan Respublikası Dövlət Neft Fondu (Fondun vəsaitinin yerləşdirilməsindən əldə edilən gəlir istisna olmaqla) gəlirləri;

- alınmış sigorta ödənişləri (həmin sigorta hadisəsi ilə əlaqədar zərərə aid edilən məbləğdən başqa);
- sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün yaradılmış xüsusi təhsil müəssisələrinin gəliri - sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirdən başqa;
- əllərin ictimai təşkilatlarına məxsus olan işçilərinin ümumi sayının azı 50% əllərdən ibarət olan istehsal müəssisələrinin mənfəət vergisinin dərəcəsi 50% azaldılır.

Bu güzəştlərin alınması hüququ müəyyən edilərkən işçilərin orta siyahı sayına əvəzçilik, podrat müqavilələri və mülki-hüquqi xarakterli digər müqavilələr üzrə işləyən əllillər daxil edilmir.

Mülkiyyətdən vergilər

3. Hüquqi şəxslərin əmlak vergisi

Vergi Məcəlləsinə görə əmlak – hər hansı daşınan və ya daşınmaz əmlak, o cümlədən qeyri-maddi aktivlər, dövriyyə vəsaitləri və mülkiyyət hüququnun digər obyektləri hesab edilir.

Əmlak vergisinin qanunvericilik bazası 24 mart 1995-ci ildə “Əmlak vergisi” haqqında Azərbaycan Respublikasının qanununun qəbul edilməsidir.

Hazırda bu vergi növü ilə bağlı müddəalar öz əksini Vergi Məcəlləsində tapır.

Əmlak vergisinin ödəyiciləri: fiziki və hüquqi şəxslərdir. Vergitutuma obyektləri: rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən binalarm, həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus avtonəqliyyat vasitələri, su və hava nəqliyyatı vasitələrinin dəyəri, müəssisələrin balansında olan avtonəqliyyat vasitələri, müəssisələrin balansında olan əsas vəsaitlərin: orta illik dəyəridir. Fiziki şəxslər əmlak vergisini bələdiyyə bütçəsinə, hüquqi şəxslər isə dövlət bütçəsinə köçürürlər.

Əgər Vergi Məcəlləsi qüvvəyə mindiyi vaxta qədər qanunvericilikdə müəssisələrin vergitutma obyektləri onların

balansında olan əsas vəsaitlər hesab edilirdi. Məcəllənin qəbul edilməsi ilə müəssisələrin balansında olan əsas vəsaitlərlə yanaşı, onların balansında olan avtonəqliyyat vasitələri də vergitutma obyektləri hesab edildi.

Müəssisələrdən tutulan əmlak vergisinin məqsədi onlara məxsus əmlakdan səmərəli istifadə etməyi və istifadə olunmayan xammal və material ehtiyatlarının və zəruri olmayan əsas vəsaitlərin alınmasına çəkilən xərclərin azaldılmasını stimullaşdırmaqdır [16].

2004-cü ildə fiziki və hüquqi şəxslər avtonəqliyyat vasitələrinə görə illik əmlak vergisini həmin vasitələrin mühərrikinin həcmimə görə: minik avtomobilərin 1 kub santimetrinə 1100 AZM, yük daşıyan avtonəqliyyat vasitələri və avtobuslar üçün isə 2200 AZM həddində müəyyən edildi.

Avtonəqliyyat vasitələri üzrə əmlak vergisini həm fiziki, həm də hüquqi şəxslər avtonəqliyyat vasitələrinin qeydiyyatdan, yenidən qeydiyyatdan və ya illik texniki baxışdan keçirilməsi üçün müəyyən edilmiş vaxtda ödəyirdilər. Fiziki şəxslər əmlak vergisini bələdiyyə büdcəsinə, hüquqi şəxslər isə dövlət büdcəsinə köçürürdülər.

2005-ci ildən müəssisələrin (və fiziki şəxslərin) balansında olan avtonəqliyyat vasitələri əmlak vergisinin vergitutma obyektiనə aid edilmir (**bax.** sadələşdirilmiş vergi və yol vergisi).

Hazırda müəssisələrin əmlak vergisi onların orta illik qalıq dəyərinə əsasən hesablanır. Orta illik qalıq dəyəri (əmlakın qalıq dəyəri - əsas vəsaitlərin ilkin dəyərinin həmin əsas vəsaitlərə hesablanmış amortizasiyanın məbləği qədər azaldılan dəyəridir) aşağıdakı kimi hesablanır. Müəssisənin əmlakının hesabat ilinin əvvəlinə və sonuna qalıq dəyəri toplanıb ikiyə bölündür.

“Əmlak vergisi haqqında” qanunda müəssisələrin əmlak vergisi vergitutma obyekti olan əmlakının dəyərindən 0,5 faiz dərəcəsi ilə hesablanırdısa, hazırda bu dərəcə 1% həddində müəyyənləşdirilmişdir.

“Əmlak vergisi haqqında” qanundan fərqli olaraq Vergi Məcəlləsində əmlak vergisi üzrə azadolmalar və güzəştərin əhatə dairəsi məhdudlaşdırılmışdır.

Əmlak vergisi üzrə bir sıra azadolmalar və güzəştər mövcuddur:

dövlət hakimiyyəti orqanları, bündə təşkilatları və yerli özünü idarəetmə orqanları. Azərbaycan Respublikasının Milli Bankı və onun qurumları, dövlət fondları və əllillərin ictimai təşkilatları əmlak vergisini ödəməkdən azad edilir; misgərlik, qalayçılıq, dulusçuluq və saxsı məmələtlərinin, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, oyuncاقların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmələtlərinin bədii işlənməsi, bədii tikmə, ağac materiallarından məişət alətlərinin hazırlanması sahəsində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sənətkarlıq emalatxanalarının binaları və ya bu emalatxanalar yerləşən hissələri əmlak vergisinə cəlb edilmir;

- şəhərlərdə sərnişin daşımaları üçün istifadə olunan trolleybuslar və tramvaylar əmlak vergisindən tamamilə azaddır.

Vergitutma məqsədləri üçün müəssisənin əmlakının dəyəri aşağıdakı əmlakların dəyərində azaldılır:

- ekologiya, yanğından müdafiə və ya mülki müdafiə üçün istifadə edilən obyektlər;
- məhsul ötürən kəmərlər, dəmir və avtomobil yolları, rabitə və enerji ötürücü xətləri, meliorasiya və suvarma sistemi obyektləri;
- müəssisələrin balansında olan avtonəqliyyat vasitələri;
- təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin yalnız bu sahələrin təyinatı üzrə istifadə etdiyi obyektləri.

Məcəllənin 102.2-ci maddəsində göstərilən şəxslərin avtonəqliyyat vəsaitələrinə görə ödəmeli olduğu əmlak vergisinin məbləği şərti maliyyə vahidinin 30 misli qədər azaldılır.

Hüquqi şəxslərin əmlak vergisi üzrə son illər bütçəyə daxil olmaların dinamikası aşağıdakı cədvəldə göstərilmişdir.

Cədvəl 2.9

	2001		2002		2003		2004	
	mld. AZM	Dövlət bütçəsi gəlirlə rində (%)	mld AZM	Dövlət bütçəsi gəlirlə rində (%)	mld. AZM	Dövlət bütçəsi gəlirlə rində (%)	mld. AZM	Dövlət bütçəsi gəlirlə rində (%)
Hüquqi şəxslərin əmlak vergisi	62,1	1,6	99,8	2,2	133,0	2,2	160,9	2,1

Cədvəldən göründüyü kimi əmlak vergisi üzrə bütçəyə daxil olmalar ildən-ilə artmışdır. 2004-cü ilin bütçə göstəriciləri 2001-ci ilə nisbətən 2,6 dəfə yüksək olmuşdur.

Bunun əsas səbəbi qanunvericilik bazasının təkmilləşdirilməsi, o cümlədən verginin texnoloji avadanlıqların tətbiqini təşviq etməsi, 2002-ci ildə isə sadələşdirilmiş sistem üzrə verginin ödəyicilərinə də əmlak vergisinin tətbiqi ilə bağlı olmuşdur.

4. Hüquqi şəxslərin torpaq vergisi

Vergi Məcəlləsinə görə torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır [16]. Bu addımı atmaqdə əsas məqsəd fiziki şəxsin ixtiyarında olan istifadəsiz torpaqların yatırıb qalmamasının qarşısını almaqdır.

Əvvəlki, qanunvericilikdə (24 dekabr 1996-cı ildə qəbul edilmiş "Torpaq vergisi haqqında" qanun) torpaq vergisində toplanan vəsaitin dövlət proqramları əsasında torpaqların yaxşılaşdırılmasına sərf edilməsi qeyd edilirdi. Həmçinin, torpaq vergisinin tətbiqində məqsəd torpaqdan səmərəli istifadəni təmin etmək idi.

Hazırda qüvvədə olan Vergi Məcəlləsinə əsasən Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridirlər.

Vergi Məcəlləsi qüvvəyə mindiyi tarixdən 2004-cü ilin əvvəlinə qədər torpaq vergisinin dərəcəsi kənd təsərrüfatı torpaqlar üzrə 1 şerti bal üçün 300 AZM təşkil edirdi. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 dekabr 2000-ci il ildə qəbul edilmiş qərarına əsasən kadastr qiymət rayonları və daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balları müəyyənləşdirilir. Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı yaşayış fondlarının həyətyanı sahələri və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar üzrə torpaq sahəsinin hər m^2 görə aylıq gəlirin vergi tutulmayan məbləğindən faizlə müəyyən olunan dərəcələr tətbiq olunurdu.

2006-cı ildən sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı yaşayış fondlarının həyətyam sahələri və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar üzrə torpaq sahəsinin hər 100 m^2 görə şərti maliyyə vahidinin misli aşağıdakı cədvəldə şərti maliyyə vahidinin misli ilə müəyyən olunan dərəcələr tətbiq olunur.

Vergi Məcəlləsinə görə aşağıdakı torpaqlar torpaq vergisini cəlb edilmir:

- yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqlar;
- dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünüidarəetmə orqanlarının, Azərbaycan Respublikası Milli Bankının və onun qurumlarının, habelə Azərbaycan Respublikasının Dövlət Neft Fonduun mülkiyyətində və ya istifadəsində olan torpaqlar;
- istehsal fəaliyyətinə cəlb edilməmiş dövlət, meşə və su fondu torpaqları, Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus olan sektorunun altında yerləşən torpaqlar;
- dövlət sərhəd zolaqları və müdafiə təyinatlı torpaqlar;

Azərbaycan Respublikasının Milli Qəhrəmanları, Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanları, Şöhrət ordeninin hər üç dərəcəsi ilə təltif edilmiş şəxslər, I və II qrup mühərribə əllilləri, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadları (ərləri), 1941-45-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar

ilə tətəfif edilmiş şəxslər, qanunvericiliklə müəyyən edilmiş qaydada mühəribə veterani adı almış şəxslər mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləği şərti maliyyə vahidinin 10 misli qədər azaldılır.

Cədvəl 2.10

Yaşayış məntəqələri	Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinathlı torpaqlar	Yaşayış fondlarının həyətyanı sahələri və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar
Bakı	5,5	0,45
Gəncə, Sumqayıt	4,5	0,4
Digər şəhərlər (rayon tabeliyində olan şəhərlər istisna olmaqla), rayon mərkəzləri	2,5	0,2
Rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə (Bakı və Sumqayıt şəhərlərinin qəsəbə və kəndləri istisna olmaqla)	1,0	0,1

Lakin, kənd təsərrüfatı istehsalçıları üçün müddətli güzəştlər müəyyən edilmişdir. Bu güzəştlər ilk dəfə 1999-cu ildə tətbiq edilmiş, Vergi Məcəlləsi qəbul edildikdən sonra bu güzəştlər haqda yeni qanun (27 noyabr 2001-ci il) qəbul edilmişdir. Qəbul edilən qanuna görə güzəşt 3 il müddətinə verilirdi. Qanuna görə torpaq vergisinin ödəyiciləri olan müəssisələr ƏDV, mənfəət, əmlak və sadələşdirilmiş sistem üzrə vergini, fiziki şəxslər isə ƏDV və əmlak vergisini ödəməkdən azad edilirdilər. Qeyd etməliyik ki, qanunda fiziki şəxslərin yalnız ƏDV və əmlak vergisini ödəməkdən azad edilməsi fiziki şəxslərin gəlir vergisi ödəyicisi olması demək deyil. Belə ki, Vergim Məcəlləsinin 102.1.11.-ci maddəsmə əsasən

bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirlər gəlir vergisindən azaddır. Bu güzəşt 27 noyabr 2003-cü ildə daha 5 il müddətinə artırılmışdır.

Kənd təsərrüfatı müəssisələrinin maliyyə fəaliyyətinin nəticələrinin təhlili təsərrüfatların sayının 2004-cü ildə, 1995-ci ilə nisbətən 25,3%, çalışan işçilərin sayı əhəmiyyətli şəkildə azaldığını göstərir. Bu illər üzrə müvafiq olaraq əmək haqqı fondu kəskin şəkildə azalmış, kənd təsərrüfatı məhsullarının satışından əldə olunan gəlir isə yalnız son bir neçə ildə nisbətən artmışdır [3].

Torpaq vergisi üzrə bütçəyə daxilolmalarla bağlı cədvəli nəzərdən keçirək.

Cədvəl 2.11

	2001		2002		2003		2004	
	mldr. AZM	Dövlət budcəsi gəlirlə rində (%)	mldr. AZM	Dövlət budcəsi gəlirlə rində (%)	mldr. AZM	Dövlət budcəsi gəlirlə rində (%)	mldr. AZM	Dövlət budcəsi gəlirlə rində (%)
Torpaq vergisi	52,1	1,3	44	1,0	56,6	0,9	70,7	0,9

Cədvəldən göründüyü kimi hüquqi şəxslərin torpaq vergisi üzrə dövlət budcəsinə daxilolmalar 0,9-1,5% arasında dəyişmişdir. 2004-cü ildə artım 2001-ci ildə nisbətən 135,7% yüksək olmuşdur.

Mal və xidmətlərə görə vergilər

5. Əlavə Dəyər Vergisi

Azərbaycan Respublikası ərazisində ƏDV 1992-ci ildən tətbiq olunur və Sovet İttifaqı dövründə tətbiq olunan dövriyyədən vergini əvəz edir.

SSRİ dövründə tətbiq edilən dövriyyə vergisi ərzaq və digər istehlak olunan məhsullara (tekstil, ayaqqabı, tütün, şərabçılıq məhsulları istisna edilən məhsullara, ət, tərəvəz, əczaçılıq məhsulları və bir neçə qrup məhsullara) şəmli edilirdi. Digər sənaye əhəmiyyətli məhsullardan isə yalnız neft, qaz və avtomobilqayırma məhsullarını qeyd etmək olar. Belə ki, dövriyyədən vergi bəzi

hallarda satışdan vergini, bir sıra hallarda isə aksızların funksiyalarını həyata keçirirdi [29, sah 15].

“Əlavə Dəyər Vergisi haqqında” Azərbaycan Respublikasının qanunu 31 dekabr 1991-ci ildə qəbul edilmiş və növbəti ilin yanvar ayının 1-dən qüvvəyə minmişdi. İlk dövrlərdə ƏDV-nin dərəcəsi 28% müəyyən edilmiş, həmçinin qiymətləri tənzimlənən məhsullar üzrə 16,67% və bir sıra məhsul və xidmətlər üzrə (0%) tətbiq edilmişdi.

90-ci illərin əvvəllərində qüvvədə olan qanunvericilikdə əlavə dəyər vergisi malların, işlərin, xidmətlərin istehsalı prosesində yaranan və onlar satıldıqca büdcəyə keçirilən dəyər artımının bir hissəsinin büdcəyə alınması forması kimi qəbul edilirdi.

Əlavə dəyər vergisinin ödəyiciləri aşağıdakılardır hesab edilirdi:

- a) Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə hüquqi şəxs statusu olan, istehsal və başqa kommersiya fəaliyyəti göstərən müəssisələr və təşkilatlar, o cümlədən xarici investisiyaların qoyulduğu müəssisələr;
- b) malları, işləri və xidmətləri öz adından satan qeyri-məhdud ortaqlıqlar;
- v) istehsal və başqa kommersiya fəaliyyəti göstərən fərdi (ailəvi) xüsusi müəssisələr;
- q) Azərbaycan Respublikasının ərazisində yerləşən müəssisələrin müstəqil surətdə mallar, işlər və xidmətlər satan filialları, şöbələri və başqa ayrıca bölmələri;
- g) Azərbaycan Respublikasının ərazisində istehsal və başqa kommersiya fəaliyyəti göstərən beynəlxalq birliklər və xarici hüquqi şəxslər;
- d) hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər-malları idxlə etdikdə.

Qeyd etmək lazımdır ki, ƏDV üzrə büdcəyə daxil olmalar xüsusi çəkinin aşağı düşməsinə baxmayaraq ilbəil artmışdır. Bu isə vergi dərəcəsinin həddən artıq yüksək olması ilə bağlıdır. Vergi dərəcəsinin yüksək olması və verginin demək olar ki, istənilən fəaliyyət növləri üçün tətbiqi büdcə daxil olmalarının yığım əmsalının yüksəlməsinə təsir göstərmışdır. Əgər 1992-ci ildə dövlət

büdcəsinə 2,2 mlrd.AZM ƏDV köçürülmüşdürə, 1993-cü ildə bu rəqəm artıq 12,5 mlrd.AZM, 1994-cü ildə isə 64,4 mlrd.AZM təşkil edirdi. Müvafiq olaraq büdcə mədaxilində ƏDV-nin xüsusi çəkisi illər üzrə 30,7%, 23,3% və 12,8% arasında dəyişmişdir.

Müxtəlif illərdə “Əlavə Dəyər Vergisi Haqqında” qanuna əlavə və dəyişikliklər edilmişdi ki, bu sıradə vergitutma bazasına təsir göstərə biləcək əsas dəyişiklik kimi ƏDV-nin dərəcəsinin (14 yanvar 1993-ci ildən) 20%-ə endirilməsi göstərmək olardı.

Vergi Məcəlləsində ƏDV ilə bağlı hissə xüsusi ilə dəyişikliklərə məruz qaldı. 2001-ci ilin yanvarın 1-dən ƏDV-nin dərəcəsi 20%-dən 18%-ə endirildi, həmçinin verginin büdcəyə ödənilməsi üçün (artıq istənilən sənəd deyil) hesab-fakturalar tətbiq edildi. Əvvəlki illərdə yalnız müəssisələr bu verginin ödəyiciləri hesab edilirdi, Məcəllənin qüvvəyə minməsi ilə fiziki şəxslər də bu verginin ödəyicilərinə çevrildilər. Digər dəyişiklik 16,67% dərəcənin götürülməsi oldu. Lakin, (0) dərəcə qüvvədə qaldı. Verginin ödəyiciləri sahibkarlıq fəaliyyəti göstərən və üç ay ərzində rüblük dövriyyəsi 100 mln.AZM-dən artıq olan şəxslər hesab olunurdu.

Bunula yanaşı bir sıra güzəşt və azadolmalarda qanunvericilikdə öz əksini tapırkı. Misal üçün, əgər “Əlavə Dəyər Vergisi haqqında” Azərbaycan Respublikasının qanununda malların (işləri, xidmətlərin) ixracı (0) dərəcə ilə vergiyə cəlb olunurdusa, Vergi Məcəlləsinə görə yalnız malların ixracı (0) dərəcə ilə vergiyə cəlb olunmağa başlandı. Digər tərəfdən qanunda yalnız MDB üzvü olan dövlətlərin hüdudlarından kənara ixrac edilən mallar üzrə (0) dərəcə ilə ƏDV tətbiq olunurdusa, Vergi Məcəlləsinin qəbulu ilə istənilən dövlətə ixrac olunan mallar sıfır dərəcə ilə ƏDV-yə cəlb olunur (ƏDV-dən azad olunma ilə ƏDV-yə (0)) dərəcə ilə cəlb olunan əməliyyatlar arasında bir sıra fərqlər vardır. Belə ki, əgər vergi ödəyicisi ƏDV-dən azad edilirsə (164-cü maddə), həmin şəxslər tərəfindən mallar alınarkən satıcı təşkilatlara ödənilən ƏDV məbləği əvəzləşdirilmir, çünki onlar mal, iş və xidməti satarkən ƏDV-ni hesablamlırlar və alış prosesində ƏDV-ni əvəzləşdirmək hüququnu itmiş olurlar. Ona görə də bu şəxslər malları, iş və xidmətləri aldıqları zaman ödədikləri ƏDV-ni həmin malların iş və xidmətlərin maya dəyərinə aid edirlər. Sıfır dərəcəyə cəlb olunan

əməliyyatlar (165) ƏDV-ni əvəzləşdirmək hüququna malikdirlər. Yəni ödədikləri ƏDV-ni bütçədən geri ala bilərlər [20, səh. 6]). Digər yeniliklər ƏDV ödəyicilərinin xüsusi qeydiyyatının aparılmasını, ƏDV-nin son istehlak prinsipi ilə tutulmasını (bütün dövlətlərdən idxl olunan malların istehlak olunan yerdə, yəni Azərbaycan Respublikasında ƏDV-yə cəlb olunması) göstərmək olar.

Vergi ödəyicisi alıcı üçün məlisulun dəyərini müəyyənləşdirərkən hesab-fakturada məhsulun (işin, xidmətin) dəyərini ƏDV-nin dəyərində artırır. Bu da öz növbəsində məhsulun qiymətini artırır. Məhsulu əldə edən şəxs növbəti mərhələdə istehsal məsrəfləri üçün ƏDV-nin məbləğini çıxır (məbləğ hesab-fakturada qeyd olunur) və fərq bütçəyə köçürülür.

Hazırda vergi qanunvericiliyində ƏDV üzrə bir sıra azadolmalar müəyyən edilmişdir:

1. Malların ixracından başqa, malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin aşağıdakı növlərindən, habelə idxahn aşağıdakı növlərindən ƏDV tutulmur:

1.1. özəlləşdirilmə qaydasında dövlət müəssisəsindən satın alınan əmlakın dəyəri, habelə dövlət əmlakının icarəyə verilməsindən alınan icarə haqqının bütçəyə ödənilməli olan hissəsi;

1.2. maliyyə xidmətlərinin göstərilməsi;

1.3. milli və ya xarici valyutanın (numizmatika məqsədlərindən başqa), həmcinin qiymətli kağızların göndərilməsi və ya idxal edilməsi;

1.4. Azərbaycan Respublikasının Milli Bankının aktivlərində yerləşdirilməsi üçün nəzərdə tutulan qızılın, habelə valyuta sərvətlərinin, xaricdə istehsal edilmiş Azərbaycan Respublikası pul nişanlarının, yubiley sikkələrinin və digər bu qəbildən olan qiymətlilərin idxahı;

1.5. idxl olunan əmlak istisna olmaqla müəssisənin nizamnamə fonduna (kapitahna) pay şəklində hər hansı əmlakın qoyulması (əmlakın pay şəklində qoyuluşu, onun müqabilində bilavasitə digər əmlakın əldə edilməsi ilə əlaqədar olmadıqda);

1.6. tutulan məbləğlər hədlərində dövlət hakimiyyəti, yerli özünü idarəetmə və digər səlahiyyətli orqanların tutduğu dövlət rüsumu, icazə haqları, yiğimlar və onların tutulması müraciətlində göstərdiyi xidmətlər;

1.7. kütləvi informasiya vasitələri məhsullarının alqı-satqışının bütün növləri üzrə dövriyyələr, mətbu kütləvi informasiya vasitələri məhsulları istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla);

1.8. orta məktəb dərslikləri, uşaq ədəbiyyatının və büdcədən maliyyələşdirilən dövlət əhəmiyyətli nəşrlərin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti;

1.9. dəfn və qəbiristanlığın mərasim xidmətləri;

1.10. Azərbaycan Respublikası Milli Bankının qanunvericiliklə nəzərdə tutulmuş vəzifələrinin yerinə yetirilməsi ilə bağlı mal idxlə, iş görüləməsi və xidmət göstərilməsi.

1.11. Azərbaycan Respublikasına, o cümlədən onu təmsil edən hüquqi şəxslərə neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlərə uyğun olaraq verilməsi nəzərdə tutulan əsas fondların, daşınan əmlakın və digər aktivlərin Azərbaycan Respublikası Dövlət Neft Fonduna hər hansı şəkildə təqdim edilməsi üzrə əməliyyatlar.

1.12. Metropolitenlə sərnişindəşma xidmətləri.

2. İdxalın bu maddədə göstərilməyən digər növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən ƏDV-dən azad edilə bilər.

Verginin sıfır (0) dərəcəsi ilə tutulması

1. Aşağıdakı işlərin görüləməsinə, xidmətlərin göstərilməsinə və əməliyyatların aparılmasına görə ƏDV sıfır (0) dərəcəsi ilə tutulur:

1.1. xarici ölkələrin diplomatik və analoji nümayəndəliklərinin rəsmi istifadəsi, həmcinin bu nümayəndəliklərin diplomatik, inzibati və texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlər;

1.2. xaricdən alınan əvəzsiz maliyyə yardımçıları (qrantlar) hesabına malların idxlə, qrant üzrə resipiyyentlərə malların təqdim edilməsi, işlərin görüləməsi və xidmətlərin göstərilməsi;

1.3. malların və aşağıdakı xidmətlərin ixracı:

- patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi;
- məsləhət, hüquq, mühəsibat, mühəndis və ya reklam xidmətlərinin, həmcinin məlumatların işlənilməsi üzrə xidmətlərin və digər analoji xidmətlərin göstərilməsi;
- işçi qüvvəsinin verilməsi üzrə xidmətlərin göstərilməsi;
- daşınan əmlakın icarəyə verilməsi (nəqliyyat müssəsələrinin nəqliyyat vasitələri istisna olmaqla);
- müqavilənin əsas iştirakçısı adından bu maddədə göstərilən xidmətlərin yerinə yetirilməsi üçün hüquqi və ya fiziki şəxsi cəlb edən agentin xidmət göstərməsi.

1.4. Beynəlxalq və tranzit yük və sərnişin daşınması. Beynəlxalq və tranzit uçuşlarla bilavasitə bağlı olan işlərin görülməsi, xidmətlərin göstərilməsi;

1.5. Azərbaycan Respublikasının Milli Bankına qızıl və digər qiymətlilərin göndərilməsi.

1.6. beynəlxalq təşkilatların, xarici dövlətlərin hökumətlərinin, habelə dövlətlərarası və hökumətlərarası sazişlərə əsasən xarici hüquqi və fiziki şəxslərin ayırdıqları kreditlər və borclar hesabına, həmcinin bu kreditlər və borclar hesabına həyata keçirilən layihələrdə Azərbaycan tərəfinin payı 49 faizdən çox olmadıqda, həmin vəsaitlər hesabına kreditləri və borcları alan şəxs tərəfindən malların (işlərin, xidmətlərin) alınması və bunların idxalı.

2. diplomatik və analoji nümayəndəliklərin rəsmi istifadəsi və həmcinin beynəlxalq və tranzit yük və sərnişin daşınması üzrə sıfır (0) dərəcəsi ilə ƏDV o ölkələrə münasibətdə tətbiq edilir ki, həmin ölkələr tərəfindən analoji işlərə, xidmətlərə və əməliyyatlara görə ƏDV sıfır (0) dərəcəsi ilə tətbiq edilsin.

Vergi Məcəlləsinə çox tez-tez əlavə və dəyişikliklərin edilməsi bilavasitə ƏDV-nin də vergitutma bazasına təsir göstərmiş oldu. 2001-ci ilin 16 noyabr tarixində (Vergi Məcəlləsinə edilən birinci qrup əlavə və dəyişikliklər) ƏDV-nin anlayışının yeni izahı verildi:

Əlavə dəyər vergisi – vergi tutulan dövriyyədən hesablanan verginin məbaci ilə Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq

verilən hesab-fakturalara və ya idxləda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındaki fərqdir.

Paralel olaraq ƏDV ödəyicilərinin rüblük dövriyyəsi 30 mln.AZM-dən artıq olan şəxslər hesab edilirdi. 2002-ci ilin əvvəlindən aksızlı malların ödəyiciləri ƏDV ödəyiciləri sayılırdı. Bu dəyişikliklər ƏDV ödəyicilərinin sayının və vergi üzrə daxil olmaların səviyyəsinə təsir göstəmiş oldu.

26 noyabr 2002-ci ildə dəyişikliklərin ikinci mərhələsində vergi ödəyiciləri rüblük dövriyyəsi 125 mln.AZM-dən artıq olan şəxslərdir. ƏDV-nin büdcəyə ödənilməsi forması nağdsız qaydada aparılmışa başlandı. Bunun əsas məqsədi saxta hesab-faktuların təqdim olunması ilə bağlı idi. 2003-cü ilin əvvəlindən bir sıra xidmət növlərinə də (0) dərəcə ilə ƏDV tətbiq olunur.

İşlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer. Bu müddəalar aşağıdakı xidmətlərə tətbiq edilir:

- patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi;
- məsləhət, hüquq, mühəsibat, mühəndis və ya reklam xidmətlərinin, həmçinin məlumatların işlənilməsi üzrə xidmətlərin və digər analoji xidmətlərin göstərilməsi;
- işçi qüvvəsmin verilməsi üzrə xidmətlərin göstərilməsi;
- daşınan əmlakın icarəyə verilməsi (nəqliyyat müləssisələrinin nəqliyyat vasitələri istisna olmaqla);
- müqavilənin əsas iştirakçısı adından bu maddədə göstərilən xidmətlərin yerinə yetirilməsi üçün hüquqi və ya fiziki şəxsi cəlb edən agentin xidmət göstərməsi.

28 noyabr 2003-cü ildə edilən əlavə və dəyişikliklər nəticəsində 1 yanvar 2004-cü ildən ƏDV-nin ödəyiciləri rüblük dövriyyəsi 123,75 mln.AZM-dən artıq olan olan şəxslər hesab olunur.

Cədvəl 2.12

	2001		2002		2003		2004	
	Mird. AZM	Büdcə gəlirlə rin də (%)	Mird. AZM	Büdcə gəlirlə rin də (%)	Mird. AZM	Büdcə gəlirlə rin də (%)	Mird. AZM	Büdcə gəlirlə rin də (%)
ƏDV üzrə büdcəyə daxilol- malar	1266	32,3	1674,4	36,8	2048,6	33,4	2263,4	30,0

2004-cü il üzrə artım 2003-cü ilə nisbətən 10,5%, 2003-cü il üzrə artım 2002-ci ilə nisbətən 22,3%, 2000-ci ilə nisbətən 2,1 dəfə, 2002-ci il üzrə artım, 2001-ci il nisbətən 32,2%, 2000-ci ilə nisbətən isə 75,5% olmuşdur.

2002-ci ildə artımın səbəbi kimi bu vergi növü üzrə yiğim əmsalının yüksəldilməsi, vasitəli vergilərin son istehlak prinsipi ilə tutulması, eyni zamanda, beynəlxalq daşımaların Azərbaycan Respublikası ərazisində baş verən hissəsinin ƏDV-nin vergitutma obyektiñə aid edilməsi hesabına olmuşdur. 2003-cü ildə ƏDV proqnozun artmasına səbəb isə Ümumi Daxil Məhsulun və idxlənin artacağı ilə əlaqələndirilir.

6. Aksızlər

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə görə aksiz – aksızlı malların satış qiymətinə daxil edilən vergidir. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, yaxud idxl olunan aksızlı mallardan, vergidən azad edilən mallar istisna olmaqla, aksız tutulur.

Aksızlər bir neçə funksiyaya malikdir. Dolayı vergi olduğu üçün aksızın əsas funksiyası fiskal funksiyadır. Hazırkı dövrde dövlət büdcəsinin kəsirlə olduğunu nəzərə alsaq aksızlərin bu funksiyası ön plana çıxır. Aksızlər daxili istehsalı təşviq etmək və idxlə əvəz edə biləcək məhsulların istehsalına şərait yaratmaq üçün də tətbiq edilir. Üçüncüüsü aksızlərin sosial funksiyasıdır. Yəni aksızlər insan orqanizminə zərərli olan məhsullara (tütün

məməlatları, spirtli içkilər) onların satışını məhdudlaşdırmaq üçün tətbiq olunur. Aksızların iqtisadi mahiyyəti vəsaitlərin yenidən bölüşdürülməsi və yüksək mənfəətin yaranmasının qarşısının alınmasıdır [34, səh 285].

“Aksızlar haqqında” Azərbaycan Respublikasının ilk qanunu 31 dekabr 1991-ci ildə qəbul edilmişdi. Bu qanuna görə aksız vergisi içməli spirt, müxtəlif növ içkilərə, təbii xəz və gön-dəri məməlatına, bir sıra inəişət avadanlıqlarına, tüüt məməlatlarına, qiymətli metal və gümüş məməlatına tətbiq edilirdi. 10 iyun 1992-ci ildə bir sıra neft məhsullarına da aksız vergisi tətbiq olundu, lakin xalq istehlakı mallarının bəzi növlərinin aksız dərəcələri azaldıldı.

Qanuna görə aksızların ödəyiciləri aşağıdakılardır hesab edilirdi.

1. Aksız malları Respublika ərazisində istehsal və ya sıfariş edib satan yaxud Respublika ərazisinə gətirən (öz tələbatı üçün gətirilən xammal və materiallar istisna olmaqla), habelə istehsal və ya digər xidmətlər göstərən hüquqi şəxslər, o cümlədən xarici investisiyaların qoyulduğu müəssisələr və fliziki şəxslər aksız vergisinin ödəyiciləridir.
2. Hüquqi şəxslər respublika daxilində aksız tutulmayan (və ya aşağı dərəcə ilə tutulan) malları respublikadan çıxararkən, respublika hüdudlarından kənara satılan mallar üzrə təyin edilmiş dərəcə ilə aksız vergisi ödəyirlər.

Aksızlrlə bağlı vergi qanunvericiliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən çox tez-tez dəyişikliklərə məruz qalırdı.

Neft məhsullarının aksız dərəcələrinin illər üzrə dəyişməsi: 16 fevral 1998-ci ildə neft məhsullarının satış qiymətinin respublikadaxili qiymətlərinin tənzimlənməsi, 10 iyun 1998-ci ildə dünya bazarında neft və neft məlisullarının qiymətlərinin kəskin surətdə aşağı düşməsi ilə əlaqədar respublikada neft istehsali sahəsində yaranmış gərginliyi aradan qaldırmaq, enerjidaşıyıcıların satış qiymətlərinin daxili bazarda tənzimlənməsini təmin etmək, ölkə daxilində bu məhsulların istelisalını stimullaşdırmaq və daxili bazarı qorumaq məqsədi ilə, 17 aprel 2000-ci il dünya bazarında neft və neft məhsullarının qiymətlərinin artması ilə əlaqədar

enerjidaşıyıcıların topdansatış qiymətinin daxili bazarda tənzimlənməsini təmin etmək məqsədilə dəyişdirilmişdi (19 yanvar 2001-ci ildə növbəti dəfə dərəcələr dəyişmişdi). Sonuncu dəfə neft məhsullarının dərəcələri 10 fevral 2003-cü ildə və 1 noyabr 2004-cü ildə xam neft və neft məhsullarının qiymətlərinin respublika daxilində tənzimlənməsi ilə əlaqədar dəyişdirilməsi nəzərdə tutulurdu.

Təbii xəz və gön-dəri məmulatlarının aksız dərəcələrinin dəyişdirilməsi 27 oktyabr 1998-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən yerli istehsalçıların mənafeyini qorumaq, aksızlı malların istehsalında, satışında yaranmış çətinlikləri aradan qaldırmaq və rəqabət qabiliyyətini artırmaq məqsədilə həyata keçirilmişdi.

(Spirtli içkilərin aksız dərəcələri son illərdə 9 iyun 1999-cu il, 16 aprel 1999-cu il, 7 mart 2001-ci ildə dəyişdirilmişdir).

Vergi Məcəlləsinin qəbul edilməsinə baxmayaraq dərəcələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən müəyyən edilirdi. Məcəllədə isə aksız vergisine cəlb edilən məhsulların siyahısı göstərilirdi. Lakin, 1 yanvar 2004-cü ildən vergi qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə içməli spirt, pivə və spirtli içkilər, bütün növ tütün məmulatları üzrə aksız vergisinin dərəcələri Vergi Məcəlləsinə əsasən müəyyənləşdirilməyə başlandı. Hazırda qeyd olunan məhsullar üzrə dərəcələr aşağıdakı kimidir:

- içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmış etil spirti) hər litrinə görə – 0,8 manat;
- araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likor və likor məmulatları – hər litrinə görə 0,5 manat;
- konyak və konyak materialları – hər litrinə görə 0,2 manat;
- şampan şərabı – hər litrinə görə 0,2 manat;
- şərablar və şərab materialları – hər litrinə görə 0,1 manat;
- pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilər – hər litrinə görə 0,08 manat;

- bütün növ tütün məmulatları – hər min ədədinə 12,5 manat. Yalnız neft məhsullarının dərəcələrinin dəyişdirilməsi Nazirlər Kabinetinin sərəncamında qaldı.

Vergi Məcəlləsinin 6.3-cü maddəsinə əsasən dövlət vergilərinin hər il üçün müəyyən edilən dərəcələrdən yüksək ola bilməz və il Azərbaycan Respublikasının dövlət bütçəsi haqqında qanunu qəbul edilən zaman həmin dərəcələrə yenidən baxıla bilər. Yəni Vergi Məcəlləsində göstərilən vergilərin dərəcələri yalnız ilin sonunda dövlət bütçəsi haqqında qanunun layihəsi Milli Məclisə təqdim olunduğu vaxt dəyişdirilə bilər. Lakin, neft məhsullarının dərəcələrinin VM ilə müəyyənləşdirilməməsi Nazirlər Kabinetinə icazə verir ki, ilin müxtəlif vaxtlarında bu dərəcələri dəyişdirsin.

Qüvvədə olan qanunvericiliyə əsasən neft məhsullarına tətbiq edilən bəzi aksız dərəcələri aşağıdakı kimidir.

Cədvəl 2.13

	Məhsulların adı	Aksız vergisi	
		Məbləği (1ton üçün)	Dərəcəsi (%)
1	Avtomobil benzini Al-96	1 013 810	101,38
2	Avtomobil benzini Al-92	839 284	88,11
3	Avtomobil benzini Al-80	802 079	88,34
4	Dizel yanacağı	96 847	15,02
5	Məişət soba yanacağı	59 152	18,56
6	Ağ neft (KO-20)	120 084	22,30
7	Mühərrik yağları	444 958	32,0
8	Sənaye yağları	157 186	29,06
9	Turbin yağları	457 485	33,43
10	Transformator yağı	393 211	34,17

Aksızın ödəyiciləri aksızlı malları istehsalı və ya idxlə ilə məşgul olan bütün şəxslər, habelə Azərbaycan Respublikasının hüdudlarından kənardə bu malların istehsalı ilə məşgul olan və istehsal yerində vergi ödəyicisi kimi uçota alınmayan Azərbaycan Respublikasının rezidentləridir. Yəni ölkəmiz ərazisində sıfarişçinin göndərdiyi xammaldan mallar istehsal edildiyi halda istehsalçı şəxs aksızın ödəyicisi hesab edilir, lakin istehsalçı sıfarişçidən aksız məbiəgini almalıdır.

VM-nin 184-cü maddəsinə əsasən vergitutma obyekti Azərbaycan Respublikasının ərazisində istehsal edilən aksizli malların istehsal binasının hüdudlarından kənara buraxılması sayılır. Belə ki, aksiz vergisi satış prosesində hesablanır. İdxal malları üçün - Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq aksizli malların gömrük xidmət nəzarətində çıxmazı hesab olunur.

Yuxarıda qeyd etdiyimiz kimi aksizlər dolayı vergidir. Belə olduğu halda aksizlər istehsal prosesində və satışın hər bir mərhələsində (hesab-fakturaların tətbiqi ilə) əvəzləşdirilir. Aksizli malların satışı prosesində hesablanmış aksiz həmin mahn istehsali üçün sərf edilmiş xammala görə ödənilən aksizin məbləği həddində azaldılır.

Güzəştlerin tətbiq edilməsi baxımından aksiz vergisi üzrə də Vergi Məcəlləsində bir sıra azadolmalar və güzəştler öz əksini tapır:

- Aksizli malların ixracı vergiyə cəlb edilmir (və ya sıfır dərəcə ilə cəlb edilir);
- Fiziki şəxsin fərdi istehlakı üçün 3 litr alkoqollu içkinin və 3 blok siqaretin idxali, həmçinin Azərbaycan Respublikasına avtomobilərlə gələn şəxslər üçün həmin avtomobilin texniki pasportu ilə nəzərdə tutulmuş bakındakı yanacaq;
- Azərbaycan Respublikasının ərazisində tranzitlə daşınan mallar;
- təkrar ixrac üçün nəzərdə tutulan mallar istisna edilməklə, malların Azərbaycan Respublikasının ərazisinə müvəqqəti idxali;
- təkrar ixrac üçün nəzərdə tutulan və girovla təminat verilən mallar aksiz vergisi ödəməkdən tamamilə azaddır.

Sadalanan hallar üzrə aksizlər o zaman tətbiq olunur ki, gömrük rüsumlarından azadolmaların şərtlərinə əməl edilmiş olsun. Əgər gömrük rüsumu tutulması məqsədləri üçün idxl, rüsumun geri qaytarılması rejiminin təsiri altına düşürsə və ya azadolmanın şərtləri pozulduğu üçün gömrük rüsumunun ödənilməsi tələb edilirsə, həmin rejim aksizin tutulmasına da tətbiq edilir.

Cədvəl 2.14

(mln.AZM)	1998	2000	2002
Neft məhsulları	55909,6	80724,0	375641,0
Spirtli və spirtsiz içkilər, pivə	8230,4	13515,7	12930,0
Tütün məməlumatları	492,3	5020,4	8712,6
Sair	158,2	1010,1	94,2
Cəmi	64790,5	100270,2	397377,8

Aksızlar üzrə büdcəyə daxilolmaların dinamikasına baxsaq büdcəyə ödənilən verginin məbləği (2002-ci ildə 1998-ci ilə nisbətən) 6,1 dəfə artmışdır. Bu xüsusilə neft məhsullarına aiddir (6,7 dəfə). Belə ki, yuxarıdakı cədvəldən məhz neft məhsulları üzrə ölkədə istehsalın artması və tətbiq edilən dərəcələrin dəyişməsi də öz növbəsində aksızlar üzrə dinamikaya təsir göstərmmişdir.

Tütün məhsullarının dərəcələrinin dəyişmə səbəbləri – ölkədə tütün məməlumatlarının istehsalı artırmaq, onları istehsal edən müəssisə və təşkilatların fəaliyyətini yaxşılaşdırmaq, daxili bazarın qorunmasını, bu sahədən büdcəyə daxil olan vəsaitin tənzimlənməsini, yeni iş yerlərinin açılmasını təmin etmək məqsədi ilə tütün məhsullarının aksız dərəcələrinin dəyişdirilmişdir.

Aksızların dərəcələrinin dəyişməsi nəticəsində tütün məhsullarının istehsalı (2002-ci ildə 70,8 mlrd.AZM), həmçinin tütün məhsullarına tətbiq edilən aksız dərəcələrinin dəyişməsi nəticəsində daxildə istehsal olunan məhsullar üzrə büdcəyə daxilolmalar artmış və 2002-ci ildə 8,7 mlrd.AZM təşkil etmişdir.

İdxal olunan tütün məməlumatlarından aksız məbləği əvvəller idxalin dəyərindən faizlə (advalor) hesablanırdısa, hazırda (Vergi Məcəlləsinə əsasən) idxala görə aksız məbləği siqaretin dəyərindən asılı olmayaraq 1000 ədəd siqaretə görə 9000 AZM məbləğində (spesifik) müəyyən edilmişdir.

Bu addım aksizim sosial funksiyası ilə bağlıdır. Əhalinin sağlamlığına tütün məhsullarının zərərini nəzərə alaraq onlara müxtəlif dərəcələr tətbiq edilir. Spesifik dərəcələrin tətbiqi nəticəsində bahalı məhsullar üzrə vergilər artır, ucuz məhsulların vergi yükü isə aşağı düşür. Digər tərəfdən bu vergitutma formasını

idarə etmək bir qədər asandır. Xüsusilə idxal əməliyyatlarına nəzarəti gücləndirmək imkanı əldə olunur.

Ümumiyyətlə, aksizlər üzrə büdcəyə daxilolmaların strukturu 2000-2002-ci illərdə aşağıdakı kimi olmuşdur.

Cədvəl 2.15

	2000		2001		2002	
	mlrd. AZM	Büdcə gəlirlə rində (%)	mlrd. AZM	Büdcə gəlirlə rində (%)	mlrd. AZM	Büdcə gəlirlə rində (%)
Aksizlər üzrə büdcəyə daxilolmalar	112,2	3,1	554,6	14,1	433,3	9,5

Müxtəlif illərdə büdcəyə daxilolmaların səviyyəsinin dəyişkən olmasına aksizli məhsullara tətbiq edilən dərəcələrin və bir sıra hallarda dünya bazarlarında neft məhsullarının qiymətinin dəyişməsi təsir etmişdir.

Aksizlər üzrə büdcəyə daxilolmalar 2002-ci ildə, 2000-ci ilə nisbətən 3,9 dəfə, 1998-ci ilə nisbətən 4,5 dəfə yüksək olmuşdur (o cümlədən, idxal olunan məhsullar üzrə 115,8%). 2003-cü ildə bu vergi növü üzrə büdcəyə 335,2 mlrd.AZM (o cümlədən, idxal olunan məhsullar üzrə 43,3 mlrd.AZM), 2004-cü ildə 362,2 mlrd.AZM (o cümlədən, idxal olunan məhsullar üzrə 55,7 mlrd.AZM) köçürülmüşdür. 2004-cü il üzrə artım 2001-ci ilə nisbətən 3,2 dəfə təşkil etmişdir.

Başlıca (proqnozun ehtiyatla büdcədə qoyulmasının) səbəb isə neft məhsullarının ölkədaxili qiymətlərinin dünya bazarı qiymətlərinə uyğunlaşdırılması və bunun nəticəsində aksizlərə cəlb olunan neft məhsullarının növləri və vergi bazasının azaldılması qeyd olunur.

7. Yol vergisi

Yol vergisi Vergi Məcəlləsinin qəbul edilməsi ilə tətbiq edilən yeni vergi növü idi. Əvvəlki illərdə qüvvədə olan qanunvericilikdə bu vergi növünü Dövlət Yol Fonduna toplanan vergilər əvəz edirdi.

Azərbaycan Respublikası ərazisində ümumi istifadədə olan avtomobil yollarının və yol qurgularının (bundan sonra - avtomobil yolları) saxlanması, təmiri, yenidən qurulması və tikintisi ilə əlaqədar xərclər Dövlət yol fondunda (bundan sonra - yol fondu) toplanan məqsədli bütçədən kənar vəsait və bütçədən ayrılan vəsait hesabına maliyyələşdirilirdi.

Yol fondunun vəsaiti ümumi istifadədə olan avtomobil yollarının saxlanması, təmiri, yenidən qurulması və çəkilməsi, dövlət bölinəsində olan yol servisi obyektlərinin və yol təsərrüfatının idarə olunması xərclərinin maliyyələşdirilməsinə yönəldilirdi.

Yol fonduna toplanan vəsaitin 75 faizi dövlət əhəmiyyətli yolların, 25 faizi isə yerli əhəmiyyətli yolların tikintisi, təmiri və saxlanması işlərinə yönəldilir. Dövlət əhəmiyyətli yollar üçün nəzərdə tutulan vəsaitin 25 faizi Bakı şəhəri yollarının, 75 faizi isə müvafiq icra bakimiyyəti orqanının sərəncamında olan yolların tikintisi, təmiri və saxlanması üçün ayrılmış nəzərdə tutulurdu.

Yol fondu yanacaq-sürtkü materiallarının satışından, avtomobil yollarının istifadəçilərindən tutulan vergi, avtonəqliyyat və təkərli texnika vasitələrinin alınmasına görə, nəqliyyat vasitələrinin sahiblərindən (idarələrdən, müəssisələrdən və vətəndaşlardan) yoldan istifadəyə görə vergi, xarici dövlətlərin avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikası ərazisindəki avtomobil yollarından istifadəyə görə vergilərin hesabına yaradıldı.

Vergi Məcəlləsinin qəbul edilməsindən sonra verginin tutulması prinsipi aşağıdakı formada həyata keçirilməyə başladı.

Verginin ödəyiciləri - (2001-2004-cü illərdə) Azərbaycan Respublikasının ərazisinə daxil olan və həmin ərazidən sərnişin və yüksək daşınması üçün istifadə edən avtomobil nəqliyyatı vasitələrinin sahibləri olan qeyri-rezident müəssisələri və qeyri-rezident fiziki şəxslər Azərbaycan Respublikasının avtomobil yollarından istifadəyə görə yol vergisinin ödəyiciləri idi. 2005-ci ildən habelə Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində minik avtomobilləri, avtobuslar və digər avtomobil

nəqliyyatı vasitələri olan şəxslər də bu verginin ödəyiciləri hesab edilir.

Əgər vergitutma obyekti Vergi Məcəlləsi qəbul edildiyi ildən 2005-ci ilə qədər yalnız Azərbaycan Respublikasının ərazisinə daxil olan xarici dövlətlərin avtonəqliyyat vasitələri hesab edilirdi. 2005-ci ildən vergitutma obyekti həmçinin, Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitələri aid edilir.

Hazırda qüvvədə olan qanunvericilikdə vergi aşağıdakı qaydada tutulur.

Avtonəqliyyat vasitələrinin növündən, oturacaqların sayından, yüksəltirmə qabiliyyətindən və avtonəqliyyat vasitəsinin yüklə birlikdə ümumi çəkisindən, oxa düşən ağırlıqdan, Azərbaycan Respublikası ərazisində qət edilən məsafədən, təhlükəli yüklerin daşınmasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisinə daxil olan xarici dövlətlərin avtonəqliyyat vasitələrindən vergi aşağıdakı dərəcələrlə hesablanır:

1. Minik avtomobiləri – 15% USD;

2. Avtobuslar üçün oturacaq yerlərinin sayından və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq aşağıdakı kimi tutulur:

Cədvəl 2.16

Ölkə ərazisində qaldığı müddət	Oturacaq yerlərinin sayı 12-dək əlanda	Oturacaq yerlərinin sayı 13-dən 30-dək əlanda	Oturacaq yerlərinin sayı 31 və çox əlanda
1 gün üçün	15 USD	20 USD	25 USD
1 həftəyədək	30 USD	40 USD	50 USD
1 aya qədər	100 USD	140 USD	175 USD
3 aya qədər	300 USD	400 USD	500 USD
1 ilə qədər	1050 USD	1400 USD	1750 USD

3. Yük avtomobiləri, qoşulu və yarımqoşqulu avtonəqliyyat vasitəleri üçün oxların sayından və Azərbaycan Respublikası ərazisində qaldığı müddətdən asılı olaraq aşağıdakı qaydada tutulur:

Cədvəl 2.17

Olkə ərazisində qaldığı müddət	4 (dörd) oxa qədər olanda	4 (dörd) ox və çox olanda
1 gün üçün	20 USD	30 USD
1 həftəyədək	40 USD	80 USD
1 aya qədər	140 USD	280 USD
3 aya qədər	400 USD	800 USD
1 ilə qədər	1400 USD	2800 USD

4. Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitələri olan şəxslər (kənd təsərrüfatı məhsullarının istehsalında istifadə olunan kənd təsərrüfatı texnikası (traktorlar, kombayn və yığım maşınları, pambıq yığan maşınlar) və bündə təşkilatlarının avtomobil nəqliyyatı vasitələri istisna olmaqla) illik yol vergisini həmin avtonəqliyyat vasitlərinin mühərrikinin həcmindən görə aşağıdakı dərəcələrlə ödəyirlər:

Cədvəl 2.18

Vergitutma obyektinin adı	Mühərrikin həcmi hər 1 kub santimetrinə görə şərti maliyyə vabidinin faizi ilə
Minik avtomobilləri	1,0
Avtobuslar və digər avtomobil nəqliyyatı vasitələri	2,0

5. Ağır çəkili avtonəqliyyat vasitələri ilə yüklerin daşınmasına görə Azərbaycan Respublikasının ərazisində qət edilən yoluñ hər kilometri üçün tutulur:

nəqliyyat vasitələrinin yüksə birlikdə ümumi çəkisi:

- 37 tondan 41 tonadək olduqda – 0,15 USD;
- 41 tondan 51 tonadək olduqda – 0,30 USD;
- 51 tondan 61 tonadək olduqda – 0,45 USD;
- 61 tondan 71 tonadək olduqda – 0,60 USD;
- 71 tondan 81 tonadək olduqda – 0,75 USD;
- 81 tondan çox olduqda – 1,8 USD

6. Təhlükəli yüklerin daşınmasına görə verginin məbləği aşağıdakı həddə artırılır:

- az təhlükəli yükler üçün – 100 faiz;

- təhlükeli yükler üçün – 200 faiz;
- xüsusi təhlükeli yükler üçün – 400 faiz.

Yol vergisinin tutulması – Xarici dövlətlərin avtonəqliyyat vasitələrindən yol vergisi həmin avtonəqliyyat vasitələri Azərbaycan Respublikası ərazisinə daxil olan zaman gömrük orqanları tərəfindən tutulur. Yol vergisinin tətbiqi mexanizmində 2004-cü ilin sonunda edilən dəyişikliklərin səbəbi nəqliyyat sektorundan toplanan vergilərin həcminin az olması (1,8 mld.AZM) ilə bağlıdır. Vergi orqanlarının apardığı xronometraj nəticəsində təkcə, Bakı şəhərində səmisiñdaşımada dövriyyələrin 4 dəfədən çox aşağı sahndığı, hər avtobusun aylıq dövriyyəsinin 3 mln.AZM-dən yuxarı olduğu halda, orta hesabla 969 min AZM rəsmiləşdirildiyini, nəticədə hər avtobusa görə orta hesabla ayda 302 min AZM vergi əvəzinə 96 min AZM ödənildiyi aşkar edilib [22, səh. 6].

Cədvəl 2.19

	2001		2002		2003		2004	
	Mldr. AZM	Büdcə gəlirlə rin də (%)	Mldr. AZM	Büdcə gəlirlə rin də (%)	Mldr. AZM	Büdcə gəlirlə rin də (%)	Mldr. AZM	Büdcə gəlirlə rin də (%)
Yol vergisi üzrə büdcəyə daxil ol malar	8,3	0,03	7	0,1	5,3	0,1	6,1	0,8

Yol vergisinin dərəcələrinin Vergi Məcəlləsinin qəbul edilməsindən sonra bir neçə dəfə dəyişməsi onların büdcəyə daxil olmalarının səviyyəsinə də öz əhəmiyyətli təsirini göstərmişdir.

8. Mədən vergisi

Mədən vergisi - Azərbaycan Respublikası ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektorunda faydalı qazıntılarının çıxarılmasına görə tutulur.

Qeyd etmək lazımdır ki, 24 mart 1995-ci ildə qəbul edilmiş və Məcəllə qüvvəyə mindiyi vaxta qədər öz hüquqi qüvvəsini saxlamış

Cədvəl 2.17

Ölkə ərazisində qaldığı müddət	4 (dörd) oxa qədər olanda	4 (dörd) ox və çox olanda
1 gün üçün	20 USD	30 USD
1 həftəyədək	40 USD	80 USD
1 aya qədər	140 USD	280 USD
3 aya qədər	400 USD	800 USD
1 ilə qədər	1400 USD	2800 USD

4. Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitələri olan şəxslər (kənd təsərrüfatı məhsullarının istehsalında istifadə olunan kənd təsərrüfatı texnikası (traktorlar, kombayn və yığım maşınları, pambıq yığan maşınları) və bütüncə təşkilatlarının avtomobil nəqliyyatı vasitələri istisna olmaqla) illik yol vergisini həmin avtonəqliyyat vasitələrinin mühərrikinin həcmində görə aşağıdakı dərəcələrlə ödəyirlər:

Cədvəl 2.18

Vergitutma obyektinin adı	Mühərrikin həcminin hər 1 kub santimetrinə görə şərti maliyyə vahidinin faizi ilə
Minik avtomobilləri	1,0
Avtobuslar və digər avtomobil nəqliyyatı vasitələri	2,0

5. Ağır çəkili avtonəqliyyat vasitələri ilə yüklerin daşınmasına görə Azərbaycan Respublikasının ərazisində qət edilən yoluñ hər kilometri üçün tutulur:

nəqliyyat vasitələrinin yüklə birlikdə ümumi çəkisi:

- 37 tondan 41 tonadək olduqda – 0,15 USD;
- 41 tondan 51 tonadək olduqda – 0,30 USD;
- 51 tondan 61 tonadək olduqda – 0,45 USD;
- 61 tondan 71 tonadək olduqda – 0,60 USD;
- 71 tondan 81 tonadək olduqda – 0,75 USD;
- 81 tondan çox olduqda – 1,8 USD

6. Təhlükəli yüklerin daşınmasına görə verginin məbləği aşağıdakı həddə artırılır:

- az təhlükəli yükler üçün – 100 faiz;

- təhlükəli yükler üçün – 200 faiz;
- xüsusi təhlükəli yükler üçün – 400 faiz.

Yol vergisinin tutulması – Xarici dövlətlərin avtonəqliyyat vasitələrindən yol vergisi həmin avtonəqliyyat vasitələri Azərbaycan Respublikası ərazisində daxil olan zaman gömrük orqanları tərəfindən tutulur. Yol vergisinin tətbiqi mexanizmında 2004-cü ilin sonunda edilən dəyişikliklərin səbəbi nəqliyyat sektorundan toplanan vergilərin həcminin az olması (1,8 mlrd.AZM) ilə bağlıdır. Vergi orqanlarının apardığı xronometraj nəticəsində təkcə, Bakı şəhərində səmənişindəşəimadə dövriyyələrin 4 dəfədən çox aşağı salındığı, hər avtobusun aylıq dövriyyəsinin 3 mln.AZM-dən yuxarı olduğu halda, orta hesabla 969 min AZM rəsmiləşdirildiyini, nəticədə hər avtobusa görə orta hesabla ayda 302 min AZM vergi əvəzinə 96 min AZM ödənildiyi aşkar edilib [22, səh. 6].

Cədvəl 2.19

	2001		2002		2003		2004	
	Mıld. AZM	Budca gəlirlə nn da (%)	Mıld. AZM	Budca gəlirlə nn da (%)	Mıld. AZM	Budca gəlirlə rin da (%)	Mıld. AZM	Budca gəlirlə nn da (%)
Yol vergisi üzrə bütçəyə daxil ol- malar	8,3	0,03	7	0,1	5,3	0,1	6,1	0,8

Yol vergisinin dərəcələrinin Vergi Məcəlləsinin qəbul edilməsindən sonra bir neçə dəfə dəyişməsi onların bütçəyə daxil olmalarının səviyyəsinə də öz əhəmiyyətli təsirini göstərmişdir.

8. Mədən vergisi

Mədən vergisi - Azərbaycan Respublikası ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektorunda faydalı qazıntıların çıxarılmasına görə tutulur.

Qeyd etmək lazımdır ki, 24 mart 1995-ci ildə qəbul edilmiş və Məcəllə qüvvəyə mindiyi vaxta qədər öz hüquqi qüvvəsini saxlamış

“Mədən vergisi haqqında” qanunda mədən vergisinin tutulmasının səbəbləri göstərilmişdi.

Mədən vergisi Azərbaycan Respublikasının ərazisindəki və Xəzər dənizinin şelfindəki yeraltı sərvətlərdən səmərəli istifadə etmək və onlar çıxarılarkən ayrı-ayrı sahələr arasında rentabellik səviyyəsi ilə əlaqədar rəqabət münasibətlərini tənzimləmək məqsədi ilə ödənilirdi. Bu gün qüvvədə olan qanunvericilikdə bu müddəə çıxarılındır.

Mədən vergisinin məqsədi bütçəyə əlavə vəsaitin alınması (fiskal funksiya) ilə yanaşı yeraltı sərvət olan faydalı qazıntılarından səmərəli istifadəni stimullaşdırmaq, itkilərin mümkün qədər azaldılmasına yol verilməməsidir [16, səh 252].

Bu verginin ödəyiciləri Azərbaycan Respublikasının ərazisində (Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi də daxil olmaqla) yerin təkindən faydalı qazıntıları çıxaran fiziki şəxslər və müəssisələrdir.

Əgər “Mədən vergisi haqqında” qanunda verginin dərəcələri yerin təkindən çıxarılan faydalı qazıntılarının hər vahidinin dəyərinə görə, onların növündən, keyfiyyətindən, dağ-mədən şəraitindən, hasilatının rentabelliyyindən asılı olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetini müəyyən edirdi. Hazırda qüvvədə olan VM-ə əsasən mədən vergisinin dərəcələri faydalı qazıntıların növündən asılı olaraq hər kub metr üçün dərəcələrlə hesablamlar.

Vergitutma obyekti - Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektorу də daxil olmaqla) yerin təkindən faydalı qazıntılardır.

Yuxarıda göstərilən dərəcələr faydalı qazıntıların ayrı-ayrı növləri üzrə topdansatış qiymətinə tətbiq edildi (Vergi Məcəlləsi).

2005-ci ildən bir sıra təbii ehtiyatlar üzrə spesifik dərəcələr tətbiq edildi (xanın neft -26%, təbii qaz-20%, filiz faydalı qazıntıları (bütün növ metallar üzrə 3% istisna olmaqla).

Cədvəl 2.20

Mədən vergisinə cəlb olunan faydalı qazıntıların adı	Mədən vergisinin dərəcələri (şərti maliyyə vahidinin misli ilə)
Qeyr-faydalı qazıntıları	
- mişar daşları	0,5
- üzlük daşları (mərmər, qabro, tuflar, travertin, mərmərləşmiş əhəng daşı)	1
- seolit	0,5
- barit	0,5
- yüngül doldurucular, keramzit, aqloporit istehsalı üçün gillər	0,5
- kərpic-kiramid gilləri	0,5
- vulkan külü və pemza	0,5
- kvars qumları	0,5
- tikinti qumları	0,5
- sement xammalı (əhəng daşı, mergel, gll, vulkan külü)	0,5
- daş duz	4
- çinqıl xammalı	0,5
- qiymətli və yarımqiymətli bəzək daşları	4
- yodlu bromlu sular	0,1
- mineral sular	6
- bentonit gillər	0,5

Xam neftin və qazın hasilatı zamanı mədən vergisi hesablanarkən hasil edilmiş neftin və qazın miqdardan texnoloji proseslə əlaqədar quyuya geri vurulan neftin və qazın miqdarı Nazirlər Kabinetin tərəfindən 12 yanvar 2001-ci ildə "Hasil edilmiş neftin və qazın texnoloji proseslə əlaqədar geriyə vurulma normativlərinin təsdiq edilməsi haqqında" müəyyən edilən normativlər əsasında çıxılır.

Qeyd olunan qərarla yanaşı Azərbaycan Respublikasının 28 dekabr 1998-ci il tarixli "Azərbaycan Respublikasında yayılmış bəzi faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində təbiətə dəymiş ziyana görə ödəmə normativləri" (22 sentyabr 2003-cü il tarixində qərara əlavə və dəyişiklik edilmişdir) müəyyən edilmişdir. Ödəmə normativləri hər 1 m^3 qanunsuz işlədilən faydalı qazıntıya görə AZM-lə hesablanır.

Əgər yerin təkinin qanunsuz işlənməsi zamam ətraf mühitin digər komponentlərinə də (torpaq, bitki və digər sərvətlər) zərər yetirilərsə, ziyanın ümumi məbləği götürülür. Torpagın üst münbit qatının götürülməsi zamanı hər 1 m³ üçün təbiətə dəymiş ziyanın məbləği 275000 AZM hesablanır. Xüsusi mühafizə olunan ərazilərdə, rekreasiya zonalarında yer təkinin qanunsuz istismarı zamanı təbiətə dəymmiş ziyanın məbləği 3 qat qiymət ilə hesablanır.

Mədən vergisi üzrə bündcəyə daxilolmaların dinamikası.

Cədvəl 2.21

	2001		2002		2003		2004	
	mldr. AZM	Büdcə gəlirlə rində (%)	mldr. AZM	Büdcə gəlirlə rində (%)	mldr. AZM	Büdcə gəlirlə rində (%)	mldr. AZM	Büdcə gəlirlə rində (%)
Mədən vergisi üzrə bündcəyə daxilolmalar	237,5	6,1	250,1	5,5	283,5	4,6	489,2	6,5

Cədvəldən göründüyü kimi 2004-cü ildə artım 2001-ci ilə nisbətən 2 dəfə olmuşdur. Xüsusi çəkisinin illər üzrə aşağı düşməsinin səbəbi bündcə gəlirlərinin əvvəlki illərə nisbətən kəskin artıması (xüsusilə 2003-cü ildə) ilə bağlıdır. Lakin, Azərbaycan Respublikasının Dövlət büdcəsinin gəlir və xərclərinin 2002-ci ilin yekunu üzrə icrası haqda Azərbaycan Respublikası Hesablaşma Palatasının məlumatına əsasən mədən vergisi üzrə bündcəyə ödəmələrin strukturunun təhlili göstərir ki, 2002-ci ildə daxilolmaların 99,7% xam neftin payına düşür. Digər daxilolmaların payı 0,3% təşkil etmişdir.

9. Sadələşdirilmiş vergi

Vergi Məcəlləsinin qüvvəyə minməsi ilə Azərbaycan Respublikasının qanunvericiliyində tamamilə yeni – sadələşdirilmiş sistem üzrə vergi tətbiq olundu. Bu verginin *tətbiq* olunmasının əsas məqsədi kiçik sahibkarlığın mikişafına yönəldilmişdi.

Sadələşdirilmiş verginin üstünlükləri aşağıdakılardır:

1. Kiçik sahibkarlıq fəaliyyətinin genişləndirilməsi;

2. Əsas meyar kimi yalnız rüblük dövriyyənin həcminin müəyyənləşdirilməsi (bir sıra ölkələrdə rentabellik səviyyəsi, işçilərin sayı və s. meyarlar da nəzərə alınır);
3. Rüblük dövriyyənin həcminin 123,75 mln. AZM həddində müəyyənləşdirilməsi daha çox sahibkarlıq subyektlərinə bu vergi növünü seçmək imkam verdi;
4. Bu verginin həm fiziki və həm də hüquqi şəxslərə şamil edilməsi;
5. Digər vergi növlərindən fərqli olaraq 2 və 4%-lik (aşağı) dərəcələrin tətbiq edilməsi (Misal üçün, ƏDV-nin dərəcəsi 18%, mənfəət vergisinin isə 24% təşkil edir);
6. Xüsusiylə regionlar üzrə aşağı 2%-lik dərəcənin tətbiq edilməsi;
7. Digər 8 vergidən 6-sı üzrə güzəşt müəyyənləşdirildiyi halda sadələşdirilmiş vergi özü güzəştli vergi rejimi hesab edilə bilər.

Məlumat üçün onu da qeyd edək ki, sadələşdirilmiş verginin tətbiq olunduğu vaxta qədər sahibkarlıq subyektlərindən patent alınırdı. Patentin alınması qaydaları “Fiziki şəxslərin gəlir vergisi” haqqında qanun və Azərbaycan Respublikasının Milli Məclisinin “Pərakəndə ticarət və ictimai iaşə sahəsində fəaliyyətin patentləşdirilmə qaydalarının təsdiq edilməsi haqqında” 22 aprel 1994-cü il tarixli qərarı ilə tənzimlənirdi. 22 aprel 1994-cü il tarixli qərarla patent ödəyən şəxslər mənfəət vergisini, əlavə dəyər vergisini və gəlir vergisini ödəməkdən azad edilirdi [16, səh 247].

Sahibkarlıq fəaliyyəti üçün patent verilməsinin xüsusiyyətləri “Fiziki şəxslərin gəlir vergisi” haqqında qanunda aşağıdakı formada həyata keçirildi.

Patentin dəyəri sahibkarlıq fəaliyyətinin növü və gəlirliliyi, həyata keçirildiyi yer, lazımi köməkçi fəhlələrin sayı, “Fiziki şəxslərin gəlir vergisi” haqqında qanundakı dərəcələr və güzəştler ilə, habelə sahibkarlıq fəaliyyətinin müxtəlif növlərindən vergitutmanın təşəkkül tapmış səviyyəsi ilə müəyyən edilir.

Patentin dəyəri müəyyən edilərkən “Fiziki şəxslərin gəlir vergisi” haqqında qanunda sahibkarlıq fəaliyyətinin gəlirliliyinin beş qrupunun təyin olunduğu əsas götürülür. Bu qrupların hər

birində vergitutma, qazancı xalq təsərrüfatı üzrə orta aylıq əmək haqqının müvafiq surətdə 1, 2, 3, 4, 5 mislini təşkil edən fəhlə və qulluqçulardan vergitutma səviyyəsində həyata keçirilirdi. Buna uyğun olaraq birinci qrupa 15 min AZM, ikinci qrupa 30 min AZM, üçüncü qrupa 60 min AZM, dördüncü qrup üçün 100 min AZM, beşinci qrup üçün 150 min AZM təşkil edir. Gəlirlilik qrupları üzrə sahibkarlıq fəaliyyətinin növlərinin siyahısı aşağıdakı qaydada hesablanırıdı:

I qrupa dulusuluq və saxsı məmulatlarının, oyuncaq və hədiyyə, balıqçılıq alətlərinin (qadağan olunmuş alətlərdən başqa), taxta, kağız, sümük, qarğı, küləş, qamış və başqa materiallardan məmulat, təsərrüfat mühəlləfatının, bağçılıq-bostançılıq alətlərinin düzəldilməsi və təmiri, həmçinin biçmə, tikiş və toxuma öyrədilməsi, stenoqrafiyanın öyrədilməsi və rəqs öyrədilməsi.

II qrupa paltar, ayaqqabı, baş geyimləri, xəz, tikiş və xırdayat məmulatlarının, xalça və xalçaçılıq məmulatlarının təmiri, iplik, parça, toxuma və tikmə məmulatlarının təmiri edilməsi, torpaq sahələrinin abadlaşdırılması sahəsində, turistlərə, ekskursiyaçılara və başqa şəxslərə xidmət (onların yerləşdirilməsi və s.), həmçinin yabanı meyvə və giləmeyvə, müalicə otları və bitkiləri toplanması və tədarükü.

III qrupa musiqi alətlərində çalmagın, xoreoqrafiyanın öyrədilməsi, satış məqsədi ilə qəfəsdə quş və heyvan, akvariumda balıq yetişdirilməsi, nəqliyyat vasitələrinin yuyulub təmizlənməsi üzrə xidmətlər (xüsusiləşdirilmiş tikiliidə və qurğularla yuyulub təmizlənmədən başqa), əmlakın, o cümlədən nəqliyyat vasitələrinin xüsusiləşdirilmiş avtodayanacaqdən başqa mühafizəsi üzrə, əmlakın daşınması üzrə xidmətlər göstərilməsi (özlüyəriyən nəqliyyat vasitələri ilə daşımaqdan başqa).

IV qrupa əhaliyə musiqi xidməti (xanəndəlikdən başqa), mebel, digər xarratlıq məmulatlarının, metal məmulatlarının, məişət maşınlarının və cihazların, radio-televiziya aparatlarının təmiri, məişət xidməti üçün istifadə olunan əşyaların icarəyə verilməsi.

V qrupa səyyar qaydada malların pərakəndə satışı, ictimai iaşə sahəsində səyyar qaydada xidmətlər, səyyar qaydada foto xidməti göstərilməsi, mənzillərin, bağ evlərinin, qarajların və başqa

binaların tikilməsi, təmiri, avadanlıqla təmin edilməsi və abadlaşdırılması.

Patentin dəyəri Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə müəyyən edilmişdir. Respublika tabeli digər şəhərlərdə patentin dəyərinin 75%, qalan ərazilərdə 50% tətbiq edilir.

Mənimum əmək haqqının 5 misli məbləğində güzəsti olan şəxslər üçün patentin dəyəri 40%, dörd misli məbləğində güzəsti olan şəxslər üçün 30%, üç misli məbləğində güzəsti olan şəxslər üçün 25% azaldılır.

Təqvim il üçün patent əldəetmə tarixindəki orta aylıq əmək haqqı məbləği əsas götürülür və il ərzində dəyişilməsindən asılı olmayaraq ondan əlavə vergi tutulmurdu. Lakin, minimum məbləğdə vergi ödənilən sahibkarlıq fəaliyyət növlərinin siyahısı isə aşağıdakı kimi müəyyən edilirdi:

- pərakəndə ticarət və ictimai iaşə xidməti (səyyar qaydada malların satışı və xidmətlərin göstərilməsindən başqa);
- avtomobil nəqliyyatı ilə sərnişin daşınma xidməti;
- avtomobil nəqliyyatı vasitələrinə texniki xidmət;
- bərbərlik fəaliyyəti və kosmetika xidmətləri (müalicə və ya cərrahlıq fəaliyyəti ilə bağlı olmayan).

1999-cu ilin 6 yanvar tarixində “Əlavə dəyər vergisi haqqında” və “Fiziki şəxslərin gəlir vergisi haqqında” Qanunlara əlavə və dəyişikliklər edildikdən sonra 1 mart 1999-cu ildən pərakəndə ticarət və ictimai iaşə, avtomobil nəqliyyatı ilə sərnişindəşima xidmətləri, avtomobil nəqliyyatı vasitələrinə texniki xidmət, habelə bərbərlik və kosmetika xidmətləri (müalicə və ya cərrahlıq fəaliyyəti ilə bağlı olmayan) göstərən vergi ödəyiciləri üçün minimum məbləğdə aylıq vergi müəyyən editirdi.

Bu zaman fəaliyyət növündən asılı olaraq, minimum vergi məbləğinə təsir edən əsas amillərdən ölçü vahidinə görə orta aylıq dövriyyə və ya hasilat məbləği, ticarət əlavəsi və ya rentabelliyyin orta səviyyəsi nəzərə alınmaqla müəyyən edilirdi.

Bu qaydalar, pərakəndə ticarət fəaliyyətindən gəlir əldə edən hüquqi şəxslərin nəzarət-kassa aparatları tətbiq edilən obyektlərinə, istehsal müəssisələrinin öz istehsal məhsullarının satışını həyata keçirən ixtisaslaşdırılmış mağazalarına, yanacaq satışına, avtomobil nəqliyyatı vasitələrinin satışına, pərakəndə ticarət fəaliyyətinin səyyar qaydada həyata keçirilməsinə, ictimai iaşə xidmətindən gəlir əldə edən hüquqi şəxslərin nəzarət-kassa aparatları tətbiq edilən obyektlərinə, hüquqi şəxslərin və onların filiallarının (bölmələrinin), nümayəndəliklərinin nəzdində olan və yalnız onların işçilərinə xidmət göstərən obyektlərə (alkoqollu içkilərlə xidmət göstərən obyektlərdən başqa), səyyar qaydada həyata keçirilən ictimai iaşə xidmətinə, habelə bərbərlik və kosmetika xidmətlərindən (mədəticə və cərrahlıq fəaliyyəti ilə bağlı olmayan) gəlir əldə edən hüquqi şəxslərin nəzarət-kassa aparatları tətbiq edilən obyektlərinə şamil edilmir.

Minimum vergini ödəyən hüquqi şəxslər aylıq verginin məbləğinin 50%-i əlavə dəyər vergisi, qalan 50%-i isə hasilatdan vergi, fiziki şəxslər tərəfindən isə bütün məbləğ gəlir vergisi şəklində ödənilirdi.

Yuxarıda adları qeyd olunan fəaliyyət növləri üzrə minimum verginin aylıq məbləğinə onun yerləşdiyi ərazidən və fəaliyyət növündən asılı olaraq, bir sıra əmsallarla tətbiq edilirdi.

Pərakəndə ticarət sahəsinin 1 kvadrat metri üçün 7 min AZM müəyyən edilmişdir. Bu məbləğ aşağıdakı əmsallarla artırılib-azaldılır:

Obyektin yerləşdiyi ərazidən asılı olaraq Bakı şəhərinin mərkəzində 2.0, mərkəzdən kənarda 1.5, şəhər ətrafında 1.0;

Gəncə və Sumqayıt şəhərlərdə mərkəzdə 1.5, mərkəzdən kənarda 1.25, şəhər ətrafında 1.0;

Digər şəhər və rayon mərkəzlərində 0.75;

Qəsəbələrdə (Bakı, Gəncə və Sumqayıt şəhərlərinin qəsəbələri istisna olmaqla) kənd yerlərində 0.5;

Alkoqollu içkilər və tütün məməkulatlarının satışını həyata keçirən obyektlərdə 1.1;

Qiymətli metalların və qiymətli daş-qasıların satışını həyata keçirən obyektlərdə 1.20;

İxtisaslaşdırılmış çörək-bulka məmulatlarının və uşaq yeməklərinin satışını həyata keçirən obyektlərdə 0.75.

Minimum vergi məbləğinin hesablanması məqsədi üçün obyektin pərakəndə ticarət sahəsi dedikdə, malların pərakəndə ticarəti məqsədilə istifadə edilən bütün sahə (ticarət zalı, anbar və ticarət məqsədilə istifadə edilən digər sahə) nəzərə alınır.

Pərakəndə ticarət sahəsinin 1 m^2 üçün müəyyən edilmiş minimum verginin aylıq məbləği obyektin yerləşdiyi ərazi və satılan məhsullar üçün müəyyən edilmiş əmsalların hər biri üzrə artırılıb-azaldıldır. Müvafiq olaraq həmin dövrlərdə dövlət büdcəsinə ödənilən patentlərin məbləği 1998-ci ildə 19,2, 1999-cu ildə 12,5 və 2000-ci ildə 8,8 olmuşdur.

Qeyd etməliyik ki, kiçik sahibkarlıq subyektlərinin **vergiyə** cəlb olunması haqqında ilk dəfə xüsusi maddə 4 iyun 1999-cu ildə qəbul edilmiş “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” qanunda verilmişdi. Bu maddəyə əsasən rüblük dövriyyəsi (istehsalın, işin, xidmətin həcmi) aylıq gəlirin vergi tutulmayan məbləğinin 1000 mislindən çox olmayan kiçik sahibkarlıq subyektlərinə vahid vergi tətbiq olunur. Vahid vergi dərəcəsi dövriyyəsindən 5% səviyyəsində müəyyən edilir. Nəzərdə tutulan vahid vergi dərəcəsi Azərbaycan Respublikasının Vergi Məcəlləsi qüvvəyə mindikdən sonra tətbiq edilməli idi. Digər tərəfdən kiçik müəssisələr dedikdə işçilərinin sayı 50 nəfərə qədər olan subyektlər nəzərdə tutulurdu. Yəni işçilərin sayı 50 nəfər, rüblük dövriyyə göstərilən həddən yuxarı olardısa vergi ödəyicisi dövriyyəsindən 5% vergi ödəyə bilməz və qanunvericilikdə nəzərdə tutulan formada vergiyə cəlb olunmalı idi.

Hazırda qüvvədə olan qanunvericilikdə (“Kiçik sahibkarlığa dövlət köməyi haqqında” qanun və 20 aprel 2004-cü ildə Nazirlər Kabinetinin qərarı) kiçik sahibkarlıq subyektlərinin meyarları həm işçilərin sayı, həm də illik dövriyyəsi əsas götürməklə sahələr üzrə diferensiallaşdırılır.

Cədvəl 2.22

İqtisadi fəaliyyət növləri	İşçilərin sayı	İllik dövriyyə
Sənaye və tərkibti	40	1000 mlrd. manat
Elmi-texniki və konsalting xidməti	20	750 mln. manat
Kənd təsərrüfatı	15	500 mln. manat
Topdansatış ticarət	10	1500 mlrd. manat
Pərakəndəsatış ticarəti, Nəqliyyat xidməti və digər iqtisadi fəaliyyət növləri	5	500 mln. manat

Yeni fəaliyyətə başlayan sahibkarlıq subyektləri üçün 1 il müddətində bu hədlərdə müəyyən edilmiş işçilərin sayı meyari əsas götürülür.

Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün bu hədlərlə müəyyən edilmiş illik dövriyyə meyari əsas götürülür.

Digər **kiçik** sahibkarlıq subyektlərindən vergi tutulması Azərbaycan Respublikasının vergi qanunvericiliyinə müvafiq surətdə həyata keçirilir. Həmçinin kiçik sahibkarlıq subyektlərinə məqsədli proqramlar çərçivəsində xüsusi vergi güzəşiləri tətbiq edilə bilər.

Vergitutma obyekti hüquqi şəxslərin rüblük dövriyyəsi hesab olunduğu halda, verginin dərəcəsi – 2% müəyyənləşdirilirdi. Rüblük dövriyyənin həddi - məbləği üç ay ərzində 100 mln. AZM-ə qədər olmalı idi. Əgər dövriyyə bu məbləğdən artıq olardısa o zaman müəssisə və təşkilatlar 10 gün ərzində vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borclu idi. 2001-ci ildə sadələşdirilmiş sistem üzrə verginin ödəyiciləri olan müəssisələr ƏDV, mənfəət, torpaq və əmlak vergisini ödəməkdən azad edilirdi.

Sadələşdirilmiş vergi ödəyicilərinin (hüquqi şəxslər) ƏDV və mənfəət vergisindən azad edilməsinin səbəbi həmin vergilərin ümumi satış dövriyyəsi ilə birbaşa bağlı olmasıdır. Bu addım ikiqat vergitutmanın aradan qaldırılmasına yönəldilmişdir.

2002-ci ildə bu vergi növünün dövriyyəsi azaldılaraq 30 mln. AZM-ə qədər müəyyənləşdirildi. Bundan başqa, dərəcəsi sabit

saxlanılmaqla, əvvəlki təqvim ilindən fərqli olaraq sahibkarlıq subyektləri yalnız ƏDV-nin və mənfəət vergisini ödəməkdən azad edilirdi. Bu vergi üzrə büdcəyə daxilolmalar 158,2% icra olundu (xüsusi çəki 0,3%). Dövriyyə azaldıldıgi halda paralel olaraq proqnozun azaldılması verginin icra olunması səviyyəsini təsir etmişdi. Qeyd etməliyik ki, 2001-2002-ci illərdə bir sıra fəaliyyət növləri ilə məşğul olan müəssisə və təşkilatlar bu vergini ödəməkdən azad edilirdi:

- aksizli mallar istehsal edən şəxslər;
- kredit və sigorta təşkilatları, investisiya fondları;
- qiymətli kağızlar bazarının peşəkar iştirakçıları;
- mənzil-kommunal təsərrüfatı təşkilatları və onların xidmət sahələri.

Sonuncu fəaliyyət sahəsi Milli Məclisin 2 iyul 2001-ci il tarixli qərarı ilə təsdiq edilmişdir.

2002-ci ilin sonunda ölkədə sahibkarlığın inkişafına yönəldilən tədbirlərin tərkib hissəsi kimi sadələşdirilmiş sistem üzrə verginin qanunvericilik bazasında da ciddi dəyişikliklər edildi.

İlk dəyişiklik verginin adından "sistem üzrə" ifadəsinin götürülməsi oldu. Sadələşdirilmiş verginin vergitutma obyekti - hesabat dövrü ərzində təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin həcmi müəyyən edildi (satışdankənar gəlirlər - digər müəssisələrin fəaliyyətdə payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsali və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər. o cümlədən cərimə və zərərin ödənilməsi şəklində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq İddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri). Rüblük dövriyyə 125 mln.AZM-dək qaldırıldı. Vergi nəinki, hüquqi şəxslər, həm də fiziki şəxslərə tətbiq edildi. Hüquqi şəxslər bu verginin ödəyiciləri olduqları halda ƏDV-ni, mənfəət vergisini və əmlak vergisini, fiziki şəxslər isə ƏDV-ni və gəlir vergisini ödəməkdən azad edilirdi. Verginin dərəcələri regionlar üzrə 2% saxlanılmaqla Bakı şəhəri üzrə 4%

müəyyənləşdirildi. Eyni zamanda, avtonəqliyyat vasitələri, o cümlədən taksi ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər 10%-la verginin ödəyiciləri hesab olunurdu. Bir sıra fəaliyyət növləri ilə məşğul olan şəxslər həmin verginin ödəyiciləri kimi fəaliyyət göstərməməsi də dəqiqləşdirildi:

- aksizli mallar istehsal edən şəxslər;
- kredit və sigorta təşkilatları, investisiya fondları, qiymətli kağızlar bazarının peşəkar iştirakçıları, lombardlar;
- qeyri-dövlət pensiya fondları;
- əmlakın icarəyə verilməsindən və royləti dən gəlir əldə edənlər;
- mülkiyyətində 5 mlrd.AZM-ə qədər əmlakı olan şəxslər.

Aparılan islahatlar nəticəsində vergi ödəyicilərinin 85%-i (2003-cü ilin 1 iyuluna 71660 hüquqi və fiziki şəxs) bu verginin ödəyicilərinə çevrildilər). Lakin proqnoz göstəricisi 85,5% icra olunmuş və dövlət bütçəsi gəlirlərində xüsusi çökəsi 1,5% təşkil edirdi. Bu isə bir sıra vergi ödəyicilərinin ötən ilə nisbətən öz dövrüyyələrimi azaltması ilə bağlı olmuşdur.

Lakin, vergi qanunvericiliyinin dəyişdirilməsi nəticəsində vergitutma bazasının genişləndirilməsi bu vergi üzrə bütçəyə daxilolmaların dinamikasına təsir etmiş və 2003-cü ildə daxilolma 2001-ci ilə nisbətdə 3 dəfə artmışdır.

Sadələşdirilmiş vergi üzrə dövlət bütçəsinə daxilolmaların dinamikası.

Cədvəl 2.23

	2001		2002		2003		2004	
	Mıld. AZM	Bütçə gəlirlə nın də (%)	Mıld. AZM	Bütçə gəlirlə nın də (%)	Mıld. AZM	Bütçə gəlirlə nın də (%)	Mıld. AZM	Bütçə gəlirlə nın də (%)
Sadələşdi- rilmiş vergi üzrə bütçəyə daxilolma	20,5	0,5	12,6	0,3	63,3	1,0	81,9	1,0

1 yanvar 2004-cü ildən vergitutma bazasında yenidən dəyişiklik edildi. Dövriyyə 123,75 mln.AZM həddində müəyyənləşdirildi. Mülkiyyətində 5,5 mlrd.AZM qədər əmlakı olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaqdan azad edilirdilər. Avtonəqliyyat vasitələrinin sahibləri bu verginin ödəyicisi hesab edilmirdilər və avtonəqliyyat vasitələri üçün nəzərdə tutulmuş 10% dərəcə ləğv edilirdi.

Vergi Məcəlləsinə diqqət yetirsək vergi ödəyicisinin 1 yanvar 2003-cü il tarixdən əməliyyatlarının ümumi məbləği əvvəlki 12 təqvim ayı ərzində 500 mln.AZM-dən çox deyilsə, vergi ödəyicisi ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğvi olunmasına dair 45 gün ərzində ərizə ilə müraciət edə bilər. Vergi ödəyicisi 1 yanvar 2003-cü ilədək ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmişdirə həmin şəxsin ƏDV ödəyicisi kimi fəaliyyətini dayandırması 158.2 maddəsinə əsasən tənzimlənir. Bu maddəyə görə ƏDV-yə cəlb olunan əməliyyatların ümumi məbləği əvvəlki təqvim ayı ərzində dövriyyəsi 247,5 mln.AZM-dək olan ödəyicilər ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən bir il keçidkən sonraki istənilən vaxt qeydiyyatın ləğv olunmasına dair ərizə verə bilərdilər (əvvəlki illərin qanunvericiliyində bu müddət iki il göstərilirdi və bu da sahibkarlar üçün müəyyən problemlər yaradırdı).

2005-ci ildən sadələşdirilmiş vergi ilə bağlı qanunvericiliyə növbəti əlavə və dəyişikliklər edilmişdir.

Bu dəyişikliklərin sırasında ilk növbədə sadələşdirilmiş vergi ödəyiciləri hər il aprel ayının 20-dən gec olmayıaraq müvafiq bəyannaməni və ya bu hüquqdan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduqları vergi orqanına təqdim etməli olduğunu göstərən müddəam qeyd etmək olar. Vergi Məcəlləsində başqa hallar nəzərdə tutulmamışdırsa vergi ödəyicisinin təqvim ilinin sonundakı seçdiyi metodу dəyişdirmək hüququ yoxdur. Vergi ödəyicisi qeyd olunan müddətdə bəyannaməni və ya yazılı məlumatı təqdim etmədikdə vergi orqanı vergi ödəyicisinin əvvəlki vergi ilində seçdiyi metodu tətbiq edilir. İl ərzində yeni fəaliyyətə başlayan vergi ödəyicisi vergi uçotuna durmaq üçün ərizədə qeyd etdiyi metodu *tətbiq* edir.

Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən, taksi ilə) həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləri hesab edilir.

Mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə (avtomobil nəqliyyatı vasitələri, o cümlədən taksi ilə sərnişin və yük daşımalarını, mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər istisna olmaqla) qalıq dəyəri şərti maliyyə vahidinin 1000000 mislindən artıq olanlar sadələşdirilmiş verginin ödəyicisi hesab edilə bilməz.

Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri üçün sadələşdirilmiş vergi aşağıdakı kimi müəyyən edilir:

Cədvəl 2.24

Fəaliyyət növü	Sadələşdirilmiş verginin tətbiq edildiyi ölçü vahidi	Sadələşdirilmiş verginin aylıq məbləğ (şərti maliyyə vahidini misli ilə)
Sərnişin daşınması (taksi istisna olmaqla), oturacaq yerlərinin sayıñ görə: - 13-dək	1 oturacaq yeri	1,5 misli
- 13-dən 30-dək		18 misli + 13-cü yerdən başlayaraq hər oturacaq yeri üçün 0,5 misli
- 31-dən yuxarı		27 misli + 31-ci yerdən başlayaraq hər oturacaq yeri üçün 0,3 misli
Taksi ilə sərnişin daşınması	1 ədəd nəqliyyat vasitəsi	8
Yük daşımaları	1 ton yüksəltürmə qabiliyyəti	1

Yük və sərnişin daşınmasının növündən və fəaliyyətin həyata keçirildiyi ərazidən asılı olaraq, sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri üçün sadələşdirilmiş vergi aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən edilir:

1. Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında- 2,0

2. Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında-1,5

3. Digər rayon və şəhərlər və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında-1,0

Avtomobil nəqliyyat vasitələrində (taksi istisna olmaqla) oturacaq yerlərinin sayı və ya yük götürmə qabiliyyəti avtomobılın nəqliyyatı vasitələrinin qeydiyyat şəhadətnaməsinə əsasən müəyyən edilir.

Avtomobil nəqliyyatı vasitələrindəki (taksi istisna olmaqla) oturacaq yerlərinin sayı və ya yük götürmə qabiliyyəti avtomobil nəqliyyatı vasitələrinin qeydiyyat şəhadətnaməsində göstəriləndikdə həmin göstəricilər müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayışlar əsasında müəyyən edilir. Oturacaq yerlərinin sayını avtomobil nəqliyyatı vasitələrinin qeydiyyat şəhadətnaməsi və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayışlar əsasında müəyyən etmək mümkün olmadıqda sadələşdirilmiş verginin məbləği yerlərin faktiki sayına görə müəyyən edilməsi nəzərdə tutulur.

Avtomobil nəqliyyat vasitələri yük və sərnişin daşınmasını həyata keçirən vergi ödəyicisinin hər bir avtomobil nəqliyyatı vasitəsi üçün (taksi istisna olmaqla) sadələşdirilmiş vergi verginin tətbiq edildiyi ölçü vahidinin yuxarıda qeyd edilmiş verginin aylıq məbləğinə, habelə qeyd olunan əmsallara vurulmaqla hesablanır.

Vəkalətnamə (etibarnamə) və ya icarə müqaviləsi əsasında istifadə edilən avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımaları həyata keçirdikdə sadələşdirilmiş verginin ödənilməsinə nəqliyyat vasitəsini vəkalətnamə (etibarnamə) və ya icarə müqaviləsi ilə idarə edən şəxslər məsuliyyət daşıyırlar. Digər hallarda sadələşdirilmiş verginin ödənilməsinə avtomobil nəqliyyatı vasitəsinin sahibi məsuliyyət daşıyır.

2006-cı ıldən avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyicilərinə fərqlənmə nişanlarının verilməsi nəzərdə tutulmuşdur.

Xarici iqtisadi fəaliyyətlə bağlı vergilər:

10. Gömrük rüsumları

Gömrük rüsumlarının bütçəyə alınması Gömrük Məcəlləsi və “Gömrük tarifi haqqında” qanunlarla tənzimlənir, idxlə və ixrac əməliyyatları nəticəsində tutulur. İdxal olunan məhsullar üzrə gömrük rüsumları 97 qrup mallara tətbiq edilir.

Gömrük Məcəlləsi gömrük işinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir, Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyinin, suverenliyinin və maraqlarının qorunmasına, ölkə iqtisadiyyatının dünya təsərrüfatı ilə əlaqələrinin genişlənməsinə, gömrük işi sahəsində təsərrüfat subyektlərinin, fiziki şəxslərin və dövlət orqanlarının hüquqlarının müdafiəsinin təmin olunmasına, onların öz vəzifələrim yerinə yetirmələrinə yönəlmışdır.

“Gömrük tarifi haqqında” qanun Azərbaycan Respublikasında daxili bazarın xarici bazarla səmərəli əlaqəsini təmin etməklə xarici ticarətin dövlət tənzimlənməsinin mühüm vasitəsi olan gömrük tarifinin formalasdırılması və tətbiqi, həmçinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçən mallardan rüsum tutulması qaydalarım müəyyən edir.

Qanunvericiliyə əsasən gömrük tarifinin əsas məqsədləri Azərbaycan Respublikası üzrə idxlən əmtəə strukturunu səmərəliləşdirmək, Azərbaycan Respublikası ərazisinə malların gətirilməsi və çıxarılmasının, valyuta gəlirlərinin və xərclərinin əlverişli nisbətini təmin etmək, valyuta sərvətlərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi və bu ərazidən çıxarılması üzərində səmərəli nəzarət etmək, Azərbaycan Respublikasında malların istehsalı və istehlak strukturunda mütərəqqi dəyişikliklər üçün şərait yaratmaq, Azərbaycan Respublikasının iqtisadiyyatını xarici rəqabətin mənfi təsirindən

qorumaq, Azərbaycan Respublikası iqtisadiyyatının dünya təsərrüfatı ilə səmərəli integrasiyasına şərait yaratmaq göstərilir.

2000-ci ildə üzrə gömrük rüsumları üzrə daxilolmaların həcmi 311,1 mlrd.AZM, 2001-ci ildə 260,6 mlrd.AZM, 2002-ci ildə 276,7 mlrd.AZM, 2003-cü ildə 294,9 mlrd.AZM, 2004-cü ildə 384,8 mlrd.AZM təşkil etmişdir. 2004-cü il üzrə artım 2001-ci ilə müqayisəsi 47,6% təşkil etmişdir.

2002-ci ildə gömrük rüsumları üzrə büdcəyə daxilolmalara idxlərin səviyyəsi və strukturu, xarici investisiyaların ölkəyə axını, 2003-cü ildə isə idxlə rüsumları sahəsində spesifik rüsumların tətbiqindən advalor rüsumların tətbiqinə keçid təsir göstərmişdir.

2.1.2. Qrantlar

2.1.2.1. Avropa Birliyinin Azərbaycan Respublikasına verdiyi qrant

1996-ci ildən dövlət büdcəsinin gəlirlərində Avropa Birliyinin Azərbaycan Respublikasına verdiyi qrant maddəsi öz əksini tapır. İlk dövrlərdə bu məbləğ 12-13 mlrd.AZM təşkil etmiş, sonrakı illərdə bir qədər artpmış və ən yüksək həddinə 2000-ci ildə çatmışdır. 2003-cü ildə bu göstərici 28,4 mlrd.AZM təşkil etmişdir.

Qrant haqqında Azərbaycan Respublikasının 17 aprel 1998-ci il tarixli qanununa görə qrant haqqında müqaviləyə əsasən qrant kimi alınan pul və (və ya) hər hansı digər maddi yardım bütün növ vergilərdən, rüsumlardan və dövlət büdcəsinə icbari ödənişlərdən azaddır. Lakin qrantdan istifadə zamanı layihə və programların yerinə yetirilməsində iştirak edən hüquqi şəxslər resipiyyentdən (donorla münasibətlərində qrant alan resipiyyent sayılır) alıqları haqqdan qüvvədə olan qanunvericiliyə müvafiq surətdə vergilər ödəyirlər.

Qrantdan istifadə zamanı layihə və programların yerinə yetirilməsində iştirak edən fiziki şəxslərin resipiyyentdən alıqları haqqdan mövcud qanunvericiliyə müvafiq olaraq gəlir vergisi tutulur. Fiziki şəxslərə ödədiyi haqq müqabilində resipiyyent icbari ödənişlərdən azaddır.

Qeyd. 2004-cü ildə Avropa Birliyi tərəfindən Azərbaycan Respublikasına (dövlət bütçəsinə) qrant köçürülməmişdir.

2.1.3. Digər daxilolmalar

2.1.3.1. Mülkiyyətdən gəlirlər

Dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar maddəsi "Dövlət əmlakının (mənzil fondunun) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləğinin müəyyən edilməsi haqqında" Nazirlər Kabinetinin 5 mart 1999-cu il və 27 mart 2000-ci il tarixli qərarları ilə tənzimlənir. Bu qərara (27 mart 2000-ci il tarixli) əsasən Bakı şəhəri ərazisində yerləşən sahələr üzrə və Respublikanın digər şəhər və rayonlarında yerləşən sahələr üzrə hər biri üçün ayrı-ayrılıqda 1 m^2 sahəsinə illik icarə haqqı (tarifi) müəyyənləşdirilir. Əldə olunan vəsait dövlət bütçəsinə köçürülür.

Milli Bankın mənfəətdən daxilolmalar dedikdə - dövlətin xarici banklarda saxladığı strateji valyuta ehtiyatları üzrə əldə olunan mənfəətdən daxilolmalar nəzərdə tutulur.

Dövlət Neft Fondundan daxilolmalar (transfertlər) maddəsi ilk dəfə 2003-cü ildə dövlət bütçəsində öz əksini tapmışdır. 2003-cü ildə DNF-dən dövlət bütçəsinə 500 mlrd.AZM. 2004-cü ildə isə 650 mlrd.AZM yönəldilmişdir.

Büdcədən verilmiş kreditlər üzrə daxilolmalar- dövlət bütçəsindən hüquqi şəxslərə verilən kreditləri nəzərdə tutur.

Dövlət zəmanəti ilə verilmiş kreditlər üzrə daxilolmalar - hökumətin müvafiq səlahiyyətli qurumunun (bir qayda olaraq Maliyyə Nazirliyi) kreditlər üzrə dövlətin adından təqdim etdiyi bütün dövlət zəmanətləri nəzərdə tutulur. Alınan kreditlər bilavasitə iqtisadi layihələrin maliyyələşdirilməsi üçün istifadə edilir və bu kreditlər bir qayda olaraq müəssisə və təşkilatlara təqdim edilir. Bir sıra hallarda müəssisə və təşkilatlardan bu kreditləri qaytarmaq iqtidarında olmadığıda dövlət bütçəsi vasitəsi ilə kreditlərin qaytarılması həyata keçirilir (Hökumət zəmanəti ilə alınan kreditlərin qaytarılmasına nəzarətin gücləndirilməsi tədbirləri

haqqında Azərbaycan Respublikası Prezidentinin 11 iyul 2001-ci il tarixli Fərmanı).

Xarici dövlətlərin hökumətlərinə verilən kreditlər üzrə daxilolmalar maddəsi 1998-1999-cu iliərdə isə Gürcüstan Respublikasına verilən kreditlər maddəsini (2000-ci ildən dövlət büdcəsinin mədaxilində) əvəz etmişdir.

Bank sektorundan daxilolmalar büdcə mədaxilində xüsusi çəkisi isə 2-3% olmuşdur. Banklardan alınan dividendlər maddəsinin strukturunda dövlətin hesabında olan banklardan alınan dividendlər Kapital bank və Azərbaycan Respublikasının Beynəlxalq Bankı) nəzərdə tutulur.

2004-cü ildə dövlət büdcəsi gəlirlərində yeni bir - **qeyri-maliyyə dövlət müəssisələrindən alınan dividendlər** maddəsi öz əksini tapır. Qeyri-maliyyə dövlət müəssisələri dedikdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi sisteminə daxil olan müəssisələr, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi kimi dövlət təşkilatları nəzərdə tutulur.

2.1.3.2. Mal və xidmətlərin satışından daxilolmalar

Rüsum – vətəndaş və ya təşkilatların hər hansı bir fəaliyyətin həyata keçirilməsi müqabilində tutulan vəsaitlərdir [34, səh 29]. Onlar qoyulduğu və ödənildiyi zaman həmişə xüsusi məqsəd və xüsusi mənafə olur.

Rüsumları almaqda məqsəd (rüsumun prinsipi) rüsumla bağlı fəaliyyəti həyata keçirən təşkilatın xərclərini zərər çəkilmədən, lakin xalis gəlir də əldə etmədən ödənilməsidir [16].

Vergitutma nəzəriyyəsinə görə rüsumlar dövlət orqanlarının saxlanılmasını təmin etmir. Əksinə dövlət orqanlarının öz funksiyalarını həyata keçirmələri ilə əlaqədar tutulur [34, səh 30]. Məhz bu faktı nəzərə alaraq istənilən dövlətin büdcəsinin gəlirlər hissəsi vergilərin hesabına formalşmalıdır. Vergilərin məqsədi büdcəyə daha çox vəsait almaq və bu vəsaitlərin büdcə xərcləri vasitəsi ilə bir sıra proqramların maliyyələşdirilməsi, rüsumlar isə konkret olaraq bir fəaliyyətə görə tutulur və məqsədli xarakter daşıyır. Vergilər də məqsədli xarakter daşıya bilər (məqsədli

vergilər də tətbiq edilə bilər), lakin vergilər rüsumlar kimi konkret bir fəaliyyətə görə tutulmur.

Dövlət rüsumu və birdəfəlik rüsumlar haqqında (28 mart 1995-ci il) ilk hüquqi-normativ aktlar 1995-ci ildə qəbul edilmişdi (sonralar həmin qanunlara çoxlu sayda əlavə və dəyişikliklər edilmişdi). Lakin 4 dekabr 2001-ci ildə "Dövlət rüsumu" haqqında yeni qanun qəbul edildi.

Dövlət rüsumu – "Dövlət rüsumu haqqında" qanunda müəyyən edilmiş hallarda və qaydada dövlət orqanlarının müəssisə, təşkilat və fiziki şəxslərə göstərdikləri xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət bütçəsinə ödənilən məcburi ödənişdir.

"Dövlət rüsumu haqqında" qanunla nəzərdə tutulmuş işlərin görülməsi, xidmətlərin göstərilməsi və hüquqların əldə edilməsi üçün Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və hüquqi şəxslər dövlət rüsumunun ödəyiciləri hesab edilirlər.

Dövlət rüsumu aşağıdakı hallarda tutulur:

- məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsi, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsi;
- notariat kontorları və dövlət orqanları tərəfindən notariat hərəkətlərinin aparılması;
- vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı;
- Azərbaycan Respublikası vətəndaşlarına və Azərbaycan Respublikasında daimi yaşayış vətəndaşlığı olmayan şəxslərə şəxsiyyət vəsiqəsi, habelə Azərbaycan Respublikasında 30 gündən artıq yaşayış əcnəbilərə qeydiyyat vəsiqəsi verilməsi, Azərbaycan Respublikası vətəndaşlığına qəbul və ya vətəndaşlıqdan çıxma;
- Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində konsul əməliyyatlarının aparılması;
- Sənaye mülkiyyəti obyektlərinin qeydə ahnması, müvafiq mühafizə sənədlərinin verilməsi və onlarla bağlı digər

- hüquqi hərəkətlər, habelə icazələrin bəzi növlərinin verilməsi;
- Xüsusi razılıq (lisenziya) ahnması tələb olunan sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi;
- Hüquqi şəxslərin dövlət qeydiyyatı və təkrar qeydiyyatı;
- Qiymətli kağızların qeydiyyata ahnması (özəlləşdirmə qaydasında qeydə alınması halları istisna olmaqla) və dövlət reyestrinə daxil edilməsi;
- Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi;

Qeyd. Beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi 1998-2001-ci illərin dövlət bütçəsinin gəlirlərində beynəlxalq avtomobil daşımalarında "icazə sistemi"nin tətbiqindən daxil olmalar maddəsi şəklində göstərilirdi. Lakin, 4 dekabr 2001-ci ildə "Dövlət rüsumu haqqında" yeni qanunun qəbulu nəticəsində bu maddə dövlət rüsumu şəklində dövlət bütçəsinə alınmağa başlandı.

- əmlaka mülkiyyət hüququna, o cümlədən torpağa mülkiyyət, icarə və istifadə hüququna dair sənədlərin verilməsi və girovun dövlət qeydiyyatı.

Notariat hərəkətlərinin aparılmasına, beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsinə, habelə sənaye mülkiyyəti obyektlərinin qeydə alınması, müvafiq mühafizə sənədlərinin verilməsi və onlarla bağlı digər hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumunun 15% dövlət rüsumu tutan orqanların xüsusi hesabına, 85% isə dövlət bütçəsinə keçirilir.

Dövlət rüsumunun 15%-nin dövlət rüsumunu tutan orqanların xüsusi hesabında qalması ümumiyyətlə, rüsumların tutulmasının mahiyyəti ilə bağlıdır. Yəni (rusumun tərifində qeyd olunduğu kimi) rüsumların vergidən fərqi onların müxtəlif xidmətlərin tutulması müqabilində alınması ilə bağlıdır.

Dövlət rüsumu üzrə dövlət bütçəsinə ödənişlərin səviyyəsi 2004-cü ildə (135,2 mlrd.AZM), 2001-ci ilə (79 mlrd.AZM) nisbətən 1,7 dəfə artmışdır ki, bu da 2002-ci ildə dövlət rüsumu tutulan əməliyyatların genişlənməsi və ölkədə iqtisadi aktivliyin artması. Eyni zamanda 2002-ci ildən qüvvəyə minmiş "Dövlət rüsunu"

haqqında Azərbaycan Respublikasının yeni qanunu ilə həmin ildən beynəlxalq avtomobil daşımalarında “icazə sistemi”nin tətbiqi ilə toplanan icazə haqlarının dövlət rüsumu formasında büdcəyə alınması, 2003-cü il üzrə xüsusi lisenziya tələb olunan fəaliyyət növlərinin azaldılması, ölkəyə gələn xarici vətəndaşlardan vizalara görə alınan rüsumlara nəzarətin gücləndirilimişi və eyni zamanda bir sıra dövlət rüsumlarının tam məbləğdə dövlət büdcəsinə ahnması nəticəsində mümkün olmuşdu.

Birdəfəlik rüsumu bazarlarda, yarmarkalarda və xüsusi olaraq satış üçün ayrılmış digər yerlərdə maiların, məməlatların satışını həyata keçirən fiziki şəxslər bu ödənişi həyata keçirirlər.

Birdəfəlik rüsum hər satış yerinə və ya malin, məməlatin hər vahidinə, hər baş inal-qaraya görə hər bir ticarət günü üçün alınır, ödəyiciyə bu rüsumlardan yalnız biri tətbiq olunur. İcarə müqaviləsi üzrə satış yerinə görə icarə haqqı ödənilidiyi hallarda birdəfəlik rüsum icarə haqqının dəyərinə daxil edilir.

Birdəfəlik rüsumun dərəcələri Azərbaycan Respublikasının Nazirlər Kabinetini tərəfindən müəyyən edilir.

Birdəfəlik rüsum üzrə daxil olan vəsaitlərin yarısı müvafiq bazarın, yarmarkanın, habelə mağolların, məməlatların və kənd təsərrüfatı məhsullarının satışı üçün xüsusi olaraq ayrılmış yerdən istifadə hüququ olan digər təşkilatın sərəncamında qalır. Birdəfəlik rüsumun qalan məbləği dövlət büdcəsinə köçürüldürdü. 2005-ci ildən birdəfəlik rüsum ləğv edilmişdir.

2003-cü ildən büdcə gəlirlərində yeni bir tədiyə - dövlət büdcəsindən maliyyələşən təşkilatların **büdcədənkənar daxilolmaları** (2003-cü ildə 297,6 mlrd.AZM və ya 4,9%, 2004-cü ildə 317,3 mlrd.AZM və ya 4,2%) göstərilir. Dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar daxilolmaları dedikdə misal üçün, vergi orqanları işçilərinin maddi həvəsləndirmə və inkişaf fonduna yığılan vəsaitlər aid edilir (Vergi Məcəlləsinin 22-ci maddəsi).

Vergi orqanlarının maddi həvəsləndirmə və inkişaf fondu, onların nəzarəti ilə büdcəyə ödənilməsi təmin olunmuş vergilərin və qeyri-vergi daxilolmalarının müvafiq il üçün dövlət büdcəsində nəzərdə tutulmuş həcmdən artıq məbləğin 50% hesabına, lakin vergi

orqanlarının nəzarəti ilə büdcəyə ödənilməsi təmin olunan vergilərin və qeyri-vergi büdcə daxilolmalarının müvafiq il üçün dövlət büdcəsində nəzərdə tutulmuş həcmimin 0,5 faizindən artıq olmamaq şərtilə yaradılır.

2.1.3.3. Cərimə və sanksiyalar üzrə daxilolmalar

Vergi olmayan sair gəlirlərin strukturuna vergilər üzrə maliyyə sanksiyaları, faizlər və Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamam kontrakt qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) respublikadaxili müəssisə topdansatış qiyməti arasındakı fərqin 25 faizinin büdcəyə alınması aid edilir.

2003-cü ildə bu maddə üzrə proqnozun aşağı səviyyədə müəyyənləşdirilməsinin başlıca səbəbi kimi neft məhsullarının respublikadaxili qiymətlərinin dünya bazarı qiymətlərinə uyğunlaşdırılması, eyni zamanda vergi orqanlarının vergi qanunvericiliyinə nəzarət sahəsində fəaliyyətinin səmərəliliyinin və nəticədə onlar tərəfindən tətbiq olunacaq maliyyə sanksiyaları üzrə daxilolmaların artacağı gözlənilirdi.

Büdcə mədaxilində bu tədiyə növü üzrə daxilolmaların həcmi 2003-cü ildə 188,1 mlrd.AZM, 2004-cü ildə isə 97,2 mlrd.AZM təşkil etmişdir (Büdcə gəlirlərində xüsusi çəkisi 1,3-3%).

Fəsil III. Dövlət bütçəsinin xərcləri

3.1. Dövlət bütçəsi xərclərinin strukturu

Dövlət bütçəsi xərcləri - bütçə təsnifatına əsasən müəyyən edilən xərclərdir. Bütçə təsnifatına əsasən dövlət bütçəsinin xərcləri funksional, iqtisadi və inzibati xərclər üzrə təsnifləşdirilir.

“Bütçə sistemi haqqında” qanunun 10.1-ci maddəsinə əsasən dövlət bütçəsinin xərclərinə aşağıdakılardaxildir:

1. cari xərclər, o cümlədən əmək haqqı, əmək haqqına üstəlik, pensiya və başqa sosial müavinişlər və ödənişlər, malların satın alınması və başqa xidmətlər üzrə xərclər, faiz üzrə ödənişlər, qrantlar, subsidiyalar və cari köçürmələr;

2. əsaslı xərclər, o cümlədən əsas vəsaitlərin alınması, kapital qoyuluşları və səhmlərin alınması;

3. kreditlər üzrə borclar, faizlərə xidmət xərcləri və layihələrdə pay iştirakı.

Həmin qanuna görə bütçə xərcləri müvafiq bütçə təsnifatına uyğun olaraq təsdiq olunmuş bütçə ayırmaları həddində cari, investisiya, innovasiya və digər xərclərin maliyyələşdirilməsinə yönəldilir.

“Bütçə sistemi haqqında” qanunundan göründüyü kimi qeyd olunan təsnifat iqtisadi təsnifatdır. Halbuki, hər il təsdiq və icra edilən dövlət bütçəsi haqqında qanunlarda xərclərin funksional təsnifatı verilir.

“Bütçə sistemi haqqında” qanununun 4-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinet (6 oktyabr 2004-cü il tarixdə) “Vahid bütçə təsnifati”nın təsdiq edilməsi barədə qərar qəbul etdi.

Vahid bütçə təsnifatına uyğun olaraq bütçə xərclərinin funksional təsnifatı bütçə sisteminə daxil olan bütçələrin funksiyalar üzrə xərclərinin qruplaşdırılmasından ibarətdir.

Funksional təsnifata aşağıdakı bölmələr aiddir:

1.0.0. Ümumi dövlət xidmətləri:

1.1.0 Qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları;

- 1.2.0. Beynəlxalq təşkilatlara üzvlük haqqı;
- 1.3.0. Xarici iqtisadi yardım;
- 1.4.0. Elm;
- 1.5.0. Başqa kateqoriyalara aid edilməyən ümumi dövlət xidmətləri;
- 1.6.0. Dövlət borcu üzrə xidmətlər;
- 1.7.0. Büdcələr arasında transferlər.
- 2.0.0. Müdafiə:
- 2.1.0. Müdafiə qüvvələri;
- 2.2.0. Milli təhlükəsizlik;
- 2.3.0. Müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar;
- 2.4.0. Digər kateqoriyalara aid edilməyənlər.
- 3.0.0. Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq:
- 3.1.0. Məhkəmə hakimiyyəti;
- 3.2.0. Hüquq-mühafizə;
- 3.3.0. Prokurorluq;
- 3.4.0. Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq sahəsində tətbiqi tədqiqatlar;
- 3.5.0. Digər kateqoriyalara aid edilməyən xidmətlər.
- 4.0.0. “Təhsil” bölməsi dövlət tərəfindən təhsilə, fərdi və koolektiv əsaslarla şagird və tələbələrə göstərilən xidmətlərə çəkilən xərcləri özündə birləşdirir. Təhsil sahəsində kollektiv xidmətlər, dövlət siyasetinin müəyyənləşdirilməsi və müvafiq programların işlənilib hazırlanması, təhsil müəssisələrinin fəaliyyətlərinin tənzimlənməsi, təhsil sahəsində fəaliyyətlə və göstərilən xidmətlərlə əlaqədar təcrübə və əsaslı tədqiqatlarla bağlı görülən işlər bu bölmənin xərclərinə daxildir.

 - 4.1.0. Məktəbəqədər və ibtidai təhsil;
 - 4.2.0. Natamam və orta təhsil;
 - 4.3.0. İnternat və xüsusi məktəblər;
 - 4.4.0. Texniki-peşə məktəbləri və litseylər;
 - 4.5.0. Ali təhsil;
 - 4.6.0. Təhsil sahəsində tətbiqi tədqiqatlar;
 - 4.7.0. Təhsil sahəsində digər xidmətlər.

5.0.0. “Səhiyyə” bölməsi xəstəxanaların, klinikaların, tibb məntəqələrinin və sair tibbi personal üçün standartların işlənilərə hazırlanması və onlara əməl olunmasının təminatı, səhiyyə sahəsində xidmət göstərilənlərin fəaliyyətlərinin tənzimlənməsi və lisenziyalasdırılması, həmçinin tibbi sağlamlığın qorunması sahəsində təcrübə və tətbiqi tədqiqatlarla bağlı fəaliyyətləri əhatə edir.

5.1.0. Poliklinikalar və ambulatoriyalar;

5.2.0. Xəstəxanalar;

5.3.0. Səhiyyə sahəsində digər xidmətlər;

5.4.0. Tibbi avadanlıq və məmulatlar;

5.5.0. Səhiyyə sahəsində tətbiqi tədqiqatlar;

5.6.0. Səhiyyə sahəsinə aid edilən digər xidmətlər.

6.0.0. “Sosial müdafiə və sosial təminat” dövlətin sosial müdafiə və sosial təminat sahəsində fərdi qaydada ayrı-ayrı şəxslərə və kollektiv əsaslarla göstərilən xidmət, transfert və tətbiqi tədqiqat işləri üzrə fəaliyyətlə bağlı xərcləri özündə birləşdirir.

6.1.0. Sosial müdafiə

6.2.0. Sosial təminat

6.3.0. Sosial müdafiə və sosial təminat sahələri üzrə tətbiqi tədqiqatlar

7.0.0. Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət:

7.1.0. Mədəniyyət və incəsənət sahəsində fəaliyyət;

7.2.0. Radio, televiziya və nəşriyyat;

7.3.0. Bədən tərbiyəsi, gənclər siyasəti və turizm;

7.4.0. Digər kateqoriyalara aid edilməyən fəaliyyət;

7.5.0. Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə tətbiqi tədqiqatlar.

8.0.0. Mənzil-kommunal təsərrüfatı:

8.1.0. Mənzil təsərrüfatı;

8.2.0. Kommunal təsərrüfatı;

8.3.0. Su təsərrüfatı;

8.4.0. Mənzil və kommunal təsərrüfatı sahəsində tədqiqatlar;

- 8.5.0. Mənzil və kommunalla bağlı digər xidmətlər;
- 9.0.0. Yanacaq və enerji:
- 9.1.0. Yanacaq kompleksi;
- 9.2.0. Enerji kompleksi;
- 9.3.0. Yanacaq və enerji kompleksi sahəsində tətbiqi tədqiqatlar.
- 10.0.0. Kənd təsərrüfatı, məşə təsərrüfatı, bahçelik, ovçuluq və ətraf mühitin mühafizəsi:
- 10.1.0. Kənd təsərrüfatı;
- 10.2.0. Məşə təsərrüfatı;
- 10.3.0. Balıqcılıq və ovçuluq;
- 10.4.0. Ətraf mühitin mühafizəsi;
- 10.5.0. Hidrometrologiya tədbirləri;
- 10.6.0. Kənd təsərrüfatı, məşə təsərrüfatı, balıqcılıq, ovçuluq sahələri üzrə təcrübə və tətbiqi tədqiqatlar;
- 10.7.0. Ətraf mühitin mühafizəsi sahələri üzrə təcrübə və tətbiqi tədqiqatlar.
- 11.0.0. Sənaye, tikinti və faydalı qazıntılar:
- 11.1.0. Sənaye;
- 11.2.0. Tikinti;
- 11.3.0. Faydalı qazıntılar;
- 11.4.0. Geodeziya və xəritəçəkma;
- 11.5.0. Təcrübə və tətbiqi tədqiqatlar.
- 12.0.0. Nəqliyyat və rabitə:
- 12.1.0. Nəqliyyat;
- 12.2.0. Rabitə;
- 12.3.0. Nəqliyyat və rabitə sahəsi üzrə təcrübə və tətbiqi tədqiqatlar.
- 13.0.0. İqtisadi fəaliyyət:
- 13.1.0. İqtisadi və kommersiya fəaliyyəti;
- 13.2.0. İqtisadi fəaliyyətin digər növləri;
- 13.3.0. Çoxsəhəli inkişaf layihələri;
- 13.4.0. İqtisadi fəaliyyət sahələri üzrə təcrübə və tətbiqi tədqiqatlar.
- 14.0.0. Əsas bölmələrə aid edilməvən xidmətlər:
- 14.1.0. Ehtiyat fondları;

14.2.0. Məqsədli bütçə fondları.

Bütçə xərclərinin **iqtisadi təsnifatı** əvəzsiz və qaytarılmaq şərti ilə bütçələr tərəfindən aparılan ödənişlərdən ibarətdir.

210000. Əməyin ödənişi:

211000. Əmək haqqı;

212000. Əmək haqqına üstəlik.

220000. Malların (islərin və xidmətlərin) satın alınması:

221000. İdarənin saxlanılması;

222000. Ezamiyəx xərcləri;

223000. Nəqliyyat xidmətlərinin haqqının ödənilməsi;

224000. Kommunal və kommunikasiya xidmətlərinin ödənilməsi;

225000. İstehlak mallarının və materiallarının alınması;

226000. Sair xidmətlərin haqqının ödənilməsi.

240000. "Faizlər üzrə ödənişlər" bölməsinin xərclərinə faizlərin ödənilməsi, borc vəsaitlərindən istifadəyə görə həyata keçirilən ödənişlər nəzərdə tutulur. Bu bölmənin xərclərinə dövlət idarəetmə orqanları tərəfindən alınan kreditə görə həyata keçirilən faiz ödənişləri ilə bağlı xərclər daxildir. Bölmənin xərclərinə borc vəsaitlərin alınmasına yönəldilmiş komisyon yığımları və ya maliyyələşmə kimi hesab edilən borcun əsas məbləği üzrə ödənişləri ilə bağlı xərclər daxil edilmir.

241000. "Qeyri-rezidentlər üzrə ödənişlər" köməkçi bölməsinə Beynəlxalq Valyuta Fonduna, Dünya Bankına və digər xarici təşkilatlara faizlər üzrə ödənişlər daxildir;

242000. "Dövlət idarəetmə sektoruna aid olmayan təşkilatlar üzrə ödənişlər" köməkçi bölməsinə Milli Banka, digər dövlət təşkilatlarına, kommersiya banklarına və özəl sektorun digər təşkilatlarına faizlər üzrə ödənişlər daxil edilir;

243000. "Dövlət idarəetmə sektoru üzrə ödənişlər" köməkçi bölməsinin xərclərinə dövlət idarəetmə orqanlarına və digər idarəetmə orqanlarına faizlərlə bağlı xərclər daxil edilir.

250000. "Subsidiyalar və cari transferlər" bölməsinin xərclərinə dövlət və qeyri-dövlət təşkilatlarına zərərin ödənilməsi üçün əvəzsiz verilən vəsaitlər daxildir.

251000. Subsidiyalar və cari ödənişlər;

252000. Özəl sektora aid olan müəssisələrə ödənişlər.

260000. “Orantlar və digər ödənişlər” bölməsinin xərclərinə məqsədli maliyyə təyinatı üzrə əvəzsiz verilən xərclər və digər ödənişlər daxildir.

261000. “Xarici dövlətlərə ödənilən qrantlar” köməkçi bölməsinə xarici təşkilatlara əvəzsiz verilən cari və əsaslı ödənişlər ilə bağlı xərclər daxildir;

262000. “Beynəlxalq təşkilatlara ödənilən qrantlar” köməkçi bölməsinə beynəlxalq təşkilatlara əvəzsiz verilən qrantlarla bağlı xərclər daxildir;

263000. “Digər dövlət idarəetmə sektoruna ödənilən qrantlar” köməkçi bölməsinə digər dövlət idarəetmə sektoruna əvəzsiz verilən cari və əsaslı ödənişlərlə bağlı xərclər daxildir;

264000. “Üzvlük haqqı və digər ödənişlər” köməkçi bölməsinə üzv olan beynəlxalq təşkilatlara ödənilən üzvlük haqqı və digər ödənişlər üzrə xərclər daxildir.

270000. “Təqaüdlər və sosial müavinətlər” bölməsinə sosial sigortaya, qocalara, işsizlərə, əllillərə sosial yardım üzrə müavinətlər, təqaüdlər, həmçinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilən xərclər daxildir. Bu bölmədə uşaqlı ailələrə verilən dövlət müavinəti və kompensasiyalar, bütün növ pensiyalar, təqatüdlər, şəhid ailələrinə, qəçqınlara və məcburi köçkünlərə maddi yardım göstərilməsi, hamiləliyə və doğuşa görə müavinətlər, uşağın anadan olması ilə əlaqədar birdəfəlik müavinət, dəfn üçün müavinət, təbii fəlakətdən zərər çəkən vətəndaşlara birdəfəlik pul yardımı, humanitar yardım, pulsuz müalicəyə göndərilən pensiyaçılarla, ən çox ehtiyacı olan pensiyaçıların ailə üzvlərinə maddi yardım, işsiz vətəndaşlara müavinətlərin ödənilməsi, əllillərə maddi yardım, əlit uşaqlara onların təhsili ilə bağlı yardım, birlikdə yaşayış üç və daha çox əmək qabiliyyəti olmayan əlit ailələr üçün ünvanlı tədbirlərin keçirilməsi, əllillər üçün idman-sağlamlıq mərkəzlərinin yaradılması, əllillərin beynəlxalq və ölkədaxili idman yarışlarında iştirakı ilə bağlı proqramların, sərgilərin təşkili və ədəbi musiqi müsabiqələrinin, konfransların keçirilməsi, sanatoriya-kurort müalicəsi üzrə xərclərin tam və qismən ödənilməsi və əhaliyə sair ödənişlərlə bağlı xərclər daxildir.

3271000. "Sosial təminat" köməkçi bölməsinə ödənən "Sosial təminat" üzrə amaliyyatlar" bölməsində
təqüdül üzrə xərçər daxildir.

272000. "Sosial müdafiə üzrə mütavilələr" köməkçi bölməsinə ödənilən müdafiə üzrə mütavilələr" köməkçi
bölümüne üzrə xərçər daxildir; onun sırasında qulluqçularına ödənilən müdaviyətərəfənə bagħ xərçər daxildir.

273000. "Dövlat qulluqçularına sosial mütavilələr" köməkçi bölməsinə mövcud qanunverciliyinə uyğun olaraq dövlət tapmayan bütün özəl işlər üzrə xərçər daxildir.

274000. "Digər təqaddlar" mütavilətərəfənə bagħ xərçər daxildir; onun sırasında kəməkçi bölməsinə özəl işlər üzrə xərçər daxildir.

280000. "Digər xərçərlər" müvafiq dövlet qulluqçularının "Fazılər üzrə ödənişlər" istisna olmaqla mülkiyyətə bagħi xərçər" bölməsinə cari məqsədlər üçün binalatın və evlərin icarəsi, film və verilişlərin çəkilməsi üçün icarəyə götürülmüş teatr, konsern saloni, sahə və otqaqarı" icarə haqqı, müəssisə və təşkilatlar tərəfindən avadanlıq və nəqliyyat vasitələrinin icarəyə görürülməsi ilə bağlı xərçər daxildir.

282000. "Sər mülkütlüf xərçərlər" köməkçi bölməsinə idarə və mülküslər tərəfindən həyata keçirilən sər mülkütlüf xərçərlər daxil edilir.

310000. "Qeyri-maliyyə aktivlərinin alınması":
311000. "Əsas vasatlır" köməkçi bölməsinə qeyri-maliyyə aktivlərinin alınması ilə bağlı xərçər daxildir.

312000. "Maddi-istehsal ettiyatlari" köməkçi bölməsinə satış üçün nəzərdə tutulan mallar, dövlət orqanları tərəfindən fırqələdə və strateji mal ettiyatlının, o cümlədən taxi ettiyatlının və ölkə üçün vacib olan digər malların alınması və yaradılmış xərçərlər daxildir.

313000. "Qiyaməti materiallar" köməkçi bölməsinə dövlət orqanları tərəfindən qiyaməti materialların alınması və yaradılması üzrə xərçər daxildir.

314000. "Qeyri-istehsal aktivləri" köməkçi bölməsinə torpağın (onlarda yerləşən tikinti obyektləri və qurğuların başqa), məsənin, yeraltı sərvətlərin və faydalı qazıntıların yerinin alınması, kompüter programlarının alınması və hazırlanması ilə bağlı xərçərlər daxildir.

320000. "Maliyyə aktivləri üzrə amaliyyatlar" bölməsində ölkə daxilində dövlətə məxsus cari və tranzit hesablar, depozitlər, istiqrəzərlər, qiyaməti kağızlar, dövlət həmçinin vələtinə, qiyaməti kağızlar (sahmlar istisna olmaqla), ssudalar, sehm və digər kapital, tərəma maliyyə alatları və sair maliyyə aktivləri üzrə amaliyyatlar daxildir.

321000. "Daxili" köməkçi bölməsinə ölkə daxilində dövlətə məxsus cari və tranzit hesablar, depozitlər, istiqrəzərlər, qiyaməti kağızlar, daimi borclar üzrə amaliyyatlar daxildir.

322000. "Xarici" köməkçi bölməsinə ölkə xaricində dövlətə məxsus cari və tranzit hesablar, qiyaməti kağızlar (sahmlar istisna olmaqla), ssudalar, xərici borclar üzrə amaliyyatlar daxildir.

330000. "Öhdəliklər üzrə maliyyə amaliyyatları":

331000. Daxili və xarici öhdəliklər üzrə maliyyə amaliyyatları:

332000. Xarici öhdəliklər üzrə maliyyə amaliyyatları:

333000. Üçüncü təsnifat büdcə xərclərinin təskilatlar seviyyəsindən üzrə maliyyə amaliyyatları:

334000. Daxili və xarici öhdəliklər üzrə maliyyə amaliyyatları:

335000. "Qanunvercilik organları":

336000. Azərbaycan Respublikasının Milli Məclisi:

1101. Azərbaycan Respublikasının İcra Aparatı:

1201. Azərbaycan Respublikasının Nazirlər Kabinetini:

1202. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi:

1203. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və s.

1205. Azərbaycan Respublikasının Mədəniyyət və s.

1300. Məhkəmə və prokurorluq organları:

1301. Azərbaycan Respublikasının Məhkəməsi:

1302. Azərbaycan Respublikasının Ali Məhkəməsi:

1303. Azərbaycan Respublikasının şəhər və əraflayın mahkəmələri və s.

1400. Diger dövlət organları:

1401. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası:

1402. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası:

1403. Azərbaycan Dövlət Telegraf Agentliyi "Azərtac" və s.

1500. Mədəniyyət organları və içtimai təşkilatlar:

1501. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin kitabxanası;
1502. "Mir" Dövlətlərarası Teleradio Şirkətinin Milli Nümayəndəliyi və s.
1600. Dotasıya:
1601. Naxçıvan Muxtar Respublikasına ayrılan dotasiya;
1602. Yerli büdcələrə ayrılan dotasiyalar.
1700. Dövlət fondları:
1701. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu;
1702. Azərbaycan Respublikasının Dövlət Neft Fondu.

3.1.1. Xərclərin funksional təsnifatı

Funksional təsnifat dövlətin əsas funksiyalarının həyata keçirilməsi üçün bütçə vəsaitlərinin qruplaşdırılmasıdır [23].

Qeyd. Yuxarıda qeyd olunanlara əsasən hər il qəbul edilən dövlət bütçəsi haqqında qanunlarda vəsaitlər əsas funksiyalarına görə təsnifləşdirildiyi üçün kitabın yazılımasında məhz bu təsnifatdan istifadə edilmişdir.

3.1.1.1. Ümumi dövlət xidmətləri

Qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının saxlanması xərcləri. Azərbaycan Respublikasının Konstitusiyasının 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətişərin bölünməsi prinsipi əsasında təşkil edilir. Qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi, məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir. İcra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə və Nazirlər Kabinetinə mənsubdur.

Aşağıdakı cədvəldən görüldüyü kimi son illərdə dövlət bütçəsi xərclərində icra hakimiyyəti orqanlarının saxlanması xərclərinin payı 13-15%, Milli Məclisin saxlanılması xərclərinin

xüsusi çöküsü 0,3-0,4% arasında dəyişmişdir.

Cədvəl 3.1

	2001		2002		2003	
	mldr. AZM	Büdcə xərclə rində (%)	mldr. AZM	Büdcə xərclə rində (%)	mldr. AZM	Büdcə xərclə rində (%)
Icra hakimiyyəti orqanlarının saxlanması xərcləri	609,8	15,1	678,0	14,5	840,0	13,6
Milli Məclisin saxlanması xərcləri	15,4	0,4	16,9	0,4	18,4	0,3

2004-cü il “Dövlət büdcəsinin icrası haqqında” qanunda icra və qanunvericilik hakimiyyətlərinin xərcləri birlikdə (446,3 mldr.AZM) təqdim olunduğu üçün qeyd olunan il üzrə bu rəqəmlər ayrı-ayrılıqla təhlil olunmamışdır.

Son illərdə bütçə-vergi siyasetinin əsas istiqamətlərindən biri kimi dövlət idarəetmə strukturunun təkmilləşdirilməsi və idarəetmə sisteminin səmərəliliyinin artırılması istiqamətində əslahatların aparılması, dövlət qulluqçularının sosial müdafiəsini gücləndirməsi, inzibati xərclərin azaldılmasına yönəldilmiş tədbirlər həyata keçirmək müəyyənləşdirilmişdir.

Dövlət qulluqçularının sosial müdafiəsini gücləndirməsi məqsədlə, “Dövlət qulluğu haqqında” qanun qəbul edilmişdir. Bu qanun Azərbaycan Respublikasının vətəndaşlarının dövlət qullوغuna girmək hüququna, dövlət qullوغuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə aid müddəaları prokurorluq, ədliyyə, milli təhlükəsizlik, daxili işlər, gömrük, vergi, xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Milli Bankında dövlət qulluğu keçən şəxslərə da şamil edilir.

Qanuna görə dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasının və digər qanunvericilik aktlarına uyğun olaraq

dövlətin məqsədi və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə selahiyətlərini yerinə yetirməsidir. Dövlət qulluqçusu dedikdə "Dövlət qulluğu" haqqında" qanunla müəyyən edilmiş qaydada maaş yarınız dövlət bildəcisi vəsaitindən verilə bilər qulluğu vəzifəsinə tutan və Azərbaycan Respublikasına "sadıq" olacaqna andican Azərbaycan Respublikasının vəzondaşıdır. İqtisadiyyat Mərkəzinin Dövlət qulları haqqı

Qeyd. Ümumiyyətə, bülçə sferasında çalışan işçilərin amək haqqıları üç formada tərtiblər / "Vəzəndən büberə bələdçi".
Həsən Şiriyə, inşəatçı, rəhbər və s. səhərdən çalısanların amək haqqıları Vahid Tarif. Cədval əsasında tərtiblənir. Bu keçmişdən sonrakı 1995-ci ilə noyabrında Nazirlər Kabinetinin prezidentin işləni bəlli tətbiq olundu. İqtisadiyyat Mərkəzinin Dövlət qulları haqqı

Azərbaycan Prezidentinin forman və şərəfçiləri
An-kategoriyaya əsasən dövlət qulluğunda olan hüquq-tamkin və mütləqizə oqlanıların işləri idarətildi.
Elm xərcəri. Son illərdə elm və texnikanın rolundan artması dövlət hədəfəsindən ibhu istiqamət üzrə yönəldiləcək vəsaitin artırılması üçün xəritiyyini on-piana çıxarıv. Dövlət hədəfəsinin xərcələrində "elm xərcənin" rolunu qiymətləndirmək üçün aşağıdakı cədvəli nəzərdən keçirək.

	Cədvəl 3.2				
	2001	Büdcə məselsə məsələ	mrd. AZM	Büdcə xərcə rində (%)	Büdcə xərcə məsələ məsələ (%)
Elm xərcəri	47,0	-1,2	57,1	1,2	83,0 1,3 100,1 1,3

2004-cü ilde elm xərcəleri maddesi 2001-ci ilə müqayisədə 2,1 dəfə artmışdır. DSK-nin məlumatlarına görə 2005-ci ilin avvalına ölkənin 139 elmi-tədqiqat institutları, ali məktəblər və digər təşkilatlarda 17,7 min həftəlik elmi-tədqiqat işləri görülmüş və qəd olunur [3].

Aşağıdakı cədvəldən görünündüyü kimi elmi-tədqiqat institutlarının sayı 2004-cü ilde 1995-ci ilə müsbət artmışdır. Cədvəl 3.3

	1990	1995	2000	2003
Elmi müəssisələr	151	146	137	138
O cümlədən: Elmi-tədqiqat institutları	85	108	95	95

Elmi-tədqiqat işlərini yerinə yetirən işçilərin sayı (cədvəl 3.4-dən görünündüyü kimi) 2004-cü ilde 1995-ci ille müqayisədə qismən artmış, 1990-ci ilə müsbət işe 32,3% azalmışdır.

	1990	1995	2000	2004
Elmi-tədqiqat işlərinin sayı (nəfər)	25775	16926	15809	17712

Yuxardakı cədvəllərdən belə nəticəyə gəlmək olar ki, ölkədə elma yönəldilən xərcənin böyük hissəsi (2004 - cü ilda 74,4%) dövlət bütçəsi vasaiti hesabına təmin edilir. Eyni göstəricini ölkə tərəf Müəyyən emis olsaq 2002-ci ilda elma yönəldilən vəsatın USD ekvivalenti 18,8 mln. USD, 2003-cü ilda 23,6 mln. USD, 2004-cü ilda isə 25,9 mln. USD barəbər olmuşdur. Ölkə üzrə 2004-cü ilda elmdə möşgül olan hər bir şəxslən xərcənin payı 1462 USD bərabərdir və təbii ki, bu rəqəm digər dövlətlərə müqayisədə yüksək göstərici hesab oluna bilməz. Yəni ölkə üzrə özəl sektorda elmi-tədqiqat işləri aparan şəxslərin sayının ümumi sayıda az olması nəzərə alsaq o zaman dövlət müəssisələri və ali məkiyəblərdə çalışan şəxslərin hər birinə düşən elm xərcələri 1462 USD təşkil edir.

Bir sırada xərici dövlətlərdə olduğu kimi Azərbaycan Respublikasında da elma yönəldilən xərcənin özel müəssisələr tərəfindən maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının Vergi Məcəlləsində (bu problemin hallının stimullaşdırılması üçün dövlət tərəfindən) təqdim edilən güzəştləri qeyd etmək olar.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 113-cü maddəsinə əsasən gəlir götürmək məqsədi ilə aparılan elmi tədqiqat, layihə-axtarış və təcrübə-konstruktur işlərinə çəkilən xərclər (əsas vəsaitlərin alınması və qurulması ilə bağlı xərclər, habelə kapital xarakterli digər xərclər istisna olmaqla) gəlirdən çıxılmasına icazə verilir.

Qeyd. Elmə dövlət bütçesindən yönəldilən xərclərin təşviq edilməsi üçün inkişaf etmiş ölkələrdə aşağıdakı tədbirlər həyata keçirilir [32]:

- elmə çəkilən xərclərin gəlirdən çıxılması;
- elmin məqsədləri üçün istifadə olunan avadanlıqların böyük hissəsinə sürətli amortizasiyanın tətbiq edilməsi;
- bilavasitə innovasiya fəaliyyəti (yeni texnologiyalar) ilə məşğul olan kiçik və orta müəssislərə vergi güzəştərinin verilməsi;
- elmi-tədqiqat işlərinin apanılması üçün iri həcmli layihələrin maliyyələşdirilməsinə bütçədən kreditlərin təqdim edilməsi;
- kiçik elmtutumlu biznesin bütçə vasitəsilə təşviqi;
- regionlarda elm infrastrukturunun yaradılması üçün innovasiya müəssisələrinə dövlət əmlakının və torpaq sahələrinin güzəştli şərtlərlə təqdim edilməsi;
- bütün (dövlət əhəmiyyətli) elmi - tədqiqat institutlarında olan əsas vəsaitlərin inventarizasiyasının aparılması və daha çox istifadəsi zəruri olan avadanlıqların alınmasının maliyyələşdirilməsi və s.

Dövlət borcu ilə bağlı xərclər. Dövlət borcu ilə bağlı məsələlər "Dövlət borcu haqqında" 29 dekabr 1992-ci ildə qəbul edilmiş qanunla tənzimlənir. Həmin qanuna görə Azərbaycan Respublikasının dövlət borcu daxili və xarici dövlət borcundan ibarət olmaqla, respublikanın tə'xirəsalınmaz sosial-iqtisadi xərclərinin maliyyələşdirilməsi və bütçə kəsirinin yerinin doldurulması üçün Azərbaycan Respublikası hökumətinin hüquqi və fiziki şəxslərə, habelə xarici dövlətlərə müvafiq faiz ödənilməklə qaytarılmalı olan, milli və ya xarici valyuta ilə ifadə edilmiş borc öhdəlikləridir.

Lakin, bu qanunda dövlət borcuna tərif verilməmişdir. Dövlət borcuna tərif yalnız “Dövlət borcu və dövlət qarantiyası haqqında” qanun layihəsində verilmişdir. Bu təriflər aşağıda təqdim edilir.

Daxili dövlət borcu – Azərbaycan Respublikasının dövlət borcunun tərkib hissəsi olmaqla, maliyyə orqanın Azərbaycan Hökuməti adından Azərbaycan Respublikasının hüdudları daxilində hüquqi və fiziki şəxslərlə bağladığı əqdlər üzrə borc vəsaitlərinin milli valyuta ilə ifadə olunmuş məcmusudur.

Xarici dövlət borcu – Azərbaycan Respublikasının dövlət borcunun tərkib hissəsi olmaqla, maliyyə orqanın Azərbaycan Respublikası adından xarici hüquqi və fiziki şəxslərlə (qeyri-rezidentlər), həmçinin beynolxalq ictimai-siyasi və maliyyə-kredit təşkilatları ilə bağladığı müqaviləyə əsasən bila vasitə alınan borclar və digər yerinə yetirilmiş maliyyə öhdəliklərinin məcmusudur [8, səh 169].

Yuxarıda qeyd edildiyi kimi (ilk dəfə) bütçə qanunvericiliyində dövlət borcu ilə bağlı məqamlar “Bütçə sistemi haqqında” qanunda (25-ci maddəsi) göstərilmişdir. Qanuna əsasən ölkənin sosial-iqtisadi inkişaf programlarının yerinə yetirilməsini təmin etmək məqsədilə müvafiq icra hakimiyyətinin (Maliyyə Nazirliyi) qərarı ilə dövlətin təminatı əsasında borc alına bilər.

Dövlətin adından borc almaq və onu idarə etmək hüququ müvafiq icra hakimiyyəti orqanına məxsusdur. Bütçə ili ərzində alınan dövlət borcunun məbləği, onun istifadəsi və dövlət borcuna xidmət göstərilməsi ilə bağlı xərclər dövlət bütçəsində eks etdirilir.

Bununla yanaşı, bütçə gəlirlərinin həcmindən və ayırmaların səviyyəsindən asılı olmayaraq dövlət borcu üzrə xidmətlər (əsas borc, faiz) tam və vaxtında həyata keçirilməsi qeyd olunur, həmçinin faizlər və borclar kredit müqaviləsinə, yaxud dövlət qiymətli kağızlarının şərtlərinə əsasən vaxtında ödənilməlidir.

Daxili və xarici dövlət borclarının yuxarı həddi müvafiq bütçə ili üçün dövlət bütçəsi haqqında qanunla müəyyənlenir. Müvafiq icra hakimiyyəti orqanı dövlət borcları üzrə sənədlərin əslinə uyğun olaraq borcların uçotunu aparır və hər rüb onlar haqqında məlumatların mətbuatda dərc etdirir.

Azərbaycanın xarici dövlət borclarını üç qrupa bölmək olar:

“Büdcə sistemi haqqında” yeni qanuna əsasən (11.14) dövlət bütçəsindən maliyyə yardımını almaq istəyən bələdiyyələr cari ilin may ayının 1-dək müvafiq sənədləri və məlumatları Maliyyə Nazirliyinə təqdim edirlər. Bu sənədlərdə bələdiyyələrə dövlət bütçəsindən ayrılaçq dotsasiyanın və digər maliyyə yardımının həcmi əsaslandırmalıdır. Dotsasiyanın yuxarı həddinin hesablanmasında bələdiyyənin ərazisində yaşayan əhalinin sayı və ölkənin maliyyə ehtiyatlarının formallaşmasında onun xüsusi çəkisi və digər amillər nəzərə alınır bilər. 2002-ci ildə bələdiyyə gəlirlərinin (25,0 mlrd.AZM) 39%, 2003-cü ildə (5,0 mlrd.AZM) 8,7%, 2004-cü ildə (9,9 mlrd.AZM) isə 10,7%-ni təşkil etmişdir.

Qeyd. 1999-cu ilin bələdiyyə seçkilərinə qədər ölkədə yerli özünüidarəetmə orqanları mövcud deyildi.

3.1.1.2. Təhsil

Təhsil. Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. Dövlət minimum təhsil standartlarını müəyyən edir.

Yoxsullüğün Azaldılması və İqtisadi İnkışaf üzrə Dövlət proqramı təhsil sektorunda aparılan islahatların ümumi strateji məqsədləri kimi aşağıdakılardır:

- keyfiyyətli təhsil əldə etmək sahəsində bərabərliyin təmin edilməsi, o cümlədən, şəhər və kənd yerlərində təhsilin keyfiyyətində mövcud olan fərqlərin aradan qaldırılması;
- təhsilin məzmununa yenidən baxılması və tədris metodlarının müasirləşdirilməsinin təmin edilməsi;
- məhsuldarlığın qiymətləndirilməsinə əsaslanaraq, əmək haqlarının artırılması;
- peşə təhsilinin bazar iqtisadiyyatına müvafiq ixtisaslar verməsinin təmin edilməsi.

Yuxarıda qeyd olunan fikirlər təhsil sahəsində bir sıra problemlərin olduğunu təsdiqləyir. Təhsil sahəsində mövcud olan

digar problemlərin aradan qaldırılması məqsədilə bir neçə dövlət programı qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikasının 15 iyun 1999-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Təhsil sahəsində islahat Programı”nda da təhsil islahatlarının aparılması üç mərhələdə nəzərdə tutulur:

Hazırlıq mərhələsi (1999-cu il) Azərbaycan Respublikası vətəndaşlarının Konstitusiyada müəyyən olunmuş təhsil almaq hüququnu təmin edən, bazar iqtisadiyyatının tələblərinə uyğun yeni təhsil sisteminin normativ hüquqi, iqtisadi və informasiya bazasını yaratmaq üçün təşkilati işlərin aparılmasını, eləcə də onun infrastrukturu və kommunikasiya sisteminin müəyyən edilməsini nəzərdə tutulur.

İkinci mərhələdə (2000 – 2003-cü illər) təhsil sahəsinin sosial-iqtisadi stabilliyini təmin edən təxirəsalınmaz problemlərin həll olunması və geniş miqyaslı islahatın aparılması üçün təşkilati hüquqi, kadr, maliyyə, maddi-texniki təminatının və yeni idarəetmə modelinin yaratması nəzərdə tutulur.

Üçüncü mərhələ (2004-cü ildən) programda nəzərdə tutulan bütün tədbirlərin həyata keçirilməsi.

Təhsil sahəsində islahat Proqramının əsas məqsədi məktəbəqədər, orta, ali, ali təhsildən sonrakı peşə və ona uyğun əlavə təhsil pillələrində toplanmış potensialı saxlamaq və inkişaf etdirmək, təhsil sistemini tənzimləyən müvafiq normativ bazanı yaratmaq. cəmiyyətin Azərbaycan Respublikasının Konstitusiyasında, Təhsil Qanununda təsbit olunmuş tələbləri, siyasi, iqtisadi və sosial həyatın demokratikləşməsinə yönəltməkdən ibarətdir.

Proqramın maliyyələşdirilməsi üçün 747 mlrd. AZM vəsait xərclənməsi nəzərdə tutulurdu. Bu vəsaitlərin 91,7%-i (685,0 mlrd. AZM) məktəbəqədər təhsil müəssisələrinin maliyyələşdirilməsinə yönəldilməli idi.

Bu problemlərin aradan qaldırılması və həmin istiqamətdə işlərin təkmilləşdirilməsi üçün Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblərin əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair 2003-2007-ci illər üzrə Azərbaycan Respublikası Prezidentinin 17 fevral

2003-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş Programını göstərmək olar. Program çərçivəsində 269 mlrd.AZM vəsaitin dövlət bütçəsindən ayrılması nəzərdə tutulmuşdur.

Programda təhsilin əsas problemləri kimi aşağıdakılardır:

- 4513 ümumtəhsil məktəblərinin 3256-sı (72,3%) müasir tələblərə cavab verməyən, sanitari-gigiyenik normaları ödəməyən uyğunlaşdırılmış binalarda yerləşmişdir (o cümlədən, 204 təlim-tərbiyə üçün minimum şəraiti yoxdur);
- Ölkədə 590 yeni məktəb binasının təxirəsalınmadan tikintisi zəruridir;
- 1991-ci ildən başlayaraq ümumtəhsil məktəblərinin təmirinə ayrılan vəsaitlərin kəskin şəkildə azaldılması nəticəsində əsaslı təmirə olan tələbat ciddi problem kimi ortaya çıxmışdır. 2003-cü ildə 1899 (42%) məktəbin əsaslı təmirə ehtiyacı var idi;
- Bakı şəhərinin ümumtəhsil məktəblərində şagird sıxlığı müəyyənləşdirilmiş normadan dəfələrlə artıqdır. Ayrı-ayrı məktəblərdə isə şagird sıxlığı daha yüksəkdir və bəzi hallarda bir növbəyə 40-45 nəfər şagird düşür. 3 növbədə fəaliyyət göstərən məktəblərin sayı 25-dən 135-ə çatmışdır. 2, 3 və 4-cü növbədə təhsil alan şagird kontingenti ümumi sayı 33,7% (o cümlədən, kənd yerlərində 30,4%) təşkil edir;
- Məktəblərin 90%-i müasir kompüterlərlə təmin edilməmişdir.

Programın icrası məqsədilə (2005-ci ildə) 62 məktəbin 11 mindən artıq yeni əlavə sınıf otaqları inşa edilmişdir. Ümumiyyətlə, ölkə üzrə 2005-ci ildə 164 məktəb binası inşa edilmişdir ki, bunlardan yalnız 20-si dövlət programı əsasında həyata keçirilmişdir.

Ümumən təhsil sahəsində (DSK) statistik materialların təhlili, göstərir ki, son illərdə ali təhsili olan şəxslərin sayı nisbətən azalır, orta pedaqoji təhsili olan şəxslərin sayı isə əksinə artır. Bu hal məktəblərdə təhsil alan şagirdlərin təhsilinin səviyyəsinə fikrimizcə, mənfi təsir göstərir. Digər tərəfdən şagirdlərin sayının (1 mln. 632 min nəfər) müəllimlərin sayına (173 min nəfər) olan nisbəti hər müəllimə 9,4 nəfər şagird düşür. Bu isə kifayət qədər yüksək göstərici hesab edilmir.

Təhsilin digər problemlərindən olan ümumtəhsil məktəblərində pedaqoji kadr çatışmazlığı problemini 2005-2009-cu illərdə həll etmək məqsədilə İnkişaf Programı qəbul edilmişdir. Programın qəbul edilməsi səbəbi kimi 4546 ümumtəhsil məktəblərindən 2128-də (46,8%) müxtəlif ixtisaslı pedaqoji kadrlara real tələbatın olduğu göstərilir. Həmçinin programda kadr çatışmazlığı səbəbindən ölkənin 469 məktəbində xarici dilin tədris edilmədiyi, 1748 məktəbdə isə 14 fənn üzrə 54 min saatdan çox dərs yükünün 4956 nəfər qeyri-ixtisaslı kadrların üzərinə düşdürüyü qeyd olunur.

Programın əsas vəzifələri kimi vətəndaşların konkret iş yerləri ilə təminatı, ümumtəhsil məktəbləri şəbəkəsində kadrlarla bağlı dövlət sifarişinin təmin olunması, tədrisin keyfiyyətinin yaxşılaşdırılması, müəllim korpusunun maddi və sosial təminatının yaxşılaşdırılması göstərilir. Programın icrası məqsədilə son 2005-ci ildə 2841 nəfər müəllim işlə təmin edilmişdir. Bu isə müsbət meyil kimi qəbul edilə bilər.

Azərbaycan Respublikasında yeni informasiya texnologiyalarından istifadə etməklə təhsilin keyfiyyətini yüksəltməyə xidmət edən, bütün pillə və səviyyələrdə vətəndaşlara təhsil almaqda bərabər imkanları təmin edən, ölkə təhsil informasiya sisteminin dünya təhsil sistemini integrasiyasına imkan verən vahid təhsil informasiya mühitini yaratmaq və əhalini informasiyalasdırılmış cəmiyyətə hazırlamaq məqsədilə Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Programı (2005-2007-ci illər) təsdiq edilmişdir. Programın maliyyə mənbələrindən birləşmə kimi dövlət büdcəsi xərcləri göstərilmişdir. Bu məqsədlə, 2005-ci ildə 20 mlrd. AZM vəsait ayrılmış 200-dən artıq məktəb kompüter və avadanlıqla təmin edilmişdir.

Cədvəl 3.6-dan göründüyü kimi təhsil xərclərinin dövlət büdcəsində xüsusi çəkisi son bir neçə ildə 19-23% arasında dəyişmişdir. Lakin, yuxarıdakı məqamlardan göründüyü kimi büdcə xərclərinin beşdə birinin təhsilə yönəldilməsinə baxmayaraq bu sahədə görüləsi işlər çoxdur.

Cədvəl 3.6

	2001		2002		2003		2004	
	mld. AZM	Büdcə xərclə rində (%)	mld. AZM	Büdcə xərclə rində (%)	mld. AZM	Büdcə xərclə rində (%)	mld. AZM	Büdcə xərclə rində (%)
Təhsil xərcləri	931,1	23,0	956,2	20,5	1174,2	19,0	1470,5	19,6

Təhsil sahəsində sadalanan programların təhlili göstərir ki, qeyd olunan programların nəticələri haqqında yekun hesabatlar tərtib edilməmişdir (programın icrası ilə bağlı yuxarıda sadalanan məqamlar hökumətin hesabatında öz əksini tapır). İki program üzrə dövlət büdcəsi tərəfindən yönəldilən vəsaitlərin həcmi göstərilməmişdir. Ümumiyyətlə, təhsil sahəsində hazırlanmış programların strukturunun təkmilləşdirilməsinə baxmayaraq qeyd olunan tədbirlərin icrası ilə bağlı hər hansı informasiya rəsmi sənədlərdə öz əksini tapmır. Faktiki olaraq, programların icra mexanizmləri mövcud deyil.

Qeyd. Bu halda, tətbiq ediləcək mütərəqqi metod dövlət büdcəsinin məqsədli programlar əsasında icrasıdır (bax. Büdcə prosesləri).

2006-cı il üzrə proqnozlaşdırılan təhsil xərclərinin strukturu aşağıdakı formada təqdim edilir:

- Məktəbəqədər və ibtidai təhsil köməkçi bölməsinə məktəbəqədər və ibtidai təhsilin təmin edilməsi, məktəbəqədər və ibtidai təhsili təmin edən məktəblərin və digər təhsil müəssisələrinin saxlanması və onlara kömək göstərilməsi daxildir;
- Natamam və orta təhsil köməkçi bölməsinə natamam orta (5-9-cu siniflər) və orta (10-11-ci siniflər) təhsilin təmin edilməsi, natamam və orta təhsili təmin edən məktəblərin və digər təhsil müəssisələrinin saxlanması xərcləri aid edilir;
- Internat və xüsusi məktəblər köməkçi bölməsinə aşağıdakı paraqraflar internatlar – bütün tiplərdən olan (xüsusi rejimli və idman təmayullu internat məktəblərinindən başqa) internat məktəblərinin

saxlanılması, xüsusi rejimli internatlar – *lal-kar*, kor, poliomielit keçirmiş, zəifgörən, eləcə də zehni və fiziki inkişafında fiziki və başqa qüsurları olan uşaqlar üçün internat məktəblərinin saxlanması, xüsusi məktəblər – xüsusi tərbiyə edilmə şəraitinə ehtiyacı olan uşaqlar üçün nəzərdə tutulmuş xüsusi məktəblərin saxlanması xərcləri aiddir;

- Texniki-peşə məktəbiəri və litseylər köməkçi bölməsinə texniki-peşə məktəbləri və litseylərin saxlanması xərcləri daxildir;
- Ali təhsil köməkçi bölməsinə ali təhsilin birinci mərhələsi (*bakalavr*) və ali təhsilin ikinci mərhələsinin (*magistratura*) saxlanması xərcləri aid edilir;
- Təhsil sahəsində tətbiqi tədqiqatlar köməkçi bölməsinə təhsilə aid edilən təcrübə və tətbiqi tədqiqatlar üzrə işləri həyata keçirən təşkilatların idarə edilməsi, elmi-tədqiqat institutları tərafından təhsil sahəsində həyata keçirilən təcrübə və tətbiqi tədqiqat işlərinə kömək göstərilməsi ilə bağlı xərclər daxildir;
- Təhsil sahəsində digər xidmətlər köməkçi bölməsinə əsasən alındıqları təhsildən asılı olmayıaraq, təhsil alanlara göstərilən nəqliyyat, qidalanma, yaşayış, tibbi, stomatoloji və digər köməkçi xidmətlərlə bağlı və "Təhsil" bölməsinə aid edilməyən sair xərclər daxildir.

Qeyd. "Təhsil haqqında" yeni qanunun layihəsi hazırlanmış, lakin kitab çapa verildiyi müddətdə qəbul edilməmişdir.

3.1.1.3. Səhiyyə

Səhiyyə. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, tibbi siğortanın müxtəlif növləri üçün imkanlar yaradır.

Səhiyyə sektorunda islahatların əsas istiqaməti hazırda ilkin səhiyyə xidmətlərinə yönəldilmişdir. Sovet dövründə əhalinin stasionar tibbi xidmət ilə təmin olunmasına – xəstəxanaların

tikilməsinə, xəstəxana çarpayılarının sayının artırılmasına daha çox fikir verilirdi.

Səhiyyə sektorunda mövcud problemlerin həllinin əsas istiqaməti rentabelli səhiyyə xidmətlərinin, yəni əhalinin sağlamlıq vəziyyətinin yaxşılaşdırılması üçün xüsusi tədbirlərin həyata keçirilməsidir.

Hazırda səhiyyə sektorunda 30,1 min nəfər tibb işçisi çalışır. Xatırladaq ki, 1995-ci ilin müvafiq göstəricisi ilə müqayisədə bu rəqəm demək olar ki, (29,2 min) dəyişməmişdir. Hər on min nəfərə düşən tibb işçilərinin sayının 1995-ci ildə 38,4 mindən, 2004-cü ildə 36,6 min nəfərə qədər azalmışdır. Müvafiq dövr üzrə xəstəxanaların sayı 768-dən 732-ə, xəstəxana çarpayılarının sayı 74,6 mindən, 68,4 minə qədər azalmışdır. Bu sahəyə dövlət bütçəsindən yönəldilən vəsaitin həcmi 1995-ci ildə 148,3 mlrd.AZM olduğu halda son dövrlərdə bu rəqəm 367,4 mlrd.AZM təşkil etmişdir. Bu da baza ilinə nisbətən 2,5 dəfə artım deməkdir. Lakin, unutmaq olmaz ki, səhiyyə sektorunun problemlərinin həlli yalnız dövlət bütçəsinin maliyyə vəsaitləri ilə deyil, həmçinin səhiyyənin özəl sektorunun inkişafı ilə paralel getinalıdır. Qərb dövlətlərdə pullu səhiyyə xidmətləri tətbiq edilir. Azərbaycanda bu təcrübənin tətbiqi hələ ki, (ölkədə çoxlu sayıda sosial problemlərin olmasını nəzərə alsaq) təm mümkün deyil.

Aşağıdakı cədvəldən göründüyü kimi bütçə xərclərində səhiyyə sektoruna yönəldilən vəsaitlərin xüsusi çəkisi 4-5% arasında dəyişmişdir.

Cədvəl 3.7

	2001		2002		2003		2004	
	mldr. AZM	Bütçə xərclə rində (%)	mldr. AZM	Bütçə xərclə rində (%)	mldr. AZM	Bütçə xərclə rində (%)	mldr. AZM	Bütçə xərclə rində (%)
Səhiyyə xərcləri	210,0	5,2	224,0	4,8	276,6	4,5	367,4	4,9

2006-cı il üzrə proqnozlaşdırılan səhiyyə xərclərinin strukturunu aşağıdakı formada təqdim edilir:

Poliklinikalar və ambulatoriyalar. *Bu paraqraf üzrə xərclər Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və*

Azərbaycan Dövlət Dəmir Yolunun səhiyyə müəssisələrinin maliyyəlaşdırılmasına yönəldilir;

- *Xəstəxanalar. Bu vəsaitlər Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Gənclər, Idman və Turizm Nazirliyinin sərəncamında olan xəstəxanaların maliyyəlaşdırılmasına yönəldir;*
- *Səhiyyə sahəsində digər xidmətlər. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Dövlət Dəmir Yolunun səhiyyə müəssisələri vasitəsilə bölüşdürürlür;*
- *Səhiyyə sahəsində tətbiqi tədqiqatlar. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən aparılan tətbiqi tədqiqatlar nəzərdə tutulur;*
- *Səhiyyə sahəsinə aid edilən digər xidmətlər Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə aid edilir.*

Qeyd. Azərbaycan Respublikasının "Vahid büdcə təsnifatı" səhiyyə xərcləri üzrə "Tibbi avadanlıqlar və məmulatlar" paraqrafi nəzərdə tutulsa da, 2006-cı ildə bu istiqamət üzrə vəsait ayrılmamışdır.

3.1.1.4. Sosial müdafiə və sosial təminat

Sosial təminat xərclərinin strukturunda qəçqınlar və məcburi köçkünlər üçün xərclərin ayrılması əhalinin daha az müdafiə olunmuş təbəqəsinin maddi vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmişdir (Ölkə Konstitusiyasının 38-ci maddəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlliyyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir).

Dövlət büdcəsindən sosial təminata yönəldilən xərcləri üç qrupa bölmək olar [9]:

1. Aztəminatlı vətəndaşlara pul və natural formada yardımlarının göstərilməsi ilə bağlı xərclər. 2003-cü il üçün məlumatlarına görə sosial təminatla bağlı dövlət büdcəsindən ayrılan vəsaitlər təxminən 526 min nəfərə yaxın ölkə vətəndaşına yönəldilib. Bura:

- dövlət bütçəsi hesabına aylıq müavinət alan qaćqınlar və məcburi köçkünlər;
 - pulsuz nəqliyyat vasitələri almaga hüququ olan və belə vasitələrlə təmin olunmayan əllillərə verilən aylıq kompensasiyaları alanlar.
2. Sosial xidmətlərin göstərilməsilə bağlı xərclər. Bura əllillər və qocalar üçün internat evləri şəbəkəsinin maliyyələşdirilməsi daxildir.
 3. Sosial təminat siyasetinin həyata keçirilməsi ilə bağlı inzibati strukturların fəaliyyətinin təmin edilməsi ilə bağlı xərclər. Bura :
 - tibbi-əmək ekspert komissiyalarının saxlanması;
 - əmək və əhalinin sosial müdafiəsi mərkəzlərinin saxlanması xərcləri.

2006-ci ildən aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə “Ünvanlı dövlət sosial yardımı haqqında” qanun qüvvəyə minmişdir. Bu qanuna görə ünvanlı dövlət sosial yardımı - aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımlarındır. Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır.

Ehtiyac meyari - əhalinin əsas sosial demografik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət bütçəsi ilə birgə hər il üçün təsdiq olunan həddir. Sosial yardım dövlət bütçəsinin vəsaiti hesabma maliyyələşdirilir.

Sosial müdafiə maddəsi üzrə nəzərdə tutulan xərclər iki istiqamətə yönəldilir:

- pensiyalarla bağlı xərclər (pensiyalara əlavə olunan aylıq müavinətlər və pensiya xərcləri);
- sosial yardımalarla bağlı xərclər (kompensasiya xarakterli ödənişlər və uşaqlı ailələrə verilən dövlət müavinətləri) [9].

Pensiyalara əlavə olunan aylıq müavinətlər – işləməyən pensiyaçılardan, ölkəmizin erməni təcavüzündən müdafiə edərkən və 1990-cı ilin 20 yanvar hadisələri zamanı əlib olmuş şəxslərin, 70

yaşından yuxarı tənha əhil vətəndaşların, hərbi xidməti vəzifələrini yerinə yetirərkən əllil olmuş şəxslərin pensiyaçılarına əlavə olunan aylıq müavinətlər, həmçinin işləməyən əmək pensiyaçılarının pensiya və müavinətlərinin minimum həddinin artırılmasına görə ödənilən aylıq müavinətlər aid edilir. *Pensiya xərcləri* – sosial pensiyaların ödənilməsi xərcləri daxildir.

Ümumilikdə bu kateqoriyaya daxil olan xərclər mahiyyəti etibarı ilə sosial sığorta hadisəsinin subyekti olan əhalii qruplarına yönəlib.

Sosial yardımınlarla bağlı xərclər. Kompensasiya xarakterli ödənişlərə vaxtı ilə mövcud olmuş və sonralar ləğv edilmiş kommunal, nəqliyyat və digər xidmətlərə görə güzəştlərin əvəzində əhalinin ayrı-ayrı təbəqəsinə verilən aylıq müavinətlər aiddir. Hazırda bu kompensasiyalar ölkənin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi zamanı əllil olanlara, Böyük Vətən müharibəsi əlliñinə və müharibə əlliñinə bərabər tutulanlara, Böyük Vətən müharibəsi iştirakçılara, həlak olmuş döyüşçülərin dul arvadlarına, Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarına, üç dərəcəli Şöhrət ordeninin hər hansı bir dərəcəsinə təltif edilmiş şəxslərə, şəhid ailəsi üzvlərinin hər birinə, Çəmobil qəzası əlliñinə, sosial pensiyaçılarına və s. şəxslərə ödənilir. Uşaqlı ailələrə verilən dövlət müavinətlər ailədə aylıq adambaşına 16500 AZM-dən aşağı olan 16 yaşınadək bütün uşaqlara verilir.

Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnaməyə (Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2002-ci il tarixli Fərmanı) görə fondun əsas vəzifələrindən biri dövlət büdcəsindən ayırmalar (transfert) hesabına sosial pensiyaların, aztəminatlı əhaliyə müavinətlərin və qanunvericilikdə nəzərdə tutulmuş digər müavinətlərin maliyyələşdirilməsini bəyata keçirməkdir.

Dövlət Statistika Komitəsinin 2004 – cü il üzrə məlumatlarına əsasən 1,373 min nəfər pensiyaçıların 230 min nəfəri (16,7%) sosial və xidmət illərinə görə pensiya alan şəxslərdir. Pensiyaçıların 16,7% dövlət büdcəsindən vəsait alır. Bu pensiyaçılara 2004-cü ildə təyin edilən orta aylıq pensiyanın məbləği 93849 AZM təşkil etmişdir.

Diger tərəfdən DSK-nın verdiyi məlumatə görə 2004-cü ilin əvvəlinə 1545,3 min nəfər şəxs dövlət bütçəsindən 171,9 mlrd.AZM müavinətlər almışdır. Bu şəxslərin 105,7 min nəfəri (2004-cü ildə) uşaqın anadan olmasına görə 6,6 mlrd.AZM məbləğində bıldəfəlik müavinət, 23,6 min nəfəri 3 yaşına çatan uşaqlara qulluqla əlaqədar 3,9 mlrd.AZM məbləğində müavinət, 37,6 min nəfəri 11,8 mlrd.AZM məbləğində dəfn üçün müavinət almışdır. Daha böyük məbləğ 149,6 mlrd.AZM uşaq doğulduğu andan 16 yaşına çatana qədər aldığı müavinətlər isə 1378,4 min nəfərə şamil edilmişdir.

Sosial müdafiə xərclərinin strukturunda Böyük Vətən müharibəsi, Qarabağ müharibəsi əlləri, şəhid ailəleri, məcburi köçkünlər və s. bu kateqoriyadan olan şəxslərə verilən güzəştərin ləğvi edilməsi və kompensasiyalarla əvəz edilməsi maddəsi üzrə ödənişlərin məbləği 137,8 mlrd.AZM olmuşdur. 2003-cü ildə bu maddə üzrə 107,0 mlrd.AZM vəsait xərclənmışdır.

Aşağıdakı cədvəldən göründüyü kimi sosial müdafiə və sosial təminat xərclərinə dövlət bütçəsindən yönəldilən vəsaitlərin həcmi son dörd ildə əhəmiyyətli şəkildə artmışdır. Bu cür addımın atılmasında əsas məqsəd hər il hazırlanan bütçə-vergi siyasetinin əsas istiqamətləri kimi bütçə xərclərinin sosialyönümlülüğünün (və investisiya yönümlülüyü) təmin edilməsinin göstərilməsidir.

Cədvəl 3.8

	2001		2002		2003		2004	
	mld. AZM	Bütçə xərclə rində (%)	mld. AZM	Bütçə xərclə rində (%)	mld. AZM	Bütçə xərclə rində (%)	mld. AZM	Bütçə xərclə rində (%)
Sosial mədəfiə xərcləri	515,0	12,8	725,8	15,6	768,0	12,4	841,1	11,2
Sosial təminat xərcləri	215,7	5,4	225,3	4,8	302,0	5,0	338,2	4,5

2006-cı ilin yanvar ayının 1-dən Azərbaycan Respublikasında sosial müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsaslarını müəyyən edən və bu sahədə yaranan digər münasibətləri tənzimləyən "Sosial müavinətlər haqqında", həmçinin Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının

yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edən "Əmək pensiyaları haqqında" qanunlar qüvvəyə minmişdir.

"Sosial müavinətlər haqqında" qanun görə sosial müavinətlər - "Sosial müavinətlər haqqında" qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitləridir. Qanunda öz əksini tapan aylıq (dövlət qulluqçularına ömürlük müavinət, valideynlərin itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət və s.) və birdəfəlik müavinətlərin böyük əksəriyyətinin maliyyələşmə mənbəyi dövlət büdcəsi xərcləridir.

Əmək pensiyası baza, sıgorta və yiğim hissəsindən ibarətdir. Əmək pensiyasının baza hissəsi və Qanunda müəyyən olunan baza hissəsinə əlavələr məcburi dövlət sosial sıgortası vəsaitləri, dövlət büdcəsinin transferləri və qanunvericiliyə uyğun digər mənbələr hesabına maliyyələşdirilir.

Beləliklə, qeyd olunan qanunların qüvvəyə minməsi ilə ölkədə sosial yardım ilə sosial sıgorta sistemi bir-birindən ayrılmışdır.

Hazırda (2006-cı il üzrə) sosial müdafiə və sosial təminat xərclərinin strukturu aşağıdakı kimi təqdim edilir:

- Sosial müdafiə xərcləri. Bu vəsaitlər üç struktur vasitəsilə birləşdürürlər. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Qaçqın və Məcburi köçkünlərin işi üzrə Dövlət Komitəsi və Dövlət Sosial Müdafiə Fondu. Vəsaitlərin 42%-i DSMF-in payına düşür. DSMF isə bu xərclərdən 2006-ci il yanvarın 1-dən aprelin 1-dək olan dövr ərzində baza pensiyasının 25 manat, 2006-ci ilin aprelin 1-dən oktyabrın 1-dək olan dövr ərzində baza pensiyasının 30 manata və 2006-ci ilin oktyabrın 1-dən dekabrın 31-dək olan dövr ərzində baza pensiyasının 35 manata çatdırılması xərclərini maliyyələşdirməyi nəzərdə tutur.

- Sosial təminat xərcləri yalnız Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi vasitəsilə böllişdürülməsi nəzərdə tutulmuşdur.

3.1.1.5. Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilinəyən sahədə fəaliyyət

Kütləvi informasiya vasitələri xərcləri. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Qanunu Azərbaycan Respublikasında kütləvi informasiyanın axtarılması, əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını, habelə inətbatın, informasiya agentliklərinin, televiziya və radio təşkilatlarının vətəndaşların tam, doğru-dürüst və operativ informasiya almaq hüququnun bəyata keçirilməsinə yönəldilmiş fəaliyyətinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

Kütləvi informasiya vasitələrinə dövlət qayğısının və dövlət büdcəsindən bu istiqamət üzrə vəsaitlərin ayrılması ilə yanaşı bir sıra güzəştlər də (“Kütləvi informasiya vasitələri haqqında” qanunda və bu qanunun icrası ilə bağlı digər qanunvericilik aktlarında) müəyyənləşdirilmişdir.

1. Mətbuat və informasiya orqanlarının maddi-texniki vəziyyətinin yaxşılaşdırmaq məqsədi ilə kütləvi informasiya vasitələri məhsullarının alqı-satqışının bütün növleri üzrə dövriyyələr, mətbu kütləvi informasiya vasitələri məhsullarının istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti əlavə dəyər vergisindən azad olunmuşdur (Vergi Məcəlləsi 164.1.7).

2. “Kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması haqqında” Azərbaycan Respublikasının Prezidentinin 20 iyul 2001-ci il tarixli Fermanının icra edilməsi məqsədilə kütləvi informasiya vasitələri məhsullarının illik satışından redaksiyaların əldə etdikləri mənfəətdən ödədikləri verginin (reklam gəlirləri istisna olmaqla) miqdarının müəyyənləşdirilməsi və üç il ərzində bu vəsaitin hər il dövlət büdcəsindən redaksiyalara ödənilməsi qaydaları (9 avqust 2002-ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı) müəyyən edilmişdir.

3. Bir çox mətbə orqanlarının iqtisadi vəziyyəti nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2001-ci il tarixli və 9 yanvar 2003-cü il tarixli sərəncamları ilə qəzetlərin "Azərbaycan" nəşriyyatına 2001-ci il dekabrın 31-dək olan borclarının ödəniş müddəti 2005-ci il dekabrın 31-nə qədər uzadılmışdır. Qəzetlərin maddi-texniki və maliyyə vəziyyətini nəzərə alaraq, azad və müstəqil mətbuatın inkişafına yardım məqsədi ilə dövlət başçısı tərəfindən qəzetlərin "Azərbaycan" nəşriyyatına 2001-ci il dekabrın 31-dək olan borcları (398 046,2 AZN) dövlət büdcəsi hesabına ödənilməsi barədə 8 fevral 2006-cı ildə növbəti sərəncam imzalandı.

Gənclər siyasəti. Azərbaycan Respublikasının dövlət gənclər siyasətinin həyata keçirilməsi üçün 29 iyul 1999-cu ildə dövlət gənclər siyasəti haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında ayrı-ayrı dövlət hakimiyyəti və idarəetmə orqanlarının gənclərlə iş üzrə əlaqəli və məqsədyönlü fəaliyyət göstərməsi üçün lazımi şərait yaradılması, gənclərin daha geniş təbəqələrinin dövlət idarəetmə işlərinə cəlb olunması sahəsində əlavə tədbirlərin görülməsinə və bunun üçün lazımi maliyyə vəsaitinin ayrılması, əlkə əhalisinin yaridan çoxunu təşkil edən uşaqların, yeniyetmə və gənclərin üzləşdikləri problemləri həll etmək, onları yeni dövrün tələblərinə uyğun hazırlamaq kompleks tədbirlərin həyata keçirilməsinin zəruriliyi qeyd olunur.

Bu fərmanla yanaşı, 2002-ci ildə dövlət başçısı tərəfindən "Gənclər siyasəti haqqında" qanun imzalanmışdır. Qanuna görə gənclər siyasətinin əsas məqsədi Azərbaycan Respublikasında gənclərin fiziki, əqli və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılmasına kömək etməkdir.

Mədəniyyət, incəsənət və kütləvi informasiya vasitələri xərcləri üzrə artım 2004-cü ildə, 2001-ci illə müqayisədə 76,1%, bədən tərbiyəsi və gənclər siyasəti üzrə isə 55,7% təşkil etmişdir.

3.1.1.8. Mənzil-kommunal xərcləri

Mənzil-kommunal xərcləri dövlət yaşayış binlarının və evlərinin tikintisinə rəvac verir, insanların mənzil hüququnu

gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür (AR Konstitusiyası 43-ü maddə). Cədvəl 3.9-dan göründüyü kimi 2004-cü ildə 2001-ci illə müqayisədə mənzil-kommunal xərclər 2,2 dəfə artmışdır.

Cədvəl 3.9

	2001		2002		2003		2004	
	mldr. AZM	Budcə xərclə rində (%)	mldr. AZM	Budcə xərclə rində (%)	mldr. AZM	Budcə xərclə rində (%)	mldr. AZM	Budcə xərclə rində (%)
Mənzil- kommunal təsərrüfatı xərcləri	81,5	2,0	100,0	2,1	146,8	2,4	179,8	2,4

“Mənzil-kommunal təsərrüfatı” bölməsinin köməkçi bölmələrindən biri “Su təsərrüfatı” köməkçi bölməsidir. “Su təsərrüfatı” köməkçi bölməsinə su təchizatının bütün amillərinə nəzarət və onların tənzimlənməsi, qeyri-kommersiya təyinatlı su təchizatı sistemlərinin tikintisi və istismarı, su təchizatı sistemlərinin istismarı, tikintisi, texniki xidməti, təmiri və ya təkmilləşdirilməsinə kömək göstərilməsi ilə bağlı xərclər aiddir.

Su sektorunun son illərdə maddi-texniki bazası yaxşılaşdırılmışdır. Lakin, enerji sektorunda olduğu kimi su sektorunda istehlak olunan suyun dəyərinin tam həcmində yiğilmaması və borclar problemi vardır. Bu problemin qarşısının alınması məqsədilə 25 mart 2002-ci ildə “Su sektorunda maliyyə intizamının gücləndirilməsi Proqramı” təsdiq edilmişdir. Proqramda istehlakçılar satılan suyun dəyərinin tam həcmində ödənilməməsi, amortizasiya ayırmalarına və elektrik enerjisini sərf olunan xərclərin artması, eyni zamanda mövcud olan tariflərin səviyyəsinin Abşeron Regional Səhmdar Su Cəmiyyətinin (hazırkı “Azersu”) maliyyə vəziyyətinə mənfi təsir etdiyi göstərilir. Belə ki, istehlakçulara verilən 2000-ci ildə 182,5 mldr. AZM dəyərində suyun yalnız 116,9 mldr. AZM (və ya 64%), 2001-ci ildə isə 50%-inin yiğildiği göstərilirdi. Yaranmış vəziyyət Səhmdar Cəmiyyət qarşısında budcə öhdəliklərinin yerinə yetirilməməsinə səbəb olmuşdur. Belə ki, 2000-ci ildə hesablanmış 17,3 mldr. AZM vergilərdən yalnız 13,3 mldr. AZM (və ya 77%) ödənilmişdir. Digər tərəfdən bu proses

beynəlxalq maliyyə institutları tərəfindən ödənilmiş kreditlərin qaytarılmasını çətinləşdirir. Sadalanan problemlərin qarşısının alınması məqsədilə idarəetmə strukturunun təkmilləşdirilməsi, qiymət və tariflərin tənzimlənməsi, texniki tədbirlərlə yanaşı dövlət büdcəsi ilə əlaqələrin tənzimlənməsi və büdcə vəsaitindən istifadəyə nəzarətin gücləndirilməsi sahəsində aşağıdakı tədbirlər nəzərdə tutulmuşdur:

- büdcə təşkilatları tərəfindən su təchizatına görə ödənişin təmin edilməsi;
- büdcə və sənaye təşkilatlarının debitor borclarının ödənilməsinə ciddi nəzarət mexanizminin tətbiq edilməsi;
- büdcə təşkilatlarının sudan istifadəyə görə yaranmış borcların vergi borcları ilə əvəzləşdirilməsinə yol verilməməsi və s.

“Kommunal təsərrüfatı” köməkçi bölməsinə paraqraflarından biri “istilik” paraqrafıdır. Bu paraqrafa şəhər və yaşayış məntəqələrində istilik (buxar, qaz, kömür və s.) şəbəkələrinin istismarı, tikintisi, texniki xidməti, həmçinin bu sistemlərin təkmilləşdirilməsi məqsədi ilə qaytarılmayan borcların, kreditlərin və subsidiyaların verilməsi ilə bağlı xərclər daxildir.

Azərbaycan Respublikasında əhalinin və digər istehlakçıların etibarlı və keyfiyyətli istilik təchizatı xidmətlərinin təşkilinin əsaslı surətdə yaxşılaşdırılmasının, bu sahənin mərhələlərlə bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdirilməsinin, onun səmərəliliyinin artırılmasının və bu sahəyə investisiyaların cəlb edilməsinin təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 8 iyun 2005-ci il tarixli Sərəncam imzalanmışdır.

Bu sərəncamda istilik təchizatı ilə bağlı əsas problemlər kimi idarəetmədə pərakəndəlik, əsas fondların köbnəlməsi, istilik şəbəkələrinin yararsız hala düşməsi, texnoloji itkilərin artması və enerji daşıyıcılarının sərfinə müəyyən edilmiş normalardan artıq yol verilməsi göstərilir. Həmçinin, bu sərəncamla “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti yaradılır. “Azəristiliktəchizat” ölkə ərazisində yaşayış məntəqələrində yaşayış evlərinin və binalarının,

habələ sosial və digər təyinatlı obyektlərin istilik təchizatı işlərini həyata keçirməlidir.

Hazırda (2006-cı il üzrə) dövlət bütçəsindən mənzil-kommunal təsərrüfatına yönəldilən xərclərin strukturu aşağıdakı kimiidir:

- mənzil təsərrüfatı. *Bura şəhər və rayonların yerli xərclərindən maliyyələşən müəssisə və təşkilatlar üzrə xərclər aid edilir;*
- kommunal təsərrüfatı. *Bu köməkçi bölməyə isə "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyəti vasitəsilə yönəldilən vəsaitlər, həmçinin şəhər və rayonların yerli xərclərindən maliyyələşən müəssisə və təşkilatlar üzrə xərclərin aididir;*
- su təsərrüfatı köməkçi bölməsinə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti vasitəsilə yönəldilən vəsaitlər daxildir;
- mənzil-kommunal təsərrüfatı ilə bağlı digər xidmətlər. *Bura şəhər və rayonların yerli xərclərindən maliyyələşən müəssisə və təşkilatlar üzrə xərclər aid edilir.*

3.1.1.9. Yanacaq və enerji

“Yanacaq və enerji” sektorunun hüquqi tənzimlənməsi qəbul edilmiş çoxsaylı hüquqi-normativ aktların tətbiq edilməsi ilə həyata keçirilir. Bu normativ-hüquqi aktların sırasına “Energetika haqqında”, “Elektroenergetika haqqında”, “Enerji resurslarından istifadə haqqında” qanunları və s. aid etmək olar.

1. “Energetika haqqında” qanunda dövlətin energetika siyasetinin məqsədlərindən biri kimi enerji çatışmazlığı şəraiti yaradıqda, energetikanın səmərəliliyini artırmaq üçün istehsalçı və istehlakçılarla dotasıyaların verilməsi göstərilir.

2. “Elektroenergetika haqqında” qanunda isə elektrik və istilik enerjisi sahəsində idarəetmə və dövlət nəzarətinə bir sıra tədbirlər aid edilir [47]. Bu tədbirlərdən müvafiq icra hakimiyyəti orqanlarının elektrik və istilik enerjisinin qiymətlərinin (tariflərinin) tənzimlənməsi, elektrik enerjisinin ixrac və idxal edilməsi əməliyyatlarına xüsuslu icazənin verilməsi göstərilə bilər.

3. 2002-ci ildə isə əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları təminatını yaxşılaşdırmaq və bu sahədə maliyyə intizamını gücləndirmək məqsədi ilə “Enerji sektorunda maliyyə intizamının gücləndirilməsi Programı” təsdiq edilmişdir. Programda yanacaq və enerji sektorunun əsas problemlərindən biri istehsal olunan enerjinin maya dəyəri ilə müqayisədə aşağı qiymətə satılması və dövlət bütçəsində ayrılan dolayı subsidiyaların həcmində asılı olması göstərilir. Fikri bir qədər dəqiqləşdirmiş olsaq, “Azərenerji” və “Azəriqaz” səhmdar cəmiyyətləri tərafından ARDNŞ-dən alınan neft məhsullarının və qazın haqqının ödənilməməsi səbəbindən ARDNŞ-də öz növbəsində dövlət bütçəsinə vergiləri tam həcmdə ödəyə bilmir. Nəticədə “Azərenerji” və “Azəriqaz” səhmdar cəmiyyətlərinin bütçədən dolayı şəkildə subsidiya alması prosesi baş verir.

Öz növbəsində artıq 2003-cü ildə dolayı subsidiyaların verilməsi dövlət bütçəsi üçün kifayət qədər vəsaitlərin itirilməsinə gətirib çıxartmışdır. Təkcə enerji və qaz təminatı üçün il ərzində dövlət bütçəsindən bu sektora (2003-cü ilin göstəriciləri) 1 mlrd. USD yaxın vəsait yönəldilir. Əhaliyə və müəssisələrə verilən qazın dəyəri 600 mln. USD bərabərdir. Həmin məbləğin bir hissəsi istehlak olunan qaz haqqı formasında geri qaytarılır (cəmi 50 mln. USD). Daha 50 mln. dollar vəsaitin “Azəriqaz” tərafından toplandığını nəzərə alsaq, 50 mln. USD da “Azərenerji”nin payına düşür. Başqa sözlə desək, 600 mln. USD vəsaitin bir hissəsi (100 mln. USD) toplanır. Toplanan vəsait həmin təşkilatların öz daxili tələbatına yönəldilir. Qeyd olunan məbləğin üzərinə “Azərenerji”-yə təbvil verilən 300 mln. USD (2 milyon ton mazutun dəyəri) məbləğində vəsaiti də gəlsək (məhsulun maya dəyərini ödəmir) bu halda yönəldilən subsidiyanın məbləği 900 mln. USD bərabər olur. Elektik enerjisi və qazın pulu tam yığılarsa belə bu vəsaitlərin yalnız 20% kompensasiya edilə bilər [20, səh. 5]. Həmçinin, ödənişlərin aşağı səviyyədə olması bütçə təşkilatlarında çalışanların əmək haqlarının, eləcə də təhsilin, səhiyyənin və digər sahələrin daha geniş şəkildə maliyyələşdirilməsi, pensiyaların artırılması imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır.

Bu problemin qarşısını almaq üçün dövlət tərəfindən elektrik enerjisi və qazın pulunun liberallaşdırılması siyaseti həyata keçirilir. Bu məqsədlə 2005-ci ildə “Azəriqaz” SC və digər iri vergi ödəyicilərinə verilən dolayı subsidiyaların tamamilə ləğv edilməsi nəzərdə tutulur. “Azəriqaz” SC öz problemlərini qazın qiymətinin artmasından əldə ediləcək vəsait hesabına həll etməlidir [21, səh. 5]. Ümumiyyətlə, isə 2005-ci ildən başlayaraq dolayı subsidiyaların həcmının dövlət bütçəsində azaldılması nəzərdə tutulur. Bu məqsədlə 2005-ci ildə dövlət bütçəsindən yönəldilən subsidiyaların 1470 mlrd.AZM, qarşidakı 2006-2008-ci illər üçün isə müvafiq olaraq 1370, 1295 və 945 mlrd.AZM həddində olması planlaşdırılır.

Qeyd. Enerji sektorunda sadalanan tədbirlərin maliyyələşdirilməsi “Yoxsulluğun Azaldılması və İqtisad İnkişaf üzrə Dövlət Programı”nda öz əksini tapan (dövlətin qarşısında duran) vəzifələrin tərkib hissəsidir.

3.1.1.8. Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqcılıq, ovçuluq və ətraf mühitin mühafizəsi

Kənd təsərrüfatı xərcləri (bax. hüquqi şəxslərin torpaq vergisi). Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqcılıq və ovçuluq xərclərinin dövlət bütçəsi məxaricində xüsusi çəkisi son dörd (2001-2004-cü) ildə 4-4,9% arasında dəyişmişdir. 2004-cü ildə bu sahəyə dövlət bütçəsindən yönəldilən vəsaitlərin həcminin 2001-ci illə müqayisədə 79% artmasına baxmayaraq xüsusi çəki 4% təşkil etmişdir ki, bu da digər maddələrin artım tempinin bu sahəyə yönəldilən vəsaitlərin artım tempini üstələməsi ilə bağlı olmuşdur.

Cədvəl 3.10

	2001		2002		2003		2004	
	mlrd. AZM	Bütçə xərclə rində (%)	mlrd. AZM	Bütçə xərclə rində (%)	mlrd. AZM	Bütçə xərclə rində (%)	mlrd. AZM	Bütçə xərclə rində (%)
Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqcılıq və ovçuluq xərcləri	170.8	4,2	226,6	4,9	268,3	4,4	305,9	4,0

2005-ci ildən başlayaraq agrar sahədə duran başlıca vəzifələrdən biri kimi istehsalçının zəruri kənd təsərrüfatı texnikası ilə təchizatını yaxşılaşdırmaq, keyfiyyətli məhsul yetişdirmək və onun itkisiz yiğilmasını təmin etmək məqsədilə səhmlərinin nəzarət zərfi 100 faizi dövlətə məxsus olan "Aqrolizing" Açıq Səhmdar Cəmiyyəti yaradılması Prezident Sərəncamı imzalanmışdır.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi ilə birlidə "Aqrolizing" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili üçün 2005-ci ilin dövlət bütçəsində ayrılmış nəzərdə tutulmuş 100,0 mlrd.AZM vəsaitin hesabına ilkin mərhələdə "Aqrolizing" Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının formallaşmasına, fəaliyyətinin təşkilinə və digər zəruri tədbirlərin aparılması, habelə mövcud qanunvericiliyə uyğun olaraq texnikanın alınmasına tələb olunan vəsaitlərin müəyyən olunmuş qaydada artırılmasını təmin etməlidir.

İstifadəçi "Aqrolizing" ASC-yə məxsus texnikanın lizinqə verilməsi və ya lizinq yolu satılması barədə "Aqrolizing" ASC-yə yazılı formada müraciət edir. Müraciətə uyğun olaraq "Aqrolizing" ASC tərəfindən texnikanın müəyyən haqla, müəyyən müddətə, mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərtiə lizinqə verilməsi və ya texnikanın dəyərinin ən gec 5 ilə ödənilməsi şərtiə istifadəçiye lizinq yolu ilə satılması barədə müvafiq qərar qəbul edilir.

Cari (2006-cı) il üzrə kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqcılıq və ovçuluq xərclərinin proqnoz göstəricilərinin strukturunu aşağıdakı kimi təqdim edilir:

Kənd təsərrüfatı xərcləri köməkçi bölməsi üzrə vəsaitlər 7 struktur üzrə bölüşdürüllər. Bu strukturlara Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (kənd təsərrüfan əmlakının sigortalanması üçün sigorta haqqının dövlət bütçəsi vəsaiti hesabına ödənilən hissə), Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı yanında Dövlət Baytarlıq Xidməti, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı yanında Dövlət

Fitosanitar Nəzarəti Xidməti və "Aqrolizing" Açıq Səhmdar Cəmiyyəti aid edilir;

- Meşə təsərrüfatı xərcləri;
- Balıqcılıq və ovçuluq təsərrüfatı xərcləri;
- Ətraf mühitin mühafizəsi xərcləri;
- Hidrometeorologiya xərcləri.

Meşə, balıqcılıq və ovçuluq təsərrüfatı, ətraf mühitin mühafizəsi və hidrometeorologiya xərcləri yalnız bir struktur Azərbaycan Respublikasının Ekolojiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərin maliyyələşdirilməsinə yönəldilir.

3.1.1.9. Sənaye, tikinti və faydalı qazıntılar

Sənaye xərcləri. Məlumdur ki, ölkədə sənayenin, xüsusilə neft maşınqayırmasının keçən əstin 70-80-ci illərində inkişafi yüksək olmuşdur. Hazırkı, dövrə isə sənayenin (o cümlədən, maşınqayırma) sahələrinin inkişafı ötən dövrlərlə nisbətdə aşağı düşmüşdür.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən:

- sənayedə çalışılan işçilərin sayı 2004-cü ildə, 1995-ci ilə nisbətən 47,6% azalmışdır;
- sənaye məlisulunun ümumi həcm indeksi (1990-ci il 100% götürmüş olsaq) 2000-ci ildə 32%, 2002-ci ildə 35%, 2003-cü ildə 37%, 2004-cü ildə 39% təşkil etmişdir. Xüsusilə bu rəqəm emal sənayesi üzrə aşağı olmuşdur: 2000-ci ildə 23% və 2002-ci ildə 24%, 2003-cü ildə 30%, 2004-cü ildə 33%.

Müasir dövrə Azərbaycan Respublikasında mövcud potensial aşkar etmək və həmin sahələrin inkişafını yenidən bərpa etmək üçün dövlət müəyyən proqramlar hazırlayırlar. Bu sahədə qəbul edilmiş proqramlardan biri də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 oktyabr 2002-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında maşınqayırma sənayesinin 2002-2005-ci illərdə İnkişaf Proqramıdır.

Programın *əsas məqsədi* rəqabətqabiliyyəti məhsul istehsalının təmin edilməsi, maşınqayırma sənayesi məhsullarına olan daxili tələbatın ödənilməsinə nail olunması, maşınqayırma sənayesinin inkişafı əsasında digər istehsal və xidmət sahələrinin inkişaf etdirilməsi və ölkənin ixrac potensialının artırılması göstərilir. Programın maliyyə təminatı bir neçə mənbədən alınan vəsaitlər hesabına təmin edilir. Bu vəsaitlərdən bir qismini dövlət büdcəsinin xərclərindən bu istiqamətə ayrılan təxsisatlar təşkil edir.

Dövlət büdcəsindən 2004-2005-ci illərdə sənaye məqsədləri üçün yönəldilən vəsaitlər Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsi tərəfindən bölüşdürüldü. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi vasitəsilə bölüşdürürlən vəsaitlər 2004-2005-ci illərdə *geoloji kəşfiyyat* və *təbiətdən istifadəyə nəzarət tədbirlərinin maliyyələşdirilməsinə* sərf edilir. Yeni təsnifata görə 2006-ci ildən (dövlət büdcəsi haqqında qanunun tətbiq edilməsi haqqında fərmana görə) geoloji kəşfiyyat və təbiətdən istifadəyə nəzarət tədbirlərinin maliyyələşdirilməsi məqsədilə yönəldilən xərclər faydalı qazıntılar köməkçi bölməsinə aid edilir. Nəticə etibarı ilə sənaye köməkçi bölməsində hər hansı bir maliyyələşmənin aparılması nəzərdə tutulmur. Yuxarıda adı çəkilən program üzrə isə 2004-2005-ci illərdə faktiki olaraq maliyyə vəsaitləri ayrılmamışdır.

Tikinti xərcləri. Ölkədə tikinti sahəsinə yönəldilən vəsaitlərin böyük hissəsi investisiya şəklində təsərrüfat subyektlərinə qoyulur. Son illərdə tikinti sektorunun inkişafında dövlət büdcəsi vasitəsilə bu sahəyə yönəldilən maliyyə vəsaitlərin artımı da müsbət təsir göstərmişdir.

Belə ki, dövlət büdcəsi xərclərində bu istiqamətə yönəldilən vəsaitlərin həcmi son illər üzrə 2001-ci ildə 13,8 mlrd.AZM-dən 2004-cü ildə 497,6 mlrd.AZM-ə yüksəlmişdir.

2004-cü ildə investisiya xərcləri bütçə məxaricində tikinti xərclərinin alt maddəsi kimi göstərilir (Bu məqamı əsas götürərək investisiya xərcləri tikinti maddəsində göstərilir).

Cədvəl 3.11

	2001		2002		2003		2004	
	mld. AZM mənşə əməkdaş lımları	Büdcə xarclə nında (%)	mld. AZM mənşə əməkdaş lımları	Büdcə xarclə nında (%)	mld. AZM mənşə əməkdaş lımları	Büdcə xarclə nında (%)	mld. AZM mənşə əməkdaş lımları	Büdcə xarclə nında (%)
Sənaye və tikinti xarçları	13,8	0,3	16,1	0,3	81,0	1,3	497,6	6,6

13 yanvar 1995-ci ilde qəbul edilmiş "İnvestisiya faaliyyəti haqqında" Azərbaycan Respublikası Qanunu ölkə iqtisadiyyatına investisiyaların intensiv suradə calb olunmasına, beynəlxalq iqtisadi əməkdaşlığın və ineqrasiyasının inkişafına və mülkiyyət formasından asılı olmayaraq bütün investorların hüquqlarının bərabar suradə qonunmasına yönəldilmişdir [7].

Qanuna əsasən, investisiya dedikdə, galir (mənfəət) və ya sosial səməət alda etmək məqsədiilə sahibkarlıq və digər faaliyyət növləri obyektlərinə qoyulan maliyyə vasitələri, eləcə də maddi və intellektual sərvətlər nəzərdə tutulur [7].

1995-ci ildən iqtisadi inkişafə başlamış Azərbaycan qıymatlılınlı bilər. Belə ki, 1994-cü ildən 2002-ci ilə qədər ölkə iqtisadiyyatına 12,5 mld.dollardan artıq investisiya qoyulmuşdur. Məlumdur ki, bu investisiyaların böyük hissəsinin xarici investisiyalar təşkil edir.

1998-2003-cü illarda iqtisadiyyata yönəldilən ümumi investisiyaların 75% (10 mld.dollar) xarici investisiyalan payına düşür. Xarici investisiyaların 72,4% (son beş ilə) neft sənayesine yönəldilmişdir.

Iqtisadiyyata yönəldilən daxili investisiyaların payı 2000-514,4 mln.dollar, 2001-470 mln.dollar, 2002-561,7 mln.dollar, 2003-893,4 mln.dollar, 2004-1318,1 mln.dollar təşkil etmişdir. "İnvestisiya faaliyyəti haqqında" Azərbaycan Respublikasının qanununa əsasən investisiya faaliyyətinin maliyyələşdirilməsi mənbələrindən biri kimi büdcədən və büdcədən kənar fondlardan investisiya məqsədi töxsisatlarını ayrılmazı göstərilir.

İnvestisiya faaliyyətinin dövlət tənzimlənməsi vahid iqtisadi, elmi-texniki və sosial siyaset yerdidiməsi məqsədi ilə həyata keçirilir və Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf programında nəzərdə tutulmuş həcmərdə dövlət bütçəsi hesabına maliyyələşdirilir.

Bütçənin sosial yönümlü olması onun investisiya yönümlüyüni bir qədər arxa plana salmışdır. Lakin, 2003-cü ilin dövlət bütçəsinin xərclərinə dövlət investisiya xərclərinin 434,4 mld.manat, 2004-cü ilde 474,4 mld.AZM saviyədə icra olunması bückə xərclərinin investisiya yönümlülüyündən animasi ilə müşahidə olunur. (Dövlət) investisiya üzrə 2004-cü ilin xərcləri, 1996-ci ilə nisibətən 7 dəfə artmışdır (İlk dəfə dövlət investisiya xərcləri maddəsi 1996-ci ilin dövlət bütçəsinin xərcləri hissəsində öz əksini tapmışdır).

"Bütçə sistemi haqqında" qanuna 13 may 2003-cü ilə edilmiş əlavə və dəyişikliklərə əsasən dövlət bütçəinin layihəsi ilə birlikdə hazırlanın və Milli Məclisə təqdim olunan sənədlərin siyahısına növbəti il üzrə dövlət bütçəsinin və icməl bütçənin, habelə sonrakı üç il üzrə icməl bütçənin layihələrinə uyğun olaraq müümə investisiya layihələrinə uyğun olaraq olaraq programlarının layihələri əlavə edilir.

Həmçinin, 27 sentyabr 2004-cü ilde təsdiq edilmiş "Nefi və qaz galirlərinin idarə olunması üzrə uzunmüddəti strategiya"da öz əksini tapan əsas prinsiplərdən biri də investisiya yönümlü xərclərin hər il üçün tətbiq olunan ortamüddəti Dövlət Investisiya Programı çərçivəsində həyata keçirilməsidir.

Qeyd. Ümumiyyətə, "İnvestisiyaların idarə olunması prosesinin yaxşılaşdırılması" YAPIDP-də 2003-2005-ci illər üzrə dövlətin əsas vazifələrdən biri kimi müayyənləşdirilmişdir.

Bu əsasda 2004-2007-ci illər üçün "Azərbaycan Respublikasının Dövlət İnvestisiya Programı"nın bəzi məqamlarını nəzərdən keçirək, iqtisadiyyatın dinamik və tarazlı inkişafına, əhəlinin maddi rıfahının yüksəldilməsinə və sosial ehtiyaclarının daha dolğun ödənilməsinə yönəlmüş dövlət əhamiyyətli investisiya layihələrinin ardıcıl və əlaqəli şəkildə həyata keçirilməsi məqsədi ilə hazırlanmış 2004-2007-ci illər üçün "Azərbaycan Respublikasının

Dövlət İnvestisiya Programı”na iqtisadiyyatın prioritet sahələrini eks etdirən layihələr daxil edilmişdir. Layihələrin ümumi dəyərinin 21,3%-i dövlət bütçəsi hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.

Layihələrin programaya daxil edilməsi üçün aparılan seçim zamanı tələb olunan şərtlər aşağıdakılardır:

- layihənin sifarişçisi dövlət orqanı olmalıdır;
- layihənin sifarişçisi səhmdar cəmiyyətlər olduqda onların səhmlərinin ən azı 51% dövlətə məxsus olmalıdır;
- programaya daxil edilən layihələrin hər birinin ən azı ilkin texniki-iqtisadi göstəriciləri olmalıdır.

Ölkədə yoxsulluğun azaldılması və əhalinin həyat səviyyəsinin daha da yüksəldilmesi məqsədilə nəzərdə tutulmuş tədbirlər “2003-2005-ci illər üçün Yoxsulluğun Azaldılması və İqtisadi İnkışaf üzrə Dövlət Programı”nda, “Kiçik və orta sahibkarlığın inkişafı üzrə Dövlət Programı”nda və digər sahəvi programlarda öz əksini tapmışdır. Bu baxımdan Dövlət İnvestisiya Programına daxil edilən investisiya layihələri həmin vəzifələrin həyata keçirilməsinə xidmət etməlidir.

Programın əsas istiqamətləri:

- infrastruktur sahələrinin inkişafı;
- sosial obyektlərin inşası;
- istehsal sahələrinin inkişafı;
- ixrac potensialının genişləndirilməsi.

“Azərbaycan Respublikasının Dövlət İnvestisiya Programı” nəticə etibarı ilə ölkədə investisiya qoyuluşlarının strukturunda daxili, o cümlədən, bütçədən yönəldilən investisiyaların əhəmiyyətinin artmasına eyni zamanda, bütçə qanunvericiliyinin və investisiya xərclərinin strukturunun təkmilləşdirilməsinə xidmət edəcəyi nəzərdə tutulur.

Hazırda beynəlxalq təcrübədə dövlət bütçəsinin sosial-iqtisadi inkişafə müsbət təsiri məqsədilə bir neçə modeli mövcuddur. MDB dövlətləri arasında daha çox yayılmış Qazaxıstan və Rusiya təcrübəsini nəzərdən keçirək.

Qazaxıstan təcrübəsinə görə dövlət bütçəsinin xərcləri iki əsas qrupa bölündür: cari bütçə və inkişaf bütçəsi. Cari xərclərə əmək haqqı, pensiya və başqa sosial müavinətlər və ödəmislər, mallar və

başqa xidmətlər üzrə xərclərin maliyyələşdirilməsi aid edildiyi halda, inkişaf bütçəsi ölkə bütçəsinin tərkib hissəsi kimi yaradılır və ölkədə investisiya proqramlarının bütçə resursları vasitəsilə stimullaşdırılması məqsədini daşıyır. İnkişaf bütçəsinin maliyyələşmə mənbələri dövlət zəmanəti ilə alınmış kreditlər, özəllişdirilmədən daxil olan vəsaitlər, daxili borclanmadan əldə olunan vəsaitlər, vergilərin bir hissəsi və sair daxilolmalar ola bilər. Bu vəsaitlər real sektorun kreditləşməsi, bütçə sektorunda əsaslı vəsait qoyuluşu, tikinti infrastrukturunun maliyyələşdirilməsi, bütçə sferasının müasir avadanlıqla təmin edilməsi, milli-mədəni dəyərlərin qorunması kimi proqramların maliyyələşdirilməsi məqsədilə istifadə oluna bilər.

Ölkə bütçəsi xərclərinin cari və inkişaf bütçələrinə bölünməsi və vergilərin bir hissəsinin investisiyanın maliyyələşdirilməsi məqsədilə istifadə edilməsi vergi daxilolmalarının yiğim əmsalının yüksəlməsinə səbəb olacaq əsas görtürülür.

Rusiya Federasiyasında bütçə xərclərinin tərkib hissəsi kimi inkişaf bütçəsi yaradılmışdır. Rusiya Federasiyasının inkişaf bütçəsi investisiya layihələrinin zəmanətinin təmin edilməsi, kreditləşmə və investisiyalasdırma məqsədilə kapital xərclərinin tərkibində yaradılır. İnkişaf bütçəsinin maliyyələşdirmə mənbələri kimi Rusiya Federasiyasının investisiya məqsədilə daxili və xarici borclanmadan əldə etdiyi vəsaitlər, federal mülkiyyətdə olan əmlakın satışından federal bütçəyə ödənilən daxilolmaların bir hissəsi, inkişaf bütçəsinin vəsaitləri hesabına maliyyələşdirilən investisiya layihələri zamanı istifadə olunan federal mülkiyyətdə olan obyektlərin özəlləşdirilməsindən həmçinin, qaytarılmaq, ödənişlilik və müddətlilik şərtləri ilə əvvəlki dövrlərdə istifadə edilmiş bütçə investisiya təxsisatlarından daxilolmalar, növbəti maliyyə ilində federal bütçədə qanunla müəyyən olunan dövlət qiymətli kağızların yerləşdirilməsindən əldə olunan vəsaitlərin bir hissəsi, federal bütçədə qanunla müəyyən olunan xarici iqtisadi fəaliyyətdən faktiki daxilolmaların proqnoz göstəriciləri ilə müqayisədə artıq olan hissəsinin 50% və qanunvericiliklə müəyyən olunan digər daxilolmalar göstərilir.

maddəsi ilk dövrlərdə bütçədən bu istiqamət üzrə çox az vəsaitin yönəldildiyini göstərir.

Lakin, 2002-ci ildə Prezident tərəfindən imzalanmış fərmanlardan sonra dövlət bütçəsindən sahibkarlığa yönəldiləcək vəsaitin həcmi artırıldı (Konkret olaraq bu halda Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamənin təsdiq edilməsi (və SKMF-in vəsaitinin istifadəsi Qaydaları) barədə Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2002-ci il Fərmanı nəzərdə tutulur).

Belə ki, artıq 2002-ci ildə 13 mlrd.AZM, 2003-cü ilin dövlət bütçəsindən isə sahibkarlar üçün daňa 50 mlrd.AZM vəsait ayrılmış göstərilirdi.

Bu fərmanların davamı olaraq ölkədə sahibkarlığın inkişafı ilə bağlı dövlət bütçəsindən yönəldilən vəsaitlərin Sahibkarlığa Kömək Milli Fondunda toplanması təsdiq edildi (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 noyabr 2002-ci il qərarı ilə). Sahibkarlığın inkişafı ilə bağlı vəsaitlər dedikdə "Kiçik sahibkarlığa investisiya yardımı", "Fermer təsərrüfatlarına kredit güzəştəri fondu", həmcinin məşgulluq tədbirlərinin maliyyələşdirilməsi çərçivəsində yeni iş yerlərinin yaradılması ilə bağlı xərclər və dövlət əmlakının özəlləşdirilməsi nəticəsində əldə edilən pul vəsaitinin sahibkarlığa dövlət köməyinin maliyyələşdirilməsi üçün qanunvericiliklə nəzərdə tutulan hissəsi aid edilir.

Ümumiyyətlə, dövlət bütçəsindən 2003-cü ildə iqtisadi fəaliyyətlə bağlı sair xərclər üzrə 64,2 mlrd.AZM vəsait xərclənmişdir. Bunun 77,9% sahibkarlığın inkişafına yönəldilmişdir.

2004-cü ildə iqtisadi fəaliyyətlə bağlı digər xərclər (142,2 mlrd.AZM) maddəsinin strukturu aşağıdakı formada təqdim edilir:

- 140,4 mlrd.AZM çoxsahəli inkişaf layihələri üzrə xərclər.

Bu köməkçi bölməyə özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkili, müəssisələrin özəlləşdirməqabığı sağlamlasdırılması, iqtisadi islahatların həyata keçirilməsi, sahibkarlığın inkişafı və ölkə daxilində kreditlərin verilməsi paraqrafları aiddir;

- 1,5 mlrd.AZM turizm xərcləri;

- 0,2 mlrd.AZM təchizat, ticarət, ictimai iaşə üzrə xərclər.

Bura topdan və pərakəndə ticarətlə və ictimai iaşə müəssisələrinin (mehmanxanalar, restoranlar və s.) tikintisi, genişləndirilməsi, təmiri, istismarı və saxlanılması ilə bağlı xərclər daxildir;

- 0,1 mlrd.AZM ümumi təsərrüfat və kommersiya fəaliyyəti üzrə xərclər təşkil edir.

“Ümumi iqtisadi və kommersiya fəaliyyəti” paraqrafına müxtəlif dövlət idarələri və hökumətlə işgūzar dairələr arasında əlaqələrin təmin edilməsi, ümumi idxal və ixrac, əmtəə və qiymətli kağız bazarları, gəlirlərə ümumi nəzarət, ticarətin inkişafına yardımla bağlı ümumi məsələlər, inhisarların fəaliyyətinin, ticarətin və bazara daxilolma münasibətlərinin digər məhdudiyyətlərinin və s. tənzimlənməsi və ya onlara köməklik göstərilməsi, patentlərin və əmtəə nişanlarının verilməsi, müəllif hüquqları ilə bağlı məsələlər, şirkətlərin qeydiyyatı, standartlar və s. fəaliyyətlə məşğul olan təşkilatların saxlanılması və onlara köməklik göstərilməsi, bu siyasetin və proqramların həyata keçirilməsinə yardımla bağlı xərclər daxildir.

Qeyd. 2003-cü ilədək Sahibkarlığa Kömək Milli Fonduunun və bir neçə məqsədli büdcədənəkənar dövlət fondlarının büdcələrinin gəlir və xərcləri dövlət büdcəsinin müvafiq olaraq mədaxil və məxaric hissələrində öz əksini tapırıldı. Lakin, bu fondların gəlirləri və xərcləri hissələrində kiçik həcmidə vəsaitlər toplanırdı. Bu da öz növbəsində sahibkarlıqla və digər problemlərlə bağlı hər hansı bir maliyyələşmənin aparılması çətinləşdirirdi (bax. məqsədli büdcə fondları).

3.1.1.12. Əsas bölmələrə aid edilməyən xidmətlər

Ehtiyat Fondu. 27 mart 2000-ci ildə qəbul edilmiş “Ehtiyat Fonduun vəsaitindən istifadə olunması haqqında Əsasnamə”yə görə dövlət büdcəsində nəzərdə tutulmuş tədbirlər üçün vəsait tamamilə istifadə edildikdən sonra həmin tədbirlərə Ehtiyat Fondundan vəsait ayrıla bilər və bu vəsaitin sərəncamçısı Nazirlər Kabinetidir.

Ehtiyat Fondundan ayrılmış vəsaitin müəyyən edilmiş məqsədlərə və ya tam xərclənməsi təmin edilməzsə, bu vəsait mövcud qanunvericiliyə uyğun olaraq təxirəsalınmadan Ehtiyat Fonduna qaytarılmalı idi. Lakin, yeni “Büdcə sistemi haqqında” qanun qüvvəyə mindikdən sonra qanunun tətbiq edilməsi haqqında fərmana əsasən “Dövlət büdcəsinin Ehtiyat Fonduñun vəsaitindən istifadə Qaydaları” Nazirlər Kabinetinə tərəfindən təsdiq edildi və “Ehtiyat Fonduñun vəsaitindən istifadə olunması haqqında Əsasnamə” qüvvədən düşdü (yalnız “Dövlət büdcəsində nəzərdə tutulmuş tədbirlər üçün vəsait tamamilə istifadə edildikdən sonra həmin tədbirlərə Ehtiyat Fonduñun vəsait ayrıla bilər” bəndi qüvvədə qaldı).

Yeni qaydalara əsasən Ehtiyat Fonduñun dövlət büdcəsində nəzərdə tutulmayan xərclər və təbii fəlakət, digər fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, habelə dövlət və yerli əhəmiyyətli tədbirlərin həyata keçirilməsi üçün Ehtiyat Fonduñun vəsait ayrıla bilər. Ehtiyat Fonduñun ayrılmış vəsaitin müəyyən edilmiş məqsədlərə xərclənməsi mümkün olmadığı hallarda və ya ayrılmış vəsaitə qənaət olunarsa, bu vəsait mövcud qanunvericiliyə uyğun olaraq təxirəsalınmadan ilkən mənbəyinə qaytarılmalıdır. Ehtiyat Fonduñun vəsaitindən istifadə müddəti büdcə ilinin sonunda başa çatır (bax. Azərbaycan Respublikasında dövlət büdcəsinin qanunvericilik bazası).

Dövlət büdcəsində ehtiyat fondu xərcləri maddəsi üzrə yönəldilən vəsaitlərin həcmi 2001-ci ildə 66,4 mlrd.AZM, 2002-ci ildə 74,7 mlrd.AZM, 2003-cü ildə 75,5 mlrd.AZM, 2004-cü ildə müvafiq olaraq 169,9 mlrd.AZM təşkil etmişdir.

Beləliklə, hazırda (2006-cı il) dövlət büdcəsindən ehtiyat fondu xərcləri aşağıdakı formada maliyyələşdirilir:

- Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondu;
- Dövlət büdcəsinin (və ya Nazirlər Kabinetin) ehtiyat fondu.

Məqsədli büdcə fondları. İlk dəfə məqsədli büdcə fondları termini 18 may 1999-cu ildə qəbul edilmiş “Dövlət büdcəsi haqqında” qanunda verilmişdi. Qanuna görə məqsədli büdcə fondları – konkret iqtisadi tədbirlərin həyata keçirilməsi üçün dövlət büdcəsinin tərkibində formallaşan və istifadə edilən vəsaitdir.

Bundan başqa, məqsədli bütçə fondları ilə bağlı digər məsələlər (Dövlət bütçəsi haqqında" qanun) xüsusi 7-ci maddədə öz əksini tapırdı.

1. Dövlət bütçəsinin tərkib hissəsi kimi məqsədli bütçə fondları yaradıla bilər. Belə hallarda həmin fondlar üzrə daxilolmalar dövlət bütçəsinin mədaxil hissəsində ayrıca göstərilir və yalnız fondun təyinatı üçün xərclənməsinə yol verilir və ilin sonuna onun hesabında qalan qalıq məbləğ bütçə nəfinə silinə bilməz.
2. Məqsədli bütçə fondları müstəqil mədaxil mənbəyinə malik olmadıqda və onlar dövlət bütçəsinin ümumi gəlirlərinindən ayırmalar hesabına formalasdıqda bu fondların liəcmi dövlət bütçəsinin məxaric hissəsində eks etdirilir.

"Bütçə sistemi haqqında" yeni qanunun qəbul edilməsi ilə məqsədli bütçə fondları termini bir qədər də dəqiqləşdirildi.

Yeni qanuna əsasən məqsədli bütçə fondları - dövlət bütçəsi, Naxçıvan Muxtar Respublikasının bütçəsi və yerli bütçələrin tərkibində konkret tədbirlərin həyata keçirilməsi üçün formalasın və istifadə edilən pul vəsaitidir.

Məqsədli bütçə fondları dövlət bütçəsi, Naxçıvan Muxtar Respublikasının bütçəsi və yerli bütçələrin tərkib hissəsi kimi yaradıla bilər. Bu fondlar müstəqil mədaxil mənbələrinə malik ola bilər.

Məqsədli bütçə fondları üzrə daxilolmalar və xərclər bütçələrin gəlir və xərc hissəsində ayrıca göstərilməklə müvafiq maliyyə əməliyyatları xəzmədarlıq vasitəsilə həyata keçirilir. Məqsədli bütçə fondlarının vəsaiti təyinatı üzrə istifadə olunmalıdır və onların başqa məqsədlər üçün xərclənməsinə yol verilmir. Bu fondların hesablarında ilin sonuna qalan vəsait onların növbəti ildə gəlirlərinə daxil edilir. Həmçinin, məqsədli bütçə fondları müstəqil mədaxil mənbələrinə malik olmayıaraq müvafiq bütçələrdən ayırmalar hesabına formalasdıqda, bu fondlar həmin bütçələrin xərc hissəsində eks etdirilir. İlin sonuna fondların hesablarında qalan istifadə olunmamış vəsait maliyyələşdirmə mənbəyinə qaytarılır.

Məqsədli büdcə fondlarının son illərin dövlət büdcəsi bəndənəkən dövlət fondları öz əksini tapmasına baxmayaq bu fondlar büdcəsi haqqında qanunlarda göstərilirdi. Lakin, həmin illerdə təkmilləşdirilməməsi (fondların hansı məqsədlər üçün yaradılması, maliyyə ələşmə manbalarının göstərilməməsi və istifadə müddəti məsələləri aktuallaşdırılmışdır). Məqsədli büdcə fondlarının tərkibi 1999-cu ildə dövlət rəqamalar öz əksini təmumlaşmış formada tapırıldı. Xərclərə bu

haqqında qanunlarda öz əksini tapmasına baxmayaq bu fondlar (1996-1999-cu illər) qanunvericiliyin kifayət qədər maliyyə ələşmə manbalarının göstərilməməsi) bu tip fondlara bağlı büdcəsi haqqında heç bir məlumatın verilməməsi) bu təp fondlara bağlı məsələləri aktuallaşdırılmışdır.

Məqsədli büdcə fondlarının tərkibi 1999-cu ildə dövlət rəqamalar öz əksini təmumlaşmış formada tapırıldı. Xərclərə bu

Oln.A.ZM)	Cədvəl 3.13			
	1999	2000	2001	2002
Məqsədli büdcə fondlarının xərcləri	49 604,7	68 585,3	300,3	2095,8

Məqsədli büdcə fondları sırasında daha çox vasait cəlb edən Dövlət Yol Fondu fealiyyəti və onunla bağlı digər məsələlər qanuna müeyyən edilirdi.

Qanuna görə Azərbaycan Respublikası ərazisində ümumi istifadədə olan avtomobil yollarının və yol qurğulannın saxlanması, təmiri, yenidən qurulması və tikintisi ilə əlaqədar xərclər Dövlət yol ayıran vasait hesabına maliyyə ələşdirilirdi.

Yol fondunun vasaiti ümumi istifadəde olan avtomobil bölgəsində olan yol servisi obyektlərinin və yol laserrətfinin idarə avtomobil yollarına maliyyə ələşdirilməsine yönəldildi. Bu vasait ehtiyaclı xərcləmək qadağan edildi.

Yol fonduna toplanan vasatin 75 faizi dövlət əhemmiyəti saxlanması işlərinə yönəldilir. Dövlət əhemmiyəti yollar üçün

nəzərdə tutulan vasatin 25 faizi Bakı şəhəri yollarının, 75 faizi isə mülafiq icra hakimiyəti organının sənəcamında olan yolların tikintisi, tamiri və saxlanması üçün ayrılmışdır.

Lakin, 2003-cü ildən başlayaraq dövlət büdcəsinin xərclərində məqsədli büdcə fondları maddesi leğv edildi. Maddənin götürülməsinin səbəbi fondlardan yalnız birinin DYF-nin əvvəlki illərdə bu və ya digər formada öz büdcəsinin maliyyə ələşdirilməsi, digər fondların isə dövlət büdcəsindən aldiqları vasatların onların xərclərini maliyyə ələşdirilməsi üçün kifayət etməməsi ilə əlaqədar idi.

İlk öncə Vergi Məccəlisinin qəbul edilməsi ilə Dövlət Yol Fondu leğv edildi və fonda vergiler əskində yığılan vasatlar yol vergisi formasında dövlət büdcəsinə alınmağa başlandı. Növbəti addım SKMF-nin assanamesinin qəbul edilməsi oldu. Sahibkarların ölkə başçısı ilə görüşündən sonra dövlət büdcəsindən sahibkarlıq yönəliblən vasatların hecminin artırılması və bu fondun imkanlarının genişlənməsi sənəda fondun dövlət büdcəsindən ayrılması ilə nəticələndi. Lakin, dövlət büdcəsindən sahibkarlıq üçün yönəldilən vasatlar mahz bu fond vasatlığı ilə müvəkkil banklara ötürürlər və banklar da öz növbəsində hamını vasatları əhəmiyyətli vasatları əskində çatdırırlar.

Hazırda dövlət büdcəsində məqsədli büdcə fondları mövcud deyil. SKMF - nın vasatları sahibkarlığın inkıfasi ilə bağlı öncüli istiqamətlər üzrə layihələrin maliyyə ələşdirilməsine yönəldilir. Bura ölkənin sosial-iqtisadi inkıfasi ilə bağlı məqsədli proqramlar çərçivəsində özəl sektorun dəsteklənməsi, idxiyalı evez edən, ixrac qabiliyətli məhsulların istehsalı, innovasiya yönümlü layihələr, qədim xalq sənətinin, xammal və dövriyyə vasatlarının alınması, turizm infrastrukturunun və kitülləvi informasiya vasitələrinin inkişafı ilə bağlı layihələr aid edilir.

3.2. Dövlət büdcəsinin kəsirli (profisti)

Azərbaycan Respublikasında dövlət büdcəsinin kəsirinin strukturu 1999-cu ildən başlayaraq dövlət büdcəsi haqqında qəbul edilmiş qanunlarda göstərilir. Asagıdakı cədvəldən göründüyü kimi

dövlət bütçəsi kəsirinin (proqnoz üzrə) həcmiñin hər il azaldılması müşahidə olunur.

Son illər üzrə bütçə kəsirinin faktiki həcmi 1999-cu ildə 459,5; 2000-də 246,5; 2001-də 113,5; 2002-də 107,5; 2003-də 68,2 mlrd.AZM təşkil etmişdir. Əsas səbəbi kimi dövlət bütçəsi gəlirlərinin artımı və bütçə xərclərinin sekvestri hesabma təmin edilmişdir.

2004-cü ildə ilk dəfə dövlət bütçəsinin gəlirləri xərclərini üstələməsi bütçə profisiti ilə nəticələndi – 36,6 mlrd.AZM. Lakin, “Bütçə sistemi haqqında” qanunda bütçə profisiti ilə bağlı xüsusi maddə öz əksini tapmır. Bütçə profisitinin gələcəkdə istifadə istiqamətləri qanunvericilikdə göstərilmir.

Cədvəl 3.14

Mlrd.AZM (proqnoz)	1999	2000	2001	2002	2003
Daxili maliyyələşdirmə	170,0	160,0	260,0	206,0	180,0
Dövlət əmlakının özəlləşdirilməsindən daxil olan vəsait	130,0	120,0	200,0	150,0	130,0
Qısamüddətli dövlət istiqraz vərəqələrinin satışından daxil olan vəsait	40,0	40,0	50,0	36,0	40,0
Dövlət daxili uduşlu istiqraz vərəqələrinin satışından daxil olan vəsait			10,0	20,0	10,0
Xarici maliyyələşdirmə	571,4	319,0	160,0	144,0	151,0
Cəmi:	741,4	479,0	420,0	350,0	331,0

Xatırladaq ki, ilk dövrlərdə bütçə kəsirinin örtülməsinin daxili maliyyələşdirmə mənbəyi kimi Milli Bankın pul emissiyasından, xarici maliyyələşdirmə mənbəyi kimi isə neft bonuslarından istifadə olunurdu. Belə ki, 90-cı illərin əvvəllərində məhz dövlət bütçəsinin

maliyyələşdirilməsi məqsədilə (Milli Bank tərəfində) buraxılan pul emissiyası inflyasiya yaradan səbəblərdən idi.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 1992-1996-cı illərdə dövlət bütçəsi kəsirinin örtülməsi məqsədi ilə istifadə etdiyi Azərbaycan Respublikası Milli Bankının 345,2 mlrd.AZM mərkəzləşdirilmiş kredit resursunu qaytarmaq üçün uzunmüddətli və güzəştli dövlət qiymətli kağızlarının buraxılış Şərtlərinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli qərarına əsasən Maliyyə Nazirliyi kredit resursunu qaytarmaq üçün (345,2 mlrd.AZM) uzunmüddətli güzəştli şərtlərlə dövlət qiymətli kağızlarının buraxılışının həyata keçirilməsini tənzimləyir. Həmin qiymətli kağızlar Maliyyə Nazirliyi tərəfindən Milli Bankda yerləşdirilir. İstiqrazların ödənişi 1 aprel 2013-cü il tarixdən başlayaraq 10 il ərzində bərabər hissələrlə həyata keçiriləcəkdir.

Hazırda qüvvədə olan "Azərbaycan Respublikasının Milli Bankı haqqında" qanuna əsasən Milli Bank Azərbaycan Respublikasının dövlət bütçəsi kəsirinin birbaşa maliyyələşdirilməsi üçün dövlətə kredit vermir. Həmçinin, dövlət bütçəsində qisamüddətli vəsait çatışmazlığı yarandıqda, Milli Bank müvafiq icra hakimiyyəti orqanı ilə bağlanmış müqaviləyə əsasən gəlir gətirən dövlət borc qiymətli kağızları ilə təmin edilməsi şərti ilə dövlətə ən çoxu 6 ay müddətində və cari ildə ödənilmək şərti ilə milli valyutada (manatla) kredit verə bilər. Belə kreditlərin verilmiş və ödənilməmiş hissəsinin ümumi məbləği son üç il ərzində dövlət bütçəsinin orta gəlirlərinin 3 faizindən çox ola bilməz.

90-cı illərin sonundan başlayaraq bütçə kəsirinin maliyyələşdirmə mənbələri bir qədər dəyişdirildi. 10 avqust 2000-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasında Dövlət Əmlakının Özəlləşdirilməsinin II Dövlət Programmasına əsasən özəlləşdirmədən əldə olunan pul vəsaiti Azərbaycan Respublikasının dövlət bütçəsinə daxil olur.

Özəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikasının dövlət bütçəsinə daxil edilməsi və ondan istifadə olunması qaydalarına (23 dekabr 2000-ci il Azərbaycan Respublikasının Prezidentinin Fərmanı) əsasən özəlləşdirmədən

daxil olan vəsaitə özəlləşdirilən obyektlərin və onların səhmlərinin, özəlləşdirmə opsiyonlarının satışından, özəlləşdirmə prosesində rüsumlarının ödənilməsindən əldə olunan pul vəsaiti və digər daxilolmalar aiddir. Dövlət əmlakının özəlləşdirilməsində müstəqil maliyyə məsləhətçisinin cəlb edilməsi, özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkili və müəssisələrin özəlləşdirmə qabağı sağlamlaşdırılması məqsədi ilə Dövlət Əmlakı Nazirliyinin (hazırkı, İqtisadi İnkişaf Nazirliyi) hesabına bu vəsaitin 25%-i həcmində ayırmalar nəzərdə tutulur. Özəlləşdirmə nəticəsində əldə olunan vəsaitin 25% İqtisadi İnkişaf Nazirliyinin sərəncamında qahr, yerdə qalan hissəsi isə bündə kəsirinin örtülməsinə yönəldilir. Başqa sözlə desək, dövlət bütçəsində mədaxilində dövlət əmlakının özəlləşdirilməsindən vəsaitlərin daxil olması göstərilmir, çünki bu vəsait yalnız bündə kəsirinin örtülməsi mənbəyi kimi götürülür..

Bündə kəsirinin örtülməsi mənbələri (struktur) haqqında məlumat dövlət bütçəsinin icra olunması haqqında qanunda göstərilmir. Belə ki, proqnoz göstəricilər (layihə) Milli Məclis tərəfindən təsdiq olunmuş bündə haqqında qanunun tətbiq edilməsi haqqında fərmando (2004-cü il) bündə kəsiri və onun maliyyələşdirmə mənbələri üzrə verilir. Bu fikri bir qədər aydınlaşdıraraq, məlum olur ki, bündə kəsirinin strukturunun ilin sonunda hansı maliyyələşdirmə mənbələri üzrə icra olunması ümumi olaraq verilir. Yəni özəlləşdirmədən, istiqraz vərəqələri və digər maliyyələşdirmə mənbələrindən dövlət bütçəsinə daxil olan vəsaitin həcmi haqda məlumat verilmir. Digər tərəfdən "Bündə sistemi haqqında" qanunda dövlət bütçəsi kəsirinin maliyyələşdirilmə mənbələri haqqında çox qısa və ümumi məlumat verilir. Dövlət bütçəsinin kəsirinin məbləği növbəti bündə ili üzrə dövlət bütçəsi haqqında qanunla müəyyən edilir. Bündə kəsirinin maliyyələşməsi dövlət borcu, kredit və digər mənbələr hesabına həyata keçirilir.

İstifadə olunan və digər əsas anlayışların terminoloji izahı

Advalor rüsumlar – məhsulun, işin və ya xidmətin dəyərindən faizlə tutulan rüsumdur.

Aksız – aksızlı malların satış qiymətinə daxil edilən vergidir.

Amortizasiya – əsas fondların, yəni binaların, avadanlıqların, qurğuların və s.-in tədricən köhnələrək öz dəyərini hissə-hissə istehsal olunan məhsulun üzərinə keçirməsi.

Bank – fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilinəsi, öz adından və öz hesabına kreditlərin verilməsimi, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir.

Banklardan alınan dividendlər üzrə daxilolmalar – səhmlərinin bir hissəsi dövlətə məxsus olan banklardan alınan dividendlər (Kapital bank və Azərbaycan Respublikasının Beynəlxalq Bankı) nəzərdə tutulur.

Baş Dövlət Xəzinədarlığı – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında yaradılmış və Mahiyyə Nazirliyinin əsas strukturlarından biri olub Azərbaycan Respublikasının maliyyə nazirinə tabedir. Əsas funksiyaları dövlət bütçəsinin kassa icrasını həyata keçirmək, dövlət maliyyəsindən istifadə sahəsində şəffaflığı təmin etmək məqsədilə dövlət bütçəsindən maliyyələşən bütün idarə, müəssisə və təşkilatlar üzrə maliyyə əməliyyatlarının müvafiq uçot qaydalarına uyğun uçotunu aparmaqdır. Paralel olaraq digər funksiyaları da daşıyır.

Beynəlxalq Valyuta Fondu – əsası 1944-cü ildə ABŞ-ın Nyu-Hempşir ştatının Bretton-Vuds əyalətində BMT-nin valyuta-maliyyə konfransında qoyulan, valyuta-maliyyə sferasında beynəlxalq əməkdaşlığı təmin etmək, beynəlxalq ticarətin genişlənməsinə və tarazlı inkişafına şərait yaratmaq, bununla da üzv ölkələrin iqtisadi yüksəlişinə yardımçı olmaq, üzv ölkələrin valyuta stabililiyinə və s. xidmət etmək məqsədilə yaradılan maliyyə institutudur.

Bələdiyyə – yerli özüntüidarəetmə orqanları.

Bələdiyyə bütçəsi – ölkənin qanunvericiliyi əsasında müəyyənləşdirilən bələdiyyə statusuna uyğun olaraq özünüidarəetmə prinsiplerini reallaşdırmaq, bələdiyyə səlahiyyətlərini həyata keçirmək məqsədilə formalasdırılan və istifadə olunan planlaşdırılmış maliyyə vəsaiti fondu.

Birbaşa vergilər – vergi ödəyicisi tərəfindən əldə olunan və ya onun sərəncamında olan mülkiyyətindən (gəlirindən, sərvətindən və s-dən) tutulan vergilərdir.

Birdəfəlik rüsum – bazarlarda, yarmarkalarda və xüsusi olaraq satış üçün ayrılmış digər yerlərdə malların, məmulatların və kənd təsərrüfatı məhsullarının satışını həyata keçirən fiziki şəxslərin həyata keçirdikləri ödəniş formasıdır.

Bütçə – Azərbaycan Respublikasının müvafiq dövlət hakimiyyəti və özünüidarəetmə orqanları vasitəsilə dövlətə və bələdiyyələrə məxsus vəzifə və funksiyaları yerinə yetirmək üçün lazımlı olan pul vəsaitinin yığılması və istifadə olunması üçün əsas maliyyə sənədidir.

Bütçə artıqlığı (profisiti) – bütçə gəlirlərinin bütçə xərclərindən artıq olan məbləğidir.

Bütçə kəsiri (defisit) – bütçə xərclərinin gəlirlərlə təmin olunmayan məbləğidir. Bütçə kəsiri dövlət borcu, kredit və digər mənbələr hesabına həyata keçirilir.

Bütçə kəsirinin yaradılmasının bir neçə forması mövcuddur. Bütçə gəlirlərinin xərclərini üstələməsi faktiki bütçə kəsiri adlanır. Əgər dövlət istehsalın həcminin azaldığı dövrdə iqtisadi aktivliyi və məcmu tələbi təşviq etmək (stimullaşdırmaq) istəyirsə müxtəlif proqramların maliyyələşdirilməsi üçün bütçə xərclərini artırma və ya vergiləri azalda bilər. Bu məqsədli şəkildə dövlət tərəfindən yaradılmış struktur bütçə kəsiri sayılır.

Struktur bütçə kəsirindən fərqli olaraq **dövri bütçə kəsiri** məqsədli bütçə-vergi siyasetindən asılı olmur və böhran vəziyyətində bütçə gəlirlərinin azalması, o cümlədən, vergilərin yığım əmsalinin aşağı düşməsi nəticəsində yaranır.

Qeyd olunan bütçə kəsirinin formalarından başqa daha iki forması vardır: **aktiv** və **passiv**. Aktiv bütçə kəsiri dedikdə bütçə xərclərinin bütçə gəlirlərinin üstələməsi, passiv bütçə kəsiri isə

vergi dərəcələrinin azaldılması və müvafiq olaraq yiğim əmsalının aşağı düşməsi nəticəsində yaranır.

Büdcə kəsirinin inflasiya amili ilə bağlı olmasını nəzərə alaraq bir sıra alımlar **real**, **nominal** və **əməliyyat büdcə kəsiri** kimi kəsirin formaları üzərində dayanırlar.

Nominal büdcə kəsiri – dövlət büdcəsinin icrasında öz əksini tapan büdcə kəsiridir.

Real büdcə kəsiri = (nominal büdcə kəsiri - dövlət borcunun maliyyələşdirilməsi üçün borc faizi)*inflasiya.

Əməliyyat büdcə kəsiri = ümumi büdcə kəsiri - faiz ödənişlərinin inflasiya hissəsi.

Büdcədənkənar dövlət fondları – qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən hüquqi şəxs qismində təsis edilmiş və dövlət büdcəsindən kənar müstəqil büdcəyə malik olan məqsədli dövlət maliyyə fondlarıdır. Hazırda Azərbaycan Respublikasında iki büdcədənkənar fond var: Dövlət Sosial Müdafiə Fondu və Dövlət Neft Fondu.

Büdcədənkənar əməliyyatlar – müvafiq icra hakimiyyəti orqanlarının və büdcə təşkilatlarının qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət büdcəsindən və Naxçıvan Muxtar Respublikasının büdcəsindən kəndə etdikləri gəlirləri və həyata keçirdikləri xərcləri üzrə maliyyə əməliyyatlarıdır.

Büdcədən verilmiş kreditlər üzrə daxilolmalar – dövlət büdcəsindən hüquqi şəxslərə verilən kreditləri nəzərdə tutur.

Büdcə gəlirləri:

1.Büdcə sistemi haqqında qanuna əsasən büdcə gəlirləri Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasının və yerli özünüidarəetmə orqanlarının müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydada dövlət büdcəsinə, Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə daxil olan vergilər, rüsumlar, digər ödənişlər və daxilolmalar aid edilir.

2.Vahid büdcə təsnifatına əsasən büdcə gəlirləri 4 kateqoriyadan ibarətdir: vergilərdən daxilolmalar, sosial ayırmalar, qrantlar və digər gəlirlər.

2.1. Vergilərdən daxilolmalar. Vergilər vergi bazasına görə fərqlənir. Bu halda vergi bazası kimi məcmu gəlirlər, əmək haqqı,

Büdcə qanunverciliyi - Azərbaycan Respublikasının Konstitusiyası, „Büdcə sistemi həqiqində“ qanun, hər il qəbul edilən dövlət bütçəsi həqqində qanunlardan ibarətdir. Büdcə quruculuğunu - ölkənin bütçə sisteminin funksionallığı təşkili prinziplərinin macmusu.

Büdcə təsnifatı - dövlət bütçəsinin, Naxçıvan Muxtar Respublikasının funksionallığı, yerli bütçələrin və bütçədanakaların dövləti fondlarının gallitlərinin, xərcələrinin və maliyyələşmə məqsədini funksional, idhəsdi, təskiliatı və sarı prinziplərə səsində dövlət bütçəsinin funksionallığı, yerli bütçələrin və bütçədanakaların dövləti fondlarının gallitlərinin, xərcələrinin və maliyyələşmə məqsədini funksional, idhəsdi, təskiliatı və sarı prinziplərə səsində Azərbaycan Respublikasının tarbi prosesi - bütçə layihəsinin tərtibləşdirilməsi.

Büdcə layihəsinin tarbi prosesi - bütçə layihəsinin tərtibləşdirilməsi. Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edildiyi prosesi bütçə ilin 11 ay dələmisi bəsləmər və bütçə layihəsinin tərtibləşdirilməsi.

Büdcə təsniləti - dövlət bütçəsinin, Naxçıvan Muxtar Respublikasının funksionallığı, yerli bütçələrin və bütçədanakaların dövləti fondlarının gallitlərinin, xərcələrinin və maliyyələşmə məqsədini funksional, idhəsdi, təskiliatı və sarı prinziplərə səsində.

Büdcə quruculuğu - ölkənin bütçə sisteminin funksionallığı təşkili prinziplərinin macmusu. Büdcə quruculuğunu - ölkənin bütçə sisteminin funksionallığı təşkili prinziplərinin macmusu.

Büdcə sistemli - Azərbaycan Respublikasının Konstitusiyası, „Büdcə sistemi həqiqində“ qanun, hər il qəbul edilən dövlət bütçəsi həqqində qanunlardan ibarətdir. Büdcə sistemli icrası həqqində qanunun imzalanması qədər olan dövri təsdiq edir.

- 2.1. **Büdcə xərclərinin funksionallıq təsnifatı** — büdcə sisteminə daxili olan büdcələrinin funksiyaları üzrə xərclərinin qruplaşdırılmışdan ibarətdir.
- Büdcə xərclərinin iqtisadi təsnifatı** — qayamlaq sənədi ilə büdcələr təzəfündən aparılan ödənişlərdən ibarətdir.
- Büdcə xərclərinin imzibatlı təsnifatı** — büdcənin təşkilatlar saviyəsində təsnilətdir.
- Büdcə illi — yanvar ayının 1-dən dekabr ayının 31-dək olan bir illik dövər.**
- 2.2. **Sosial ayırmalar**. Sosial ayırmaların həzirlanması və sosial etibyacılıra ayırmalarla bollunur. Sosial təminata ayırmalar məcburi keçiridiyi sosial programlardan asılı olaraq sosial təminata və sosial xarakter dasiyır və xüsusi fondun yaradılması nəzərdə tutur.
- 2.3. **Qrantlar**. Qrantlar dövət üçün şəhəriyyət kəsb edən xançılıqda fəaliyyətə başlıq vergilərə və sərt vergilərlərə bollunur.
- 2.4. **Diger gəllətlər**. Diger gəllətlər mülikiyətdən edə bilər.
- Büdcə xərcləri** — büdcə təsnifatına uyğun olaraq dövlət yerli büdcələrdən qanunvənciliklə nəzərdə tutulan tələbatı odəmek büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və sənədli xərclərlər üzrə daxili məmənələr və konülli köçürümlərə bollunur.
- Büdcə xərcləri** — sənədli xərclərinin sənədli xərclərinə bollunur.
- Büdcə xərclərinin funksionallıq təsnifatı** — büdcə sisteminə daxili olan büdcələrinin funksiyaları üzrə xərclərinin qruplaşdırılmışdan ibarətdir.
- Büdcə xərclərinin iqtisadi təsnifatı** — qayamlaq sənədi ilə büdcələr təzəfündən aparılan ödənişlərdən ibarətdir.
- Büdcə xərclərinin imzibatlı təsnifatı** — büdcənin təşkilatlar sənədi ilə büdcələr təzəfündən apartlanan ödənişlərdən ibarətdir.
- Büdcə xərclərinin təsnifatı** — avəzisi və qayamlaq sənədi ilə büdcələr təzəfündən apartlanan ödənişlərdən ibarətdir.

Üçün, RF bütçə sistemi federal bütçədən, Rusiya Federasiyasının federal subyektlərinin bütçələrindən, yerli bütçələrdən və bütçədən kənar fondların bütçələrindən ibarətdir.

Bütçə sisteminin prinsipləri – Azərbaycan Respublikasının bütçə sisteminin iki prinsipi vardır: müstəqillik və vahidlik.

Bütçə sisteminin vahidliyi tənzimləyici mədaxil mənbələrindən istifadə etmək, məqsədli bütçə fondları yaratmaq, maliyyə ehtiyatlarını müxtəlif səviyyəli bütçələr arasında bölüşdürülmək vasitəsilə bütçələrin qarşılıqlı əlaqəsinə əsaslanır.

Bütçələrin müstəqilliyi mövud qanunvericiliyə uyğun olaraq mədaxil mənbələrinin və vahid bütçə təsnifati çərçivəsində xərclərin istiqamətlərini müəyyənləşdirmək hüququnun olması ilə təmin edilir.

Yuxarıda qeyd olunan prinsiplərlə yanaşı bütçə sisteminin və bütçə proseslərinin aşağıda göstərilən bir neçə prinsipləri də vardır:

- bütçənin balanslaşdırılması;
- bütçə vəsaitlərindən istifadənin səmərəliliyi;
- bütçə vəsaitlərində ünvanlı və məqsədli istifadə;
- bütçə gəlirlərinin və xərclərinin tam şəkildə öz əksini bütçədə tapması;
- bütçə vəsaitlərinin bütçələr arasında düzgün bölgüsü;
- bütçə xərclərinin tam örtülməsi;
- aşkarlıq (şəffaflıq);
- doğruluq.

bütçə proseslərinin prinsipləri:

- bütçə sisteminin prinsipləri ilə yanaşı bütçənin dövriliyi və bütçə göstəricilərinin müvafiq bütçə təsnifatına uyğun təsnifləşdirilməsi prinsipləri.

Bütçə (fiskal) siyaseti – dövlət tərəfindən müvafiq il üzrə bütçə gəlirləri və xərclərinin əsas istiqamətləri müəyyən edilməklə hazırlanan tədbirlər planıdır.

Bütçə (və vergi) siyasetinin əsas məqsədi dövlət bütçəsini əhalinin maddi rifah hahnın yaxşılaşdırılması, ölkə iqtisadiyyatının idarə olunması, onun dinamik inkişafının stimullaşdırılması üçün əsas maliyyə mənbəyinə və iqtisadi alətinə çevirməkdir.

Bütçə siyasetinin formaları aşağıdakılardır:

1. ekspansionist (təşviqedici) - vergilərin azaldılması və (və ya) bütçə xərclərinin artırılması hesabına dövri böhranının aradan qaldırılması;
 - a). müsbət nəticələr – qısamüddətli dövrdə dövri böhranının aradan qaldırılması;
 - b). mənfi nəticələr – bütçə kəsirinin və infliyasiyanın artması, müəssisələrdə vergi yükünün artması.
2. restriksionist (məhdudlaşdırıcı) - bütçə xərclərinin sekvestri və (və ya) vergilərin artırılması hesabına infliyasiyanın azaldılması, iqtisadiyyatın dövri artımının məhdudlaşdırılması.
 - a). müsbət nəticələr – bütçə kəsirinin, infliyasiyanın və müəssisələrdə vergi yükünün azalması;
 - b). mənfi nəticələr – qısamüddətli dövrdə işsizliyin artması, uzunmüddətli dövr üçün staqflyasiya təhlükəsi.

Bütçə siyasetinin (bütçə kəsiri ilə bağlı) formaları:

- imkanlara əsaslanan bütçə (kiçik bütçə kəsiri və ya profisit);

- tələbata əsaslanan bütçə (böyük bütçə kəsiri).

Bütçə siyasetinin əsas istiqamətləri:

- sosial müdafiə siyasəti;
- istehsal sferasının inkişaf siyasəti;
- maksimal vergi siyasəti.

Bütçə ssudaları – dövlət bütçəsindən Naxçıvan Muxtar Respublikasının bütçəsinə, yerli bütçələrə və hüquqi şəxslərə, yerli bütçələrdən bələdiyyə təşkilatlarına qaytarılmaq şərti ilə il ərzində müəyyən müddətə verilən maliyyə vəsaitləridir.

Bütçə zərfi – digər aidiyyəli sənədlərlə birlikdə Milli Məclisə təqdim edilən dövlət bütçəsinin layihəsidir.

Bütçə təşkilatı:

1. Vergi Məcəlləsinə əsasən - bütçə smetası əsasında fəaliyyəti tamamilə və ya qismən bütçə vəsaiti hesabına maliyyələşdirilən, hesablaşma hesabı olmayan qeyri-kommersiya təşkilatıdır;
2. Bütçə sistemi haqqında qanunda bütçə təşkilatı maliyyələşdirilməsi bilavasitə Azərbaycan Respublikasının dövlət

büdcəsi və Naxçıvan Muxtar Respublikasının bütçəsi hesabına həyata keçirilən idarə və təşkilatlar aid edilir.

Cari galırlar – Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş dövlət vergiləri və bu vergilərə görə hesablanmış faiz və maliyyə sanksiyaları aid edilir.

Cari xərclər – bütçə taşkiliatlarının cari tələbatlarının ödənilməsinə çəkilən xərclərdir.

Daxili dövlət borcu – Azərbaycan Respublikasının dövlət borcunun ərkib hissəsi olmaqla, maliyyə organının Azərbaycan Hökuməti adından Azərbaycan Respublikasının hüdudları daxilində hüquqi və fiziki şəxslərlə bağlılığı əqdər üzrə borc vəsaitlərinin mili vəlyutu ilə ifadə olunmuş məcmusudur.

Divident – hılıqubiq şəxsin öz təsiscilərinin (payçalarının) və yaxud sahmdarların xeyrinə xalis manfiətinin böllüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş.

Hüquqi şəxsin ləğvi ilə bağlı əmlakın böllüşdürülməsi nəticəsində əldə edilən gelir, həmçinin sahmdarların sahmlərinin faiz nisbətini dəyişdirməyən sahmlərin böllüşdürülməsi, sahmlərin (hisssələrin, paylarının) nominal deyeri hüdudlarında geri alınması ilə bağlı edilən ödənişlər divident sayılır.

Dotasiya – dövlət bütçəsinə, yerli bülçələrə onların gəlir və xərclərini tənzimləmək məqsədiylə evesziz verilən maliyyə vasitidır.

Dolayı vergilər – vergi öðöyicisinin gəlirinin, sərvətinin xərclənməsindən tutulan vergilərdir.

Dövlət bütçəsinin məqsədi – ölkənin iqtisadi, sosial və digər strateji programlarının və problemlərinin həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunverciliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir.

Dövlət borcu – müvafiq xərclərin maliyyələşdirilməsi üçün dövlət zəmanəti əsasında alman və müəyyən olunmuş müddətlərdə qaytarılması öhdəlik götürülen maliyyə vasitidir.

Dövlət borcunun idarə edilməsi – dövlət tərofündən uyğun borc mənbələrinin tapılması, cəlb edilmiş vəsaitlərin sametli istifadə olunması, borcun qaytarılması məqsədile pul fondlarının

səfərbər edilməsi və son nəticədə qaytanılmamasından ibarət tədbirlər kompleksi.

Dövlət bütçəsinin kassa icrası – bütçə gəlirlərinin bütçəyə daxil olmasına və xərclərinin bütçə təsnifatına uyğun olaraq xəzinədarlıq vasitəsilə ünvanlı istifadəsinə təmin edən icra mexanizmi.

Dövlət bütçəsinin galırları – qanunverciliklə müəyyən olunmuş qaydada dövlət bütçəsinə daxil olan vergilərin, rüsumların, digər ödənişlərin və daxili olmaların məcmusudur.

Dövlət bütçəsinin hesabatı – qanunverciliklə müəyyənəldirilmiş dövr ərzində bütçə təşkilatlarının müvafiq icra həkimiyəti organına və ölkənin qanunvercili organına dövlət bütçəsinin icrası haqqında təqdim etdiyi hesabat.

Dövlət bütçəsinin xərcləri – qanunverciliklə müəyyən olunmuş qaydada dövlət bütçəsi vasitəsi ilə bütçə təsnifatına uyğun olaraq xərclərin funksional, iqtisadi və digər prinsiplər əsasında istifadəsinə təmin edən xərclərdir.

Funksional təsnifat dövlətin funksiyalarını həyata keçirməsi ilə bağlı xərclərin qruplaşdırılmasıdır.

Iqtisadi təsnifat bütçə xərclərinin iqtisadi mahiyyətinə görə qruplaşdırılmışdır.

Xərclərin iqtisadi təsnifatına cari, asash xərclər və kreditlər üzrə borcłara, faizlərə xidmət xərcləri aid edilir.

Dövlət bütçəsinin icrası – müvafiq icra həkimiyəti organları və onların tabeliyində olan təşkilatlar (bütçə təşkilatları) tərafından dövlət bütçəsi gəlirlərinin təmin edilməsi və xərclərin həyata keçirilməsi prosesi.

Dövlət bütçəsinin tərtibi – ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi proqnozları, məqsədi programları, iqtisadiyyatın sahələrinin, inzibati rayonlarının, mülkiyyət formasından asılı olmayıaraq bütün müəssisələrin cari və növbəti il üzrə maliyyə-təsərrüfatı fəaliyyətinin nəticələrinin

qiymətləndirilməsi əsasında növbəti bütçə ili üzrə dövlət bütçəsi layihəsinin hazırlanması.

Dövlət bütçəsinin təsdiqi – ölkənin qanunverici orqamna təqdim olunan dövlət bütçəsi haqqında qanun layihəsinin müzakirəsi və təsdiqi.

Dövlət əmlakının icarəyə verilməsi – dövlətin mülkiyyətində olan daşınar və daşınmaz əmlakın icarəyə verilməsi nəzərdə tutulur.

Dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasının və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir.

Dövlət qulluqçusu – “Dövlət qulluğu haqqında” qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız dövlət bütçəsi vəsaitindən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və Azərbaycan Respublikasının Azərbaycan Respublikasına sadıq olacağına andiçən Azərbaycan Respublikasının vətəndaşıdır. Siyasi və ya inzibati vəzifə tutan və hakimiyyət səlahiyyətləri alan dövlət qulluqçusu dövlət vəzifəli şəxsdir. Deputatlar və hakimlər dövlət qulluqçuları sayılmışdır.

Dövlət vəsaiti – Azərbaycan Respublikası dövlət bütçəsinin vəsaiti, dövlət tərəfindən bağlanmış beynəlxalq sazişlərə və intiqavilələrə əsasən alınmış kreditlər, qrantlar, xarici yardımçılar, bütçədən maliyyəlaşdırılan təşkilatların bütçədən kənar fondlarının vəsaiti və qanunvericiliklə dövlət vəsaitinə aid edilən digər vəsaitlər.

Dövlət zəmanəti ilə verilmiş kreditlər üzrə daxilolmalar – hökumətin müvafiq səlahiyyətli qurumunun (bir qayda olaraq Maliyyə Nazirliyi) kreditlər üzrə dövlətin adından təqdim etdiyi bütün dövlət zəmanətləri nəzərdə tutulur.

Dövlət Neft Fondu – (bax. bütçədən kənar dövlət fondları) Dövlət Neft Fondu 29 dekabr 1999-cu ildə yaradılmışdır. Fondun hər il təsdiq olunan bütçəsi vardır. Fondun gəlirlər hissəsi Azərbaycan Respublikasının payına düşən xam neftin və qazın satışından əldə olunan gəlir (qanunvericiliklə nəzərdə tutulmuş ödənişlər çıxılmaq şərtilə), akrhesabı ödənişlər, bonus ödənişlər, xarici şirkətlərlə bağlanmış müqavilələr çərçivəsində dövlət əmlakından istifadə üçün icarə haqqı, fondun vəsaitinin

yerləşdirilməsindən əldə edilən gəlir və digər mənbələr hesabına formalasır.

Dövlət orqanı – Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda Azərbaycan Respublikasının məqsəd və funksiyalarını həyata keçirən, qanunvericiliyə uyğun olaraq yaradılmış dövlət qulluqçularının qurumu dövlət orqanıdır.

Dövlət rüsumu – “Dövlət rüsumu haqqında” qanunda müəyyən edilmiş hallarda və qaydada dövlət orqanlarının müəssisə, təşkilat və fiziki şəxslərə göstərdikləri xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət büdcəsinə ödənilən məcburi ödənişdir.

Dövlət vergiləri:

- 1.fiziki şəxslərin gəlir vergisi;
- 2.hüquqi şəxslərin mənfəət vergisi
(bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa);
- 3.əlavə dəyər vergisi;
- 4.aksizlər;
- 5.hüquqi şəxslərin əmlak vergisi;
- 6.hüquqi şəxslərin torpaq vergisi;
- 7.tranzit yol vergisi;
- 8.mədən vergisi;
- 9.sadələşdirilmiş vergi.

Ehtiyat fondu – dövlət büdcəsində, Naxçıvan Muxtar Respublikasının büdcəsində və yerli büdcələrdə nəzərdə tutulmayan xərclər və fəvqəladə hallar üçün yaradılır. Ehtiyat Fonduun vəsaitinin həcmi növbəti büdcə ilinin gəlirlərinin 5 faizindən artıq olmamaqla və əvvəlki illərdə bu xərcin faktiki icrası baş verən fəvqəladə halların statistikası nəzərə alınmaqla müəyyən edilir.

Ehtiyac meyarı – əhalinin əsas sosial demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan həddir.

Elektroenergetika – elektrik və istilik enerjisinin istehsalı, nəqli və paylanması ilə məşğul olan təsərrüfat sahəsidir.

Əlavə dəyər vergisi – vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən hesab-fakturalara və ya idxalda ƏDV-nin ödənilidiyini

göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlidir.

Əmək pensiyası – “Əmək pensiyaları haqqında” qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sigorta olunan şəxslərin onlara əmək pensiyası təyin olunduqdan əvvəl alıqları əmək haqqı və digər gəlirlərin, yaxud sigorta olunan şəxslərin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir.

Əmlak – hər hansı daşınan və ya daşınmaz əmlak, o cümlədən qeyri-maddi aktivlər, dövriyyə vəsaitləri və mülkiyyət hüququnun digər obyektləri hesab edilir.

Əmlakın qalıq dəyəri – əsas vəsaitlərin ilkin dəyərinin həmin əsas vəsaitlərə hesablanmış amortizasiyanın məbləği qədər azaldılan dəyəridir.

Əsas vəsaitlər – istifadə müddəti bir ildən çox olan və dəyəri 550 000 AZM-dən çox olan, aşağıda göstərilən (Vergi Məcəlləsinin 114.3-cü maddəsində göstərilən amortizasiya olunmali) **maddi aktivlər** nəzərdə tutulur:

- 1.binalar, tikililər və qurğular;
- 2.maşınlar, avadanlıq və hesablama texnikası;
- 3.nəqliyyat vasitələri;
- 4.iş heyvanları;
- 5.geoloji kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər.

Amortizasiya ayırmalarının qeyri-maddi aktivlər üzrə də müəyyənləşdirildiyini nəzərə alsaq qeyri-maddi aktivlərini də əsas vəsait kimü qəbul etmək olar. Digər tərəfdən Vergi Məcəlləsinin 114.3-cü maddəsinə əsasən əsas vəsaitlər üzrə müəyyən edilən amortizasiya normaları həm maddi, həm də qeyri-maddi aktivlər üzrə müəyyən edilmişdir.

Əsas vəsaitlərin və ya dövlət ehtiyatında olan malların satışından gəlirlər – bu tədiyə növünə dövlət əmlakının icarəyə verilməsindən və aksizli markaların satılmasından daxil olmalar aid edillər.

Faizlər – borç öhdəlikləri ilə bağlı olan hər hansı ödəmə, o cümlədən, kreditlərin (ssudaların) və ya depozitlərin (hesabların) verilməsi üçün ödəmədir.

Faydalı qazıntılar – yer qabığının maddi istehsal sahəsində istifadə edilən təbii mineral tərəmələridir.

Fiskal – dövlət gəlirlərinin səfərbər edilməsi və dövlət xərclərinin reallaşdırılması, yəni dövlət xəzinədarlığı, eləcə də dövlət bütçəsi ilə bağlı bütün münasibətlər. Başqa sözə, dövlət maliyyəsi ilə bağlı münasibətlərin tərkib hissəsi kimi vəsaitlərin toplanması və xərclənməsini ifadə edən anlayış.

Fiskal siyaset (bax. bütçə siyasəti).

Fiziki şəxs – Azərbaycan Respublikasının vətəndaşı, əcnəbi və vətəndaşlığı olmayan şəxs.

Fiziki şəxslərin gəlir vergisi – Fiziki şəxslərin əldə etdikləri gəlirdən ödədikləri vergi növüdür. Verginin ödəyiciləri rezident (təqvim ilində üst-üstə 182 gündən artıq vaxtda həqiqətən Azərbaycan Respublikasının ərazisində olan şəxslər) və qeyri-rezident fiziki şəxslərdir. Vergitutma obyekti gəlirdir. Gəlirlərə aiddir:

- muzdu lu işlə əlaqədar əldə edilən gəlir;
- muzdu lu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir;
- vergilərdən azad edilən gəlirlərdən başqa bütün digər gəlirlər.

Muzdu lu işlə əlaqədar əldə edilən gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda nəzərdə tutulur. Muzdu lu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlirlər sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərindən ibarətdir. Sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsindən gəlir, qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərə faiz, dividend, royləti, əmlakın icarəyə verilməsindən gəlir aid edilir.

Fiziki şəxslərin əmlak vergisi – Fiziki şəxslərin əmlakından tutulan vergi. Vergitutuma obyektləri: rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən binaların, həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki

Şəxslərə məxsus avtonəqliyyat vasitələri, su və hava nəqliyyatı vasitələrinin dəyəridir.

Fiziki şəxslərin torpaq vergisi – Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır.

Gənclər siyasəti – gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında onların fəal iştirakını təmin etmək məqsədi ilə dövlət tərəfindən ictimai-siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şəraitin və təminatların yaradılmasına yönəlmış tədbirlər sistemidir.

Gömrük rüsumları – büdcəyə alınması Gömrük Məcəlləsi ilə tənzimlənən və gömrük posedurlarının tətbiqi zamanı tutulan ödənişlərdir.

Gömrük tarifi – Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallara tətbiq edilən və xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturasına uyğun olaraq sistəmləşdirilmiş gömrük rüsumu dərəcələrinin məcmusudur.

Hesablama Palatası – dövlət büdcəsinin təsdiq edilməsinə və icrasına, dövlət əmlakının idarə edilməsinə, onun barəsində sərəncam verilməsinə, dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına, hüquqi şəxslərə və bələdiyyələrə dövlət büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirir.

Hüquqi şəxs – Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlar.

Xalis mənfəət – mənfəət vergisi çıxıldığdan sonra qalan mənfəət.

Xarici dövlət borcu – Azərbaycan Respublikasının dövlət borcunun tərkib bissəsi olmaqla, maliyyə orqanın Azərbaycan Respublikası adından xarici hüquqi və fiziki şəxslərlə (qeyri-rezidentlər), həmçinin beynəlxalq ictimai-siyasi və maliyyə-kredit təşkilatları ilə bağlı mülqaviləyə əsasən bilavasitə alınan borclar və digər yerinə yetirilmiş maliyyə öhdəliklərinin məcmusudur.

Xidmət – malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyət.

ƏDV-nin məqsədləri üçün pul vəsaitinə və torpağa mülkiyyət hüququnun başqasına verilməsi, həmçinin işegötürənə muzdlu işçi kimi xidmət göstərilməsi istisna olunur.

Xeyriyyə təşkilatı – xeyriyyəcilik fəaliyyətini həyata keçirən qeyri-kommersiya təşkilatıdır.

Xüsusi vergi rejimi:

1. Xüsusi vergi rejimli müəssisələrə hasilatın pay bölgüsü və əsas ixrac boru kəməri haqqında həmçinin digər bu qəbildən olan sazişlər və o cümlədən, neft və qaz haqqında qanunlar çərçivəsində fəaliyyət göstərən Vergi Məcəlləsi ilə yanaşı vergitutma və vergi nəzarəti məsələlərində müəyyən dövr ərzində vergilərin hesablanması və ödənilməsinin xüsusi qaydalarla müəyyən edilmiş vergi ödəyiciləri aid edilir. Bunlara sazişlər imzalanmış podratçı tərəflər və yaxud onların hüquqi varisləri və ya mümkün müvəkkilləri, podratçı tərəflər adından fəaliyyət göstərən, neft-qaz əməliyyatlarının gündəlik idarə olunması üçün onların göstərişlərini yerinə yetirən, hasil edilən karbohidrogenlərin hər hansı payına sahib olmaq hüququna malik olmayan, yalnız mənfəətsiz və itkisiz əməliyyat aparan təsərrüfat hesablı qeyri-kommersiya şirkəti kimi işləyən birgə əməliyyat şirkətləri, podratçı və birbaşa və ya vasitəli müqavilə üzrə, yaxud podratçının adından mallar göndərən, işlər görən və yaxud xidmət göstərən, eləcə də Azərbaycan Respublikasında karbohidrogen fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri, xarici ölkələrin Azərbaycan Respublikası ərazisində yerləşən diplomatik və analoji nümayəndəlikləri, konsulluq idarələri və digər rəsmi nümayəndəlikləri daxildir.

2. Xüsusi vergitutma sistemi kimi (heç də güzəştli olmayan) məhdud sayda vergi ödəyiciləri və fəaliyyət növləri üçün vahid verginin tətbiqi ilə qanunvericilikdə əks etdirilməlidir.

Icmal büdcə – dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikasının büdcəsinin (büdcədənkənar əməliyyatlar da daxil olmaqla) və büdcədənkənar dövlət fondlarının gəlir və xərclərini funksional və iqtisadi təsəffüfə uyğun paraqraflar səviyyəsində əks etdirən maliyyə sənədi.

İdarəetmə xərcləri – qanunvericilik, icra hakimiyəti və prokurorluq orqanlarının saxlanılması xərcləri aid edilir.

İnflyasiya – müəyyən müddət ərzində əmtəə və xidmətlərin keyfiyyəti yüksəlmədən qiymətlərinin artması nəticəsində pulun dəyərdən düşməsi, dəyərsizləşməsi. İnflyasiya pul tə davüdü kanallarının əlavə pul kütlesi ilə dolması, yaxud pul tə davüdü kanallarının tələbatından artıq həcmidə pul kütlesinin dövriyyəyə buraxılması nəticəsində pulun dəyərsizləşməsi prosesidir.

İpoteka – öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrde üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur.

İri vergi ödəyiciləri – İri vergi ödəyiciləri bir neçə meyara əsasən seçilir. Vergi ödəyiciləri (bündə təşkilatları istisna olmaqla) İri vergi ödəyicilərinə aid edilməsi üçün onun əvvəlki üç ilin hər birində mülkiyyətində olan əsas vəsaitlərin ilin sonuna qalıq dəyəri 5,5 mlrd.AZM və əvvəlki üç iltik orta illik dövriyyəsi 2,75 mlrd.AZM-dən çox olmalıdır.

Bundan başqa, son üç vergi ili ərzində müəssisə tərəfindən vergi qanunvericiliyi ilə müəyyən edilmiş bütün vergi və vergi olmayan digər ödənişlərin hesablanmış məbləği 990 mln. AZM-dən çox olmalıdır.

Iqtisadi siyaset daimi komissiyası – dövlətin maliyyə və vergi siyasetinin, iqtisadi siyasetinin formalasdırılması və həyata keçirilməsinə dair, habelə dövlət bütçəsinin təsdiq edilməsi və icrası ilə bağlı qanun və qərar layihələri üzrə aparıcı daimi komissiyadır.

İştirakçı – səlimdar, payçı və ya müəssisənin mənfəətində digər iştirakçı.

İnformasiya – təqdimat formasından asılı olmayaraq şəxslər, əşya, fakt, liadisə və proseslər haqqında mə'lumatlardır.

İnvestisiya – gəhr (mənfəət) və ya sosial səmərə əldə etmək məqsədilə sahibkarlıq və digər fəaliyyət növləri obyektlərinə qoyulan maliyyə vasitələri, eləcə də maddi və intellektual sərvətlər nəzərdə tutulur.

Inzibati xəta – Inzibati xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.

Kütləvi informasiya vasitələri – dövrü mətbu nəşrlər, teleradio programları, kinoxronika programları və digər yayım formaları;

Qeyri-kommersiya fəaliyyəti – məqsədi gəlir götürmək olmayan və əldə etdiyi gəliri yalnız qeyri-kommersiya məqsədləri, o cümlədən öz nizamnamə məqsədləri üçün istifadə etməyi nəzərdə tutan qanunla qadağan edilməyən fəaliyyətin həyata keçirilməsidir, əks halda bu fəaliyyət kommersiya fəaliyyəti sayılır.

Qeyri-kommersiya təşkilatı – qeyri-kommersiya fəaliyyətini həyata keçirən, əldə etdiyi gəliri təsisçilər (payçılar, iştirakçılar) arasında bölüşdürülməyən və onu kommersiya məqsədləri üçün sərf etməyən hüquqi şəxsdir, əks halda bu təşkilat kommersiya təşkilatı sayılır.

Qeyri-maddi aktivlər – intellektual, o cümlədən ticarət nişanları, digər sənaye mülkiyyəti obyektləri, habelə müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada vergi ödəyicisinin mülkiyyət hüququnun obyekti kimi tanınan digər analoji hüquqlar.

Qeyri-rezidentlər:

- Azərbaycan Respublikasının ərazisində diplomatik və ya konsulluq statusu olan şəxs və onun ailə üzvləri;
- Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmiş beynəlxalq təşkilatın əməkdaşı və ya Azərbaycan Respublikasında xarici ölkənin dövlət xidmətini həyata keçirən şəxs və onların ailə üzvləri;
- Məqsədi yalnız Azərbaycan Respublikasının ərazisindən keçməklə bir xarici dövlətə keçmək olan şəxs;
- Yuxarıdakı müdəéalarda qeyd olunanlar Azərbaycan Respublikasının ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə aid edilmir;
- Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik imtiyazları və immunitetləri olan diplomatik nümayəndəliklər, konsulluq idarələri və xarici ölkələrin digər rəsmi nümayəndəlikləri, beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, habelə sahibkarlıq fəaliyyəti ilə

məşğul olmayan xarici təşkilatların və firmaların nümayəndəlikləri;

- Rezident anlayışı ilə əhatə edilməyən digər şəxslər.

Qeyri-vergili gəlirlər – büdcə kreditləri, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar və ümumiyyətlə büdcənin mədaxilin formalasdırı (vergi olmayan) digər daxilolmalar nəzərdə tutulur.

Qrant – daxili və xarici mənbələr hesabına əvəzsiz verilən məqsədli maliyyə yardımı.

Mal – hər hansı maddi və ya qeyri-maddi əmlak (aktiv), o cümlədən elektrik və istilik enerjisi, qaz və su.

Əlavə dəyər vergisinin məqsədləri üçün qeyri-maddi aktivlər, pul vəsaiti və torpaq mal sayılır.

Malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, o cümlədən lakin bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəkildə əmək haqqı ödənilməsi və natura şəkildə digər ödəmələr, həmçinin girov qoşulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana keçməsi sayılır.

Maliyyə – aktivlər üzrə fondların, o cümlədən pul vəsaiti fondlarının yaradılması və istifadəsi ilə bağlı iqtisadi münasibətlərin məcmusu, yaxud bu münasibətləri əks etdirən iqtisadi kateqoriyası.

Maliyyə Nazirliyi – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasında maliyyə siyasetini liyəyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən mərkəzi icra həkimiyyyəti orqamdır.

Maliyyə nəzarəti – maliyyə əməliyyatları zamanı səmərəliliyin artırılması, o cümlədən baş verən hüquq pozuntularının aradan qaldırılması məqsədilə müvafiq qanunvericiliklə təsbit olunan xüsusi forma və üsullar vasitəsilə idarəetmə və təsərrüfat obyektlərinin maliyyə fəaliyyətinin və bununla bağlı əməliyyatların müşahidə edilməsi və yoxlanılması proseslərinin məcmusunu əhatə edən hüquqi-maliyyə fəaliyyəti.

Malların ixracı – gömrük qanunvericiliyinə uyğun olaraq ixrac malları hesab edilən malların Azərbaycan Respublikası ərazisindən çıxarılmasıdır.

Malların idxalı – gömrük qanunvericiliyinə uyğun olaraq idxal malları sayılan malların Azərbaycan Respublikası ərazisinə gətirilməsidir.

Malların təkrar ixracı – gömrük qanunvericiliyinə uyğun olaraq, təkrar ixrac malları sayılan malları idxal edilmiş şəxsin həmin malları idxal edəndən sonra təqdim etmədən və idxal olunduğu andakı vəziyyətdə ixrac etməsidir.

Malların təkrar idxalı – gömrük qanunvericiliyinə uyğun olaraq, təkrar idxal malları sayılan malları təqdim etməsindən və ixrac olunduğu andakı vəziyyətdə ixrac etmiş şəxsin həmin malları idxal etməsidir.

Məcburi dövlət sosial siğortası – işəgötürənlər tərəfindən bütün əmək müqaviləsi üzrə işləyənlər barəsində həyata keçirilir.

Məqsədli bütçə fondları – dövlət bütçəsinin, Naxçıvan Muxtar Respublikasının bütçəsinin və yerli bütçələrin tərkibində konkret tədbirlərin həyata keçirilməsi üçün formallaşan və istifadə olunan pul vəsaitləridir. Bu fondlar müstəqil mədaxil mənbələrinə malik ola bilərlər.

Məqsədli bütçə proqramları (bax. nəticəyə hədəflənmış bütçə metodu)

Məhkəmə hakimiyyəti – Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir.

Mərkəzləşdirilmiş gəlir – dövlət bütçəsində müəyyən edilən normativlərə uyğun olaraq dövlət bütçəsi gəlirlərindən yerli gəlirlər çıxıldıqdan sonra formallaşan gəlir.

Mərkəzləşdirilmiş xərc – bütçə təsnifatına uyğun olaraq dövlət bütçəsində nəzərdə tutulan müvafiq orqanların fəaliyyətinin və tədbirlərin maliyyələşdirilməsi ilə bağlı xərclər.

Milli Bank – Azərbaycan Respublikasının mərkəzi bankıdır. Milli Bank dövlət orqanıdır.

Milli Bankın məqsədləri – əsas məqsədi öz səlahiyyətləri daxilində qiymətlərin sabitliyinin təmin edilməsi, həmçinin, bank və ödəniş sistemlərinin sabitliyini və inkişafını təmin etməkdir. Mənfəət götürmək Milli Bankın əsas məqsədi deyildir.

Muzdlu iş – əmək qanunvericiliyinə uyğun olaraq müqavilə əsasında haqqı ödənilməklə yerinə yetirilən əmək fəaliyyətidir.

Müdafiə olunmuş xərc maddələri – bütçə ili ərzində maliyyələşdirilməsinə sekvestr tətbiq olunmayan, qanunvericiliklə müəyyən edilmiş bütçə xərcləridir. Müdafiə olunan xərc maddələri dedikdə əmək haqqı, əmək haqqına üstəlik, pensiya, başqa sosial müavinətlər və ödənişlər, həmçinin dövlətin daxili və xarici borclarına xidmətlə bağlı xərclər və hər il üçün dövlət bütçəsi haqqında qanuna uyğun olaraq müdafiə olunması zəruri sayılan digər maddələr üzrə xərclər nəzərdə tutulur.

Müəssisə – müəssisələr sahibkarlıq fəaliyyətim həyata keçirən və bu cür fəaliyyət üçün Azərbaycan Respublikasının (sərbəst balansa, cari və ya digər hesablara malik olan filialları, struktur bölmələri və ya digər ayrıca bölmələri) və xarici dövlətlərin qanunvericiliyinə uyğun olaraq yaradılan hüquqi şəxslər (korporasiyalar, şirkətlər, firmalar və digər analoji qurumlar), habelə onların filialları və ya daimi nümayəndəlikləri hesab olunur.

Nəqliyyat – Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmış yükleri və insanları daşıma vasitələridir, o cümlədən dəmir yolu, avtomobil, dəniz, daxili su, hava, şəhər və şəhərtrafi elektrik, metropoliten, həmçinin Azərbaycan Respublikasının ərazisində yerləşən magistral boru kəmərləri.

Nəticəyə hədəflənmiş bütçə metodu (budgeting) – Beynəlxalq təcrübədə dövlət bütçəsinin məqsədli proqramlar səviyyəsində icrasını təmin edən “nəticəyə hədəflənmiş bütçə metodu”nu tətbiq edilir. Bu metodun aşağıdakı xüsusiyyətlərini vardır.

Birinci, bu proqramlar dövlətin iqtisadi inkişaf strategiyasına uyğun olmalıdır. İnkişaf etmiş ölkələrdə, bir qayda olaraq, ortamüddətli indikativ planlar qəbul edilir və bu planlarda nəzərdə tutulmuş hədəflərə çatmaq üçün maliyyə mənbəyi dövlət bütçəsinin xərcləri olan və əsas istiqamətləri ölkənin sosial-iqtisadi hədəfləri ilə üst-üstə düşən məqsədli proqramlar qəbul edilir.

Ikinci, bütçə maliyyələşdirilməsinin nəticələri orta və uzunmüddətli dövr üzrə müəyyənləşdirildiyi üçün məqsədli proqramların prinsiplərinin tam mənada tətbiqi ortamüddətli dövr üçün münasibdir. Buna görə də qeyd olunan bütçə metodunun

tətbiqi paralel olaraq perspektiv bütçə planlaşdırılmasına keçidi şərtləndirir. Belə ki, məqsədli sosial-iqtisadi inkişaf proqramları orta müddətli bütçə proqnozları (bəzi hallarda orta müddətli bütçə planlaşdırılması və ya sadəcə orta müddətli bütçə plan-proqnozu) ilə əlaqəli şəkildə və onlara uyğun hazırlanır.

Üçüncücü, proqramlar çərçivəsində xərclənən vəsaitlərin səmərəliliyinin qiymətləndirilməsi məqsədilə bu xərclər üzərində ciddi maliyyə nəzarəti aparılır və hesabatlar təqdim olunur. Bu hesabatlarda xərclərin səmərəliliyini qiymətləndirmək məqsədilə xüsusi (kəmiyyət və keyfiyyət) göstəricilər sistemi öz əksini tapır.

Hazırda ABŞ, Fransa, Norveç, Kanada, Yeni Zelandiya, Danimarka, İsveç, Finlyandiya, Böyük Britaniya və Rusiya Federasiyası kimi ölkələrdə haqqında danışilan metodun bu və ya digər formaları tətbiq edilir.

Məqsədli proqramlar səviyyəsində dövlət bütçəsinin icrası zamanı aşağıdakı prinsiplər əsas götürülməlidir:

- Maliyyə resurslarının maddələr üzrə deyil, proqramlar və ya strateji hədəflər üzrə icrasının təmin edilməsi;
- Dövlət qurumlarının məqsədi və strateji prioritetlərinin proqramlara uyğunlaşdırılması;
- Dövlət qurumlarının bütçə vəsaitlərindən istifadəsi üzərində nəzarət mexanizminin qurulması;
- Bütçə prosesləri daha çox dövlət sektorunda olan müəssisə və təşkilatların fəaliyyəti ilə sıx bağlanır;
- Bütçə layihəsi müvafiq icra hakimiyəti orqanlarına bütçə subyektlərinin fəaliyyətinin səmərəliliyini qiymətləndirmək imkanı verən göstəricilər sistemi əsasında təqdim edilir.

Normativ hüquqi akt – səlahiyyətli dövlət orqanı tərəfindən qəbul edilmiş, göstərişləri ümumi məcburi xarakter daşıyan, hüquq normalarını müəyyən edən, dəyişdirən və ya ləğv edən, dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş rəsmi yazılı sənəddir.

Pensiya – müəyyən yaş həddinə çatmasına, əlliliyə, ailə vəziyyətinə, eləcə də dövlət qarşısında əməyinə və xidmətinə görə vətəndaşlara mütəmadi qaydada ödənilən əvəzsiz ödəniş.

Proqnozlaşdırma – proqnozun irəli sürülməsi ilə bağlı istifadə olunan elmi-praktiki metodların məcmusu və ya hər hansı bir prosesinin, yaxud proseslər sisteminin inkişaf meyillərinə və perspektivlərinə yönəlmış elmi-tədqiqat.

Rezident:

- təqvim ilində üst-üstə 182 gündən artıq vaxtda həqiqətən Azərbaycan Respublikasının ərazisində olan şəxslər;
- təqvim ili içərisində, yaxud bir təqvim ili ərzində xarici ölkədə Azərbaycan Respublikasının dövlət xidmətində olan;
- yuxarıda göstərilən abzaslardakı şərtlərə cavab vermirsa (yəni Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda), həmin fiziki şəxs aşağıdakı ardıcılıqla göstərilən meyarlarla Azərbaycan Respublikasının rezidenti sayılır:
 - 1.daimi yaşayış yeri;
 - 2.həyatı mənafelərinin mərkəzi;
 - 3.adətən yaşadığı yer;4. Azərbaycan Respublikasının vətəndaşlığı.

Royalti – ədəbiyyat, incəsənət, yaxud elm əsərləri, program təminatı, kinematoqrafik filmlər və digər qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunması, yaxud istifadə hüquqlarının verilməsinə görə, istənilən patentə, ticarət markasına, dizayn, yaxud modelə, plana, məxfi düstura, yaxud prosesə, sənaye, kommersiya, yaxud elmi təcrübəyə aid olan informasiyaya, sənaye, kommersiya və ya elmi avadanlıqdan istifadə, yaxud istifadə hüquqlarının verilməsinə görə mükafat şəklində alınan ödənişlərdir.

Rüsum – hüquqi və fiziki şəxslər arasında, yaxud onlarla dövlət arasında xüsusi iqtisadi-hüquqi münasibətlərə görə bu münasibətlərin iştirakçılarından dövlət və bələdiyyə orqanı tərəfindən alınan məcburi ödənişdir.

Sahibkarlıq fəaliyyəti – vergi qanunvericiliyinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə, öz riski ilə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim

edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfiət götürülməsi olan fəaliyyətdir.

Satınalma – malların (işlərin və xidmətlərin) bu “Dövlət satınalmaları haqqında” müəyyənləşdirilmiş üsullarla əldə edilməsi.

Satılma metodları – “Dövlət satınalmalar haqqında” qanunla müəyyən edilmiş açıq tender, ikimərlələli tender, məlidud iştiraklı və qapah tender, təkliflər sorğusu, kotirovka sorğusu və bir mənbədən satınalma metodları ilə həyata keçirilir.

Satışdan kənar gəlirlər – digər müəssislərin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsali və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəklində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş creditor və deponent borc məbləğləridir.

Sekvestr – dövlət hüdcəsi, Naxçıvan Muxtar Respublikasının bütçəsi və yerli bütçələrin gəlirləri yerinə yetirilmədikdə, müdafiə olunmuş xərc maddələri istisna olmaqla, bütçə ilinin qalan ayları üzrə xərclərin müəyyən olunmuş qaydada ixtisarı hesab edilir.

Sosial müavinət – “Sosial müavinətlər haqqında” qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya bıldəfəlik ödənilən pul vəsaitləridir.

Sosial sigorta – vətəndaşların itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır.

Sosial sigortanın formaları – məcburi və könüllü (əlavə) sigorta.

Spesifik rüsumlar – mal vahidinə görə müəyyən edilmiş dəyərlə hesablanır.

Subvensiya – məqsədli maliyyələşdirmənin həyata keçirilməsi üçün dövlət bütçəsində Naxçıvan Muxtar Respublikasının bütçəsinə və yerli bütçələrə verilən, lakin həmin məqsəd üçün və ya müəyyən edilmiş müddətdə istifadə edilmədikdə geri qaytarılan maliyyə vəsaitidir.

Subsidiya – dövlət bütçəsindən Naxçıvan Muxtar Respublikasının bütçəsinə və yerli bütçələrə və hüquqi şəxslərə əvəzsiz verilən maliyyə vəsaitidir.

Şərti maliyyə vahidi – Qanunla müəyyən edilmiş məbləğ. Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2000-ci ildə imzaladığı qanuna əsasən şərti maliyyə vahidi aylıq əmək haqqının minimum məbləği əsasında hesablanan əmək haqlarının, dövlət rüsumlarının, birdəfəlik rüsumların, cərimələrin, maliyyə sanksiyaları və digər ödənişlərin hesablanması üçün istifadə edilir. Həmin qanunun 2-ci maddəsinə əsasən şərti maliyyə vahidi 5500 AZM müəyyən edilmişdir.

Şəxs – istənilən fiziki və ya hüquqi şəxs, beynəlxalq təşkilatlar, onların filialları, nümayəndəlikləri və digər bölmələri.

Tender – satınalma müqaviləsinin yerinə yetirilməsi üzrə iddiaçılardan yazılı təqdim etdikləri təkliflərdən ən səmərəlisinin seçilməsi məqsədi ilə keçirilən müsabiqədir.

Toplu maliyyə balansı – konkret dövr üçün ölkədə maliyyə vəsaitlərinin yaranma mənbələri və istifadə istiqamətləri barədə məlumatları özündə eks etdirən maliyyə sənədidir.

Torpaq vergisi (bax. fiziki şəxslərin torpaq vergisi).

Tütün - yarpağı emal olunduqdan sonra tütün məməlatının istehsalında əsas xammal kimi istifadə edilən birillik texniki bitkidir.

Tütün məməlati - tütün yarpağından çəkmək üçün hazırlanmış, tərkibində nikotin, tütün qatrarı və digər maddələr olan və nikotinə aludəlik yaradan məhsul (siqaretlər, papiroslar, siqarlar və çubuq tütünü).

Ümumi Daxili Məlisul – bir il ərzində ölkə ərazisində istehsal edilmiş məhsul, iş və xidmətlərin məcmusu.

Ünvanlı dövlət sosial yardımı – aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımlarından.

Vergi – dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət bütçəsinə və yerli bütçələrə köçürürlən məcburi, fərdi, əvəzsiz ödənişdir.

Vergitutma bazası – vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsidir.

Vergi Məcəlləsi – Azərbaycan Respublikasında vergi sistemim, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyiçilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edən hüquqi sənəddir.

Vergilərin müəyyən edilməsinin əsas şərtləri:

- vergitutma obyekti;
- vergitutma bazası;
- vergi dövrü;
- vergi dərəcəsi;
- verginin hesablanması qaydası;
- verginin ödənilməsi qaydası və müddəti.

Vergitutma obyekti – vergitutma obyekti əmlak, gəlir, mənfəət, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri və ya Vergi Məcəlləsi ilə müəyyənləşdirilən digər vergitutma obyektləri hesab edilir.

Vergi siyaseti – dövlətin vergilərlə bağlı qarşılarında duran problemlərin həll edilməsi üçün həyata keçirdiyi tədbirlər planıdır.

Vergi siyasetinin məqsədləri:

1. Fiskal;
2. Tənzimləmə;
3. Nəzarət.

Vergi siyasetinin əsas vəzifələri:

- Dövləti və bələdiyyələri maliyyə resursları ilə təmin edir;
- İqtisadiyyatın tənzimlənməsi üçün şərait yaradır.

Vergitutmanın formaları:

1. bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması);
2. bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması);

3. bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqamnın və ya bələdiyyənin hesablaşdırılmış məbləğ üçün təqdim etdiyi bildiriş əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi).

Vergi liesab-fakturaları – ciddi uçot blankı olmaqla, ƏDV və aksizlərin əvəzləşdirilməsinə əsas verən sənəddir.

Vergi olmayan sair gəlirlər – vergilər üzrə maliyyə sanksiyaları, faizlər, və s. aiddir.

Vergi sistemi – müəyyən məqsədə çatmaq üçün elmi prinsiplər əsasında nizama salınmış vergilərin toplusudur.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 4-cü maddəsinə əsasən Azərbaycanın vergi sistemində daxil olan vergilərin dövlət, Naxçıvan Muxtar Respublikası (NMR) ərazisində tətbiq olunan vergilər və bələdiyyə vergiləri göstərilmişdir.

Vergi sisteminin qurulması prinsipləri:

- təşkilati prinsiplər: vahid vergi siyaseti, vahid vergi sistemi və vergitutma sahəsində səlahiyyətlərin müəyyən edilməsi;
- iqtisadi prinsiplər: vergitutmanın ümumi prinsipləri, vergitutmanın iqtisadi əsaslandırılması prinsipi, vergi ödəyicilərinin diskriminasiyasına yol verilməməsi prinsipi və bərabər vergi yükü prinsipi;
- hüquqi prinsiplər: qanuna uyğunluq prinsipi, vergi ödəyicilərinin aydaklılığı prinsipi, vergi qanunlarının əks qüvvəsinin inkarı prinsipi, vergi qanunvericiliyi normalarının üstünlüyü prinsipi və beynəlxalq normaların üstünlüyü prinsipi.

Yerli gəlir – dövlət bütçəsində müəyyən edilən normativlər əsasında formaləşdirilmiş yerli gəlirlər və rayonlar üzrə gəlir.

Yerli xərc – bütçə təsnifatına uyğun olaraq maliyyələşdirilməsi yerli gəlirlər və mərkəzləşdirilmiş gəlirlərdən ayrılan vəsait hesabına həyata keçirilən xərclər.

Yoxsulluq – pul vəsaitləri, əmlak və digər iqtisadi resurslarla aşağı səviyyədə təmin olunan, eyni zamanda yaxın gələcəkdə özünüñ sosial-iqtisadi ehtiyaclarını təmin edə biləcək səviyyədə gəlirlərə malik olmaq ehtimalı aşağı olan əhali qrupunun sosial-iqtisadi durumu.

İstifadə olunan ədəbiyyat

1. Quran, Bakı-2004;
2. Azərbaycan Respublikasında vergi xidməti: islahatlar və nəticələr, A.F.Musayev, Y.A.Kəlbiyev, A.A.Hüseynov, Bakı-Təfəkkür-2002;
3. Azərbaycanın statistik göstəriciləri, 2003-cü, 2004-cü və 2005-ci illər;
4. "Azərbaycan Respublikasında İqtisadi İnkışafın Xüsusiyyətləri və problemləri", Elmi əsərlər toplusu, V buraxılış, Bakı, 2004;
5. Azərbaycan Respublikasında Sahibkarlığın İnkışaf Problemləri, elmi-praktiki konfransının materialları, Bakı "Nağıl evi" nəşriyyatı, 2003;
6. Banklar və bank əməliyyatları, Mübariz Bağırov, Bakı-2003;
7. "Bazar infrastrukturunun formallaşması və inkışafı" R.M.Cəbiyev, Bakı – 2000;
8. Dövlət borcu və onun idarə edilməsi, A. Ağayev, "Şərq - Qərb" nəşriyyatı, Bakı - 2002;
9. Dövlət bütçəsi: sosial müdafiə və sosial təminat xərcləri, "Ekspert" jurnalı, Bakı - 2005;
10. Ekspert, №1, 2004-cü il;
11. Qloballaşan iqtisadiyyat Azərbaycan prizmasında, R.R.Quliyev, Bakı - 2002;
12. On il müstəqillik və iqtisadiyyatımız, S.Səfərov, Bakı-2001;
13. Maliyyə, A. Ağayev, "ZİYƏ+" mətbəəsi, Bakı - 2005;
14. Vergilər və vergitutma: sxem və cədvəllərdə, Y.A.Kəlbiyev, Bakı – 2004;
15. Vergitutmanın nəzəri və metodoloji əsasları, F.Məmmədov, A.F.Musayev, Y.A.Kəlbiyev, Bakı – Ozan – 2001;
16. Vergi hüququ, D.Ə.Vəliyev, Y.N.Balakişiyeva, İ.R.Rəfibəyli, E.E.İmanov, E.M.Qarabələv, "Azərbaycan Universiteti" nəşriyyatı, Bakı-2003-cü il;
17. Vergi xəbərləri, №170, avqust 1999-cu il;
18. Vergilər №51, 27 dekabr 2005-ci il;
19. Vergilər №32, 10 avqust 2004-cü il;

20. Vergilər №36, 7 sentyabr 2004-cü il;
21. Vergilər №42, 20 oktyabr 2004-cü il;
22. Vergilər №48, 3 dekabr 2004-cü il;
23. Бюджетная система Российской Федерации, П.И.Вахрин, Издательско – торговая корпорация «Дашков и К°», Москва 2002;
24. Вопросы экономики, №9, 2004 год. «Государственная нагрузка на экономику», Е.Гайдар;
25. Вопросы экономики, №10, 2002 год, Старая концепция нового бюджета, В.Горегляд;
26. Государственные и муниципальные Финансы, И.И.Мыслеяева Москва, Инфра-М, 2004;
27. Международный валютный фонд и мирохозяйственные связи: М - 2001;
28. Мировая экономика и международные отношения, 2001, №4;
29. Мировая экономика и международные отношения, 1999, №2, «Косвенные Налоги:Опыт развитых стран», С.Никитин, Е.Глазова, М.Степанова;
30. Мировая экономика и международные отношения, 1999, №8, «Изменения в системе налогообложения», С.Никитин, Е.Глазова, М.Степанова;
31. Мировая экономика и международные отношения, 2003, №8, «Изменение приоритетов бюджетной политики США на рубеже веков», А.Наумов;
32. Мировая экономика и международные отношения, 1999, №8, «Инновационная Сфера», Н.Иванова;
33. Мировая экономика и международные отношения, 2001, №4, Эволюция модели смешанной экономики и бюджетная макростратегия в США, В.Волобуев;
34. «Налоговое право», Под редакцией С.Г.Пепеляева;
35. Налоги. Д.Г.Черник. Москва, 2002 год;
36. Наука и жизнь, №10;
37. Общества и Экономика, №7-8, МВФ в Украине, 2003 год;

38. Регулирование предпринимательской деятельности, И.Н.Герчикова, Москва, Издательство «Консалтбанкир», 2002 г;
39. Финансовое право: Е.Ю.Грачева, Э.Д.Соколова, Москва, Юристъ 2004;
40. Финансовое право:Ю.Химичева, Юристъ 1999;
41. Финансы №3, 2004, Косвенное налогообложение в реформируемой налоговой реформе;
42. «Экономическая безопасность Российской Федерации», под общей редакцией С.В.Степашина;
43. www.economy.gov.az.
44. www.taxes.gov.az;
45. www.nalog.ru;
46. www.maliyye.gov.az;
47. www.straker.bos.ru;
48. www.budgetrf.ru;
49. www.ach.gov.az.

İstifadə olunan hüquqi-normativ aktların siyahısı

1. "Azərbaycan Respublikasında fiziki şəxslərin gəlir vergisi haqqında" Azərbaycan Respublikasının 31 dekabr 1991-ci il qanunu (28 aprel 1998 və 27 oktyabr 1999-cu il əlavə və dəyişikliklər edilmişdir) (*qüvvədən düşmüşdür*);
2. "Aylıq əmək haqqının minimum məbləğinin artırılması haqqında" 28 oktyabr 2000-ci il tarixli Prezident Fərmam (*qüvvədən düşmüşdür*);
3. Azərbaycan Respublikasında hüquqi şəxslərin mənfəətindən və gəlirlərinin ayrı-ayrı növlərindən vergilər haqqında Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il qanunu (*qüvvədən düşmüşdür*);
4. "Aksızlar haqqında" Azərbaycan Respublikasının qanunu 31 dekabr 1991-ci il qanunu (*qüvvədən düşmüşdür*);
5. Birdəfəlik rüsum haqqında 28 mart 1995-ci il Azərbaycan Respublikasının qanunu (*qüvvədən düşmüşdür*);
6. "Dövlət rüsumu" haqqında Azərbaycan Respublikasının 24 mart 1995-ci ildə qəbul edilmiş qanunu (*qüvvədən düşmüşdür*);
7. "Əlavə Dəyər Vergisi haqqında" Azərbaycan Respublikasının qanunu 31 dekabr 1991-ci il qanunu (*qüvvədən düşmüşdür*);
8. "Əmlak vergisi" haqqında Azərbaycan Respublikasının 24 mart 1995-ci il qanunu (*qüvvədən düşmüşdür*);
9. Maliyyə Nazirliyinin 5 avqust 1996-ci ildə qəbul edilmiş (17 sentyabr 1997-ci il və 3 avqust 1998-ci illərdə əlavə və dəyişikliklər edilmiş) bütçə təsnifikasi (*qüvvədən düşmüşdür*);
10. "Müəssisə və təşkilatların mənfəət vergisi haqqında" Azərbaycan Respublikasının 24 dekabr 1996-ci il qanunu (28 dekabr 1998-ci ildə və 27 oktyabr 1999-cu ildə əlavə və dəyişikliklər edilmişdir) (*qüvvədən düşmüşdür*);
11. "Mədən vergisi haqqında" Azərbaycan Respublikasının 24 mart 1995-ci il tarixli qanunu (*qüvvədən düşmüşdür*);
12. "Pərakəndə ticarət və ictimai iaşə, avtomobil nəqliyyatı ilə sərnişindəşimə xidmətləri, avtomobil nəqliyyatı vasitələrinə texniki xidmət, habelə bərbərlik və kosmetika xidmətləri

(mülalıca və ya cərrahlıq fəaliyyəti ilə bağlı olmayan) göstərən vergi ödəyiciləri üçün minimum məbləğdə aylıq verginin müəyyən edilməsi və onun hesablanması Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 iyul 1999-cu il tarixli qərarı (*qüvvədən düşmüşdür*);

13. Torpaq vergisi haqqında Azərbaycan Respublikasının 24 dekabr 1996-ci il qanunu (*qüvvədən düşmüşdür*);
14. “Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2004-cü il tarixli qərarı;
15. “Aqrar bölmədə lizingin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2004-cü il tarixli qərarı;
16. Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığının yaradılması haqqında Prezidentinin 4 oktyabr 1995-ci il tarixli Fərmanı;
17. Azərbaycan Respublikasının Konstitusiyası 12 noyabr 1995-ci il, “Azərbaycan nəşriyyatı” Bakı -1996;
18. Azərbaycan Respublikasının Vergi Məcəlləsi 11 iyul 2000-ci il (16 noyabr 2001-ci il, 26 noyabr 2002-ci il, 28 noyabr 2003-cü il 3 dekabr 2004-cü il, 24 iyun və 21 oktyabr 2005-ci il tarixlərində Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilmişdir);
19. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 56.1-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75 və 213-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 8 aprel 2002-ci il qərarı;
20. “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3 və 49.6-ci maddələrinin şərh edilməsi haqqında” Konstitusiya Məhkəməsinin 6 avqust 2002-ci il qərarı;
21. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Milli Məclisinin 2 iyul 2001-ci il qərarı;
22. “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi

- tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 14 may 2002-ci il tarixli qərarı;
- 23. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikasının 20 iyun 2003-cü il tarixli qanunu;
 - 24. Azərbaycan Respublikasının Prezidentinin 27 avqust 2002-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında 2002-2005-ci illər turizmin inkişafına dair Dövlət Proqramı;
 - 25. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduun yaradılması haqqında Əsasnamə Azərbaycan Respublikasının Prezidentinin 17 avqust 2002-ci il tarixli Fərmanı;
 - 26. Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2002-ci il Fərmanı;
 - 27. Azərbaycan Respublikasında Dövlət Əmlakının Özəlləşdirilməsinin II Dövlət Proqramı 10 avqust 2000-ci il;
 - 28. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığı haqqında Əsasnamə - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 noyabr 2000-ci il qərarı (16 sentyabr 2003-cü ildə əlavə edilmişdir);
 - 29. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 1992-1996-ci illərdə dövlət bütçəsi kəsirinin örtürülməsi məqsədi ilə istifadə etdiyi Azərbaycan Respublikası Milli Bankının 345,2 milyard.AZM mərkəzləşdirilmiş kredit resursunu qaytarmaq üçün uzunmüddətli və güzəştli dövlət qiymətli kağızlarının buraxılış Şərtlərinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli qərarı;
 - 30. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 oktyabr 2002-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında maşınqayırma sənayesinin 2002-2005-ci illərdə İnkışaf Proqramı;

31. "Azərbaycan Respublikasında 2002-2006-ci illərdə aqrar bölmənin inkişafına dair Proqram" 17 oktyabr 2002-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin sərəncamı;
32. Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 fevral 2003-cü il tarixli Fərmani ilə təsdiq edilmiş Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı 2003-2005-ci illər;
33. Azərbaycan Respublikası Dövlət Neft Fonduun "İllik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2001-ci il tarixli Fərmani;
34. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 4 fevral 2000-ci il tarixli Fərmani.
35. Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblərin əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair 2003-2007-ci illər üzrə Proqramı Azərbaycan Respublikası Prezidentinin 17 fevral 2003-cü il tarixli Sərəncamı;
36. Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər) Azərbaycan Respublikası Prezidentinin 21 avqust 2004-cü il tarixli Sərəncamı;
37. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Əsasnaməsi Azərbaycan Respublikasının Prezidentinin 11 iyul 2001-ci il tarixli Fərmani;
38. Azərbaycan Respublikasında istelisal edilən və qiymətləri tənzimlənən məhsulları ixracı zamanı kontrakt qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) respublikadaxili müəssisə topdansatış qiyməti arasındakı fərqli büdcəyə alınan hissəsinin müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 aprel 1999-cu il tarixli qərarı;

39. Azərbaycan Respublikasında məşələrin bərpa edilməsi və artırılmasına dair Milli Programı Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2004-cü il tarixli Sərəncamı;
40. Azərbaycan Respublikasının Milli Bankı haqqında 10 dekabr 2004-cü il tarixli qanunu;
41. Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair Milli Programı Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2004-cü il tarixli Sərəncamı;
42. Azərbaycan Respublikasının "Nəqliyyat haqqında" 11 iyun 1999-cu il tarixli Azərbaycan Respublikasının qanunu;
43. Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 2005-ci il tarixli qərarı;
44. Azərbaycan Respublikasının "Təhsil Qanunu" 7 oktyabr 1992-ci il tarixli qanunu;
45. "Azərbaycan Respublikasının Təhsil sahəsində islahat Programı" Azərbaycan Respublikasının Prezidentinin 15 iyun 1999-cu il tarixli Sərəncamı;
46. "Azərbaycan Respublikasında yayılmış bəzi faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində təbiətə dəymış ziyana görə ödəmə normativləri" Nazirlər Kabinetinin 28 dekabr 1998-ci il tarixli qərarı ilə təsdiq edilmişdir (22 sentyabr 2003-cü ildə qərara əlavə və dəyişiklik edilmişdir);
47. "Azərbaycan Respublikasında vaxtı ötmüş borcların ödənişinin tənzimlənməsi haqqında" 8 oktyabr 1996-ci il tarixli Qanunu;
48. "Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasname" Azərbaycan Respublikasının Prezidentinin 29 mart 2001-ci il tarixli Fərmanı;
49. "Azərbaycan Respublikasında vahid büdcə təsnifatı" Nazirlər Kabinetinin 6 oktyabr 2004-cü il tarixli qərarı;
50. Azərbaycan Respublikasında vergi inzibatçılığının təkmilləşdirilməsi dövlət programının (2005-2007-ci illər) təsdiq edilməsi haqqında Azərbaycan Respublikası prezidentinin 12 sentyabr 2005-ci il tarixli sərəncamı

51. "Balıqçıhq haqqında" Azərbaycan Respublikasının 27 mart 1998-ci il tarixli Qanunu;
52. "Banklar və digər kredit təşkilatları tərəfindən əhalinin əmanətləri üzrə ödənilən faiz məbləğlərindən, habelə investisiya qiymətli kağızları üzrə dividend və faizlərdən gəlir vergisinin tutulması üzrə güzəştlerin müəyyən edilməsi haqqında Azərbaycan Respublikasının 23 noyabr 2001-ci il və 2003-cü il qanunları;
53. Binalar üzrə əmlak vergisinin hesablanması Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 fevral 2001-ci il qərarı (13 aprel 2004-cü il əlavə və dəyişikliklər edilmişdir);
54. "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının 1 dekabr 1992-ci il Qanunu;
55. "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının 2 iyul 2002-ci il Qanunu (13 may 2003-cü il, 3 dekabr 2004-cü il və 5 aprel 2005-ci ildə əlavə və dəyişikliklər edilmişdir);
56. "Dövlət büdcəsinin, büdcədənkar dövlət fondları bütçələrinin tərtibi və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsinə dair Tədbirlər planı" Nazirlər Kabinetinin 12 iyul 2004-cü il tarixli qərarı;
57. "Dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının 18 may 1999-cu il Qanunu;
58. Dövlət büdcəsi haqqında qanunlar 1995-2004-cü illər;
59. "Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə qaydaları" 2 iyun 2003-cü il Nazirlər Kabinetinin qərarı;
60. "Dövlət büdcəsinin tərtibl və icrası Qaydaları" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli qərarı ilə təsdiq edilmişdir;
61. Dövlət borcu haqqında 29 dekabr 1992-ci il Azərbaycan Respublikasının qanunu;
62. "Dövlət əmlakının (mənzil fondunun) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləğinin müəyyən edilməsi haqqında" Nazirlər Kabinetinin 5 mart 1999-cu il və 27 mart 2000-ci il tarixli qərarları;



63. Dövlət gənclər siyaseti haqqında” Azərbaycan Respublikasının Prezidentinin 29 iyul 1999-cu il tarixli Fərmam;
64. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının 21 iyun 2001-ci il tarixli qanunu;
65. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının 4 dekabr 2001-ci il qanunu;
66. Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2002-ci il tarixli Fərmani;
67. “Dövlət yol fondu haqqında” Azərbaycan Respublikasının 16 fevral 1994-cü il tarixli Qanunu;
68. “Dövlət büdcəsi vəsaitinin istifadəsinə nəzarətin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 14 fevral 2005-ci il tarixli Fərmani;
69. “Ehtiyat fondunun vəsaitindən istifadə olunması haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 27 mart 2000-ci il tarixli qərarı;
70. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 3 aprel 1998-ci il tarixli Qanunu;
71. “Energetika haqqında” Azərbaycan Respublikasının 24 noyabr 1998-ci il tarixli Qanunu;
72. “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikasının 30 may 1996-ci il tarixli Qanunu;
73. “Enerji və su sektorunda məhiyyə intizamının gücləndirilməsi Proqramı” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il tarixli 25 mart tarixli Sərəncamı ilə təsdiq edilmişdir;
74. Fiziki şəxslərin mülkiyyətində olan binaların inventar dəyərinin hesablanması Qaydasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyun 1999-cu il qərarı;
75. “Gömrük tarifi haqqında” 20 iyun 1995-ci il tarixli qanunu (11 dekabr 1998-ci il, 30 mart 1999-cu il tarixli əlavə və dəyişikliklər);



76. "Hasil edilmiş neftin və qazın texnoloji proseslə əlaqədar geriyə vurulma normativlərinin təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 12 yanvar 2001-ci il qərarı;
77. Hesablaşma Palatasının daxili nizamnaməsi haqqında 5 mart 2002-ci ildə Azərbaycan Respublikasının qanunu;
78. Hesablaşma Palatası haqqında 2 iyul 1999-cu il Azərbaycan Respublikasının qanunu (7 dekabr 2001-ci ildə əlavə və dəyişiklik edilmişdir);
79. Hökumət zəmanəti ilə alınan kreditlərin qaytarılmasına nəzarətin gücləndirilməsi tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 11 iyul 2001-ci il tarixli Fərmanı;
80. Hökumət zəmanəti ilə kredit almış dövlət müəssisə və təşkilatlarında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin səlahiyyətləri haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 avqust 2001-ci il tarixli qərarı;
81. "Hüquqi şəxslərin dövlət bütçəsinə borclarının güzəştli ödənişi haqqında" Azərbaycan Respublikasının 24 oktyabr 2000-ci il tarixli Qanunu;
82. "Xam neftin və neft məhsullarının qiymətlərinin respublika daxilində tənzimlənməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2003-cü il tarixli qərarı;
83. Xarici subpodratçıların vergiyə cəlb olunması haqqında protokollar;
84. "İxracat vergisi haqqında" Azərbaycan Respublikası Qanununun qüvvədən düşməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli Fərmanı;
85. "İqtisadi fəaliyyət növləri üzrə kiçik sahibkarlıq subyektlərinin müəyyənləşdirilməsi meyarlarının hədləri" Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 aprel 2004-cü il tarixli qərarı;
86. "İnformasiya, informasiyalasdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının 3 aprel 1998-ci tarixli Qanunu;

87. "Investisiya fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 13 yanvar 1995-ci il tarixli qanunu;
88. "İpoteka haqqında" Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli qanunu;
89. "İri vergi ödəyicilərinin və xüsusi vergi rejimli müəssisələrin müəyyən edilməsi meyarları" Nazirlər Kabinetinin 21 oktyabr 2004-cü il tarixli qərarı;
90. "Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti müəyyənləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 dekabr 2000-ci il qərarı;
91. "Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli güzəştlerin verilməsi haqqında" Azərbaycan Respublikasının 27 noyabr 2001-ci il və 2003-cü il qanunları;
92. "Kiçik sahibkarlığa dövlət köməyi haqqında" 4 iyun 1999-cu il Azərbaycan Respublikasının qanunu;
93. Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikasının 21 oktyabr 1997-ci il tarixli qanunu;
94. "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının 7 dekabr 1999-cu il tarixli qanunu;
95. "Kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması haqqında" Azərbaycan Respublikasının Prezidentinin 20 iyul 2001-ci il tarixli Fermanının icra edilməsi məqsədilə kütləvi informasiya vasitələri məhsullarının illik satışından redaksiyaların əldə etdikləri mənfəətdən ödədikləri verginin (reklam gəlirləri istisna olmaqla) miqdarının müəyyənləşdirilməsi və üç il ərzində bu vəsaitin hər il dövlət bütçəsindən redaksiyalara ödənilməsi qaydaları 9 avqust 2002-ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı;
96. Qiymətli və keyfiyyətli tütün istehsalı üzrə Dövlət Programı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 noyabr 2002-ci il tarixli Qərarı;
97. Qrant haqqında Azərbaycan Respublikasının 17 aprel 1998-ci il tarixli qanunu;


98. Milli Məclisin Daxili Nizamnaməsi 17 may 1996-cı il;
99. Minimum aylıq əmək haqqının artırılması haqqında 4 avqust 2003-cü il Prezident Fərmani;
100. Milli Məclisinin daimi komissiyalarının fəaliyyəti haqqında Azərbaycan Respublikasının 10 iyul 1998-ci il (1 dekabr 2000-ci ildə əlavə və dəyişikliklər edilmişdir) qanunu;
101. "Mədəniyyət haqqında" Azərbaycan Respublikasının 6 fevral 1998-ci il tarixli qanunu;
102. Mətbuat orqanlarının "Azərbaycan" nəşriyyatından borclarının ödənilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 9 yanvar 2003-cü il tarixli Sərəncamı;
103. Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərin vəzifə (tarif) maaşlarının habelə rütbəyə görə maaşlarının artırılması haqqında 25 iyun 2001-ci il Prezident Fərmani;
104. "Müdafıə haqqında" Azərbaycan Respublikasının 26 noyabr 1993-cü il tarixli qanunu;
105. "Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Prezidentinin 27 sentyabr 2004-cü il tarixli Fərmam;
106. "Neft məhsullarının qiymətlərinin respublika daxilində tənzimlənməsi barədə" Nazirlər Kabinetinin 1 noyabr 2004-cü il tarixli qərarı;
107. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının 26 noyabr 1999-cu il tarixli qanunu;
108. "Ovçuluq haqqında" Azərbaycan Respublikasının 20 aprel 2004-cü il tarixli qanunu;
109. "Rabitə haqqında" Azərbaycan Respublikasının 20 iyun 1997-ci il tarixli qanunu (2 aprel 1999-cu il tarixli əlavələrlə);
110. "Sosial siğorta haqqında" 18 fevral 1997-ci il Azərbaycan Respublikasının qanunu;
111. "Şərti maliyyə vahidi haqqında" Azərbaycan Respublikasının 26 dekabr 2000-ci il tarixli qanunu;
112. "Tənzimlənən qiymətlər haqqında" Azərbaycan Respublikasının 17 iyun 2003-cü il tarixli qanunu;

- 113.“Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikası Prezidentinin 8 iyun 2001-ci il tarixli qanunu;
- 114.Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun 27 noyabr 2003-cü il qərarı;
- 115.Vergi orqanlarının maddi həvəsləndirmə və inkişaf fondundan istifadə Qaydaları Azərbaycan Respublikasının 31 may 2001-ci il tarixli qərarı;
- 116.“Vətəndaşların pensiya təminatı haqqında” 23 sentyabr 1992-ci il Azərbaycan Respublikasının qanunu;
- 117.“1997-ci il yanvarın 1-nə olan vergi borclarının ödənilməsinin tənzimlənməsi haqqında” 13 iyun 1997-ci il tarixli qanunu;
- 118.2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Programı haqqında Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli Sərəncamı;
- 119.2005-2009-cu illər üçün Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri şəbəkəsində pedaqoji kadr təminatı üzrə İnnişaf Programı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 noyabr 2004-cü il tarixli qərarı;
- 120.“Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının 21 oktyabr tarixli qanunu;
- 121.“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının 7 fevral tarixli qanunu;
122. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 7 fevral tarixli qanunu.







Gelir vergisi, mldr.AZM



Aksizlər, mldr.AZM



Elm xərcləri, mlrd.AZM



Təhsil xərcləri, mlrd.AZM

